

**AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI  
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTÜTU**

**ALXAN BAYRAMOĞLU**

**AZƏRBAYCAN  
DEMOKRATİK RESPUBLİKASI  
DÖVRÜNDƏ ƏDƏBİYYAT**

**BAKİ - «ELM» - 2003**

AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunur.

Elm i redaktoru:  
akademik **Bəkir Nəbiyev**

Rəyçi:  
filologiya elmləri namizədi  
**Asif Rüstəmli**

**Bayramoğlu A.** Azərbaycan Demokratik  
Respublikası dövründə ədəbiyyat. - Bakı:  
«Elm», 2003. – 276 səh.

Filologiya elmləri doktoru Alxan Bayramoğlunun bu kitabında Cümhuriyyət dövründə ədəbi-ictimai fikri düşündürən taleyiklä problemlərin ideya-estetik dərki dövrün poeziya və nəşr (qismən də publisistika) nümunələri əsasında təhlil olunur. Tənqid və ədəbiyyatşünaslıq ise xülasə şəklində diqqət yetirilir. Bu zaman ayrı-ayrı ədəbi şəxsiyyətlərin — A.Şaiq, M.Hadi, Ə.Cavad, Y.V.Çəmənzəminli, S.Hüseyn, M.Şahtaxtlı, Um Gülsüm, C.Cəbbarlı və b. fördi yaradıcılıq keyfiyyətlərinə, habelə onların münasibətlərinin işığında dövrün ictimai-tarixi hadisələrinə nəzər salınır.

Əser Cümhuriyyət dövrü ədəbiyyatımıza dair ilk monoqrafik təşəbbüs kimi 1989-cu ildə yazılmış və onun əsas müdəələlər şəklində elmi ictimaiyyətə 1990-ci ildən çatdırılmağa başlanmışdır. Müəllif monoqrafiyani 1998-ci ildə yenidən işləmişdir.

Kitabın "Bədii nümunələr" bölməsində dövrün poeziya, nəşr və publisistikasından müəllifin toplayıb ərəb qrafikasından transliterasiya etdiyi nümunələr, həmçinin onlara izah və qeydlər verilir.

B 4603010000 Sifarişlə  
655(07)-03

© «Elm» nəşriyyatı, 2003

## CÜMHURIYYƏT ƏDƏBİYYATI...

Azərbaycan Xalq Cümhuriyyəti barədə tarixi, elmi həqiqəti qəsdən, şüurlu və planlı şəkildə yasaqda saxlayan, yaxud siyasi, ideoloji təhrifə uğradan konyuktur ənənənin düz yetmiş il tarixi var. Vətənimizdə sovet yetmiş ilinin hakim məfkurevi ehkamı AXC ilə bağlı sosial dəyərləri ikiqat kilidli qapılar arxasında saxlamışdır. Yaranan boşluğu (vakuumu) vulqar-sosioloji sxolastika, "millətçilik", "pantürkist" və "panislamist" ibarə və istilahlar doldurmuşdur. Hətta Azərbaycanda müstəqillik dövrünün ərəfəsində meydana çıxan bir sıra yazılar da Cümhuriyyətə münasibətdə məhz elmi əxlaq və ədəbi etika baxımından əvvəlki dəbi, əyinti və təhrifləri başqa formada davam etdirmişdilər.

Cümhuriyyət barədə tarixi-elmi bəraətin, onu öz ləyaqətində əhya etməyin ən yaxşı yolu — bu dövrün ideoloji, estetik, bədii sənədlərini üzə çıxarmaq və olduğu kimi nəşr etməkdir. Xoşbəxtlikdən artıq bu sahədəki təcrübənin də öz ənənəsi, öz ixtisaslı-peşəkar tarixi vardır. Həm elmi-tekstoloji, həm də mənəvi-vicdanı missiyani, vəzifəni eyni vaxtda icra edən bu yeni, növbəti alımlar nəslinin ən ilk nümayəndələrindən biri - yorulmaz tədqiqatçı, narahat mətnşunas-alim, filologiya elmləri doktoru Alxan Bayramoğlu ludur. Xüsusən Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-bədii proses, ədəbi-ideoloji gərdiş barədə ilk mənbələrin, mətbuat və arxiv sənədlərinin bütöv bir silsiləsi elmi dövriyyəyə ilk dəfə onun tədqiqatçılıq əməyi və ziyanlı-alim vətəndaşlığının nəticəsində daxil edilmişdir.

Bu dövr ədəbiyyatının aparıcı xadimləri, milli-inqilabi qəhrəmanlıq əhval-ruhiyyəsi, mövzu-problem əhatəsi, milli-genetik yaddaşı, qayğılış pafosu, poetika - sənətkarlıq mənzərəsi, janr, növ, üslub arsenalı və tipologiyası, nəhayət, tədqiqatçıları barədə ilk elmi-nəzəri təsəvvürü yaradanlardan biri də məhz Alxan Bayramoğlu ludur. Öz pred-

metli, əməli tədqiqatçılıq axtarışlarının elmi təfsirini, nəzəri ifadəsini o, müntəzəm olaraq məqale və kitablar şəklində oxucuya çatdırır. "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" monoqrafiyası da onun bu silsilədən oxoculara təqdim olunan növbəti kitabıdır.

Kitabda dövrün ədəbi peyzajı, əsasən, poeziyaya və nəsrə verilən iki yiğcam icmal şəklində əks etdirilir. Abdulla Şaiq, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səlman Mümtaz, Um Gülsüm, Seyid Hüseyn, N. Vəzirov, A. Yusifzadə, həmçinin İbrahim Şakir, Hüseyn Vədat, R. Əfəndizadə, Əli Məstan kimi şair və nasirlərdən ən səciyyəvi bədii örnəklər vahid ideoloji-ədəbi kontekstdə təsvir və təhlil olunur.

Məlumdur ki, M.Ə.Rəsulzadə Cümhuriyyət dövrünü nəzərdə tutaraq yazmışdır: "Yeni dövrə keçid ədəbiyyatın durduğu bir dövrdür". Mirzəbala Məhəmmədzadə də eyni müşahidəyə şərık olaraq həmin natamam iki ilin ədəbiyyatında "quruluşla bağlı dəyərli əsərlərin" olmadığını etiraf etmişdir. Şübhəsiz, hər iki müəllif bu sözleri deyərkən, bilavasitə Cümhuriyyətin obrazını, özü də bütün möhtəşəmliyi və əzəməti ilə yaranan klassik sənət şədəvrlərini nəzərdə tutur.

Lakin kitabdakı informasiya inandırır ki, belə bir böyük şədəvrlər ayrılıqda yaranmasa da, AXC illərində Cümhuriyyət ideallarını incələyib tərənnüm edən zəngin bir poeziya, nəsr, fəal ədəbi hərəkat mövcud olmuşdur.

Azərbaycan ərazisi bərpa olunmuş, müsəlləh milli ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş və belə etibarlı zəmində hökumətin iyirmi üç ayda mümkün olan ən böyük tədbirləri də demokratiya, elm və milli mədəniyyət sahəsində həyata keçirilmişdir; Bakı Dövlət Universiteti (1919), Azərbaycan Dövlət Teatrı (1919), "Teatr xadimləri cəmiyyəti", "Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti", "Yaşıl qələm" ədəbi birligi açılmış, milli simvolika — gerb, bayraq, himn müəyyən edilmişdir.

Bədii prosesi tənzim edən və yaradanlar — başda M.Ə.Rəsulzadə, ideoloq Mirzə Bala, parlamentin sədri Ə.M.Topçubaşov, parlamentin sədr müavini Ə.Ağaoğlu, S.Məmmədədə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, habelə, C.Məmmədquluzadə, M.Hadi, H.Cavid, A.Şaiq, Ə.Müznib, S.Müməz və b. idi. Xüsusən "Cümhuriyyət şairi" Ə.Cavad, Əiyusif Rai, Um Gülsüm xanım (M.Ə.Rəsulzadənin qardaşı qızı, S.Hüseynin həyat yoldaşı), Əmin Abid (Gültəkin), C.Cabbarlı, Davud, Əli Şövqi kimi gənclərin onlarla ehtirəslı şerilər elliklə oxunan marş, himnə, nəgməyə çevrilmişdir.

Nəzirə, qəzəl, qəsidiə, mərsiyə, mədhiyyə ənənəsini isə daha çox Ə.Cənnəti, İ.Tahir, A.Müniri kimi yaşılı şair-lər davam etdirirdilər.

Ümumiyyətlə, Məhəmməd Hadi və Hüseyin Cavid, Hacı Kərim Sanlı və Əhməd Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli, Seyid Hüseyin və Cəfər Cabbarlı, Tağı Şahbazi (Simurğ), Yusif Vəzir Çəmənzəminli və Firidun bəy Köçərli, Um Gülsüm və Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövləti, bayraqa və gerbə, türklük idealına, islami və ümumənəri dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisist, fəlsəfi-tarixi əsərlərini bu illərdə yazmışlar.

Bədii möhsul məzmunca bir neçə əsas, aparıcı sosial mövzu ətrafında mərkəzləşirdi: bayraqdakı rönglərin — türklük, islam və müasirlik idealının mədhi, türk və islam tarixinin tərənnümü, çağdaş modeldə ilk müstəqil, suveren milli dövlətin dəstəklənməsi, onun yaranması salnaməsinin, mili dövlətçilik ideologiyasının ifadəsi, təsbiti, ordunun həri uğurlarının bədii təminatı; ermənilərin Qarabağ davas, Azərbaycanda dinc əhalinin vəhşicəsinə qətli və ərazilərin talan olunması, daşnakların Bakıda tarixi abidələri, elm və mədəniyyət ocaqlarını yandırması, 18-31 mart hadisələri, milletin türk keçmişinin və islam tarixində şəhidlik və qəhrəmanlıq səhifələrinin mədhi və

yada salınması; şimaldan yaxınlaşan qara dumandan və vətənin başı üstünü almaqda olan təhlükədən doğan həyəcan və təşvişin ifadəsi.

Milli intibah, hürriyyət düşüncəsi və istiqlal ovqatı Hadinin bu vaxta qədər yasaqdə qalan iki cümhuriyyət dövrü şərində — "Zəfəri-nəhayəyə doğru" və "Əsgərlərimizə, könüllülərimizə" mənzumələrində, həmçinin "Aydınlıq bir gecədə təfəkkür dəqiqlikləri", "Kor soq-qur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərə-rətli şer və yaxud qızdırma halimdə saçmalarım" şərlərində davam eləyir. Müsavat və istiqbal təرانəsi, həmçinin A.Şaiqin yasaqdan çıxan "İntizar qarşısında", "Arazdan Turana", "Yeni ay doğarkən", "Vətənin yaniq səsi", "Türk ədəmi-Mərkəziyyət fırqəsi Müsavata ithaf" etdiyi (Marş) şərlərində davam edir.

Gənc Cəfər Cabbarının istiqlal mövzulu dörd tribun şeri uzun müddət idi ki, zorən unutdurulmuşdu. Halbuki onlar 1918-20-ci illərin inqilabi və romantik ədasını xüsusi silə qabarlıq ifadə edən fəlsəfi-simvolik nümunələrdir: — "Sevdiyim", "Azərbaycan bayrağına", "Sevimli ölkəm", "Salam" şərləri. Romantik aşiq "yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyim" dediyi məşuqinə eşq elan edir və onun tarixi simvolikasını belə açırdı.

Cümhuriyyətin sabaha ucuş və döyüş cəngisi, fəth olunan səma və şimşek şərqisi kimi səslənən ən kövrək bədii notlarını isə yenice açılan poeziya səhərinin ilk qadın şairəsi Um Gülsümün fərdi şer ədası ifadə edir. Onun "Əsgər anasına", "Çəkil, dəf ol", "Bir mayis gündündə" kimi şərləri üzərində ən zərif nisgildən, hürkən təşvişdən bürütü və tül, xüssənən "şimaldan gələn duman"dan bir çıxıkin var.

İstiqlal mövzusu, onun uğur və çətinlikləri, xilaskar türk mehmetciyinin (əsgərinin) obrazı, xüssənən, dövrün, mənəviyyat, məişət və əxlaqla bağlı problemləri bu illərin nəşrinə daha geniş yer tutur: "Hüriyyət günəşi" (Simurğ), "Mədən sahibinin fərasəti" (B.Talibli), "Sınıq

**qanadlar**" (A.Yusifzadə), "Hamamçı", "Dilənci", "Üç qardaş" (İ.Qəmbəroğlu), "Sərsəm kişi" (Ə.Fəhmi) və s.

Öldürünlənlər, məhv olanlar millətin təkcə oğul və qızları deyildi. Daha planlı və məqsədli şəkildə xalqın mədəniyyət abidələri məhv edilirdi. Erməni daşnaklarının Bakıdakı "mədəniyyət genosidi" mətbuatda ayrıca mövzuya çevrilmişdi. M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli, Mirzə Bala Məhəmmədzadə, Seyid Hüseyn ehtiraslı və ağırlı bədii-publisist yazılarla çıxış etmişdilər.

Şəhər memarlığına ən böyük qəsdin ünvanı kimi "İsmailiyyə"nin (indiki Milli Elmlər Akademiyasının) binası seçilmişdi. "İsmailiyyə yanğını" bədii-ictimai fikirdə də bir yanğına çevrildi. Hətta "Yaşıl qələm" ədəbi birliyi həmin mövzuda ən yaxşı bədii əsər üçün müsabiqə elan etdi.

Qəlebə çələngini "Həzin bir xatirə — İsmailiyyə" hekayəsi ilə "Yaşıl qələm"in rəhbəri Seyid Hüseyn qazandı. Əslində bu, mənsur lirkadır, "İsmailiyyə"yə mədhiyyədir. Ədib vüqarımız və izzəti-nəfsimiz olan bu müqəddəs binanı Cümhuriyyətin özünün daşdan heykəli və rəmzi kimi, "milli əməllərin", "hürriyyət və istiqlaliyyət məfkurəsinin doğulduğu yer" kimi tərənnüm edir.

Qeyd edim ki, "İsmailiyyə" mövzusunda hər iki hekayənin yenidən mətbuat və işıq üzü görməsi, sağlam elmi metodoloji əsasda təfsiri də məhz Alxan Bayramoqluna məxsusdur.

İnanırıq ki, istedadlı alim-ədəbiyyatşunas, Cümhuriyyət dövrü ədəbiyyatının etibarlı, sabit, dəyişməz tədqiqatçısı kimi tanıdığımız Alxan Bayramoğlu öz axtarışlarını bundan sonra daha böyük miqyas və ölçülərdə davam etdirəcəkdir.

**YAŞAR QARAYEV**

## KİTAB VƏ ONUN YARANMASINA DAİR

Azərbaycan Demokratik Respublikasının süqtundan sonra Sovet imperiyasının siyasetinə uyğun olaraq bu dövr tariximizin üstüne qalın qara pərdə çəkilmişdi. Təbliğat maşını öz yalanları ilə həmin pərdənin altındaki Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti üzərinə aramsız olaraq lənət və iftira çirkabı atır, xalqın milli-tarixi yaddaşının kökü hər cür vasitələrlə və amansızlıqla qurudulmağa, xalq manqurtlaşdırılmağa, baş məqsəd olaraq yeni tarix və yeni, vahid slosialist milləti yaradılmağa cəhd edilirdi. Tariximizin digər şöhrətli və fəxr edilməli səhifələri kimi, cümhuriyyət (respublika) dövrü də təhrif edilir, yalnız nəyisə lənətləmək lazımlı gələndə ikrəhla "müsavat dövrü" kimi xatırlanırdı.

Ancaq imperianın bütün cəhdləri, dövlət səviyyəsində programlaşdırıb intensiv şəkildə həyata keçirdiyi manqurtlaşdırma siyaseti baş tutmadı. Ulu və şöhrətli tarixə, sağlam genetik fonda malik Azərbaycan xalqının milli-tarixi yaddaşını, genetik əlaqə və bağlarını qurutmaq, məhv etmək mümkün olmadı. 1980-ci illərin ortalarından başlayaraq getdikcə alovlanan istiqlal mübarizəsi əvvəlcə düşüncələrdə, şüurlarda hazırlandı. Belə günlərin birində — 1989-cu ilin sentyabrında işlədiyim Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstytutunun direktoru, professor Yaşar Qarayev öz kabinetində institutun gənc alımlarının müşavirəsini geçirirdi. Müşavirənin başlıca məqsədi ədəbiyyat tariximizin indiyədək (həmin günlərədək) ağ saxlaşdırılmış səhifələrini yeni təfəkkür işığında araşdırmaq, təhrifləri aradan qaldırmaq, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin daha təkmil şəkildə üzə çıxmasına nail olmaq idi. Yəni, yeni yazılıacaq mövzuların çoxcildliyin müvafiq hissələrində öz əksini tapacağı vəd edilirdi. Bununla əlaqədar konkret mövzular təklif olunur və bildirilirdi ki, plandankənar iş kimi könüllü götürülən hər bir elmi-tədqiqat mövzusu üçün əlavə əmək haqqı ödəniləcək. Hər

kəsə öz imkanları daxilində mövzu götürmək sərbəstliyi verilməklə, işin ilin (1989-cu ilin) axırınadək yerinə yetirilməsi tələb olunurdu.

Mən Azərbaycan Demokratik Respublikası dövrünün ədəbiyyatını araşdırmağı öz üzərimə götürərək, işi tələb olunan vaxtadək başa çatdırdım. 1990-ci il fevralın 8-də "Elm" qəzetində bu istiqamətdəki araşdırımalarımın ilkin nəticələrini əks etdirən bir məqaləm çap olundu. Həmin il "Ulduz" jurnalının 5-ci sayında "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" adlı böyük bir məqaləm dərc edildi və onu Türkiyədə (Ankarada) çıxan "Azərbaycan" (1991, № 281, s. 5-18) və «Türk dünyası araşdırmları» (1991, № 75, s. 87-108) dərgiləri yenidən öz səhifələrində yayınladı. Bundan sonra "Dialoq", "Azərbaycan", "Açıq söz", "Dünya", "Gənclik", "Dirçəliş", "Hərbi bilik" jurnallarında, "Azərbaycan" (Ankara) dərgisində və "Azərbaycan", "Açıq söz", "Azərbaycan ordusu", "Vətən səsi", "Bakı", "İki sahil", "Həyat", "Panorama", "Ədəbiyyat qəzeti", "Sovet kəndi", "İncəsənət", "Sabah", "Borçalı", "Yeni müsavat", "Novruz", "Azad Azərbaycan", "Hikmət" qəzetlərində bu istiqamətdəki araşdırımalarımın nəticəsini işıqlandıran 70-ə qədər məqalə dərc etdirdim, iki kitabım çapdan çıxdı, çoxsaylı radio və televiziya çıxışlarım oldu.

Araşdırımalarımın nəticələri elmi ictimaiyyət və geniş oxucu kütlesi tərəfindən maraqla qarşılanmaqla yanaşı, onun üzərinə çirkab atmaq istəyənlər, bəzən nəyisə özü-nünküldəşdirməyə çalışanlar da tapıldı. Hətta həmkarlarım arasında araşdırımalarımın nəticələrindən istifadə etməyə yoldaşcasına icazə istəyib, əməyimin üzərinə kölgə salmaq niyyətindən uzaq olduqlarını söyləsələr də, sonralar mənim elmi və xidməti nəticələrimə göz yumub, onun üstünü vurmamağa, bəzi şeyləri isə öz adlarına çıxmaga çalışanlar da tapıldı. İradlarım həmin mövzunun kölgəsinde xal yiğməga çalışanları öz eməllərindən döndərə biləsə də, tarix durur, faktlar durur. Onlar hazır araşdırma-

lara, başqasının əməyinə kosmetik dəyişikliklərin köməyi ilə sahib çıxmağa çalışırlar. Lakin haqq-ədalətin cümhüriyyət dövrü ədəbiyyatımızın üzərindən qara pərdəni götürdüyü kimi, bu cür adamların bəd niyyətlərini də gecətə üzə çıxarıb faş edəcəyinə əminliklə öz işimizə davam etməkdəyik.

\*\*\*

Kitabın birinci bölməsi dövrün poeziya və nəsrinə dair tədqiqatdan, ikinci bölməsi isə dövrün bədii (poeziya, nəsr və publisistika) nümunələrindən ibarətdir. Axırda "Qeydlər və şərhlər" verilmiş, çətin sözlərin lüğəti (izahı) isə mətnin daxilində mötərizədə göstərilmişdir.

**Müəllif**

## DÖVRÜN TARİXİ-İCTİMAİ VƏ SİYASİ XÜLASƏSİ

Bir-birinin ardınca baş verən inqilablar Romanovlar sülaləsinin hakimiyyət dayaqlarını laxladaraq Rusiya imperiyasının dağılmاسını şərtləndirdi. Uzun tarixi mərhələdən keçən sinfi mübarizə prosesində əlbir fəaliyyət göstərən hər bir xalq milli özünüdərki, milli mənlik şüurunu formalasdırmağa başlayırdı ki, bu da nəticə etibarı ilə xalqların milli muxtariyyət və suveren dövlət yaratmaq arzusunu çıxkləndirirdi. Odur ki, xalqların müstəqil yaşamaq hüququnun dərkindən doğan cəhdər getdikcə güclənirdi. Qədim və zəngin milli-mədəni irs və tarixə malik Azərbaycan xalqı tarixin bir çox mərhələlərində ciddi siyasi və milli-mənəvi zərbələrə, aşınmalara məruz qalmasa da, öz mənliyini, milli simasını qoruyub saxlaya bilmədi. Ona görə də ictimai-siyasi və tarixi-inqilabi hərəkat prosesində digər xalqlarla inadla nəinki ayaqlaşmağa, hətta onlardan daha da irəli getməyə çalışaraq özünün tarixi haqqını — müstəqil və suveren dövlətə malik olmaq hüququnu bərpa etmək imkanını əldən vermədi. Bu işdə, yəni ictimai-siyasi və milli-mənəvi çarpışmaların ön cəbhəsində getməsində Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərinin zənginliyi və intellektual potensiyasının gücü ilə yanaşı, xüsusən XIX əsrin ortalarından başlayaraq qabaqcıl görüşlü xadimlərimizin apardıqları məqsədyönlü, ardıcıl və inadçı mübarizələri, göstərdikləri fədakarlıq nümunələri də xüsusi rol oynadı. Eyni zamanda, qeyd etdiyimiz kimi, Azərbaycan sənayenin və ticarət-iqtisadi əlaqələrin qoşşaqlarından olmaqla, istər-istəməz, beynəlxalq həyatın qaynar guşələrindən birini təmsil edir. Bu da onu "Yağlı tikə"yə çevirərek zaman-zaman müxtəlif dövlətlərin münaqişə obyektinə çevirməkdədir.

Oktyabr sosialist inqilabından sonra Bakıda da hakimiyyət "komunna"larının əlinə keçdi. Lakin kənardan gətilən bu "sosializm" Azərbaycan xalqından çox Rusiya-

nın mənafeyinə xidmət etməkdə idi. V.I. Leninin bir sıra məktub, teleqram və əsərlərində ifadə olunduğu kimi, Bakı Rusyanın iri sənaye mərkəzlərindən hesab edilməklə, Rusiya sosialist inqilabının yaşamasına xidmət etməli idi. Bakı kommunası liderlərinin əksəriyyəti üçün Azərbaycan xalqının müqəddərəti əsas məqsəd yox, vasitə idi. Odur ki, onlar bu xalqın haqq səsini müxtəlif vasitələr, o cümlədən sinanmış milli qırğınlar yolu ilə batırmağa çalışırdılar. Mübarizənin əvvəlində yekdil olan xalqların bəzi liderləri sonrakı mərhələdə milli mənafə məsəlesi ortaya çıxanda dünənki cəbhədaşlarına zidd mövqe tutmaqdən çəkinmirdilər. Nəticədə xalqların beynəlmiləl əməkdaşlıqlarına milli ədavət toxumu səpilərək onlar qarşılurma-yaya doğru aparılırdı. Bu yolda isə hamının günahı və rolu, təbii ki, eyni deyildi.

Hələ XIX əsrin əvvəllərində çar Rusiyası ilə İran monarxiyası arasında parçalanan Azərbaycanı hər iki monarxiya tarixin səhifələrində silərək öz içərisində əritmək üçün məqsədyönlü və planlı işlər görürdü. İngilabi mübarizə prosesinin ilkin mərhələlərində bu işlərin təsiri özünü göstərirdi; siyasi mübarizə meydanında Azərbaycan adı və məfhumu, demək olar ki, görünmürdü. Milli siyasi şüur və təşkilatlanma zəif idi. Odur ki, bir çox milli-bəşəri və taleyüklü məsələlərin həllində digər xalqlardan geri qalırdıq. Bütün bunlar isə Azərbaycan xalqının azadlıq və istiqlaliyyət yolunda daha agrılı mərhələlərdən keçməsi ilə nəticələnirdi. Rusyanın tərkibində olan digər xalqlar, o cümlədən ermənilər isə hadisələrin son nəticələrindən maksimum istifadə etmək məqsədi ilə azərbaycanlıları da öz tərəflərinə çökərək çarizmin tərkibindən çıxməq üçün xüsusi qızgınlıq gəstərirdilər. Bu cəhətdən "Şərqi-Rus" qəzeti ilə əlaqədar olan bir sənəd maraq doğurur.

1905-ci ildə Canişinin adına yazılan həmin sənəddə deyilir: "Keçən il "Şərqi-Rus"da elə məqalələr dərc olunmuşdur ki, bunun üçün Rusiyada hər hansı, hətta senzurasız bir qəzeti bağlatdırıb onun redaktorunu sürgün edərdi-

lər. Amma bütün bunlar senzor Karaxanovun gözündən yayılmışdır. Bu həm də məhz elə bir dövrə təsadüf edir ki, hökumətin siyasetindən narazı qalan ermənilər çılgın hissələrlə müsəlmanları özləri ilə birləşməyə və "düşməni" əzməyə dəvət edirdilər".<sup>1</sup>

Bu sənəd bəzi siyasi hadisələrin səbəblərini aydınlaşdırmağa kömək edir; görünür, ermənilərlə azərbaycanlılar arasında ümumi düşmənə — çarizmə qarşı mübarizə meylini hiss edən kimi hələ kifayət qədər möhkəm olan imperiyanın dövlət aparatı vəziyyətdən çıxmaq üçün bu xalqlar arasına milli qırğın salınmasını zəruri hesab etmişdilər. Ermənilərin əsrlərdən bəri çəkdikləri vətənsizlik dərdi və özlərinə müəyyən ərazi tutub orada milli dövlətlərini yaratmaq həsrəti bu məkrili planın uğurla həyata keçməsini təmin edən ən əsas istinad nöqtəsi idi. Çünkü hərisə həsrətində olduğu şeyi nişan vermək kifayətdir. Sadəcə olaraq həmin adamı inandır ki, onun dərdinin dərmanı məhz budur. Qalan hər şey asandır. Rusiya imperiyası da Azərbaycan kimi "yağlı tikə"ni əldə saxlamaq üçün ermənilərin bu yanğıısından istifadə etmək qərarına gəldi və atlığı tor boşça çıxmadı.

Əlbəttə, bütün bunlar Rusiya imperiyasının ermənilərə canıyananlığından deyil, qeyd etdiyimiz kimi, Azərbaycanı əldə saxlamaq niyyətindən irəli gəlirdi. Imperiyanı bu ərazidə hansı millətin yaşaması yox, Azərbaycanın məhz onun maraqlarına xidmət etməsi maraqlandırırdı. Təsadüfi deyil ki, dövrün qabaqcıl xadimləri bu qırğının kənardan töredildiyini göstərir, həmin mənfur niyyəti döñə-döñə ifşa edib xalqları birliyə çağırırdılar. Lakin ustalıqla düşünülən plan məharətlə həyata keçirilmişdi. Hər iki xalqın qabaqcıl görüşlü xadimləri isə məcburiyyət qarşısında qalaraq milli istiqlaliyyət uğrunda mübarizədən,

<sup>1</sup> Sitat Şövqi Novruzovun "Şərqi-Rus"un çağırışı (Bakı, Yaziçi, 1986, səh.80) monoqrafiyasından götürülmüşdür.

...da olsa, əl çəkib milli qırğını yatırıtmaga çalışırdılar.

Sınaqdan uğurla çıxan bu mənfur üsul tarixin dönüş nöqtələrində həmin xalqların milli istiqlaliyyət mübarizələrinin azdırılması vasitəsinə çevrildi və getdikcə əvvəlki əlaqələr qarşılıqlı etimadsızlıq və milli düşmənciliklə əvəz olundu. Ermənilərin ərazi iddiaları milli ədavət zəminində inkişaf etdirildi. Bu məkrli plan, ideya həm də kilsənin fəal iştirakı ilə şüurlara elə ustalıqla, elə şirnikləşdirici üsullarla yerildi ki, ruslardan əvvəl ermənilər və gürcülər Azərbaycanı bölüşdürməyə səy göstərməyə başladılar. Həmin cəhdələr 1918-ci ildə özünü qabarılılığı ilə göstərirdi. Təsadüfi deyil ki, Kommuna hökuməti Bakı və Bakı quberniyasını Azərbaycandan ayırmağa çalışaraq, inqilabın digər ərazilərə yayılmasına maraq göstərmirdi. Bakı və Bakı quberniyasının müqabilində Qarabağ da daxil olmaqla, böyük bir ərazi ermənilərin üzdəniraq liderlərinin, qərb zonası isə gürcü menşeviklərinin nəzərində idi.

Başında S.Şaumyanla A.Çaparidzenin durduğu "Kommuna" hökuməti, ikili oyun oynayaraq, özlərinin milli şövinizm azarlarına məlhəm tapmağın çarəsini Bakı və ətraf rayonlarda azərbaycanlılara qarşı kütləvi qırğınlardan təşkil etməkdə göründürlər. Odur ki, 1918-ci il martın sonlarında Bakıda, daha sonra Quba, Şamaxı, Qarabağ və Gəncədə azərbaycanlılara qarşı kütləvi qırğınlardan töredildi. Xalq olmazın müsibətlərə məruz qaldı. Lakin bütün bu təzyiqlər Azərbaycan xalqının milli mənlik duyğusunu iflic etmək əvəzinə, onun milli istiqlaliyyət uğrunda mübarizə əzminə yeni təkan verdi. Nəticədə Birinci Dünya müharibəsinin sonuncu ili — 1918-ci il bir çox beynəlxalq məsələlərin aydınlaşması ilə yanaşı, Azərbaycan xalqı üçün də milliözünüdərk prosesinin kamilləşmə mərhələsinə qədəm qoyması kimi yadda qaldı.

28 may 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsi elan edildi. İyunun 4-də isə Azərbaycan Cümhuriy-

yəti ilə Osmanlı imperiyası arasında bağlanan müqaviləyə əsasən, qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduğu təqdirdə Azərbaycan Respublikası hökumətinə silahlı qüvvələrlə yardım etməyi qarşı (Osmanlı) tərəf öz öhdəsinə götürdü. Ona görə gənc Azərbaycan hökumətinin müraciətinə əsasən Türkiyənin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Azərbaycan hökuməti bu ordunun köməyi ilə yerlərdə öz hakimiyyətini möhkəmləndirərək ölkədə əmin-amanlıq yarada bildi. Bundan sonra Bakı uğrunda mübarizə diqqət mərkəzində oldu.

Həmin günlərdə Bakıda hakimiyyət kommunarların əlində idi. Lakin bir tərəfdən daxili siyasi ziddiyyət, xalqımıza qarşı milli şovinizmdən doğan qüsurlu, məkrli fəlliyyət programı və üsulu, digər tərəfdən də Denikinin iddiaları və beynəlxalq qüvvələrin Bakı neftinə olan maraqları vəziyyəti daha da kəskinləşdirir, sosial və mənəvi dayaqları zəif olub ancaq qan gölü üzərində dayanmağa çalışan Bakı Kommunasının süqutunu labudləşdirirdi. Odur ki, kommunə hökumətinin özünü xilasetmə cəhdləri puça çıxdı. Qısa müddət ərzində başına gələn müsibətlərdən düzgün nəticə çıxarda bilən Azərbaycan xalqı özünün milli və siyasi maraqlarına yad olan qüvvələrdən üz döndərdi. Üstəlik, kommunarların özlərinə müttəfiq hesab etdikləri Biçərəxov və erməni-daşnaq dəstələri Bakıya istiqamət götürən Qafqaz İslam Ordusunun vahiməsi qarşısında dayana bilməyib qaçıdlar. Nəticədə iyunun axırlarında kommunə istefaya məcbur oldu. Bakıda hakimiyyət "Sentrokəsp" hökuməti kimi tanınan və yenə Azərbaycana tamamilə yad olan qüvvələrin əllərinə keçdi.

Məhz Azərbaycana, Azərbaycan xalqının milli mənafəerinə ögey münasibət bəsləyib, başlıca dayağı xaricdə, xarici qüvvələrin şirin vədlərində axtarmalarının nəticəsində "Sentrokəsp"çilərin də hakimiyyət ömrü çox qısa oldu. Onlar özlərinə yerli zəmində dayaq tapa bilmədilər.

Sentrokaspi diktaturasının hakimiyyət başında olduğu günlərdə — avqustun 27-də Sovet Rusiyası ilə Almaniya arasında bağlanan müqavilənin 14-cü maddəsinə görə, Almaniya Bakı quberniyasının türklər tərəfindən tutulmasına yol verməyəcək, əvəzində Rusiya burada neft hasilatını təmin edərək, çıxarılan məhsulun dördə birini, ya da xüsusi aylıq faizini Almaniyaya verəcəkdi.

Əlbəttə, Azərbaycan hökuməti onun xəbəri olmadan bağlanan bu həyasız müqaviləyə qarşı nota verərək bildirmişdi ki, "Bakısız Azərbaycan — başsız bədəndir".

İngilislərin Bakıya çağırılması da Sentrokaspi diktatuarasını xilas edə bilmədi; sentyabrın 15-də Bakı azad edildi və Azərbaycan hökuməti öz qanuni paytaxtına sahib oldu. Lakin Antantanın qələbəsi ilə "Üçlər İttifaqı"nın nümayəndəsi kimi Türkiye də ağır vəziyyətə düşdü və qalib tərəfin tələbinə əsasən öz qoşunlarını Qafqazdan geri çəkməli oldu.

Bununla belə, Türkiye özünə qardaş saydığı Azərbaycan xalqına kifayət qədər kömək edə bilməşdi. Belə ki, Qafqaz İslam Ordusunun köməyi sayəsində azərbaycanlılar labüb qırğından və siyasi iflasdan xilas oldular. Ölkədə müəyyən qədər daxili sabitliyə, ordu quruculuğuna, sərhədlərimizin möhkəmləndirilməsinə və s. nail olundu. Paytaxt uğrunda aparılan mübarizə qələbə ilə bitdi. Elmi ədəbiyyatda deyildiyi kimi, "Bu dövrə Azərbaycan hökumətinin istiqlaliyyət yolunda atlığı, bəlkə də, ən böyük addım onun öz paytaxtına sahib çıxıb, öz hakimiyyətini bütün Azərbaycanda yayması idi ki, bu yolda da qardaş türk xalqının minden artıq əsgəri, otuz zabiti öz canlarını fəda etmişdilər... Bakı müsəlman xeyriyyə cəmiyyətinin qərarı ilə bu şəhidlərin xatirəsinə abidə ucaldılmalı idi və onları "işgalçı" adlandırmaq, "talançı" kimi qələmə vermək həmin dövrün təsəvvürlərinə görə nankorluq hesab edilirdi. O illərdə "Azərbaycan" qəzeti çox haqli olaraq yazırıdı: "Türk qoşunları Azərbaycan respublikasına köməyə imperialist məqsədlə, yainki işgal məqsədi ilə gəl-

mədi, onlar öz qardaşlarını xilas etmək üçün gəlmişdilər və öz qardaşları qarşısında borclarını yerinə yetirib getdilər".<sup>1</sup>

Bu da təsadüfi deyildi, çünki rus və ingilis diplomatiyasının əlində daima oyuncaq olan erməni siyasetçiləri türk xalqlarına kəskin düşmənçilik münasibəti bəsləyir, fürsət düşən kimi öz məkrli niyyətlərini vəhşilikdən betər bir cılğınlıqla həyata keçirirlər. Bu cəhətdən Məhəmməd Həsən Hacınskinin "Ermənistannı müstəqilliyinə münasibətiniz? — sualına... Ənvər paşanın verdiyi cavab maraqlıdır: "Türkiyə müstəqil erməni dövlətinin yaranması əleyhinə deyil. Bir şərtlə ki, ingilis-rus siyasəti xatırınə erməni xalqı türklərə qarşı intriqalarına son qoysun".<sup>2</sup>

Hadisələrin sonrakı gedişi Ənvər paşanın bu mülahizəsinin sərrastlığını təsdiq etdi. Belə ki, Azərbaycan Demokratik Respublikası özünün dövlət müstəqilliyini beynəlxalq aləmdə təsdiq etdirmək üçün Paris sülh konfransında apardığı məqsədyönlü mübarizənin həllədici anlaşında və varlığını, suverenliyini şimaldan gələn təhlükədən qorumağa çalışdığı günlərdə daim daşnaqların pozucu əks-təbliğatı, xəyanəti və Azərbaycan əleyhinə xəyanətkar müqavilələri ilə üzləşərək çətin vəziyyətlərə düşmüş, nəhayət, 1920-ci il aprelin sonlarında yenə daha çox ermənilərin qatı düşmənçilik hərəkatları nəticəsində milli müstəqil dövlət statusundan əl çəkməyə məcbur olmuşdu.<sup>3</sup>

<sup>1</sup> Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası: İstiqalələr sorağında. "Elm" qəz., 12 avqust 1989.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Ətraflı bax: Tadeüs Svyatoxovski. Rusiya Azərbaycanı. 1905-1920-ci illər. "Müsəlman cəmiyyətində millət yarışı" kitabından (İngilis dilindən tərcümə edən: Vilayət Quliyev). "Elm" qəz., 2, 8, 30 sentyabr, 7, 14, 21 oktyabr 1989.

## POEZİYA

Sovet imperiyasının ölkəmizdə hakim olduğu 70 ildən artıq bir dövr ərzində Azərbaycan Demokratik Respublikasının tarixi, dövlət quruculuğu işləri, iqtisadi siyaseti, ədəbi-mədəni həyatı əyri güzgüdə eks olunmuşdur. Siyasi və elmi ədəbiyyatda bu dövr, demək olar ki, kimlərinsə söyülməyi, döyeclənməyi lazımlı gələndən gələnə yada düşmüş və hər dəfə də xalqımızın tarixində ləkeli, son dərəcə eybəcər bir səhifə kimi lənətlənmişdir. Bütün bunlar — xalqları özlərinin tarixi-etnik bağlarından qoparıb simasızlaşdırmaq, əvəzində «vahid sosialist milləti» yaratmaq cəhdləri imperiyanın müstəmləkələrdə öz hegemonluğunu əbədiləşdirmək siyasətinə xidmət edirdi. Dövrün ədəbi-tarixi və ictimai-siyasi materialları ilə yaxından tanışlıqdan bir daha aydın olur ki, Azərbaycan Demokratik Respublikası tariximizin ən işıqlı və fəxri olunmalı səhifələrindəndir. Tərəqqipərvər ziyalalarımız onilliklər ərzində uğrunda mübarizə apardıqları milli inkişaf ideyalarının həyata keçməsindən yaranan vəcd və yüksək vətənpərvərlik duyğusu ilə milli müstəqilliyimizi tərənnüm etmiş, Cümhuriyyətin qarşılaşlığı problemlərin qayğıları ilə yaşımiş, onların həlli yollarını göstərməyə çalışmışlar.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkə həyatında gedən siyasi və mənəvi-psixoloji təbəddülət, bir çox xalqlar kimi, azərbaycanlıların da milli mənlik şürə və psixologiyasının formallaşmasına əhəmiyyətli dərəcədə təkan verdi. Tərəqqipərvər xadimlərimizin məqsədyönlü və ardıcıl fəaliyyət və çarpışmaları da bu işdə az rol oynamadı. Xalqın milli özünüdərk prosesi ictimai-siyasi və inqilabi dəyişikliklər dövründə daha da gücləndi. Artıq hər bir millətin beynini, düşüncəsini məşğul edən məsələ baş verən proseslərdən, aparılan mübarizələrdən onun

özünün və yurdunun nə dərəcədə karlı çıxacağı məsəlesi idi.

Qələm xadimlərimiz başa düşürdülər ki, bütövlükdə xalqı bu ruhda kökləmək, yəni müstəqillik uğrunda ardıcıl mübarizəyə səfərbər etmək, onu bu haqqqa çatmaq üçün milli-tarixi və mənəvi hüququnun olmasına inandırmağın ən təsirli vasitələrindən biri ulu babaşımızın keçdikləri şöhrətli yolu bu gənkü nəslə örnek kimi təqdim etməkdir. Çünkü hər kəs, o cümlədən gənclik öz əcdadının, mənsub olduğu soykökü əsilli-nəsilli olmasından daxili bir qürur duyur. Bu qürur insanın həyat amalının uğurlu aqibətində müstəsna rol oynayır. Bunu dərindən dərk etdiyi üçündür ki, şairə Um Gülsüm «Ey türk oğlu»<sup>1</sup> şerində üzünü bugünkü gəncliyə tutaraq deyirdi:

*Ey türk, sən ey qəhrəman, yigit oğlu Turanın!  
Şanlı, yüksək babanın ögüdüünü unutma.*

*Sən də yürü o yolu.*

*Yürü, əvət özünü hər şeydən qorxutma;  
Yürü, əvət bir daha təməddünün, ürfanın  
Ülvi duygular versin türkün həssas qəlbini.  
Hörmət, izzət alırsın böyük Turan elinə...  
Tarixlərdə həp sənin rəşadətin, hünərin,  
Bildirişin, firtınan oxunurkən sən neçin*

*Avropaya qarşı bir*

*Yersiz, yurdsuz əsir tək boyun büküb durasanə*

Özünün gənc oxucusunu ulu babasının şanlı tarixinə nəzər salaraq ondan ibrət almağa çağırıran şairənin izlədiyi ülvi məqsəd xalqın özünüdərkinə düzgün istiqamət verməkdir. O göstərir ki, bu cür şanlı keçmişə malik bir xalqın varislərinin əcdadından xəbərsiz olaraq yad ölkələrin qarşısında əsil-nəcabətsiz bir varlıq kimi boyun büküb büzüşməyə mənəvi haqqı yoxdur. Əks təqdirdə öz qüdrətindən bixəberlikdən doğan yazıqlıq milləti labüb uçuruma və məhvə sürükləyir. Yüz illorcə davam edən bu

<sup>1</sup> «Açıq söz» qəz., 20 fevral 1918.

rəzaletdən qurtarmaq üçün ancaq mübarizə, özü də əsil cəngavər mübarizəsi tələb olunur:

*Yüz yillarca əzildin, ayaqlandın, yetişər;  
Yüz yillarca hıçqırdın, duyulmadı heç səsin  
Şimdi hayqır və bağır bitməmişkən nəfəsin.*

Müəllif öz soydaşlarına başa salmağa çalışır ki, azadlıq və istiqlaliyyəti onlara kimsə, başqası verməyəcək. Bu bəşəri nemətə ancaq hər bir xalq özünün əqli, elmi və hərbi-fiziki qüdrəti ilə nail ola bilər. Um Gülsüm bu cür məziyyətlərin öz soydaşlarında — Qafqaz türklərində yüksək səviyyədə mövcudluğunu qeyd edərək onu da nəzərə çatdırır ki, qərb dünyasının hər hansı psixoloji təsir vasitəsi və hərəkətlərlə bu yüksək keyfiyyətlərin üzərinə kölgə salmasına imkan vermək olmaz. Buna heç milli-mənəvi haqqımız da yoxdur.

*Ey qəhrəman, düşmənə qılinc tutan biləyi  
Vətəninə, yurduna birər qələ sayılır.  
Bu gün sənin parlaq, ən dəyərli diləyin  
əz ürfanın gücilə, qüdrətilə verilir.  
Qafqasiyanın ən böyük, yüksək ulu dağları,  
Ormanları, bağları  
Sənin müzəffər adın, şərəfinlə tanınsın,  
Səni vəhşi tənyan o mədəni canavar  
Məğlub olsun, xar olsun, intiqamlar alınsın.  
Türk bayraqı o zaman göy yüzündə parıldar.*

Şairənin vətəndaş qəlbinə ən çox təsir edən bir də odur ki, «mədəni canavarlar» yüz illərlə öz yırtıcı xisletlərini gizlətmək üçün bizi daima vəhşi adlandırib ləyəqətimizi təhqir edərək, özümüzü soyublar. Öz milli varlığını dərk edən bir xalq üçün bundan ağır əzab olmaz. Odur ki, müəllif öz soydaşlarını bu tarixi ədalətsizliyin əvəzini amansız intiqamla, düşməni xar və zəlil etməklə almağa çağırır. Onun qənaətinçə, bunsuz — bu çarışma və qələbələrsiz «Türk bayraqı göy yüzündə parıldamaz».

Əlbəttə, hər tərəfi düşmənlərin sardığı bir şəraitdə aparılan ağır və şanlı mübarizədə təkbaşına qalib gəlmək çətin olardı. Abdulla Şaiq vəziyyətdən çıxış yolunu türk-dilli xalqların mənəvi və sosial-siyasi birliyində görürdü. Həmin ideya şairin «Yeni ay doğarkən»<sup>1</sup> şerində öz əksini tapıb.

Əsərdə təsvir edilir ki, Türk anası öz oğluna türkün yenicə doğan hilalını göstərərək bu qız ismətli gözəlin — yenicə doğan ayın ondan — türk oğlundan nəsə umduğunu bildirir. O, diqqəti ayın ətrafindakı yeddi ulduza cəlb edərək, göstərir ki, bunlar yeddi türk dövlətinin rəmziidir. Həmin ulduzlar aynı ətrafında daha parlaq göründüyü kimi, türk dövlətləri də öz hilalı ətrafında six birləşsələr, daha qüvvətli və yenilməz olarlar.

Maraqlıdır ki, türk oğlu Yavuz Günəşi Aydan və Ülkələrdən çox sevsə də bu yeni aya baxarkən onun varlığını özünün də baş aça bilmədiyi qəribə hissələr çulğayır:

— Annacığım! Bən günəşim aydan, yeddi ülkərdən  
Çox sevirəm. Bilməm şu aya bən baxarkən  
Neçin əski diləklərim dalğalanır gözümüzdə  
Neçin tatlı, uğurlu bir duygu doğar üzümüzdə  
Neçin bu ay ruhuma pək uyğun, munis görünürə  
İçim, dışım günəş kibi neçin nura bürünür?

Genetik yaddaşın oyatdığı bu tükənməz, bu ülvi duygular türk dünyasının işıqlı sabahına nur çıloyən millimənəvi potensiyamızın istinad nöqtəsi, enerji, güc mənbəyi kimi diqqəti cəlb edir. Təsadüfi deyil ki, Anasının köməyi ilə «hər biri bir igidin yıldızı», daha doğrusu, hər biri bir türk dövlətinin rəmzi olan ülkələr arasında özünün «pək parlaq o qırmızı ulduzunu» müəyyənləşdirib tapan Yavuzun ürəyi həmin ülkələrin bir-birlərindən uzaq yaranıb sönük görünməsinə dözmür və qəlbində

<sup>1</sup> «Açıq söz» qəz., 17 dekabr 1917.

onları birləşdirmək, mənən yaxınlaşdırmaq arzusu baş qaldırır:

«—Ülkərlər, anacığım, bax, nə qədər ufaqdır!  
İşıqları pək sönük», həp biri birindən uzaqdır.  
Bən istərəm yeddi ülkər qovuşsun bir-birinə,  
Üzərimizə günəş kibi doğsun ülkər yerinə.

Həmin günəşi — turkdilli dövlətlərin yaxınlaşmasından mənəvi-siyasi birliyindən yaranan Günəsi «taleyinin ülkəri» adlandıran Yavuz bütün dünyadan həmin «Günəş»ə tapınması, ondan vulkan kimi həyat qaynaması və yer üzündə əmin-amallığın bərqərar olaraq, qurdun quzu ilə otlaması arzusu ilə çirpinir. Bu müqəddəs arzudan fərəhlənən Ana oğluna belə xeyir-dua verir:

—Öylə isə, öklü oğlum, ayı, yıldızları  
Bir-birinə bitişdirib uğurlu bir günəş yap!

Ananın xeyir-duası əslində turkdilli xalqları, türk dövlətlərini birliyə çağırıan milli-mənəvi bir ideya kimi səslənir. Həmin çağırış öz aktuallığını bu gün də saxlamışdır.

Abdulla Şaiqi bu ideyanı Müsavat partiyası kimi siyasi bir təşkilatın həyata keçirəcəyinə onun milli-mədəni və sosial-siyasi hərəkatın tarixi mübarizələr mərhələsində formalasın cövhərini mənimseyərək islamçılıq, türkçülük və müasirlik amallarını özünə müqəddəs şürə və amal seçməsi, müsavatçılığın xalqımızın milli özünü müdafiə və təsdiq tələbindən və həyat eşqindən, azadlıq və istiqlaliyyət duygularından yaranaraq qanımıza həpmasi qənaəti inandırırdı. Odur ki, «Türk ədəmi mərkəziyyət fırqəsi Müsavata ithaf» etdiyi «Marş»<sup>1</sup> şərində soydaşlarını bu partiya, onun tutduğu yol, məqsəd ətrafında birləşməyə çağıraraq yazırıdı:

<sup>1</sup> «Açıq söz» qəz., 6 fevral 1918.

*Birləşəlim, türk oğlu, bu yol millət yoludur,  
Ünlə, zarla, şanla tariximiz doludur.*

Soydaşlarını «dəniz kimi coşmağa, dalğa kimi qoşmağa» çağırın şairin ruhu da, qələmi də həp dəmirdən yapılmışdır. O, düşməninə «Türk qafasında qorxunun olmamasını» bildirərək bəyan edir ki, ölüncə nə hürriyətdən, nə də vətəndən keçən deyil. Şerin sonrakı misralarında qəhrəmanın ruhunu, qanını cuşa gətirən duyğular haqda oxuyuruq:

*Dalğalanır üstümdə şanlı Turan bayrağı,  
Alovlanır qəlbimdə «Ərkənüğün» ocağı.  
Haydi, yola çıxalım, haqsızlığı yixalım,  
Turanda gün doğunca zülmətlə çarpişalım!  
Arş irəli, irəlidə cənnət kibi çəmən var,  
Günəş orda həp doğar, səadət orda parlar.*

*Türk fırqəsi Müsavat  
Açalım quş tək qanad.  
Sarılib hürriyətə  
Bulalım şanlı həyat.*

Göründüyü kimi, bu dövrdə milli mübarizə həm də siyasi məzmun kəsb edir. Şair həmin mübarizənin uğurlarını konkret bir partianın — Müsavatın ətrafında sıx birləşərək hürriyətə sarılıb şanlı həyat quruculuğuna doğru quş tək qanad çalmaqdə görür.

Gənc şairə Um Gülsüm isə milli qurtuluşu, türklüyün xilasını hamının bir nəfər kimi mübarizəyə qalxmasında görür. Onun fikrincə, milli müqəddəratımızın ölüm-qalıb dilemməsi qarşısında qaldığı bir zamanda türk qızları da fəal olmalı, öz oğullarına, ərlərinə dayaq durmalıdır. Bu fikri «Türk qızlarına» müraciətlə qələmə aldığı «Səs verin»<sup>1</sup> şərində ifadə edərək yazdı:

<sup>1</sup> «Açıq söz» qəz., 18 may 1917.

*Turklük aeyit, biz turkaiyin ozuyuk,*

*Millətimiz bizim ilə canlanır.*

*Qazanalım. Fateh xanın qıztyız,*

*Türklük adı fütuhatla şanlanır.*

Um Gülsüm öz həmcinslərini, soydaşlarını mübarizəyə ruhlandırmış üçün onların milli-tarixi yaddaşlarını oyatmağa çalışır ki, onlar türklüyün özüdürler, yəni əsl türk irqinə məxsusdurlar. Türkün adı isə həmişə fütuhatla, yəni ölkələr fəth etməklə şan-şöhrətə minib. Bir halda ki, belədir, bizim susmağa, əli qoynunda dayanmağa haqqımız yoxdur. Çünkü biz əsilli-nəsilli türk xaqanlarının qızlarıyız. Ona görə də soykökümüzə sadiq qalaraq:

*Səslənməli, varlığımız bilinsin,*

*Türk oğlunu yadlar öksüz sanmasın.*

*Güç verəlim, qüvvətimiz görünsün,*

*Qız, qadınlıq həyansız kibi qalmasın.*

Um Gülsümə görə, türk oğullarına arxa, dayaq durmaqla qız-gəlinlərimiz həm də özlərinə kömək, arxa, həyat təmin etmiş olurlar.

Şairəni tək Azərbaycan türklərinin deyil, bütövlükdə türk irqinin müqəddərəti, tarixi taleyi narahat edirdi. Odur ki, S.M.Qənizadə, A.Şaiq, Ə.F.Nemanzadə və başqaları ilə bərabər<sup>1</sup> Birinci Dünya mühəribəsi cəbhələrindən rüslər tərəfindən əsir edilərək Bakının yaxınlığında Nargin adasında saxlanılan türk əsirlərinin acinacaqlı vəziyyətinə biganə qala bilmirdi. Şairənin «Nargin əsirlərinin dilindən» qələmə aldığı «Turan düdüyü»<sup>2</sup> şerində türk irqinin taleyindən doğan vətəndaş narahatlığı qabarlılığı ilə görünməkdədir.

<sup>1</sup> Ətraflı bax: Ağarəfi Zeynalzadə. Çar Rusiyası, türk əsirləri və Azərbaycan ziyalıları. «Yeni Müsavat» qəz., 4 fevral 1993.

<sup>2</sup> «Açıq söz» qəz., 24 dekabr 1917.

Burada türkün düşdürüyü vəziyyət son dərəcə ağır şəraitdə saxlanıb, həftələrlə çörək, su üzünə həsrət qoyulan dərmansız xəstələrin dili ilə belə təsvir olunur:

*Məskənimiz həp fəlakət bucağı,  
Bəstərimiz firtinalar qucağı;  
Sönmüşmüdür, əcəb türkün ocağı  
Anadolu nerdə, Turan nerədə  
...Qərib, sürgün, öksüz cocuqlar ağlar,  
Ninni söylər uğultulu dalğalar;  
Mərhəmət namına səni haraylar  
Ədalətin nerdə, vicdan neredə*

Turan düdürüünün poetik sədasını bütövlükdə Turan elinin qulağına çatdırmağa çalışan Um Gülsüm türk xalqlarının hər nəfərinin belə qədrini bilməyə, bir-birinə arxa, kömək durmağa səsləyirdi. O, analarımızın türkdilli xalqları başladığımız istiqqlal savaşının sədasına səs verməyə çağırırdı ki, qoy bu güc birliyi bizim doğan günəşimizin şəfəqlərinə boy versin, möhkəmlənsin.

Təhlilə cəlb etdiyimiz bədii nümunələrdə indiyədək «panturanizm» adlandırılaraq ruhun duyulması təbii olmaqla yanaşı, məhdud və birtərəfli xarakter daşımir. Çünkü o dövrde birinci dünya müharibəsi sona yetməkdə idi. Bu dövrlətlərarası müharibə, həm də millətlərarası mübarizə olmaqla, siyasi və ideoloji xarakter daşıyır. Müharibə öz dağlıcılığı təsirini təkcə iqtisadi yox, həm də siyasi və millimənəvi həyata göstərir. Dağilan köhnə modellərin yenisi ilə əvəz olunması prosesində hər millət öz varlığına yenidən və daha ayıq gözə baxaraq hadisələrdən real nəticə çıxarmağa cəhd edirdi. Türkəlli xalqların milli özünüdərki, təbii ki, onları bir-birlərinə doğru can atmağa sövq edirdi. Çünkü bu zaman həm də dünya xalqları arasında kim-kimi məsələsi kəskin qoyularaq, milli və siyasi mənafelər qətiyyətlə üz-üzə dayanmışdı. Hadisələrin inkişafı türkdilli xalqların six birleşmə meylinin haqli yarandığını təsdiq edirdi. Belə ki, hər bir siyasi

Milli mənafə durduğunu məlumdur. Milli mənafə uğrunda mübarizədə isə hər hansı bir xalqın digər xalqlarla mənafə birliyi və qarşılmasından irəli gələn qarşılıqlı yaxınlaşma və ziddiyəti labüddür. O dövrə xalqlar arasında milli mənlik şüuru, milli özünüdərk güclənərək hər kəsə özünütəsdinq ruhunu qabarıqlığı ilə üzə çıxarmışdır. Bu hal da hər millətin keçdiyi tarixi-ictimai və milli-mənəvi tərəqqi yolunun xarakteri ilə müəyyənləşir. Qədim və şanlı tarixi inkişaf yolu ilə sabitqədəm olan türkdilli xalqlar tarixin bu qarışiq və həllədici anlarında daha çox öz kökü ətrafında sıx birliyə can ataraq qurtuluşu etnik, siyasi-ictimai və milli-mənəvi yekdillikdə göründü. Bu birliyin bəhrəsi isə tarixin sınaqlarından zaman-zaman üzüağ çıxmışdır.

Siyasi, iqtisadi və ideoloji mübarizənin bəhrəsini hər millətin daha çox dadmağa çalışması şəksizdir. Rusiyada sosialist inqilabı qələbə çaldığı bir dövrə fürsətdən istifadə edib öz dövlətlərini yaratmaq istəyən digər xalqlar məqsədlərinə çatmaq üçün Azərbaycanı da tarix səhnəsindən silməyə can atırdılar. Kəskin siyasi və milli-mənəvi mübarizə dövründə azərbaycanlıların öz soyköklərindən olan türklərdən kömək diləməsi təbii idi. Dağıdıcı rus və erməni təzyiqini təkbaşına dəf etmək çox çətin idi. Ona görə də Türkiyəyə kömək üçün müraciət olundu. Çünkü siyasi məqsədlər güdən düşmən partiyalar Azərbaycanı yer üzündən silmək üçün on qatı vəhşiliyi də heyrətdə qoyan bir çılğınlıqla azərbaycanlıları qırır, evlərini yandırır, onların namuslarını, milli-mənəvi ləyaqətlərini həqarətlə tapdalayırdılar. Məsələni mürəkkəbləşdirən cəhətlərdən biri də qarşı tərəfin hərtərəfli təminata malik olması, azərbaycanlıların isə əliyalınlığı idi.

Gənc Azərbaycan hökumətinin rəsmi müraciətinə əsasən türklərin azərbaycanlıların köməyinə gəlməsi xalqımızın ümid qığılçımlarını daha da şölələndirərək onun əhval-ruhiyyəsini yüksəltdi. Xoşbəxt günün yaxınlığına, düşmənin məhvini inam gücləndi. Türkər Azərbaycan

milli ordusunun formalaşmasına da əllərindən gələn köməyi edirdilər. Artıq hər addımda zəfər çalan Azərbaycan xalqının bədii mədəniyyətində onun ruh yüksəklüyü, coşgunluğu qabarılıqlı ilə görünür. Onu da deyək ki, Qafqaz İslam Ordusu ilə birgə Türkiyənin mədəniyyət xadimləri, o cümlədən şair və ədibləri də Azərbaycana gələrək öz qan qardaşlarının xoşbəxt gələcəyə, həyata olan inamlarını möhkəmləndirmək, qələbəyə ümidlərini artıraraq, onları fəal mübarizəyə həvəsləndirmək üçün hər kəs bacardığını əsirgəmirdi. Odur ki, cümhuriyyət dövrü poeziyasında türk ordusunun qələbələrini, onun Qafqazı azad etməsindən doğan sevinc və iftixarın bədii əksini azərbaycanlı müəlliflərlə yanaşı, türkiyəli müəlliflərin də qələm məhsullarında görürük. Bunlardan Arif Ürfan Qarosman, Rövşən Əşrəf həm də əməli işləri ilə Azərbaycan xalqının istiqlalının möhkəmlənməsinə kömək edirdilərsə, Məhəmməd Əmin Yurdaqul, Namiq Kamal, Tofiq Fikrət və başqa müəlliflərin əsərlərindən bəzi nümunələri dövri mətbuatda və ya kitab şəklində çap etməklə bir tərəfdən xalqın milli-tarixi yaddaşı, döyüşkənlik əhvali-ruhiyyəsi oyadılır, digər tərəfdən də Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında yenidən bərpa olunan mənəvi körpünün dayaqları möhkəmləndirilərdi...

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından doğan ümidi və sevinc hissələri dövrün bədii nümunələrində öz əksini qabarılq şəkildə tapıb. Məsələn, Əhməd Cavad «Xəlil Paşaya» ithaf etdiyi «Röyasını görmüşdüm»<sup>1</sup> şerində sevincə bildirirdi ki, düşdürümüz ən çətin, ən böhranlı vəziyyətdə qan qardaşlarımızın bizə köməyə gəlib-gəlməyəcəyi dilemması qarşısında çoxları ümidi itirdiyi bir vaxtda:

*Bən röyada nazlı yarın  
Sair qəzəbədən qəzəbə  
Tellərini öpmüşdüm.*

<sup>1</sup> «Azərbaycan» qəz., 14 təşrini-əvvəl (oktyabr) 1918.

*Bu sevincli zamanların  
Röyasını görmüştüm.*

Şair gösterir ki, qoy buna inanmayan inanmasın, ancaq bizim günəş qara tülə sarılıb, hər kəs ümidsiz dayananda «mənim könlüm darıldı ki», belə olmaz. «Millətimin sərmayəsi tükənməz». Hökmən kömək geləcək. Şairi sevindiren röyasının çin olması ilə vətənin xilasının bağlılığıdır. Onun «Ordumuza ərməğan» etdiyi «Ey əsgər»<sup>1</sup> adlı digər şerində isə Xəlifənin fərmanına baş əyib, məzlumların imdadına yetişən Qafqaz İslam Ordusunun gəlişi ilə yurdumuzda vəziyyətin yaxşılığa doğru dəyişildiyi göstərilməklə yanaşı, zəfərlərin tərənnüm edilir, eyni zamanda onun (ordunun) Azərbaycana göstəriyi xidmətlər konkret misallarla belə təsvir edilirdi:

*...Şu qarşkı duman çıxan bacadan  
Sən gəlmədən iniltılər çıxardı.  
Geciksəydin, məzlumların fəryadı  
Yeri, göyü, kainatı yaxardı.  
Yürü, yürü, batan günəş izinə,  
Gülümsəyir doğan günəş yüzüna.*

Türk ordusunun xilaskarlıq yürüşlərindən dərin razılıq hissi ilə bəhs edən Azərbaycan ədiblərindən biri də Məhəmmədəmin oğlu Salman Mümtazdır. O, Qafqaz İsləm Ordusunun Şəkiyə gəlməsi ilə əlaqədar həmin ordunun komandanı Nuru paşa həsr etdiyi «Öyün, millet»<sup>2</sup> şerində öz xalqını şad gün, azadlıq anları münasibəti ilə təbrik edərək, ələmli günlərin arxada qaldığını bildiridi:

*...Təfaxür eylə, ey millət, muradın hasıl oldu,  
Daha əflakə yüksəlməz əninü-ahü-əfqanın.  
Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,  
Tuturdu şışaya hərdəm şərabi-nab tək qanın.*

<sup>1</sup> «Azərbaycan» qəz., 27 təşrini-əvvəl 1918

<sup>2</sup> Yenə orada, 30 təşrini-əvvəl 1918

*Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu  
Rəvaq-ərşə nəsb etmiş, Böyük Osmanlı ünvanın.  
...Bütün mümtaz ellərdən olar türk milləti Mümtaz,  
Sürər bundan sonra türklük şərəfli, şanlı dövranın.*

Hələ bundan bir qədər əvvəl Qafqaz İslam ordusunun Azərbaycan ərazisinə daxil olmasını Qazaxda şair Abbas ağa Qayıbov Nazir böyük ruh yüksəkliyi ilə qarşılıyaraq onun komandirlərindən birinə həsr etdiyi «Miralay Cəmil Cahid bəyin mədhində»\* şerində qəhrəmanın şəxsində türk ordusunun I Dünya müharibəsində keçdiyi şanlı yolu xatırlayaraq belə mənalandırır:

*Edibsən dörd sənə millət yolunda himmətü-qeyrət,  
Sənə, ey canı millət, mərhəbalar səd həzər olsun.  
Çəkibsən rəncü zəhmətlər, əziyyətlər, məşəqqətlər,  
Bu niyyətlə ki, qövmi-türk sahibi-iqtidar olsun.  
Daha göstər həmiyyət, ərşə yüksəlt türk növrağın,  
Sənin üçün şövkətü izzət, bizim üçün iftixar olsun.*

Göründüyü kimi, şair türk ordusunun öz millət və dövlətinin salamatlığı, iqtidar sahibi olması naminə döyüşlərə atıldığını diqqətə çadırır. Ona görə də Cəmil Cahid bəyə müraciətlə onu türklük adının göylərə, ərşə yüksəlməsi naminə yeni-yeni, daha böyük qəhrəmanlıqlar göstərməyə çağırır. Elə qəhrəmanlıqlar ki, onu göstərənə şan-şöhrət, türk, Azərbaycan ellərinə isə iftixar gətirsin. Elə bir qəhrəmanlıq ki, xüksəl, quraqlığın zülmü ilə saralıb-solan islam ümmətinə yeni həyat verib, onu alayaşıla qərq etsin, göyərtsin:

*Saralmış xüksəl zülmə gülzarı İslamin,  
Axit sərçəşmeyi-ədlin ki, sərsəbz abdar olsun.*

Şair qələmə aldığı sətirləri coşan türklük hissini

\* Şairin əlyazmasını bizə tədqiqatçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli verib. Təşəkkür edirik.

təsiri ilə yazdığını belə nəzərə çatdırır:

*Bunu yazmağa etdi hissi-türkiyyət məni vadar,  
Sənə bəs türklüyün adından bu şerim yadigar olsun.  
Qazağın şairi Abbas Qaibzadə Nazirdən  
Səmimi qəlbənən ərzi-salami-bışümar olsun.*

Bu tipli nümunələr indiyədək təhlil olunarkən yazılışı tarixi-ictimai şəraitdən ayrıılır, onların meydanaçıxma səbəbləri araşdırılmadan millətçi, pantürkizm ruhlu əsərlər kimi damğalanırdı. Qəsdən nəzərə alınmındı ki, xalqların yarış və vuruş meydani olan yer üzündə turkdilli xalqlara, o cümlədən azərbaycanlılara qarşı, necə deyərlər, səlib yürüşü təşkil olunduğu bir vaxtda öz qardaşlıq köməyini əsirgəməyən türklərə bu cür münasibətin olması təbiidir. Real vəziyyətdən, bəşəri duyğulardan doğan hissələr heç bir riya, siyaset və ideologiya tanımır. Təsadüfi deyil ki, şair turkdilli xalqların bir cəbhədə möhkəmlənməsindən razılıq hissi ilə belə bir nəticəyə gəlir ki, turkdilli xalqlar yer üzünün bütün qabaqcıl, seçilən xalqlarının hamisindən uca olacaq və türklük şərəfi öz şanlı dövranını sürəcək.

Qafqaz İslam Ordusunun gəlişinin Azərbaycan ədibləri tərəfindən bu qədər coşgunluqla vəsf edilməsinin başlıca səbəbi o zaman Vətənimizin və yenice yaradılan Cümhuriyyətimizin möhvolma təhlükəsinin gündən-güne reallaşmağa başlamasında idi. Qanımıza susayıb yurdumuza sahib çıxməq istəyən düşmənlərimiz cürbəcür yollarla soyqırım törədir, Azərbaycan xalqını fiziki, mənəvi və siyasi cəhətdən məhv edib yer üzündən silməyə çalışırlılar.

Azərbaycanda törədilən bu soyqırımanın siyasi mahiyəti haqda Bakının azad edilməsinin birilliyi münasibəti ilə dərc etdirdiyi «Haqq yerini tutan gün»<sup>1</sup> adlı məqaləsində Məhəmmədəmin Rəsulzadə bu aksiyanın bol-

<sup>1</sup> «Azərbaycan» qəz., 15 eylul (sentyabr) 1919.

şevik-müsavat fırqə davası pərdəsi altında keçirilsə də, əslində soyqırımı məqsədi daşımışı barədə yazırıdı:

«Hər millət müstəqil olaraq yaşaya bilər,» — deyə dünyaya qarşı nümayişlər yapan bolşeviklər Bakıyı əldən vermək istəməmişlərdi. «Bakı Sovet Rusiyasından ötrü lazımdır», — deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliyini türk bədbəxtliyi üzərində quran qüvvələrlə ittifaq başlamış, mart hadisələri ilə başlayaraq Bakıda axıtdıqları qan seylablarılıq Azərbaycan atəşmüqəddəslərini söndürmək istemişlərdi.

Fəqət Azərbaycan türkü tam bir məyusluq və ümidsizlik dərəcəsinə gəlmış ikən yüzini böyük qardaşı Osmanlı türkünə çevirib istimdad diləmiş, qardaş səsinin ləbbeyk sədasını eşitmışdı.

Bir tərəfdə bolşevik, daşnaqsütun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvəti, digər tərəfdə isə Türkiyə — Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmışdı.

Birinci tərəf Bakıyı Azərbaycandan ayırmalı surətliyə siyasi bir qətl icra etmək isteyir, digər tərəf isə son qətrə qanını axıtmalı olsa da, haqqı yerinə oturtmaq istəyirdi...»

Xoşbəxtlikdən ikinci tərəf — haqqı yerində oturtmaq istəyən tərəf qalib çıxdı; Bakı düşmən qüvvələrdən azad edilərək, Azərbaycanın qanuni paytaxtı kimi əsl sahiblərinin məskəninə çevrildi. Bu münasibətlə qələmə aldığı «Bismillah»<sup>1</sup> şerində istiqlal nəgməkarı, şair Əhməd Cavad Bakıya belə müraciət edirdi:

*Ey Bakı, sən qorxma, gəldik. Gələli*

*Səninçün atıldıq daim irəli*

*Sağ qalanlar annələrə təsəlli,*

*Şəhidlərin ruhu gülər, Bismillah!*

<sup>1</sup> Əhməd Cavad. Çırpinirdi Qara dəniz. Ankara, 1990, s. 77-78.

*Turaumuzda bizə meydan oxuyan,  
Murdar cəmdəkləri murdar qoxuyan,  
Tənbur səslərini uzaqdan duyan  
Düşmənimiz aman istər, Bismillah!*

Azərbaycan ordusunun bu tarixi qələbəsini alqışlayan Davud imzalı bir şair onu da göstərməyi unutmurdu ki, türk ordusu, yəni Qafqaz İslam Ordusu bize köməyə gələnədək yurdumuzun üstünü qara bulud almış, hamının qəlbini ümidsizlik çulğamışdı. Belə bir gündə

*Doğdu lakin birdən şərqiñ günəşti,  
Buldu ayrı düşmüş qardaş qardaşı.  
Düşmənləri əzdiñ, ey şanlı ordu,  
Canlandırdın ruhsuz qalmış şu yurdu.<sup>1</sup>*

İbrahim Şakir imzalı başqa bir müəllifin «Türk ordusuna»<sup>2</sup> adlı mənzuməsində isə türk-Azərbaycan ordusunun yürüşü önündə davam gətirməyən düşmənin vahimə içində öz canının hayına qalması təsvir olunur. Mənzumə bu misralarla tamamlanır:

*Saddır iştə cümleye-pirü cavən,  
Pək fərəhnak cümləmiz xəndan...  
Yaşasın şanlı ordu, var olsun,  
Düşməni hər zamanda xar olsun.*

Bütün bunlar göstərir ki, əldə olunan qələbələr sönməkdə olan ümidi ləri yenidən közərtməklə bərabər, turkdilli xalqların işıqlı sabahına dərin inam oyadırdı.

Türk irqinin qüdrət və qabiliyyətinə dərin inam bəsləyib, belə bir irqin, o cümlədən Azərbaycan türklərinin nümayəndəsi olması ilə fəxr edən alovlu vətənpərvər şairimiz Əbdülsəlimzadə Məhəmməd Hadi bu münasi-bətlə Gəncədə qələmə alıb elə «Azərbaycan» qəzetiinin

<sup>1</sup> «Azərbaycan» qəz., 8 təşrini-sani (noyabr) 1918

<sup>2</sup> Yenə orada, 7 təşrini-sani 1918.

orda (Gəncədə) çıxan ilk sayında dərc etdirdiyi «Türkün nəğməsi»<sup>1</sup> şerində yazdı:

*Türkün tökülen qanlarıbihudə gedərmia  
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmia  
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,  
Məfkura yolunda tökülen qan hədər olmaz,  
Qiymətli olan xuni-şəhidən hədər olmaz,...  
...Bədbəxt olan əfəgani-yetiman hədər olmaz.  
Türkün tökülen qanlarıbihudə gedərmia  
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmia?*

Şerdən göründüyü kimi, dörd il ərzində (müəllif Birinci Dünya müharibəsini nəzərdə tutur) türk irqi, o cümlədən Azərbaycan türkləri azadlıq və istiqlaliyyət məfkurəsi uğrunda qan tökür, şəhid verir, övrətlər dul, uşaqlar yetim qalır. Bütün bunlar həm də ona görə bihude, yəni boş-boşuna gedə bilməzdi ki, onlar aydın məqsəd—azadlıq və istiqlaliyyət məfkurəsi yolunda tökülmüşdür. Odur ki, şair sözünə qətiyyətlə belə davam edirdi:

*Qan ilə qazandıq zəfəri, vermayız əldən,  
Xof eyləmədik atəşi-dəhhaşə dövəldən  
Bir zərrə belə qorxmayıriz dəst-əcəldən,  
İstərsə cahan çevrili, varsıñ da təməldən,  
Türkün üzü çevriləməyəcək səmti-əməldən...*

Məhəmməd Hadinin dünyaya belə meydan oxumasının başlıca səbəbi həm də türklərin «atəşi-dəhhaşə-dövəldən», yəni üzünü türk dünyasına çevirilib onun məhv-i üçün ağızından dəhşətli alov püşkürən dövlətlərdən belə qorxmayıb, ayağını yerə möhkəm dayayaraq məqsədinə çatmaq əzmi ilə döyüşüb zəfərlər qazanmasıdır. Hadi daxildən gələn qürur və cəsarətlə bəyan edir ki, lap dünya alt-üst olub, məhvərindən çıxsa da, türkün üzü «səmti-əməldən», öz amalı uğrunda irəliləməkdən çevriləməye-

<sup>1</sup> «Azərbaycan» qəz., 15 sentyabr 1918

istiqlal savaşında da titrəməməsidir. Bu qənaət onda belə dərin inam yaradırdı ki, dünya dövlətlərinin birinci cahan savaşında da türk irqi, türk ordusu qalib çıxacaq. Buna onun həm mənəvi, həm fiziki, həm də əqli imkani var. Şair həmin fikirlərini Birinci Dünya müharibəsinin sonlarına yaxın — 1918-ci ilin oktyabrında dərc etdirdiyi «İki simayı-siyasının müharibə haqqında mütaliələri münasibətində»<sup>1</sup> və «Zərbeyi-inqilab»<sup>2</sup> məqalələrində özgün elmi-publisistik şəkildə ifadə edib.

Birinci məqalə iki siyasi simann — Almaniya və İngiltərənin «hərbiyyə nazirləri»nin dünya müharibəsinin taleyi ilə əlaqədar söylədikləri mülahizələr üzərində qurulub. Burada M.Hadini Almanıyanın hərbi naziri, feldmarşal Kuçnerin belə bir fikri cəlb edir ki: «Bu təxribkar dünya müharibəsində (Birinci Dünya müharibəsi nəzərdə tutulur—A.B.) hankı millətin, hankı müharib dövlətin ürvəq və əshabi mətin və sağlam isə, o, zəfəryab (zəfer çalan, qalib —A.B.) olacaqdır».

M.Hadi həmin fikrin ardınca yazır: «Bundan anlaşılan şudur ki, əshab və ürvəqi sağlam və mətin olmayan millətlərin də məğlubiyyəti mühqəqdir. Veyl olsun həyatda məğlub olanlara».

Burada vətənpərvər mütfəkkirin diqqətini cəlb edən ürvəq və əshabi, yəni genetik əlaqə və bağları güclü olan xalqların, bütövlükdə millətlərin yarış və vuruş meydani olan yer üzündə qalib, bu keyfiyyəti olmayanların isə məğlub olub, daim başqalarının tapdağında qalacağı qənatıdır. Ona görə o, öz xalqının parlaq gələcəyinin təminini üçün həmin keyfiyyətlərə möhkəm sahib olmağın vacibliyini bildirir. Çünkü bunsuz həyatda heç bir qalibiyət və əmin-amanlıq qazana bilmərik. Müəllif bildirirdi ki, «öylə isə milli-şümuli-hərb qarşısında qayətdə, qüvvətli və mə-

<sup>1</sup> «Azərbaycan» qəz., 20 oktyabr 1918.

<sup>2</sup> Yenə orada, 22 oktyabr 1918.

zəfərpərvərnəyə böhq-məzhər ola biləlim. Nasıl ki, böyük qardaşımız olan osmanlılar beş yaşına qədəm qoymuş şu müdhiş mühəribeyi-əzimdə nə dərəcədə sağlam olduqlarını bütün mənasılı göstərmış oldular və hərb davam etdiyi müddətcə də göstərəcək, səməreyi müzəffəriyyətlərini də üqdə ifa eliyəcəklərdir. Bütün yar və əgyara isbat etmiş olacaqlardır ki, türklərin ürvəq və əshabi heç bir zaman, heç bir hərbdə titrəmədi, titrəməyir və titrəməyəcəkdir».

Deməli, həyatda və mübarizədə qalib çıxmaq üçün qüvvət və mətanətə sahib olmalıyıq ki, hər bir güc qarşısında böyük qardaşımız osmanlılar kimi layiqincə dayanıb türkdilli xalqların öz ləyaqət və şərəflərini qorumağa, nəticə etibarilə müstəqil yaşamağa qabil və layiq olduğunu bütün dünyaya sübut edə bilək.

M.Hadi başa düşürdü ki, xalqın müstəqillik və azadlığı onun fiziki qüdrəti ilə bərabər, əqli və zehni qabiliyyəti ilə də qorunmalıdır. Bu, bir həqiqətdir ki, ağıl və düşüncə ilə idarə oluna bilməyən güc öz sahibinə heç bir səmərə vermir. Ona görə müəllif başqa bir — «Zərbeyi-inqilab» məqaləsində göstəirdi ki, ulularımızın, müdriklərimizin əsrlərin sınağından çıxan kəlam və nəsihətlərini mənimsəməli, həyata tətbiqetmə vərdişlərinə yiyələnməliyik ki, istiqbala sahib ola bilək.

O, tarixə nəzər salaraq göstərir ki, əvvəller bu təşəbbüsde ola bilmədiyimiz üçün idrakımız boş qaldı və yeraltı, yerüstü sərvətləri, gözəl təbiəti ilə əvəzsiz olan Qafqazımızı — yaşadığımız müddətdə beşiyimiz, ölündə məzarımız olacaq vətənimizi düşmən taladı və indi də talamaqdadır. Axi, bu rəngin və zəngin vətənimiz Qafqaz bizi öz isti qucağında bəsləyir ki, ona layiq olaq. Heç olmazsa, indi nəticə çıxarıb hərəkətə gələk:

«İştə Qafqasiyanın, bu feyzli və bərəkətli yurdumuzun sineyi-har və nəvazişkarında (isti və nəvazişkar sinəsində — A.B.) bəslənən, pərvərişyabi-həyat olan biz

türklər də hökma şrevü-üdəbamızın qələme-nəsayeh-pərvəranələrindən tərşih edən (sızan — A.B.) gövsəri-hikmət və ürfana həvəs və təmayül göstərmədik. Ancaq ki, onların pədəranə yögüdlərini dinləmək qabiliyyətindən mərhum olduğumuzu göstərdik. Bu rəhbərani-ürfanın füsunkarı səhhar və səxir qələmlərindən sözülen rəşahət (damçılar, zərrələr — A.B.) «Həyat» və «Füyuzat»ı əfkərimizə nuş etdirmək istedadından bütün-bütünə məhrum olduğumuzu isbat etdik. Hikmətli qələmlərdən uçan o parlaq nəğmələr pək sönük olan əfkar və idrakımıza intibahbəxş — «Irşad» olmadı. Olmadı».

Göründüyü kimi, M.Hadini narahat edib qəlbən ağrıdan soydaşlarının qəflətdə qalaraq nəinki əcdadlarının, hətta ziyali vətənpərvərlərin belə səslərini eşidə bilməməsi, mənevi qəflətidir. O, irşad sözünü həm qəzətin adı kimi, həm də lügəvi—yolgöstərən mənasında alaraq, təəssüf və vətəndaş yanğısı ilə bildirirdi ki, ulularımızın və ziyalılarımızın parlaq fikirləri belə fikrimizi və beynimizi oyada, bizə yol göstərə bilmədi. Odur ki, M.Hadi soydaşlarını, gec də olsa, heç olmasa, bundan sonra ayıqlığa, fəallığa, mətanət və mübarizliyə, vətənin laləzara çevriləməsi yolunda çarışmalara çağıraraq, fikrinə belə davam edirdi:

«Şu ülvü nəğmələr, şu ilahi teranələr, şu məlakut səslərlə xabnuşını — qəflətdən ayılmayanlar bari əlli bir aydan bəri davam edən beynəlmiləl müharibədən və onun təbii nəticələri bulunan inqilab zərbələri, ixtilal atəşləriliə gözlərini açınlar. Acsınlar da şu yaşıdlıları toprağa, bil-xassə yaşıdlıları müddətcə beşikləri, yöldükləri zamanda məzarları olacaq bu fəyyaz məhsuldar Qafqasiyayı, bu rəngin və zəngin olan əraziyi-zisərvəti düşməndən xilas edərək, mədəniyyət və ümraranə (tərəqqiyə, səadətə — A.B.) çalışınlar. Bilməyənlər var isə bilsinlər, öğrənsinlər ki, Qafqasiya pək çox sərvətdar bir vətəni-müqəddəsdir. Fəqət, heyhat ki, kiseyi-idrakımız boş, əfkərimiz yoxsuldur. Pək çox sərvəti-təbiyyəyə və məadən (mayadan —

A.B.) bakırəyə malik olan Qafqasiyyadan behəqqi istifadə edə bilmək üçün kiseyi-idrakımızı mərifət sərvətilə, fənn sərmayəsilə doldurmalıyız».

M.Hadi bu məhsuldar, zəngin və səfali, səxavətlidiyara, vətənimiz Qafqaza əsl sahibi-ixtiyar hüququnu qazanmaq üçün idrak, fikir, düşüncə kisəmizi—beynimizi mərifət sərvəti, elm, fənn sərmayəsi ilə doldurmağa, daha doğrusu, elmi biliklərə yiyeşənib, dünyanın, həyatın gedisatından baş çıxarmağa, xeyir və şərini anlayaraq fəal, ayıq, mübariz, mətin, dönməz olmağa çağırır. Odur ki, fikrini belə yekunlaşdırır:

«Nəsihət kövsərləri bizi ayıltmadı isə də, bari içində qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bildar və hüşyar etsin...»

Məhz bu düşüncə və narahatlıqların nəticəsidir ki, 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərimizdən azad edilib, qanuni və hüquqi paytaxtimiz olanda Hadi türk xalqlarının öz milli şərəf və ləyaqətini əzm və mətanətlə qoruyub; düşmənə qalib gəlməsi münasibəti lə yazdığı «Zəfəri-nəhayəyə doğru»<sup>1</sup> şerində həmin qələbəni vəcdlə, poetik pafosla belə tərənnüm edirdi:

Mərd olan əsgərligi təqdir edər əzyan ilə,  
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.  
Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,  
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.  
Ən işiq bir ömr istərsək günəş altında biz,  
Durmalı iddiyə qaşı qeyrəti-rəxşan ilə.  
Daima türk oğlu hifz etmişdir öz namusunu,  
Əldəki süyfü-şücaət, dildəki iman ilə.

Demək, əsl kişi əsgər olmayı özüne şərəf bilməlidir. Çünkü vətən və milləti qoruyan, onun şərəfini uca saxlayan qüvvə əsgərdir, ordudur. Təsadüfi deyil ki, bu kainatda gənəş altında işiqli, xoşbəxt bir ömür sürmək istəyən hər bir fərd və xalq onun varlığına, hüququna

<sup>1</sup> «Azərbaycan» qəz., 6 oktyabr 1918

təcavüz edən hər hansı bir qüvvəyə, cəbrə qarşı rəşadət və mətanətlə, əzmkarlıqla durmağı bacarmasa, daim tapdaq altında qalmağa möhkumdur. Hadi fəxr və sevinclə bildirir ki, türk oğlu öz namusunu əldəki siyrilmiş qılınc, dildəki iman, ədalətlə daim hifz edib, qoruyubdur. Odur ki, onlar, dünya atəşə dönsə də, qorxmurlar. Çünkü döyüşdə bərkiyiblər:

*Qorxmarız düşməndən əsla, dönsə dünya atəşə,  
Hər zamanda etmişiz qovğa qövi-şahan ilə.*

*Ta əzəldəndir cahanda şanlıdır tariximiz,  
Zışərəf bir millətiz tarixdə bürhan ilə.*

*Qorxmarız meydani-qovğadən, əmin ol, ey ədu!  
Torpağın üstü cəhənnəm olsa da vulkan ilə.*

*Daima əlayi-şam etməkliyə amadəyiz,  
İştə milyonlarla hazır can ilə, qurban ilə.*

Türk oğlu bütün döyüşlərdən şücaətlə çıxdığından düşmənə meydan oxuyur. Onun hər kəlməsində öz gücünə, qüdrətinə inamdan doğan daxili və tükənməz qürur, cəsarət, əzəmət hakimdir:

*Atəşi-iddeyayı söndürməkligə həp hazırlız,  
Atəşin bir qeyrət ilə, atəşin bir şan ilə!...*

*İştə bax! Türkün hilalı bir nuri-bəxş-i-sərqdir,  
Şərqi tənvir eyləriz əlbət məhtəban ilə,  
Millətim uğrunda çıxsa belə qəbrim qarşımı,  
Qəbrimə qarşı qoşardım çöhreyi-xəndan ilə.*

M.Hadini vəcdə gətirən bir də türkün, Azərbaycanın yüksələn hilalının bütün Şərq aləminə bir nur bəxş edəcəyi inamıdır. Odur ki, o, millətin və vətənin səadəti yolunda qarşısına qəbri çıxsa belə, yenə əzmlə, sevinclə, gülər üzlə yoluna davam edəcəyini bəyan edir.

Şair inanırdı ki, vətən və xalqın azadlığı, səadəti və işiqli istiqbalı yolunda gedən qurbanların adı əbədi, diri olmaqla, ruhları «behisti-əlada»dır. Həmin fikri o, 1918-ci ildə Bakıda törədilən mart qırğınlarının və azadlığımız uğrunda mübarizə qurbanlarımızın xatirəsinə həsr etdiyi

31 mart 1919-cu il tarixli «Şühədayı-hürriyyətimizin ərvahına ithaf»<sup>1</sup> şerində belə əsaslandırıldı:

*...Müəbbədən diridir naminiz bu dünyada,  
Sizin də ruhunuz üçsun behişt-i-alada.  
Bizi xilas edərək pəncəyi-əsarətdən  
Nicatbəxş olaraq dəsti-əhl-i vəhşətdən.  
Çəkildiniz ədəbi xüldzari-rəhmanə,  
Behişt-i-rəhmətə, yəni diyari-rəxşanə.  
O xuninizlə açıldı bəhari-hürriyyət,  
Sizin də yurdunuz olsun behişt-i-ülviyyət.*

Bütün bu şərəf və ləyaqətə şəhidlər ona görə layiqdirlər ki, millətimiz məhz onların şücaətləri sayəsində «şərəfli istiqlal, həyati-püriqbal bulub...»

Əhməd Cavadın «Azərbaycandakı Osmanlı şəhidlərinə» müraciətlə yazdığı «Qalx»<sup>2</sup> şerində də Azərbaycan türklərinin azadlığı və istiqlaliyyəti uğrunda canından keçən qan qardaşlarının ruhları qarşısında sonsuz min-nətdarlıq duyğusu ifadə edilir. Bu duyğu şəhid məzarlarını dəstə-dəstə ziyarətə gələn azərbaycanlıların qədrşunaslığında da, «hər üçü, dördü baş-başa verib» qərib ruhların «dördini dinləyən» qızlarımızın ninni söyləmələrində də, «çarıqlı, sadədil köylü»nün yalnız məzara bir hörgü hörməsində (örük ördü) də, ... öz ifadəsini tapıb. Azərbaycan torpağı «qüdrətin şəhid qanından bitirdiyi sayagelməz lalələrlə» bir daha müqəddəsləşməklə yanaşı, bəslənən amallar, görülən röyalar həqiqətə çevrilməkdədir:

*Sənin qanındanmı düzlərdə böylə  
Qüdrət bitirmişdir sayılmaz lalə.  
Dost elindən qondu bir yanıq nalə  
Yoxsa o nalənin ruhumu söylər?!*

<sup>1</sup> «Azərbaycan» qəz., 31 mart 1919.

<sup>2</sup> «İstiqlal» 1918.28.05 —1919. Cumhuriyyətimizin birillik dövr istiqlali münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.27.

*Ağlar buraxdığı gözləri sorma!  
Bax, doğru çıxmaqda gördüyüün röya,  
Bəslədiyin amal bu gün gülümsər!...*

Lakin qanımıza susayan bədxahlar azəri türklərinin bu cavan istiqlal quşunun qol-qanadını qırıb, məhv etmək üçün dünyani heyrətdə qoyan vəhşiliklərə əl atır, milli müqəddəratımızı və vətənimizi daim təhdid edirlər.

M.Hadi bütün aydınlığını ilə dərk edirdi ki, istiqlalın əldə edilməsi hələ işin hamısı deyil. Bu istiqlalı qeyrət və mətanətlə qorumaq gərəkdir. Odur ki, üzünü vətən oğullarımıza tutaraq «Əsgərlərimizə, könüllülərimizə»<sup>1</sup> şərində yazdı:

*Millətin namusu sizdən çox şücaət gözləyir,  
Dövləti-növzadi-milli qalibiyət gözləyir,  
Bəkələyir sizdən zəfər atımız, istiqlalımız,  
Şanlı qeyrət, şanlı himmət, şanlı cürət gözləyir.  
Bir baxın nisvanı-ifətpərvəri millimizə,  
Dideyi-ümmid ilə sizdən həmiyyət gözləyir.  
Payimalı-düşmən olsunmu çəmənzəri-vətənə!  
Yurdumuz sizdən bu gün çox ali himmət gözləyir.*

M.Hadi vətən oğullarını «Dilbəri-hüriyyəti əgyar əlindən hifz edib» xalqın heysiyyətini, namus və şərəfini uca tutmağa, baharın xəzanla əvəz olunmasının qarşısını almağa səsleyir. Çünkü millətimiz—azəri türkləri şərəfli bir həyat arzusu ilə illərdən bəri alışib yanır. Odur ki, onun layiq olduğu bu arzusuna yetişməsi uğrunda ölümə belə hazır olan hər bir fərd əslində böyük şərəf və ölməzlik qazanmış olur:

*Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!  
Millətim sizdən böyük şanü-şərafət gözləyir.*

<sup>1</sup> «Azərbaycan» qəz., 22 nisan (aprel) 1919.

*Şanlı ölmək ölməməkdir, anlayın bu hikməti,  
Pürşarəf kim can verərsə, ani himmət gözləyir.  
Millətim istər yürəkdən çox şərəflə bir həyat,  
Anlasın, etsin bunu idraki-əhali-kainat!*

Azəri türklerinin bu haqqının dərindən dərki, təbii ki, nəticə olaraq həmin amal uğrunda mübarizəmizi bir zərurət kimi qarşıya qoyur. Həmin zərurətin düşüncədən əməli işə keçirilməsi yolunda qarşıya çıxan çətinlikləri dəf etməyən vətən millətinin şərəfi, ləyaqəti naminə vacibliyi qənaəti ilə M.Hadi yenə «Əsgərlərimizə könüllülərimizə»<sup>1</sup> şerinin ikinci hissəsində yazdı:

*Qorxutmamalı bizləri yollardakı əngəl,  
Məskurəyə doğru yürü, qos, durma, çapıq gal!  
Millət tikcək namına yölsən dəxi heykəl,  
Qoyma toxuna yurduna naməhrəm olan əl...*

Burada M.Hadi tarixi şan-şöhrətə, qəhrəmanlıq ənənələrinə malik olan bir millətin öz ləyaqətini qorumaq əzminin tarixin hər bir, o cümlədən həllədici anlarında belə tükənməzliyi fikrini təlqin edir. Çünkü öz mənliyini qorumağa qeyrət və cəsarəti çatmayan hər bir kəs, hər bir millət daim başqaları tərəfindən təhqir və tapdağa məhkumdur:

*Sansız yaşamaq istəməyiz, şan diləriz, şan,  
Əshabi həmiyyət diləriz ömrü-pərişan.  
Himmətlilərindir bilək amali-dürəxşan,  
Qeyrətsiz olan millət olur sahibi-xəsran.  
Əhrari-kəmal etmək üçün qoşmali hər an,  
İstərsək əgər olmayıalm bəndeyi-fərman.  
Amalımıza doğru şitaban olalim, gəl!  
Millətlə vətən rahinə qurban olalim, gəl!*

<sup>1</sup> «Azərbaycan» qəz., 23 aprel 1919

İnsan övladında vətən torpağına hədsiz bağlılıq duyğusu yaramışdan hakim kəsilib. Bu hiss həyatın sonrakı mərhələlərində daha da möhkəmlənir və İNSAN vətən torpağı uğrunda fədakarlıq edir. Bu, həyatın qanunudur. Belə ki, vətən torpağını qoruyan insan əslində öz varlığını qoruyur. Çünkü həmin varlıq elə vətən torpağıdır. Axı, insan varlığının bütün mayası vətən torpağı, ana yurdun şəhdi şirəsidir. O, həmin torpaqdan çıxan nemətlərlə, deməli torpağın özü ilə qidalanıb ərsəyə çatıb. Axırda da həmin torpaq (yəni insan) başqa şəkildə özünə qayıdır. Yəni, vətən torpağından yaranıb onu qoruyan, abadlaşdırın varlıq, insan axırda həmin topağa qayıdır vətənləşir. Bizcə, insanların torpağı, vətənə bağlılıq hissi dünyanın bu əzəli və əbədi qanunundan mayalanır<sup>1</sup>. Vətən torpağını, millətin şərəf və ləyaqətinin, milli dövlətin varlığının yağılardan qorunmasının vacibliyini söyləyib yurdaşlarımı həmin şərəfli vəzifəni yerinə yetirməyə çağırınşair (M.Hadi) onların bu amal uğrundakı mübarizədə əzm və mətanətlərini artırmaq üçün belə bir fikri təlqin edir ki:

*İlk məhdin ilə son yerin ağuşı-vətəndir,  
Xaki vətənin, bilməlisən, mayeyi-təndir.  
Gülzari-vətən cənnət hər qonçədəhandır,  
Ziruh çıçəklər yaradan işbu çəmandır,  
Hifz etməyə bu gülşəni qurban bədəndir,  
Ruxsareyi-gülərəngi-əməl rövşəni-şəndir;  
Amalimizə doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!*

M.Hadi bu alovlu çağrıları onunla əsaslandırır ki, vətəni azad olmayan millət öz varlığını qoruyub yaşada bilməz. Ona görə də hübbülvətən olduğumuzu əməlimiz-lə sübut etməli, haqqımızı almalıyıq.

<sup>1</sup> Alxan Bayramoğlu. Yürü imdadına gəl. Əsgər olmaq bir şərəfdir... Bakı, «Şur» Cik-cik. 1993, s.5

Şair başa düşürdü ki, bütün bu vəzifələri həyata keçirmək üçün millətin başında ləyaqətlə durub onu təmsil etməyə qadir olan bir dövlətin olması da zəruridir. Bunsuz bütün cəhdələr uğursuzluğa düşar olmağa məhkumdur. Odur ki, iki hissədən ibarət «Məfkureyi-alıyəmiz. Azərbaycan dövləti-növzadına»<sup>1</sup> adlı şerlərində gənc Azərbaycan dövlətini xalq və vətənin şərəf və ləyaqətini lazıminca təmsil etməyə çağırırdı:

*Qaldır səmayi-şövkətə nəcmü-hilalınızı,  
Göstər bu ərzin əhlina qayeyü-cəlalını!  
İsbat qıl həyatını əğvamı-aləmə,  
Bəxş eylə bir həyati-nuyin şərqi-əzimə!  
Əzmü-nəbatın ilə görün, düşmən ağlasın,  
Millət yüzündə xəndeyi-ümid parlasın!...*

Şair arzu edirdi ki, Azərbaycanın gənc demokratik dövləti aparacağı ağıllı, düşünülmüş və incə siyaseti ilə dünya xalqlarının rəğbət və etimadını qazanıb, təmsil etdiyi millətin şərəfini daha da ucaltsın. Bu istəklə də yazırdı:

*Simayı-iqtidarını görsün bütün cahan,  
Ey türk dövləti, vaya bəxti-növcavan!  
Olsun da qıtbəxş-i-miləl hər siyasetin,  
Şayan afərin olsun fərasətin!  
Ədayi-namuradə sübut et ləyaqətin,  
Bilsin nədir ləyaqəti bu canlı millətin!*

M.Hadi başa düşürdü ki, dövlətin, millətin istiqlalının əsaslı və davamlı olması onun nümayəndələrinin zəkasına, elminə, əqli səviyyəsinə bağlıdır. Ona görə öz vətəndaşlarının əqli və zehni qabiliyyətinin inkişafı qayğısına qalmağın hər bir, o cümlədən Azərbaycan dövlətinin qarşısında həlli vacib məsələ kimi durduğunu bəyan etməklə, bu yolla vətən və xalqın parlaq istiqbalının

<sup>1</sup> «Azərbaycan» qəz, 3 aprel 1919

təmininə nail olacağına dərin inamla fikrini belə davam etdirirdi:

...Ey dövləti nuyin, yaşa nəzmü-nizam ilə,

Parlaq əməllərinlə məzhəri-məram eylə,

Qoş nura, qoş ziyayə, qoş ürfanə, hikmətə,

Bir şahireyi-bariqədar aç bu millətə.

...Türk aləmində parlasın ənvari-intibah,

Gülsün həyatımızda da izhari-intibah.

Olsun bu yurdumuz çəmənarayı-mərifət,

Əhli-vətəndə bulmali iqbalü-məsədət...

Həmin fikri M.Hadi «Məfkureyi-alıyəmiz. Azərbaycan dövləti-növzadına»<sup>1</sup> adlandırdığı şerinin ikinci hissəsində belə davam etdirirdi:

Dönsün behiştzara bu qiymətli lanəmiz,

Şəhbazpərvər olmalıdır aşyanımız,

Yüksəlmək istəriz o səmayi-məaliyə,

Son arzumuz iştə kəmalati-alıyə.

Məfkurəmiz yolunda nə lazımsa etməli,

Məqsudə doğru əzmü-xürüşənla getməli.

...Guş eyləsin bu fikrimi əqvami-kainat;

Amali-zəvalcəmalımız iştə gözəl həyat!

Vicdanı-millətə yazılıbdır bu ayəmiz;

Ən şanlı, ən şərəflü həyat iştə qayəmiz!...

Bununla bərabər, şair başa düşündü ki, dövlətin, millətin tərəqqisi naminə apardığı siyaset onun təbəələri tərəfindən bütün aydınlığı ilə dərk edildikdə istənilən səmərəni verə bilər. Odur ki, xalqı elmə, biliyə yiye-lənməyə çağıraraq bildirirdi ki, hazırda elmsız tərəqqi və inkişaf, bütün bunlarsız da istiqlal və səadət yoxdur. Elmə yiye-lənə bilməyənlər inkişaf etmiş digər xalqların əlində əsirə çevrilməyə möhkumdur. Həmin fikri M.Hadi «Vaxtin səsi və həyatın sözü»<sup>2</sup> şerində belə ifadə edirdi:

<sup>1</sup> «Azərbaycan» qəz., 4 aprel 1919

<sup>2</sup> «Bəsirət» qəz., 11 yanvar 1919

*Elmin, hünərin, mərifətin varsa, buyur gəl.*

*Yoxsa, bu həyat aləminə olma bir əngəl!*

*Ərbabi-kəməlin yeridir, bil ki, bu meydan,*

*Bədbəxt yaşar torpağın üstündəki nadan.*

*Sahib olacaq yerlərə qüvvətli, əmin ol.*

*Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!*

*Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,*

*Bilgili olur, bilməlidir, sərvəti-qüvvət.*

M.Hadinin doğru qənaətinə görə, elm və texnikanın nailiyyətlərinə yiylənib onu həyata tətbiq etməyi bacaran milletlər dünyaya meydan oxuyurlar. Çünkü onlar hərb texnikasına da layiqincə yiyləniblər:

*İştə yaşamaq haqqına haizdir o kütlə —*

*Bir hərbi-münəvvərlə çıxıb cəbhəyi-cəhlə.*

*Bundan belə dünya böyük ürfanlı ər istər,*

*Sən də yaşamaq əstər isən bilgini göstər!*

Buradan bir daha görünür ki, millətin, dövlətin və vətənin işıqlı gələcəyi, xoşbəxt sabahı, bu sabaha çıxməq üçün qarşıda duran vəzifələrin dərki və onun həyata keçirilməsinin vacibliyi Məhəmməd Hadini düşündürən problemlər olmuşdur. Şair artıq tekçə keçmiş yad, romantik gələcəyi vəsf etməklə qalmayıb, reallıqdan çıxış edərək, on illərlə bəslənən arzuya, uğrunda mübarizə aparılıb qanlar tökülen amala çatmağın və qazanılmışların-müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsinin yollarını da göstərməyə çalışırdı.

Əhməd Cavadın «Milli Şuramıza» həsr etdiyi «Qardaş!»<sup>1</sup> şərində isə Milli Şura küskünlükdən uzaq olmağa, millətin indiyədək çökdiyi acıların onun dərdinin dərmanına çevriləməsi üçün fəallığa çağırılır ki, «qoy, düşmən görsün ki, irqimin sonu deyil». Şair dövlət orqanlarının, konkret olaraq Milli Şuranın boynuna düşən tarixi məsuliyyəti ona xatırladaraq yazdı:

<sup>1</sup> «Azərbaycan» qəz., 16 təşrini-sani (noyabr) 1918

*Təmiz alındakı tozu, torpağı  
Haqq üçün açdığını əllərinlə sil!  
Vətən bir fidandır: yaşıl yarpağı  
Soldurmaq sənin əlindədir. Bil.*

Hüseyin Vədatın «Dilək»<sup>1</sup> şerində də bu fikir aparıcıdır. Müəllif öz xalqını və dövlətini tutduğu müqəddəs yoldan dönməməyə, başını daim dik tutmağa çağırır. Əliyusifin «Hörmətli Nəsib bəyə» həsr etdiyi «Azərbaycanlıya»<sup>2</sup> şerində isə Milli Şuranın çağırılması münasibətlə oxuyuruq:

*Ey vətəndaş, bu gün sənin taleyinə  
Vicdanları aydınlaşan yıldız doğur.  
Ey qafqazlı, sənin uca afətindən  
Bir ədəbi sönməyəcək yıldız doğur.*

Müəllif həmin ulduzun müstəqil yaşamaq üçün atılan addımdan ibarət olduğunu göstərərək, konkret sərhədlərə, bayrağa və dövlətciliyin digər mühüm attributlarına malik olan vətənin mövcudluğundan irəli gələn daxili bir qürur ifadə edir. O, azərbaycanlı əmin edir ki:

*İstiqlalın şərqə işiq saçacaqdır,  
Sənin dəxi Milli Şuran olacaqdır.*

Əliyusif «Bayraq»<sup>3</sup> adlı başqa bir şerində isə üzünü vətənin səmasında ucalan dövlət bayrağına tutub, onu daha uca zirvələrdə seyrə dalaraq parlamağa çağırır. Şairin qənaətinə görə, bu «şanlı, füruzən bayraq» öz sayəsini kölgəsində yenidən dövləti yaranan əski tarixə malik ölkənin üstündən çəkməyib, ona «mavi, al, səbz (burada, yaşıl — A.B.) ziyalar saçmalı» olduğu kimi,

<sup>1</sup> «Azərbaycan» qəz., 17 təşrini-sani 1918

<sup>2</sup> Yenə orada, 16 təşrini-sani 1918

<sup>3</sup> Yenə orada, 12 kanuni-əvvəl (dekabr) 1918.

vətənin dağ-dərəsi, çay-dənizi də ona tapınıb, səcdə etməlidir. Həmin fikri o, belə ifadə edirdi:

Yaşa, ey şanlı, fıruzən bayraq,  
Doğdu sayəndə bu gün bir ölkə.  
Mavi, al, səbz ziyalar saçaraq  
Hər zaman üstümüzə sal kölgə.

Səcdə et, ey geniş, azadə dəniz,  
Əyilin, ey başı almaz dağlar.  
Əyilin, səcdə edin siz həpiniz.  
Dərələr, çaylar, əkinlər, bağlar  
Ucalır göylərədək bayraqımız.

Bu ruh yüksəkliyi azadlıq və istiqlaliyyət idealının ürəklərə hakim kəsilməsindən irəli gəlir. Məhz bunun nəticəsidir ki, «İdeal»<sup>1</sup> şerinin xəstə düşmüş qəhrəmanı son nəfəsdə də öz canının hayına qalmayıb, amal və ideal ulduzunun şölesinin artması və ona doğru yaxınlaşması, gəlməsi həsrəti ilə çirpinir. Odur ki, anasının öyündə və yalvarişlarını cavabsız buraxaraq, üzünü ona tutub deyir:

—Annə! Bax, bax, təcəssüm etdi yenə,  
Yenə görsəndi qanlı gözlərimə.  
Ah, insafsız, uzaqlaşma  
Bir qulaq ver sözlərimə  
—Kimdir, oğlum, o —  
—«Qayeyi-amal» —  
—Adı yoxdurmu? Söylə bir.  
—«İdeal!»

İnsanları həyata bağlayıb ona qüdrət verən də elə aydın ictimai qayədən doğan idealdır. Əliyusifin poeziya qəhrəmanın ictimai amal və idealı isə vətənin xoşbəxt gələcəyi, parlaq istiqbalıdır.

<sup>1</sup> «Azərbaycan» qəz., 11 kanuni-əvvəl 1918. «İdeal»

...yaşasın, diğər tərəfdən də bütün bunlara nail olmağın yollarını göstərərək, hər şeydən əvvəl elmi biliklərə, bəşəriyyətin idrak xəzinəsinin açarlarına sahib olmağın vacibliyini xüsusi olaraq nəzərə çatdırırı.

Gənc şair Əliyusifin «Bir türk yolcusu deyir ki:»<sup>1</sup> şerindən göründüyü kimi, Azərbaycan ictimai-bədii fikri əslərdən bəri uyuyaraq tapdaq altında qalan Şərqiñ dərdinə də türk — Azərbaycan oğlunun çarə bulacağına dərindən inanırdı. Bu inamla da aləmə belə car çəkirdi:

*Dedilər ki, öksüz şərqiñ xəzan görmüş bağında*

*Yeni başdan qızıl güllər, yasəmənlər açacaq*

*Bu qaranlıq gecələrin issiz, donqun çağında*

*Almaz yıldız toğacaq da ənqa yıldız saracaq.*

Şair sevinclə bildirir ki, artıq «Azərbaycan türkünün əlində əski atəş yeni başdan alovlanıb, coşmuşdur.» Qəhrəmanın köksünü belə bir duyğu və inam qabardır ki, «bu gün şərqə Kəbə olan bu ölkə — Azərbaycan sabah yenə Turan, Oğuz elinin hətta bütövlükdə şərqiñ ziyarətgahına çevriləcək». Odur ki, üzünü sirdaşlarına tutaraq, onlara belə müraciət edir:

*Ey türk oğlu! Səni tanrıñ Şərqə hadi göndərdi,*

*Yatmış yurdu qardaş kibu titrət, qaldır, oyandır.*

*Yeni, məsud bir həyata dəvət eylə hər fərdi,*

*Yürəgində sönməyiçək bir təbii od yandır...*

Azərbaycan türklərinin bu missiyani öz üzərinə götürməsi üçün hər cür imkan və qabiliyyətinin olması sairin bütün bu qənaətlərini həyatın özündən doğururdu. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikasını və hökumətini beynəlxalq aləm o şərtlə qəbul edirdi ki, Azərbaycan xalqı həm də özünü müstəqil şəkildə idarə

<sup>1</sup> «İstiqlal» 1918.28.05-1919. Cümhuriyyətimizin birillik dövr istiqlali münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.5.

etməyə fiziki, əqli və mənəvi cəhətdən hazır olsun. Qərb dünyası bu xalqın milli müstəqilliyini tanımaq yolunda onun mədəni və əqli səviyyəsinin aşağı olması iddiasını da bir bəhanə kimi irəli sürürdü. Odur ki, milli düşmənlərimiz xalqın əqli və mədəni səviyyəsinin faktik göstəricilərindən olan milli universitetin açılmasına hər cür maneçilik tərəfdirdilər. Açıq gözlü tərəqqipərvər xadimlərimiz bunu dərinəndən dərk etdikləri və xalqa səviyyəli milli kadrlar hazırlamağın onun gələcək həyatının tərəqqisi və möhkəmlənməsi üçün vacibliyini başa düşərək bu yolda da qarşıya çıxan maneələri əzmlə dəf edirdilər. Məsələn, görkəmli poliqlot alim, alovlu publisist və ictimai xadim Məhəmmədağa Şahtaxtli «Azərbaycanda darülfünun»<sup>1</sup> məqaləsində bu münasibətlə yazdı: «Nəyçün biz hürr-əfkar olduğumuzu təcəlla etdirmiyəlim? Bəli, biz ictimaiyyətdə hürriyyəti-əfkar sahibləriyiz. Və madam ki, böyləyiz Avropa masşabında mütləq qeyri-məhdud olan hürriyyəti-əfkar üzərinə müəssis bir darülfünun açmalıyız ki, bu darülfünunumuz hürriyyəti-əfkar olduğumuzun dəlili-felimi olub bizim istiqlaliyyasımız toxunmaq üçün avropalıların əlindən siz hürriyyəti-əfkarçı deyilsiniz, sizə istiqlal verəməyiz bəhənəsini alsın».

Beləliklə, bədxahlarımızın tərətdikləri sünə maneələrə baxmayaraq, 1919-cu ildə Azərbaycan xalqının ilk milli universiteti açıldı. Bu tarixi mədəni hadisədən xeyli əvvəl isə Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsi görkəmli alimimiz Firdun bəy Köçərlinin rəhbərliyi altında Qazağa köçürürlərək, müstəqil Qazax Müəllimlər seminariyası kimi fəaliyyətə başlamışdı. 1918-ci il noyabrın 8–9-da bu seminariyaya ilk qəbul imtahanları keçirilmişdi.<sup>2</sup>

Qabaqcıl görüşlü ziyahlarımız başa düşürdülər ki, bütün bunlarla iş bitmir. Odur ki, onlar digər maddi-

<sup>1</sup> «Azərbaycan» qəz., 28 təmmuz (iyul) 1919

<sup>2</sup> Yenə orada, 2 noyabr 1918

mədəniyyət ocaqlarının təsisini zərurətini bir vəzifə kimi irəli sürürdülər. Bu cəhətdən görkəmli yazıçı və ictimai-xadim Yusif Vəzir Çəmənzəminlinin «Milli-mədəni işlərimiz»<sup>1</sup> ümumi başlıqlı silsilə məqalələri diqqətəlayiqdir.

Müəllif bu məqalələrində milli kitabxana, nəşriyyat şirkəti, mətbuat və s. yaratmağın vacibliyi məsləsini irəli sürməklə yanaşı, görkəmli ədiblərimizin, o cümlədən F.Köçərlinin qiymətli əsərlərinin nəşr edilib xalqa çatdırılmasını bir vəzifə kimi qarşıya qoyurdu. Görkəmli sənətkarların, o cümlədən Sabirin «Hophopnamə»sinin nəşri məsələsini «Yaşıl qələm» ədəbi dərnəyi qərara alaraq, bu işin icrası üçün qəzet vasitəsi ilə şairin vərəsələrindən icazə istəyir.<sup>2</sup> Az sonra Sabirin vərəsələrinin qəyyumu əşrəf Səfərovun imzası ilə yazılın «İzhar-təşəkkür»<sup>3</sup> məktubunda vərəsələrin bu işə razılıqları və təşəkkürü bildirilirdi. «Yaşıl qələm» ədəbi dərnəyində şair və yazıçıların həyat və yaradıcılıqları haqda məruzələr dinlənilir, yəni qələm məhsulları ilə bərabər yaradıcı ziyanları sırasını vaxtsız tərk etmiş Abbas Səhhət və başqalarının qeyri-mətbu əsərləri də oxunur, müzakirə edilirdi.<sup>4</sup>

Bundan başqa, milli hökumət yüksək ixtisaslı milli kadr yetişdirməyin qayğısına da qalaraq ziyanların çoxunu, təhsilini daha da təkmilləşdirmək üçün, xaricə oxumağa göndərdi. Bütün bu tədbirlərin əks-sədasi öz bədii əksini poeziyada da tapırıldı. Məsələn, Əliyusifin Ceyhunbəy Hacıbəyliyə ithaf etdiyi Ə.Y. imzalı «Getmə»<sup>5</sup> şerində qardaş və yaxın dost ayrılığından doğan

<sup>1</sup> «Azərbaycan» qəz., 25, 28, 29 təmmuz, 3,5 avqust 1919; Y.V.Çəmənzəminli. Müstəqilliyyimizi isteyirik sə... (toplama, ərəb qrafikasından transliterasiya, tərtib, ön söz və qeydlər, Alxan Bayramoğlu unundur). Bakı, Gənclik, 1994, s.63-70.

<sup>2</sup> «Azərbaycan» qəz., 30 sentyabr 1919

<sup>3</sup> Yenə orada, 14 oktyabr 1919

<sup>4</sup> Yenə orada, 18 sentyabr 1919

<sup>5</sup> «Azərbaycan» qəz., 9 təmmuz (iyul) 1919

məyusluqla bərabər, müəllif dalgalardan xahiş edir ki, onun qəhrəmanını incitməsin. Yenə Əliyusifin «Əlvida»<sup>1</sup> serində isə xarici ölkəyə oxumağa yola düşən gəncin dilindən oxuyuruq:

*Ey müqəddəs, şanlı, sevimli ölkəm,  
Haqqını halal et, biz gedər olduq.  
Kim bilir qazayia dönmədik bəlkə,  
Haqqını halal et, dönmədik bəlkə.*

Bu misralarda öz yurduna ürəkdən bağlı olub ondan, müvəqqəti də olsa, çətinliklə ayrılan vətəndaşın ürek çırıntıları duyulur. Yola düşdüyü səfərin məchulluğu bu vətənpərvəri narahat etsə də, o, vətən qarşısında boynuna düşən vəzifəni yerinə yetirməli olduğunu dərindən dərk edir. Vətəninə, elinə bağlılığın, onun qarşısında müqəddəs borcunu başa düşdüyü üçündür ki, qəhrəman məchul sonluqlu səfərqabağı öz yurdundan halallıq istəyir.

Xalqın milli-mədəni, tarixi potensial imkanları, dövlət quruculuğunda görülən işlər və digər göstəricilər Azərbaycanın müstəqilliyinin beynəlxalq dövlətlər tərefindən tanınmasına kifayət qədər əsas verirdi. Bütün bunları Məhəmməd ağa Şahtaxtı özünün «Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi»<sup>2</sup> məqaləsində elmi-məntiqi dəlillərlə əsaslandırırdı. Maraqlıdır ki, məqalənin çapından bir neçə gün sonra həyat Məhəmməd ağanın mülahizə və qənaətlərinin doğruluğunu təsdiq etdi — Paris Sülh Konfransında 1920-ci il yanvarın 13-də Azərbaycanın dövlət müstəqilliyinin tanınması haqqında qərar qəbul olundu. Bu münasibətlə ölkədə dərhal sonra elə

<sup>1</sup> «İstiqlal» qəz., 30 kanun-əs-sani (yanvar) 1920. *Qeyd:* Şer belə bir qeydlə çap olunub: «Cavan türkçü şairimiz tələbələrimizin və kəndisinin əcnəbi məmləkətlərə getməsi münasibətilə yazmış olduğu bir şədir».

<sup>2</sup> «Azərbaycan» qəz., ? yanvar 1920.

həmin axşam bayram atəşfəşanlığı keçirildi. Mətbuatda sevinc, fərəh dolu yazılar — Davudun «Millətimə» şeri, M.Ə.Rəsulzadənin «Gözlərimiz aydın», Ə.Həmdinin «Azərbaycanın böyük günü» və s. məqalələri dərc edildi. Onu da deyək ki, «Azərbaycan» qəzetiinin dövlət müstəqilliyimizin təsdiqi xəberi və onunla bağlı qələmə alınan yazıların çap edildiyi 14 yanvar 1920-ci il tarixli nömrəsi də «Müstəqil Azərbaycan» adı ilə çıxmışdır. (şəklinə bax).



Milli qurtuluşdan doğan sevinc gözqamaşdırıcı təsirini ona görə tez «itirdi» ki, xalq bu azadlıq və istiqlaliyyətin əldə saxlanması üçün əməli tədbirlər görməyin, vətəni qorumağın vacibliyini anlayır və özünü səfərbər edirdi. Odur ki, həmin günlərdə Vətən ünvanlı əsərlər tez-tez görünməyə başlayır. Məsələn, R.Əfəndizadənin «Vətən»<sup>1</sup> şərində belə bir ideya təqlin olunur ki, Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Çünkü orada ata-babalarımız yatır. Əks halda gələcək nəslin nifratino hədəf olarıq. Bədri imzalı «Düşmənə»<sup>2</sup> şərində düşmənə meydan oxunur ki, Zöhhak da olsan, öhdəndən gəlib vətəni sənə vermərik. Çünkü onun hər qarışını qanımızla lalezara çevirmişik. Əli Məstənin «Bir əsgərin dilindən» yazdığı «Vətən»<sup>3</sup> şərində isə oxuyuruq:

*Bən gedərəm, vətən, sən qal salamat,  
Türk əsgəri iştəməz heç məlamat.  
Yavuzluqdan var türklərdə əlamət,  
Bən gedərkən, gülə-gülə gedirəm,  
Ey cədvab əsrarının məkanı.*

Burada qəhrəman artıq əməli şəkildə işə qurşanıb, vətənə salamatlıq arzulayaraq onun uğrunda əzmlə döyüşə yollanır. Maraqlıdır ki, analar da öz övladlarının vətən yolunda şəhid olmasına, çətinliklə də olsa, dözəyə hazırlıdır. Təki vətən salamat qalsın. Bu cəhətdən «Bir azərbaycanlı qadının uşağına lay-lay deməsi»<sup>4</sup> adı ilə imzasız çap olunan şer diqqətəlayiqdir; Ana oğluna bu cür laylay deyir:

*Lay-lay balam, lay-lay,  
Əsgər balam, lay-lay.  
Bu vətənçün ciyinini  
Tüfəngini alarsan,  
Vətən ilə, milləti,  
Oğlum, razi salarsan.*

<sup>1</sup> «Azərbaycan» qəz., 8 təmmuz 1919

<sup>2</sup> Yenə orada, 18 təmmuz 1919

<sup>3</sup> «Azərbaycan» qəz., 27 təmmuz 1919

<sup>4</sup> «İstiqlal» qəz., 7 iyun 1919

*Lay-lay balam, lay-lay,  
Əsgər balam, lay-lay.  
...Sərhəddə bir nəfər də  
Olsa, qoyma düşməni.  
Vətən yolunda ölsən,  
Bil, şad edərsən məni.  
Lay-lay balam, lay-lay,  
Əsgər balam lay-lay.*

Bütün bu vətənpərvərlik ideyası ilə bərabər, müəllif Ana qəlbinin övlad narahatlığını da yaddan çıxarmır. Oğlunu döyüşə yola salan Ana onun Vətən yolunda qurban getməsinə belə hazır olduğunu bildirib, bundan rahatlıq tapacağını söyləsə də, onun sağ-salamat qayıtması üçün Allaha belə dua edir:

*İlahi, vətənim  
Qıl salamat bələdan,  
Vətən, millət yolunda  
Keçərəm bu bələdan.  
Lay-lay balam, lay-lay,  
Əsgər balam, lay-lay.*

Şerdən göründüyü kimi yurdun yağılardan qorunması naminə vətən övladının hazırlanmasının elə bələkdəncə başlanması fikri dövrün poeziyasında formalasmışdı. Yurdun və milletin namusunun qorunmasının ordudan, «əsgəriyyətdən», həm də onun fiziki, ideoloji hazırlıq səviyyəsindən asılı olması fikri M.Hadi poeziyasında olduğu kimi, digər müəlliflərin əsərlərində də qabarık nəzərə çarptırdı.

Təqdirəlayıq cəhətlərdən biri də odur ki, bu əsərlər quru, boş və təsirsiz təbliğatdan uzaq olub, özünün ideyabədii keyfiyyətləri ilə vətən övladına vətənin keşiyinin çekilməsinin müqəddəsliyi və vacibliyi fikrini aşılıya bildirdi. Vətən oğluna belə bir ideya təlqin olunurdu ki, sənin mayan bu torpağın nemətlərindən (ata-ananın qanı da həmin torpağın nemətlərindən qidalanıb) tutulduğu, dolayısı ile torpaqdan əmələ gələn nemətlərin timsalında elə vətən torpağının özündən tutulduğu kimi, bütün varlığın da elə vətən torpağının şəhdi-şirəsindən yaranıb. Odur ki, hər kəs vətəni qorumaqla əslində özünü, öz varlığının

mayasını qorumuş olur. Döyüşü vətən yolunda şəhid olub torpağa qarışmaqla öz ilkinliyinə, özünün mayasına qayıtmış olur. Bir halda ki, belədir, deməli, bu gün biz vətən torpağını qorumaqla həm də torpağa qarışaraq vətənləşmiş əcdadlarımızın şərəf və ləyaqətini qoruyuruqsə, sabah bu işi o biri nəsillər görəcəkdir. Bu ideal həqiqəti, bu fəlsəfi hikməti dərk edən vətən oğlu döyüşə belə bir ovqatla yollanır:

*Cümələmizin validəsidir vətən,  
Hər kəsi lütf ilə odur bəsləyən.  
Basdı ədu bağrina biz sağ ikən,  
Arş, irəli, vətən imdadına.<sup>1</sup>*

Belə bir fəlsəfi qənaətlə, həm də torpağa sahiblik hissi ilə döyüşə<sup>2</sup> yollanan əsgər geri çəkilməyi ağlına gətirmir. Ona belə bir qəti inam hakim kəsilmişdir ki:

*...Bu yerləri əcdadımız qan tökərək almışlar,  
Allah, deyib, yalnızlınc düşmənlərə salmışlar.  
Məazüllah, biz qaçarsaq, onlar bizi görərlər,  
O sümüklər şahə qalxar, üstümüzə yürərlər.<sup>3</sup>*

Bu marş və döyüş nəgmələrinin bir əhəmiyyəti də onların vətən övladında torpağa sahiblik hissi aşılmasındadır. Torpağa sahiblik hissi güclü olan adamda vətənpərvərlik və qəhrəmanlıq duyğusu da yüksək olur və o, «canım fəda olsun Azərbaycana, qanım halal olsun Azərbaycana» qətiyyəti ilə döyüşə atılır.

Ordu marşlarının yaranması və onların toplanaraq kitabçalar şəklində nəşr edilməsi vətən üçün ordunun, ordu üçün marş və döyüş nəgmələrinin əhəmiyyətinin<sup>4</sup>

<sup>1</sup> Ordu marşları. Bakı, Azərnəşr, 1993, s.15 *Qeyd*: Bu kitab B.Q.Səttaroğlunun tərtibi ilə 1919-cu ildə çap olunmuş, 1993-cü ildə isə filologiya elmləri namizədi Sədaqət Məmmədova onu üzə çıxardaraq, ərəb qrafikasından transliterasiya edib, ön sözlə yenidən çap etdirmişdir. Mənbələr həmin nəşr üzrə göstərilir.

<sup>2</sup> Bax: *Alxan Bayramoğlu*. Torpağa sahiblik hissi vətənpərvərlik duyğusu və Qarabağ müharibəsi. «Azərbaycan» qəz., 17 iyul 1993.

<sup>3</sup> Ordu marşları, Bakı, 1993, s.5

<sup>4</sup> Bax: *Alxan Bayramoğlu*. Orduya marş lazımdır mı? «Azərbaycan» qəz. 14 oktyabr 1992, Yenə onun. Orduda hərbi marşların əhəmiyyətinə dair. «Azərbaycan» qəz., 8 iyun 1993.

layiqincə dərk edildiyini göstərir. Bunun nəticəsidir ki, Sədaqət Məmmədovanın yazdığı kimi, «...Azərbaycan Demokratik Respublikası dövründə milli ordu ilə parallel onun marş və nəgmələri de yaranırdı».<sup>1</sup> Həmin marş və nəgmələrdə torpağa sahiblik hissinin aşilanması ilə bərabər, qəhrəmanlıq, döyükşəkənlik və çağırış ruhu aparıcıdır:

*Vətən əldən gediyor,*

*Bizə fəryad ediyor,*

*Yetiş imdadə diyor!*

*Yürü fəryadınə gəl,*

*Vətən imdadınə gəl!*<sup>2</sup>

Az-çox milli təəssüb və torpağa sahiblik hissi olan adamın bu cür əzəli, əbədi və bəşəri çağırışın səsinə səs verməməsi mümkün deyil. Çünkü əsl vətəndaş ərazi, mülki, milli və dövləti müqəddəratinin onun bu cür çağırışlara münasibət tərzindən asılı olduğunu dərindən dərk edir.

Dövrün poeziya nümunələrində Azərbaycan Ordusunun təcavüzkar deyil, öz vətənini yad təsirlərdən, basqın və təcavüzlərdən qoruyan sülh məramlı, ədalətli bir ordu olduğu xüsusü olaraq nəzərə çatdırılır, əsgərlərmiz də məhz bu ruhda tərbiyə edilirdi. Eyni zamanda valideynlər — ata və analar da yaddan çıxarılmırı. Onlar öz oğlunu döyüsdən, əsgərlikdən cürbəcür yollarla uzaqlaşdırmaq fikrindən uzaq olmağa, vətənin keşiyini çəkməyə yollanan ər oğulların qol-qanadını öz göz yaşları ilə qırıb, ruhlarını öldürməkdənə, ər igidlərimizə mənəvi arxa, dayaq durmağa, onların döyüş əzminin öz dəyanət və davranışları ilə yüksəltməyə çağırılırdı. Um Gülsüm, Davud, Məhəmməd Ümid Gəncəli, İbrahim Şakir və başqalarının bəzi qələm məhsulları fikrimizə dayaqdır.<sup>3</sup>

<sup>1</sup> Sədaqət Məmmədova. Ordu və onun marşları. Ordu marşları. Bakı, Azərnəşr, 1993, s. 3.

<sup>2</sup> Ordu marşları. Bakı 1993, s. 15-16

<sup>3</sup> Bax: Əsgər olmaq bir şərəfdür... Bakı, 1993, s. 19, 23-24, 26-27, 39-40.

Dövrün ictimai-ədəbi fikrində milli orduya bu qədər diqqət yetirilməsi bir tərəfdən vətən və xalqımızın taleyüklü probleminin həllində, milli müqəddəratında ordunun oynadığı rolun mühümüyünün dərkindən irəli gəlirdisə, digər tərəfdən də həmin dövrdə vətən və dövlətimizin bir çox qüvvələr tərəfindən siyasi və hərbi təzyiqə məruz qalması ilə əlaqədar idi. Vəziyyəti çətinləşdirən məsələlərdən biri də Birinci Dünya müharibəsindən məğlub çıxan «Üçlər ittifaqı»nın nümayəndələrindən biri kimi, Türkiyənin də beynəlxalq imperialist qüvvətlər əlinde çırpinması və qalib tərəfin — Antantanın tələbi ilə Qafqaz İslam ordusunun Azərbaycanı tərk etməsi idi. Türk dünyasının və Azərbaycanın bu böhranlı vəziyyətindən dərin təlaş keçirən Abdulla Şaiq «Vətənin yanğış səsi»<sup>1</sup> adlı şerində Vətənin dili ilə ulu babalarımızın şöhrətli keçmişinə nəzər salır. Qafqazın — bu ulu Vətənimizin o şən, xoşbəxt günlərini, bizim ulu nəslimizi necə bir sevinclə öz köksünə alıb qoynunda bəslədiyini və bu cür övladların timsalında özünə həm də etibarlı mühafiz tapıb daim əmniyyətdə olacağı qənaəti ilə rahatlıq tapdığını xatırlayaraq, bugünkü mənzərədən, həmin nəslin övladlarında əvvəlki təpəri görmədiyindən darılaraq rəncidə olduğunu belə ifadə edir:

Babanızdan üzülünce əllərim  
Gözlərimi sizə dikmişdim yalnız.  
«Bu qan da o qandan süzülmüş», derdim,  
«Yaman günümdə imdadım olursunuz».

Umidlərinin doğrulmadığını görən Vətən bugünkü nəslin torpağa, yurda «sahiblik» hissinin haradan doğduğu sualına milli-mənəvi laqeydliyin yaranma səbəblərinə cavab axtararaq qətiyyətlə bildirir ki:

<sup>1</sup> «İstiqlal» qəz., 4 şubat (fevral) 1334 (h)

*O şən, o bəxtiyar könlüm dolu qan,  
Böylə səfələti artıq çəkəməm.  
Sönməz bəndə əski sevgi və iman,  
Yuca başmı alçaqlara əgəməm.*

*Yıldırımlar gurlasın!  
Buludlarım hazırlansın tufana;  
Dağım, daşım boyansın həp al qana,  
Şimşəklərim parlasın!*

Sevindirici haldir ki, şanlı və qüdrətli türk irqinin bugünkü nəсли vətənin səsinə səs verərək «qanlarının həmin o əski qan olduğunu, ürəklərinin elə əvvəlki duyğularla döyündüyünü, bu Vətənin dağ-daşında qurtarıcı qəhrəmanların az olmadığını» bəyan edib, sözünə qətiyyətlə belə davam edir:

*Bes dünyanın vahşiləri toplansa,  
«Ölüm», — deyə, «Vətən!» — deyə qoşarız.  
Bu torpaqlar qanımızla boyansa,  
Nəfərimiz qalınca öc alarız.*

Vətən oğlu sanki öz Anası karşısında and içir; «o əller ki səni qurtarmaq üçün uzanmir, o dillər ki, səni anmir, o ürək ki, sənin üçün döyünmür, o ayaqlar ki «Vətən» - deyə qoşmur»

*Al qanına boyansın;  
Sevdiyi başı ovçunda yas qursun,  
Anaları ağı desin, saç yolsun,  
Sənin kibi ağlasın!*

Vətənin yanğı (yanıqlı, yanğılı) səsinə verilən bu cavab and kimi səslənir. Bununla A.Şaiq öz yurdaşlarını Vətəni yağı qəsdindən qurtarmaq üçün həmişə hazır, səfərbər olmağa ruhlandırır.

Um Gülsümün sanki Abdulla Şaiqin səsinə səs verərək qələmə alıb «İstiqlal»ın növbəti nömrəsində dərc

(ii) 1881 (imvəl) rednət → xəp (alpəzə)

etdirdiyi «Bu ilki maysda»<sup>1</sup> şerində belə bir təsəlli və inam var ki:

Səfa ümidilə cəfa gələrsə,  
Ağlama. Hər cəfa səfa bəklədir.  
Ümidini kəsmə, bəla gələrsə,  
Boynunda çox yasın məsərrət uyur...  
...İrəlidədir sənin aydın günlərin,  
Vəslətinin bəkləməkdə dilbərin!

Buradakı nikbinliklə yanaşı, şairənin növbəti — «Yolunu bəklərdim!»<sup>2</sup> şerində «Qafqaz İslam Ordusu»nın Azərbaycanda yerinə yetirdiyi xilaskarlıq missiyası min-nətdarlıq duyğusu ilə yad edilir. Şerin əvvəlində verilən qeyd fikrimizi təsdiq edir. Qeyddə deyilir: «Bu şer bir il qabaq mart hadiseyi-əliməsindən Azərbaycan Türk islamlarının yaxasını düşmən əlindən almaq və ölümən qurtarmaq üçün qardaş, arkadaş, — deyə dərə, təpə, dağ, daş aşaraq yardıma gələn şanlı Türkiyə ordusuna ithafa yazılmışdır».

Şerin əvvəlində ana yurdun düşmənlər əlində ağlar günü qalması, ulu bir türk elinin xanimanının qəddarlıqla dağıdırılması, yandırılıb-yaxılmasi, qəhrəmanların ləpə vuran qan içinde çapalayaraq can vermələri, qız-gelinlərimizin öz namusunu qoruyaraq düşmən əlindən qurtulmaq üçün çöllərə düşməsi və s. faciəli mənzərələr təsvir edildikdən sonra belə bir tarixi həqiqət nəzərə çatdırılır ki, Ey Qafqaz İsləm Ordusu!

İştə gəldin, gözlərimin yaşlarını qurutdun,  
Nəvazişin ovunmayan qərib ruhu oxşadı.  
Heç ölcüyə sığınmayan dərdlərimi ovutdun,  
Qara günüm hilaltyın işığıyla parlədi.  
— Artıq bana nəsib deyil şadlıq, sevinc, — deyərkən  
Gəldin, aldın yürəgimi, — Ağlama, gül, — dedin sən.

<sup>1</sup> «İstiqlal» qəz., 10 mart 1919

<sup>2</sup> «Bəsirət» qəz., 1919, № 219

Bütün bu minnətdarlıq duyğusu Azərbaycanın səadətinin parlamasında türk hilalının işığının, oynadığı roldan, Qafqaz İslam ordusunun dar gündə xalqımıza etdiyi misilsiz köməkdən irəli gəlir. Burada yurdumuzun azadlığının, xalqımızın istiqlaliyyətinin əbədiliyinə də dərin inam var. Həmin inamı turkdilli xalqların bir-birinə dayaq, arxa və kömək durması, onların azadlıq eşqi və mübarizlik əzmi daha da möhkəmləndirir. Bu inam yurdumuzu şimaldan hədələyən Denikin ordusuna və ümumən Sovet Rusiyasından gələn təhdidlərə qarşı yazılan əsərlərdə də özünü göstərir.

Um Gülsümün «Çəkil, dəf ol!»<sup>1</sup> şerinin qəhrəmanına ruh, qüvvət verən amillərdən biri onun azadəliyi, başını qaldıranda yuxarıda daim türk hilalını görməsidir. Dünyaya gözünü əsirlilikdə açmayan qəhrəman «o gözəl camalı», yəni türk hilalının üzünü görərək ona tapındığı üçün düşmənə qətiyyətlə bildirir ki, «yadlara aldırtmam gözəl vətəni». Yaziqliq, qorxaqlıq hissələri ruhuna yad olan bu qəhrəman üzünü Denikinə və bolşevik təhlükəsinə tutaraq, onlara belə xəbərdarlıq edir:

Ey buzlu şimaldan qopan ruzigar!  
Toxunma qəlbimə; atəsi parlar.  
Saqın, gəlmə, səni nəfəsim boğar,  
Dəf ol, vətənimdə görəməm səni...  
Ey murdar cöhrə, sən ey əbus sima!  
Sevgilim deyilsən, qarşında durma!  
Nifrətim var sana, bana yaxlaşma,  
Kinlərim məhv edər qarşı gələni!

Həmin günlərdə xalqın mübarizə əzminin yüksəkliyi Əhməd Cavadın «Denikin və Gəncə»<sup>2</sup> məqaləsində də görünməkdədir. Məqalədə göstərilir ki, Denikinin sərhədlərimizə yaxınlaşması əhali arasında böyük həyəcana səbəb olub. Ancaq «ruh düşkünlüyü yoxdur. Kimə sor-

<sup>1</sup> «Azərbaycan» qəz., 10 həziran (iyun) 1919

<sup>2</sup> Yenə orada, 4 həziran 1919

sanız heç bir fədəkarlıqdan çəkinməyəcəyini böyük bir mətanət ilə söyləməkdədir...»

Xalqın bu cür mübariz əhvali-ruhiyyədə olması, qələbəyə inamlı öz istiqlalını və vətənini müdafiə əzmi Əhməd Cavadın hələ bir il əvvəl düşmənə müraciət və təhdidlə yazdığı «Gəlmə»<sup>1</sup> şerindəki ideyanın və aşağıdakı misraların əsaslı olduğunu təsdiq etməkdədir:

*Sən ey gözlərimə batan quruntu,  
Sağlam bir imana səndən nə qorxu!  
Başlərsə vicdanlar pək böyük duygú,  
Yenilməz qələdir hər vicdan, gəlmə!*

Vətənin dar gündündə bütün sağlam qüvvələr, o cümlədən ictimai-ədəbi fikir azadlıq və istiqlaliyyətimizin qorunması ideya və amalı üzərində köklənmişdi. Bu da xalqın milli mənlik duyğusunun, torpağa sahiblik hissinin və mübarizlik ruhunun yüksəkliyindən irəli gəldi. Təsadüfi deyil ki, həmin günlərin möhürüünü daşıyan əsərlərin qəhrəmanı qoruduğu vətənin qədr-qiyəmətini çox gözəl bilir.

Bu cəhətdən Əli Şövqi<sup>2</sup> və Bədrəddin Seyidzadənin<sup>3</sup> «Vətənim!» ünvanlı müşairələri maraqlıdır. Hər iki müəllifin əsərində vətənin qəhrəmanlar oylağı, igitlər yurdu, məzлumlar pənahı olması göstərilir, yeraltı və yerüstü zənginliyi, coğrafi mövqeyinin əlverişliliyi və s. vəsf olunur. Belə zəngin və gözəl diyarın başı üzərində onun öz milli simvolu olan bayraqın dalğalanması vətəndaş şairin qəlbini fərəhlə doldurur və o, həmin bayraqı Mirzə Abdülxalıq Cənnətinin «Sancaq»<sup>4</sup> və «Bayraq»<sup>5</sup> şerlərində qəhrəman milli bayraqımızı fəzanın ənginlik-

<sup>1</sup> «Azərbaycan» qəz, 15 təşrini-sani 1918

<sup>2</sup> Yenə orada, 5 avqust 1919

<sup>3</sup> Yenə orada, 7 avqust 1919

<sup>4</sup> Yenə orada, 12 təşrini – sani, 1919. *Şəhər «Azərbaycan»*

<sup>5</sup> Yenə orada, 13 təşrini – sani 1919. *Şəhər «Azərbaycan»*

lərində görüb, onun sayəsində ağ günlərə, işıqlı sabaha çıxmağı arzulayırsa, digər əsərlərdə onu qəlbən vurulduğu sevgilisine tay tutur; Aşıq üçün onun sevgilisi necə müqəddəs, pak, ülvə və sevimlidirsə, milli bayraq da elədir. Bu ovqat Cəfər Cabbarzadənin (Cabbarlinin) şərlərində də qabarlıqdır. Onun «Azərbaycan bayrağına» yazdığı «Sevdigim»<sup>1</sup> şerində oxuyuruq:

*...Can alıcı bir görkəmlə dağ başında durduqca,  
Oxşadıqca bahar yeli açıq-dağınıq tellərin,  
Nazlı yelin omuzunda saçlarına vurduqca  
Birər-birər oxşayırsan bütün Turan ellərin.  
Altaylardan, Altundağdan doğma hisslər bəkləyir,  
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.*

Şairi ilhamlandıran, onu sevgilisinə daha dərindən bağlayan bu sevgilinin nəinki təkcə Azərbaycanın, bütövlükdə Turan elinin ruhunu oxşaması, qolları ilə türk ellərini qucmağa çalışmasıdır. Hər bəndin sonunda təkrarlanan «yaşıl donlu, mavi gözlü, al yanaqlı» ifadələrin sadəcə təşbeh olmadığı müəllifin həmin şerdən cəmi dörd gün sonra dərc etdiyi «Azərbaycan bayrağına»<sup>2</sup> şerindən də aydın olur. Öz sevgilisini yaxından və göz dolusu seyr etməyə can atan aşiq onu mələklərin qanadına, solmayan, əfsanəvi güllərə, otlara bənzədir:

*Buraqınız, seyr edəlim, düşünəlim, oqşayalım,  
Şu sevimli, üç boyali, üç mənali bayraqı.  
Mələklərin qanadımı üzərimə kölgə salanə  
Nə imiş bu? Aman Allah! Od yurdunun yapraqı.*

*Gök yapraqlar, al çiçəklər, yaşıl otlar toplasımı  
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,  
Fəqət bizim bayraqımız yucaları pək seviyor,  
Yıldızlardan, hilaldan da yüksəklərə fırlanır.*

<sup>1</sup> «Azərbaycan» qəz, 25 avqust 1919

<sup>2</sup> Yenə orada, 29 avqust 1919

Məhz bu ülviliyinin və müqəddəsliyinin nəticəsidir ki, onun kölgəsindəki (üzərindəki) ay da bu gözəli qucmaq, bağırına basmaq üçün əyilib. Şair bu qucaqlaşmanın özündə də bir şəfqət, bir müqəddəslik və paklıq görür:

*Kölgəsində Ay əgilib bu gözəli qucmada,  
Qucaşaraq sevdigimlə yüksəklərə uçmada.  
Şu görünüş bir ananın şəfqətinə oxşayır,  
Düşündükçə tuyğularımı, vicdanımı oxşayır.*

Aşıq onun ruhunu, vicdanını oxşayan həmin ideal yüksəkliyin mahiyyətini, rənglərin, ay və ulduzların bir yerə toplanmalarını, onların bu «qurultay»larının niyyətini açmağa çalışaraq belə qənaətə gəlir ki:

*Bu Ay, Yıldız, boyaların qurultayı nə demək?  
Bizcə, böylə söyləmək:  
Bu gög boyaya gög möguldən qalmış bir türk nişani,  
Bir türk oğlu olmalı.  
Yaşıl boyaya islamlığın sarsılmayan inamı,  
Yürəklərə dolmalı.  
Səkkiz uclu şu yıldızda səkkiz hərfli «Od yurdu».\*  
Əsarətin gecəsindən fırsat bulmuş quş kibi  
Səhralara uçmuşdur.  
Şu hilalda türk bilgisi düzgün sevgi nişani  
Yurdumuzu qucmuşdur.*

Demək, bayraqdakı rənglər öz «qurultay»larında türk-lüyümüzün əlaməti, islamın ürəklərə hakim kəsilməli olan sarsılmaz inamıdır, səkkiz güşəli ulduzla onu qucaqlayan hilal, ay od yurdunun azadlıq eşqinin və türk milli təfəkkürünün dünyəvi bilikləri mənimsəyən işıqlı zəkasının ifadəçisidir. Bütün bunlar aşiqi həm də ona görə məftun edir ki, onlar bizim mənəviyyatımıza yad olmayıb, özündə türk milli şürurunun ürəklərdə bəslədiyi azadlıq və

\* Od yurdu sözü ərəb əlifbası ilə (اُد يُرُدُّ) səkkiz hərfdən ibarətdir.

istiqlaliyyət idealının rəmzlərini birləşdirmişlər. Gördük-lərindən gəldiyi qənaət aşiqdə belə bir arzunun baş qaldırmasına səbəb olur:

*Allah, əməllərim edib şu bayraqa intiqal,  
Birər-birər təqrib olmuş, bir ad almış istiqlal.  
Yürəgimdə bir dilək var, o da doğru kəsilsin,  
O gün olsun, bir gök bayraq Turan üstə açılsın.*

Əhməd Cavadın «Milli bayraqımıza!»<sup>1</sup> şerində də söhbət üçrəngli bayraqdan, onun Quzğun dəniz vasitəsilə yara – Türküstan ellərinə erməğan göndərilməsindən gedir. Bu bayraq vətəndaş şairin başına dövlət quşu tək qonmuş, onu xoşbəxt etmişdir. Qəhrəman bu səadətdən göz yaşlarını həm də ona görə saxlaya bilmir ki, onun bayrağının rəngi milli – tarixi yaddaşımızın yatmış genetik kodlarını ehtizaza gətirir. Çünkü onun rəngləri soyentnik bağlarımızdan gəlir. Əlbəttə, «Qoynunda Allahın yıldızı» Ayın köksünə sığınan belə bir bayraqın kölgəsi düşən yer – vətən torpağı səcdəyə layiqdir.

*Qazi xan soyundan aldığı rəngi  
Qucamış Elxanla müsəlman bəki  
Elxanın övladı, dinin dirayı,  
Gətirdin könlümə səfa, bayraqım!*

*Köksümdə tufanlar gəldim iləri,  
Öpdüm kölgən düşən mübarək yeri.  
Allahın yıldızı o gözəl pəri,  
Sığınmış qoynunda Aya, bayraqım!*

Milli bayraqın müqqədəs bir ülviyət simvoluna çevrilib təkcə Azərbaycanda deyil, eyni zamanda bütövlükdə türk dünyasında tanınaraq sevilməsi arzusu təkcə

<sup>1</sup> «İstiqlal». 1918.28-05.1919. Cümhuriyyətimizin bir illik dövr istiqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, səh.4.

ayrı-ayrı fəndlərin ürəyindən keçməyib, bütövlükdə xalqın öz soykökünə qayıdışının, həmin soykök ətrafında sıx birləşmək cəhdinin nəticəsidir. Bu arzunun arxasında bir vətəndaş narahatlığı da duyulur. Bütovlükdə Turan ellərinin istiqlalı və birliyi arzusundan doğan həmin həsrət və narahatlığı Cəfər Cabbarzadə «Məhəmmədzadə Mirzəbala qardaşımı töhfə» kimi yazdığı «Salam»<sup>1</sup> şerində belə ifadə edir:

*Əməl quşu şərqə doğru uçarkən,  
Gündoğusda murad suyu içərkən,  
Sabah yeli Altundağdan keçərkən,  
Turan ellərinə salam söyləyin.*

...İntizar gözlərdən Xəzər doğuldular,  
Həsrət yürügimiz Yanardağ oldu,  
Dillərimiz Turan deyə yoruldu,  
Turan ellərinə salam söyləyin.

Aşıqın öz yarına yetirmək istədiyi yaylığın əlamətlərinə diqqət yetirdikdə bu intizar gözlərin, həsrətli ürəklərin arzusunun azadlıq və istiqlaliyyət, özü də ümumtürkistinqəliyyəti olduğu daha aydın nəzərə çarpir. Belə ki, əslində bu yaylıq ulduzlu, göy taclı, üstü ayparalı al bayraqdır:

*Yıldızlı bəz, gök tac, üstü aypara,  
Bir al yaylıq verim, yetirin yara,  
Durnalar, durnalar, bizdən dübara  
Turan ellərinə salam söyləyin.*

Bu həsrət şairin öz yurduna olan məhəbbət və bağlılığından, onu azad və abad görmək isteyindən güc alır. Müəllif başa düşür ki, Azərbaycan istiqlalının möhkəmliliyi və əbədiliyi bütövlükdə Turan ellərinin azad və

<sup>1</sup> «İstiqlal» qəz., ? şubat (fevral) 1920

Yekdil olmasından çox asılıdır. Bununla bərabər o, öz ölkəsinin — Azərbaycanın yer üzərində olan çəkisinin bənzərsizliyi, sərvətinin bolluğu, «Yanardağ»larından coşub-çağlayan alovuna bir çox ellərin tapınaraq ziyarətə gəlmələrini, bu yurdun qibləgaha, səcdəgaha çevrilə biliçək qədər müqəddəs olmasını və vaxtilə azad yaşadığını «Sevimli ölkəm»<sup>1</sup> şerində nəzərə çatdırıldıqdan sonra belə bir cəhəti xüsusi vurğulamağı da lazımlı bilir ki:

*Əpbəgindən qızlar çadır əkərlər.*

*Ölkələrin azad görmək dilarlər,*

*Bu yerləri bütün ellər sevərlər,*

*Yalnız bizdə gözləri var ölkəmin.*

Şairin vətəndaş qəlbini iftixar hissi ilə döyündürən də çoxlarının gözü olan «Bu rəngin və zəngin» (M.Hadi) ölkənin yalnız bizdə — Azərbaycan türklərində gözü olması, yalnız bizə məxsusluğudur. Odur ki, belə bir ölkə hər birimiz üçün sevilməli, sevimli olmalıdır. Moğul nişanlı, islam inamlı, türk zəkəli, od qüdrətli, mələk qanadı qədər ülvı, müqəddəs rəmzləri, dövlətçilik atributları olub, zəngin yeraltı və yerüstü sərvətlərə malik cənnətməkan, azad bir ölkə, sevgili Vətənə hər birimizdə dərin sahiblik hissi olmalıdır. Bu hiss və duyğu Vətənin qorunması, abadlaşdırılması və xalqın firavanlığı kimi müqəddəs əməllərə qida verməli, onları mayalandırmalıdır. Cəfər Cabbarlinin nəzərdən keçirdiyimiz şerlərini oxucularına, soydaşlarına bu amal və ideyaları təlqin etmək istəyi birləşdirir.

1919-cu ilin axırları, 20-ci ilin əvvəllərində türk dünyasının, o cümlədən Türkiyənin başı üstündə dolanan qara buludların kölgəsi Azərbaycan şairlerinin ilham

<sup>1</sup> «Azərbaycan» qəz., 20 kanuni-səni 1919; Qeyd: Cəfər Cabbarlinin bu şeri onun kitablarına «Ölkəm» adı ilə düşmüş və məşhurlaşmışdır.

pərisinin üzərinə də düşür. Həmin kölgənin təsirindən doğan həsrətli, intizarlı, bir qədər də imdadlı notları C.Cabbarlının yuxarıda nəzərdən keçirdiyimiz «Salam» serində də gördük. Əhməd Cavadın «İstanbul»<sup>1</sup> şeri isə tamamilə bu mövzuya həsr edilib.

Şair öz sevgilisinin yad əllər pəncəsində həsrətli gözlərindən qanlı yaş axıtması xəbərini eşitdiyini belə xəbər verir:

*Bən sevdigim mərmər sinəli yarın  
Deyirlər, qoyununda yabançı əl var.  
Baxıb üfüqlərə, uzaq yollar  
Ağlarmış mavi gözlər axşamlar!  
Ah, ey solğun üzlü dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!*

Eşitdiyi xəbərin doğurduğu ahın alovu şairi həm də ona görə bərk qarsıyrı ki, o, öz isteklisinin köməyinə çatmaqda acizdir. Aşıqın əl-qolunu bağlayan, onun qarşısını kəsən keçilməz siyasi sədlərdir. Bu siyasi sədlər qarşısında ümidsizliyə qapılan aşiqin dərd yükünün ağırlığı şerin misralarına belə çökür:

*Bu qəlbimdən qopan hər yaniq fəryad  
Çəkdigim dərdlərin tərcüməmim  
Yoxmudur kimsədən könlümə «imdad»,  
Bu baxtsız sevdamın son məqamımı  
Ah, ey solğun üzlü, dalğın İstanbul,  
Mavi gözlərin pək bayığın İstanbul.*

Bu kədərin ağırlığı altında inləyən vətəndaş şair son məqamda üzünü tanrıya tutub ondan azadlıq və istiqlal nəğmələrinin şaqraq melodiyalarını çalan könül sazinin incə telini qırmasının, bununla da Turan elini yasa qərq etməsinin səbəblərini soruştur:

<sup>1</sup> «İstiqlal» qəz., 12 nisan (aprel) 1919.

*Yarəb, bilməzmidin qəlbimi sən də  
Ki, qurdın sazımın canlı teliniə!  
Doğurkən yeni bir ümid bəndə,  
Neyçün məyus etdin Turan elini?!  
Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlərin pək bayığın İstanbul!*

Turan ellərinin yadlar pəncəsində çırpınması xəbərinin doğurduğu dərin vətəndaş kədəri və bu bələdan qurtulmaq üçün yollar aranması cəhdı Abdulla Şaiqin «Araz»dan «Turan»<sup>1</sup> şərində də əsas xətdir. Bu şerdə də aşiq öz sevgilisinin ətrafini qara quzğunların alaraq, başlarını onun dizinə söykəməsi xəbərindən sarsılıb. Onun qəlbini parçalayan sevgilisinin ümidsizlik girdabında «gözlərindən inci kimi yaşlar axıdib, bərələnmiş gül kibi gündən-günə solmasıdır.» Şair vəziyyətdən yeganə çıxış yolunu türk oğlunun öz əlində, öz qüdrətinin gücündə görür. Təsadüfi deyil ki, yadlar pəncəsində inləyən gözəl də inilti ilə soruşur ki, Türk dünyasında, Turan elində məni qurtaracaq bir ər yoxdurmu? Bu gözəlin yeganə sevgilisi onun halalca nişanlı olduğu türk oğludur. Ona görə belə nale çəkir:

*Nerdə o türk nişanım, o qoç igid qəhrəmanım  
Yolunu pək gözlödim, yol ver ona, Yaradan!  
Yel atına binsin də, gəlsin bəni qurtarsın.  
Sevmədigim şu xain başları həp qoparsın.  
Şu sehrlili tilsimi qırsın namus eşqinə,  
Quruntulu bir kədər çökmuş Turan elinə.*

Bu acı xəbər «Araz»ın vasitəsilə «Kür»ə, oradan da hər ikisinin səyi ilə coşğun dənizə çatdırılır. Coşğun dəniz eşitdiklərindən qəzəblənərək ildirim kimi çaxır, onun kipriklərində şimşeklər oynasır və Turan ellərini saran dalğalar bütün əngəlləri aradan qaldırır. Sehrlili divlərə yedikləri nə varsa qusdurulur.

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 1920, № 2, s.6-7

Turan elində əmin-amalıq bərpa ediləndən sonra dənizancaq ləpələrlə oynasır. Onun göbəyində zümrüd bir ada, adanın ortasında isə altun kərpicli bir köşk görünür. Şer belə bir romantik sonluqla qurtarır:

*Köşkün qarşı tərəfi qızıl alma bağıdır,  
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.  
Qızıl alma bağında gəzər dünya gözəli,  
Gülər coşğun sevinclə türkün əlində əli.*

Göründüyü kimi, şair Turan ellərinin simvolu olan dünya gözəlinin dívlerin əlindən xilasının real yollarını tapa bilməyib, onun əlini türk oğlunun əlinə özünün romantik şair dünyasının vasitəsi, bu romantikanın sehri gücü ilə verir. Turan ellərinin işıqlı sabahı, türk gözəlinin azadlıq və istiqlaliyyətinin romantik bədii əksi Abdulla Şaiqin şair-vətəndaş idealının bəşəriliyindən, nəhayətsizliyindən və nurlu sabaha, Türk dünyasının azadlıq və səadətinə dərin inamından güc alır. Lakin ictimai-bədii və poetik fikir vəziyyətdən çıxış yolunu daha çox reallıqda axtarırdı.

Ümumiyyətlə, dövrün poeziyasında getdikcə poetik idealın ünvanı konkretləşməklə bərabər, göründüyü kimi, hadisələrin gedişinə uyğun olaraq poeziya rübabı gah qayğılı və kədərli, gah da mübariz, döyükən notlarda səslənir. Məsələn, əgər Um Gülsümün «Bir qız üçün»<sup>1</sup> şerində sanki açmadan solan bahar çiçəyinin «Qan verən yarasını bağlayan tapılmadığı» üçün onun baharından əvvəl xəzan gəlir. Gözəlin bu talesizliyindən gələn ağlar görkəmi belə təsvir olunur.

*Neyçin o gözlərdən matəm oxunur,  
Titrək dodaqlarda şəkli bulunur?  
Neyçin gülüşündə giryə duyulur?*

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 20 nisan 1920, №2, s.10

*O məsum ruhunu oxşayan yoxmu?  
Şu öksüz eşqini bir duyan yoxmu?*

Buradakı lirizm fərdlikdən çıxaraq, ictimai mahiyyət kəsb edir. Şerin yazılıb çap olunduğu dövrde – aprel 1920-ci ildə Azərbaycanda cərəyan edən tarixi və siyasi proseslərin yada salınması fikrimizə əsasdır.

C.Cabbarlinin «Yaşamaq»<sup>1</sup> şərində də lirik qəhrəmanın əndişə, iradə və ümid dolu çırpıntıları ilə rastlaşırıq; Cünki qəhrəmanın ümid ulduzu ondan uzaqlaşmaqdır, dünyasını zülmət və zəhərli bayquş səsi sarmaqdadır. Odur ki, o, özüne ölüm diləyib, çıkış yolunu intiharda, əbədi uyquda görür. Lakin onun böhranlı anlaraında ümid ulduzu parlayıb «fəzayı - xülyadan gülümşəyir». Bütün bunlar qəhrəmanın yorgun bədəninə qüvvət, ruhuna qida verir. Ona görə də ürəyi «bir vüsaladək yaşmaq» – deyə işiqli, nürlü xəyalala doğru qoşur...

Əliyusifin «Qarabağ xainlərinə»<sup>2</sup> müraciətlə yazdığı şerdə oxucunun gözü qarşısında «Azəri tacının ən şəşədar əlması», M.P.Vaqifin, Abdulla bəy Asinin türbəsi və mədfəni, şer, nəğmə məkanı, yeraltı və yerüstü sərvəti, saf havası ilə «qiyəmtli, fəzilətli bir ölkə Qarabağ» canlanır. Şair üzünü bu «almaz çöhrəni tutan səngə», «dağlarda gəzən tif sihrəngə» — erməni qəsbkarlarına, «əlləri»ni və «xəncərini qanla yuyan qarətkara» tutaraq onları təhdidlə geri çəkilməyə çağırıb, xəbərdarlıq edir ki, «heç oyanmazmı məgər zənn ediyorsan uyuyan?».

Cəlal Sahirin «Qafqaz türküsü»<sup>3</sup> şərində isə Qafqaz oğulları, Türk övladları oyanıb vətənin yağı tapdağından azad edilməsi uğrunda döyüşə atılmağa bu cür səslənir:

*...Gözəl Qafqas, yetər bu yas uyğusu, oyan;  
Bənizin solmuş, düşmənlərin qanılə boyan*

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 20 nisan 1920, №. 2, s.14-15, Cəfər Cabbarlı. Ədirnə fəthi. Bakı, Elm, 1996, s. 153-154.

<sup>2</sup> «Qurtuluş», 20 nisan 1920, № 2, s.1.

<sup>3</sup> Yenə orada.

*Bayraq kibi qırmızı ol, günəş kibi yan!  
Sarı türkün gətirdiği parlaq hilala,  
Səni onun hicranımı qoydu bu halə*

Şair arzulayır ki, türk ərləri Qafqazı, Qarabağı yağı  
əlindən qurtarmaq üçün qılınca bərk əllə qoşsun. «Tanrı  
isə bu əsarətli, həqiranə hala nəhayət, son verib, Qafqazı  
gözəl hilala çapuq qovuştursun».

Göründüyü kimi, tarixin ən ağır sinaqlarında belə  
ictimai-bədii düşüncədə ümumməlli qürur və nikbinlik,  
döyüşkənlik, əyilməzlik və s. aparıcı leytmotivlər olur.  
Bunu qazaxlı Aşıq İsrafilin «Dağlar»<sup>1</sup>, Dərdli Şairin  
«Yürəklər»<sup>2</sup> və başqa şerlərində qabarıqlığı ilə görmək  
olur. Dərdli Şair öz oxucusuna belə bir fikri, ideyanı  
təlqin etməyə çalışır ki:

*Kövşək sinir, qorxaq yüz,  
Əsirliyin payıdır!  
Satma gözəl yurdunu,  
O, cənnətin tayıdır!  
Könül vermə yada sən!  
Çeynənirkən vətənin,  
Unutma ki, düyanın  
Çox yaradı düşmənin.*

Şair öz qəhrəmanını quru, boş şüarlara uymaqdansa,  
sağlam qollarla Vətəni qorumağa çağırır. Çünkü şüarlar  
onu böğaraq əlini işdən soyudar. Şerde vətən oğluna  
başını uca tutmaq tövsiyə olunur. Ona görə ki, «onun  
tutduğu yol haqq yoludur, doğrudur. Doğru yolun yad  
əllərlə əyilib murdarlanmasına isə heç cürə yol vermək  
olmaz».

<sup>1</sup> «Azərbaycan» qəz., 15 sentyabr 1919  
<sup>2</sup> «İstiqlal» qəz., 7 fevral 1920

*Sevgiyin təmə,  
Qoyma bir yad sarılsın  
Onun incə belinə.*

Bu hiss əsil türk milli təfəkkürünün məhsuludur. Həmin təfəkkürün dərin inamına görə ağır, firtinalı anlar tezliklə ötüşərək, səma aydınlaşacaqdır:

*Unutma ki, ötər-gedər  
Dənizdəki firtina.  
Sahillərə çarpışan  
Dalğalardan sorsana!*

Məhz bu sevgi və inam türk, Azərbaycan milli təfəkküründən qorxaqlıq, ümidsizlik hissini uzaqlaşdıraraq, onun nikbinliyini və yenilməzliyini, əyilməzliyini mayalandırır. Ən çətin anlarda belə üzəyinin təpərini itirməyən Vətən oğlu özündə lirik duyğulara dalmaq üçün də güc tapır. Əliyusifin «Öpər kim bılır, bəlkə bir xülya»<sup>1</sup> şerinin qəhrəmanı sevgilisinin «çözülmüş, dağılmış, ipək saçlar»ının onun ruhunda yaratdığı ehtizazı belə vəsf edir:

*Şair Qayıqdan əyil, zülfünü tök suya  
Düşün öylə asudə dal uyquya.  
Öpər, kim bılır, bəlkə bir xülya  
Çözülmüş, dağılmış, ipək saçları.*

Aşıqin sevgilisi dənizdədir. Bundan sevinib cuşə gələn dalğaların hər biri həmin gözəlin telini öpmək həsrəti ilə ona doğru can atır. O rəqs edən, oynaq sevdalını tutmaq üçün ən kiçik ləpələr belə qayığın təknəsini aramsızcasına döyəcləyir:

*Kiçik dalğalar çırplırlar təknəyə,  
O sevdayı-rəqsəni tutsun deyə.*

<sup>1</sup> «Azərbaycan» qəz., 10 avqust 1919.

*Gətir, can atır, səy edir görməyə  
Çözülmüş, dağılmış, ipək saçları.*

Şerdə təsvir olunan romantik xəyallar, ülvi duyğular dünyası oxucuya nəvazış dolu bir rahatlıq gətirir.

Cəfər Cabbarlinin «Dün o gözlərdə»<sup>1</sup> serində isə lirik qəhrəman öz sevgilisinin üzüdönüklüyündən şikayətlənir. Aşıqın qəlbini parçalayan dünənki saflıq, səmimiyyət və sevginin bu gün yalanla, riyə dolu hiylə ilə əvəz edilməsidir. Odur ki, ürəkdağlayıcı bir nalə çəkir ki:

*Nerdədir gördüyüüm səmimiyyət,  
Niya, yavrum, riyaya çevrildi?!*

Bu təsvirlər lirik qəhrəmanın qəlbinin saflığını, sevgisinin pak və ülviliyini qabarlıq şəkildə əks etdirir.

Yuxarıda qeyd etdiyimiz kimi, 1919-cu il sentyabrın 15-də Bakının azad olunmasının bir illiyi təntənə ilə qeyd edilmişdi. Həmin gün xalq onun bu xoş günü uğrunda canından keçən türk və azərbaycanlı şəhidlərin də məzarını ziyarət edərək orada odlu çıxışlar etmişdilər. «Yaşıl qələm» ədəbi dərnəyi tərəfindən çıxış edən gənc şair Əhməd Cavad<sup>2</sup> bildirmişdi ki, o və qələmداşları ilhamlarının bütün gücünü bundan sonra da xalqın ürəyində azadlıq və istiqlaliyyət abidəsinin daha əzəmətlə ucalmasına, bu inamın güclənib rövənlənməsinə sərf edəcəklər.

Keçirilən bayram tədbirləri və cəmiyyət həyatında baş verən ictimai-milli və mənəvi prosesləri, qarşıda duran gələcək vəzifələri təhlil edən M.Ə.Rəsulzadə «Qurtuluş günü»<sup>3</sup> məqaləsində yazırdı:

<sup>1</sup> «Qurtuluş» məcmuəsi, 1 nisan 1920, №1: s.10; Cəfər Cabbarlı. Ədirnə fəthi. Toplayanı, tərtib ədəni, ön sözün və şərhlərin müəllifi filologiya elmləri namizədi Asif Rüstəmli. Bakı, Elm, 1996, s.153.

<sup>2</sup> Bax: «Azərbaycan» qəz., 17 eylul (sentyabr) 1919

<sup>3</sup> Yenə orada, 18 eylul 1919

«Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur. Fəqət imdi anlayırız ki, bir alay əsgərin milli nəğmələrlə ötərək bir dəfəlik keçisi mətbuatın on sənəlik propaqanından əhali üzərinə daha böyük bir təsir buraxır.

Gənc şairimiz (Əhməd Cavadə işaretdir — A.B.) şühədanın məzəri üzərində əhd ediyordu ki, kəndi nəşidələrilə ədib və mühərrirlərimiz millətin yüreklerində abidələr tikəcək. Şühədayı unutmayaqlardır.

Öz cumhuriyyətdə öz əsgərlərinin rəsm-keçidini, öz hökuməti, öz rəcalı vasitəsilə qəbul edən, öz ordusunun öz ceneralları, öz zabit və öz nəfərlərindən təşkil etdигini xalq bir yıl əvvəl yəs və hərmənalarla basıq olan qəlbi bu yıl o qədər açılmış ki, ruhunun tərcüməni olan şairlər artıq qəsiq degil, fəsih və bəliğ bir lisanla ona qarşı ərzi-əfkar edə bilərlər.

Əvvət, ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvı niyyət və məqsədlərini oxşayınız, kəndisinə millet sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz. Gənc ordumuz bu ülvı toxumların saçılıcağı yurdumuzu qoruyacaq, o böyük duyuların zərfini təşkil edən köksləri qabardıqca qabarda-caqdır».

Təhlilə cəlb etdiyimiz bədii nümunələrə, onlardan gəldiyimiz qənaətlərə əsasən demək olar ki, şairlərimiz öhdələrinə düşən ictimai-sosial və milli-mənəvi problemlərin poetik əksinin öhdəsindən lazıminca gəlməyə çalışaraq məqsədlərinə, əsasən, çatmışlar. Belə ki, bu dövrde əsas məqsəd xalqın milli özünüdürkini möhkəmlətmək, onun milli mənlik şüurunun formallaşmasını düzgün istiqamətə yönəltmək, xalqda torpağa, vətənə sahiblik hissi tərbiyə etməklə bərabər, onun milli-tarixi yaddaşını, genetik əlaqə və bağlarını daim oyaq saxlamaq, istiqlaliyyətimizin və dövlətçiliyimizin qədrşünaslıqla qorunub saxlanmasına və möhkəmləndirilməsinə xalqı səfərbər etmək və sairlə yanaşı, ümumtürk dünyasının formallaş-

ması və onun möhkəmləndirilməsi məsələləri də dövrün poeziyasını düşündürən problemlərdən idi.

Müşahidələr cümhuriyyət dövründə milli poeziyanın qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldiyini təsdiq edir. O da maraqlıdır ki, poeziyada ictimai eybəcərliliklərin tənqidinə bu illərdə, demək olar ki, rast gəlinmir. Yalnız ümumi xarakterli tənqidin ruh olan bir-iki təziyanə və Əliqulu Qəmküsərin «Əlaman» şerini göstərmək mümkündür ki, bunlar da dəryada damla timsalınladır. Əliqulu Qəmküsərin «İngiltərə» şeri beynəlxalq imperializmə qarşı yönəlmışdisə, «Əlaman»ın düzgün mövqedən yazılmadığını zaman təsdiq etdi.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Demokratik Respublikası dövrünün poeziyası, ümumən ictimai-bədii fikri bütün diqqəti cümhuriyyətimizin, xalqın gələcəyə inamının möhkəmləndirilməsi problemlərinə yönəltdiyi üçün (bu da zamanın tələbindən irəli gəldi) sosial məsələlərin işıqlandırılması işi arxa planda qalırdı. Dövr o qədər məsuliyyətli və gərgin idi ki, şair və yazıçılarımız ancaq gündəlik hadisələrə operativ şəkildə diqqət yetirməyə səfərber olunmuşdular. Hələ ədəbiyyatın aydın və köklü fealiyyət programı müəyyənləşməmişdi. Bunun üçün ədəbi-ictimai fikrə müəyyən vaxt və imkan lazım idi ki, o da hələlik mümkün deyildi. Ancaq həmin məsələ, yəni yeni qurulan həyatın ruhuna uyğun iri həcmli, həm də milli-ictimai baxımdan daha aydın ideya istiqamətli əsərlərin hələ meydanda yoxluğu faktından doğan narahatlıq mövcud idi. Mirzəbala Məhəmmədzadənin «Yeni həyata doğru»<sup>1</sup> məqaləsindən gətirdiyimiz aşağıdakı giley və narahatlıq da bunu təsdiq edir. O, ədəbiyyatda yeni dövrün ruhunu hərtərəfli və aydın ideya-bədii istiqamətdə əks etdirən ədəbi nümunələrin hələ yaranmadığından gileylənərək yazdı:

<sup>1</sup> «İstiqlal» qəz., 14 şubat (fevral) 1920

Ədəbiyyat səhnəmizə yeni əsr ruhlu bir kitab — roman atılmadı.

Teatro əlan xalqımızın yeganə toplaniş yeridir. O da bir yenilik verməyir. Onda da yeni həyata doğru bir dəvət, bir tərpəniş yoxdur. Həmin köhnə tas, həmin əski hamamdır. »

Müəllifin vətəndaş narahatlığının nəşr və dramaturgiya, o cümlədən teatr sarıdan olması da göstərir ki, poeziya hər halda o biri janrlardan daha fəal olmaqla, yaradıcılıq axtarışları aparırı...

**NƏSR**

Dövrün ictimai-siyasi, milli-mənəvi problemlərinin bədii əksində poeziya müəyyən operativliyə malik olsa da, bu işdə nəsrin spesifik imkanlarını inkar etmək olmaz. Milli nəsrimiz Azərbaycan Demokratik Respublikası dövründə ictimai-milli-mənəvi problemlərin bədii əksi üçün öz imkanlarını səfərbər etməyə çalışırdı. Düzdür, o zaman dövrün ictimai-siyasi və milli-mənəvi problemlərinin bədii həllini özündə əks etdirən romanlar "meydana atıldı" (Bu, əslində, birdən-birə bəlkə də mümkün deyildi. Vaxt və hadisələrin gedişi imkan versə idi, şübhəsiz, bu cür əsərlər yaranacaqdı.), lakin bədii nəsr təfəkkürü dövrün hadisələrinin mahiyyətinə nüfuz etməyə cəhd göstərir və hələlik bəzi "xırda-para" bədii nəsr nümunələrini "meydana atırdı". Həmin əsərlər əsasən kiçik hekayələrdən, özü də publisist ruhlu hekayələrdən ibarət idi ki, bunu da dövrün tələbində axtarmaq lazımdır; belə ki, hadisələrin sürətli və dəyişkən inkişafı zamanı lakoniklik; həm də publisist ruh və operativlik bədii ədəbiyyatdan da tələb olunurdu. Nəsr dövrün bu tələbi ilə hesablaşmaqla yanaşı, mövzu dairəsinin genişliyi qayğısına da qalırdı...

İctimai milli mənlik şürurunun təntənəsinin bədii əksini dövrün nəsrində də görürük. Özü də bu nümunələrdə xalq milli ruhunun ifadəsi konkret detal üzərində cəmlənir. Belə ki, Azərbaycanda törədilən mart hadisələri zamanı xalqımızın verdiyi külli miqdarda maddi, fiziki və mənəvi itgilər içərisində milli istiqlaliyyətimizin qərargahı olan binanın — tarixdə "İsmailiyyə" adı ilə məşhur olan və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşən binanın xalqımızın bədxahları tərəfindən yandırılması da var idi. Binanın yandırılması bir yana, xalqımızın çörəyini yeyib, ona qənim kəsilenlər "İsmailiyyə"nin axırına çıxməq üçün onun sökülməsinə çali-

külməsi adı haldir. Lakin burada söhbət adı yox, tarixi bir binadan getdiyi üçün ictimai-milli mahiyyət kəsb edir. Belə ki, xalqımızın ictimai-milli oyanış və mübarizə dövrünün bir növ qərargahı kimi xalq milli təfəkküründə o zaman müqəddəsləşən bu binanın məhv edilməsi düşmənlərə ona görə lazım idi ki, milli özünüdərk prosesi keçirən, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan azərbaycanlıların milli qürur simvolu məhv edilsin və xalqın azadlığı olan ümidi qırılsın. Ümidsiz xalqın isə bir yana çıxmazı, əlbəttə, müşgül işdir. Xalqın azadlıq və istiqlaliyyət simvolu kimi baxdığı bu binanı uçurtmaq istəyənlər məqsədlərinə çatmaq üçün binanın yaşayış üçün yararsızlığı haqda rəy yaratmışdır. Guya, onun uçması hər dəqiqə gözlənilir. "İsmailiyyə"nin Azərbaycan xalqının milli istiqlaliyyət və müstəqillik simvoluna çevrilməsinə səbəb isə bu binanın mövcudluğunuñ tarixən qısa bir dövründə xalq üçün dəyərli xidmətlər göstərməsi, ən əsas istiqlal məfkurəsinin, Milli Muxtarıyyət fikrinin birinci dəfə bu binadan pərvazlanması idi. Çünkü "İsmailiyyə" o zaman hökumət qərargahı olmuş, xalqın tarixi taleyində mühüm rol oynayan məsələlər bu binada həll edilmişdi. Nəticədə, xalq "İsmailiyyə"yə ümid dayağı kimi baxırdı. Odur ki, xalqın milli mənliyinin vüsətinə hazırlanan bu qəsde vətəndaş yəzici — Seyid Hüseyn etinasız baxa bilməyərək öz yanıqlı və siyasi çağırış ruhlu harayı ucaldır...

Azərbaycanlılara hazırlanan bu qəsdin qarşısını almaq üçün Seyid Hüseyn "Həzin bir xatire", "İsmailiyyə"<sup>1</sup> adlı bir hekayə yazar. Dərin lirizm, ictimai vətəndaşlıq duygusunun gücü və publisistik ruhu ilə seçilən bu hekayə "İsmailiyyə"nin keçdiyi tarixi yolun bədii salnaməsidir. Yəzicimin ruhunu ehtizaza gətirib bu hekayənin meydana çıxmاسına səbəb isə, yuxarıda dediyimiz kimi, xalqımıza həzurlanan milli-mənəvi qəsdin ictimai-siyasi səbəb və kök-

<sup>1</sup> "Azərbaycan" qəz., 20,25 və 26 avqust 1919.

binanın sökülməsi haqda qərar verildiyini biləndə yazıçı-nın vətəndaş qəlbi özünü yer tapa bilmir:

"Keçən gecə həqir, fələkzədə, öksüz bir qızın saçları kibi hali-məşuşda bulunan pərişan odamda əgləşib "İsmailiyyə" binasına, o Azərbaycan millətinin hürriyyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sıpər edən binaya nəzər pəncərəyi açaraq onu seyr ediyor, düşünüyör, həm də onun dağıdılması haqqında olan axırıncı qərarı qəzetdə oxuyaraq düşünürdüm.

Bir dörlü bilməyirem, səbəbini anlamayıram ki, bəni nə kibi şeylər, nə kibi əlaqələr "İsmailiyyə" binasına bağlayıb mərbut etmişdir ki, onun sökülüb dağılması fəqərəsi, onun yandırılıb xarabazara döndəriləməsi qədər bəni müttəssir etmişdir. Düşünür, həm də fikirsiz, qayəsiz və mouzəsiz olaraq düşünürdüm. Xəyalım bir çox geri getmiş, bir çox xatirələr ilə məşğul olmuşdu. Nəzərimdə bir taqim rəngarəng şəkillər və mənzərələr tərsim edilirdi. Bən "İsmailiyyə" binasının çox da uzun olmayan tarixçəsini, 18-20 sənəlik bir həyatını, tərcüməyi-halını gözümüzün önündə təcəssüm etdiriyordum", — deyən müəllif "İsmailiyyə"nin yaranma tarixinə xəyalı səyahət edərək onun xalqa etdiyi xidmətləri həzin bir dillə təsvir edir. Vətəndaş yazıçıya görə, binanın xalq qarşısında etdiyi bir-birindən dəyərli xidmətlərindən ən qiymətliyi onun siyasi cərəyanlar meydانına çəvrilərək, milli "istiqlaliyyət məfku-rəsini, Azərbaycan qayəsini bir Ana kibi, məşfəq və mehriban bir Ana kibi ağuşunda, bəsləməsi", milli azadlıq mübarizəmizin tarixində əvəzsiz rol oynamasıdır. Bu haqda hekayədə oxuyuruq:

"İnqilabdan sonra "İsmailiyyə" binası siyasi cərəyan-ların mərkəzi oldu. Birinci Qafqaz müsəlman qurultayı orada açıldı. Birinci olaraq muxtarıyyət və ədəmi-mərkəziyyət fikri orada meydana atıldı.

Bu tarixdən sonra bütün yiğincaqlar, siyasi müsahibələr, məruzələr həp orada olur, oxunur, dinləniyordu.

İsmailiyyənin o kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vəqəələrin şahididir. Bir çox natiqlərin nitqini onun yanmış daşları hələ də əks etdirməkdədir. Biz azərbaycanlılar "İsmailiyyə"də bir çox şad və qəmgin günlər keçirmişik. Müqəddəratımız haqqında övzada bir çox məruzələr dinləmişik, gələcəgimiz barəsində bir çox qərarlar çıxarmışıq...

"İsmailiyyə"nin, bizim müqəddəs adını böhq qazanan o millət öyünün, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir Ana kibi, məşfəq və mehriban bir Ana kibi ağuşunda, qəlbində bəsləyən dilbərane binası, məhrəmi - əsrarımız olan divarları Martin (1918-ci il mart hadisələrində — A.B.) fəci günlərində bir çox düşmən qurşuna köks gərmişdi".

Demək, "İsmailiyyə" Azərbaycan xalqının ən ülvi, bəşəri duyğularını, arzu və əməllərini şəfqətli bir ana kimi qoynunda əzizlədiyinə görə millətimiz üçün həmin ideallar qədər ulu və müqəddəsdir. Milli düşmənlərimiz isə məhz bu müqəddəsliyi və ululuğu məhv edərək xalqımızın azadlıq və istiqlaliyyətə olan inam və əqidələrini torpağa gömmək isteyirdilər. Bunu sanki "İsmailiyyə" də dərk edərək düşməni yandırmaq üçün qəzəbindən od saçır: "...Xalqda doğan muxtarıyyət fikrini əbədiyə basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ile od vurulmuşdu. Bu kərrə İsmailiyyə qəzəbindən atəş püşkürür, düşməni yaxmaq isteyirdi".

Lakin düşmən elə düşməndir. Ona görə ondan hər cür əzazillik gözləmək olar və bu, təbiidir. Ancaq zərbə özü-nünkü tərefindən endiriləndə daha dözülməz olur. Odur ki, "İsmailiyyə"nin yandırılmasında digər milli partiyaların da nadancasına rolunu görmək hər şeydən ağırdır. Həmin ağırlıq hər bir namuslu vətəndaşın ürəyini sixır, amansızlıqla əzir. Çünkü milli hiss və duyğudan, milli

mənlik şüur və qürurundan məhrumluğunu ilə barsızlığa düşçər edilən bu cür saxta beynəlmiləlçi sosialistlər öz bədnam əməlləri ilə anlamadan düşmən dəyirmanına su tökərək mənsub olduqları xalqı siyasi və milli faciəyə sürükləyirdilər. Sanki xalqın gələcək milli faciəsi bu xəyanətdən, bu özünübaltalamadan başlayırdı. Ona görə hekayənin sonluğu son dərəcə həyəcanlı və dərin vətəndaş narahatlığı ilə dolu çağrıış notları ilə bitir:

"Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə də yanıb baxıyorsan? Qoş! İsmailiyənin, hər vaxt böyük salonda öz gələcəgin üçün gün ağladığın "İsmailiyə"nin qarşısına gəl. Onu səndən ayıırlar. Onu lüzumsuz bir meyit kibi dəfn ediyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki, onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir. Son kərrə olmaq üzrə get, ona, o müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya doyunca bir tamaşa et. Çünkü bir daha onu görmək sənə müyəssər olmayıacaqdır. Çünkü onu sökürlər, dağıdır-

Bu çağrıış həm də ona görə qiymətlidir ki, xalq, milli iftixarına sadəcə tamaşa etməyə yox, öz milli qürurunun müdafiəsinə səslənilir. Çünkü xalq təxəyyülündə milli azadlıq simvolu kimi müqəddəsleşən İsmailiyənin qorunması mahiyətə milli istiqlaliyyət duyğusunun xilası deməkdir.

Maraqlıdır ki, Seyid Hüseynin "Həzin bir xatirə". "İsmailiyə" adlı bu həkayəsindən sonra "Yaşıl qələm" ədəbi dərnəyi "İsmailiyə" müsabiqəsi elan edərək<sup>1</sup> bu mövzuda, Azərbaycan sancağına həsr olunan bir neçə poetik əsərin də üzə çıxmasına nail olur. Neticədə, görünür, həm də bədii sözün təsiri ilə əsas məqsədə nail olaraq İsmailiyənin, onun timsalında azərbaycanlıların azadlıq və milli istiqlaliyyət duyğularının qırılmasının qarşısı alınır. "İsmailiyə" hal-hazırda öz əzəməti və vüqarı, möhtə-

<sup>1</sup> Bax: "Azərbaycan" qəz., 23 eylul (sentyabr) 1919.

şəmliyi və ülviyi ilə durduğu kimi, Azərbaycan xalqının da milli istiqlaliyyət, milli müstəqillik duyğusu getdikcə daha dolğun və əlvan keyfiyyətlər kəsb etməkdədir...

Seyid Hüseyn 1920-ci ildə bu mövzuya yenidən qayıdaraq "İsmailiyə"<sup>1</sup> adlı ikinci bir xatirə-hekayə yazmışdır. Ancaq budəfəki "İsmailiyə" Azərbaycanın istiqlaliyyət məfkurəsini öz qoynunda bəsləyib, "Azərbaycan bayrağını yuxarı qaldıran" həmin binanın uçuruma yuvarlanması cəhdinin qarşısının alınmasından doğan sevinc və iftixar hissindən yaranmışdır. Odur ki, hekayədə qələbə təntənəsinin doğurduğu qürur və işıqlı sabaha, xoşbəxt gələcəyə olan güclü inam hakimdir. Eyni zamanda həmin yazıda da "İsmailiyə" binasının xaincəsinə və alçaq niyyətlə yandırıldığı və bundan doğan vətəndaş qəzəb və narahatlığı qabaraklılığı ilə duyulmaqdadır. Qanlı mart hadisəleri və xəyanətlərindən sonra İsmailiyənin pərişan vəziyyətini yanıqlı bir dildə qələmə alan S.Hüseyn öz düşüncə və qənaətlərini, qəzəb və hiddətini belə ifadə edir:

"Gözlərimə inanmaq istəməyirdim. "İsmailiyə", o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyəti və istiqlaliyyəti məfkurəsini bir Ana kibi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz. O gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məcburiyyətdən dolayı qəzəbli bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda idi".

Buradan bir daha aydın olur ki, "İsmailiyə"nin taleyi ilə əlaqədar narahatlıq, sadəcə olaraq bir binanın uçurulub-uçurulmamasından irəli gəlmir. Bu narahatlığın kökü milli və bəşəri duyğulardan qidalanır. Ona görə də qələbə çalır. Bu uğuru S.Hüseyn iftixar hissi ilə belə təqdim edir: "... Tək bir həqiqət işin hər tərəfini bana kəşf etdi. Bənim bu xüsusdakı məruzələrim dişarı çıx...xatalıdır...başına uşar..." — deyib bəni oradan (İsmailiyənin yanmış bina-

<sup>1</sup> "İstiqlal" qəz., 4 fevral 1920.

sının içərisindən — A.B.) kənara dəvət edən biganə hamı xeyirxahımı sükuta məcbur etdi.

Bilmirsiniz, "İsmailiyyə"nin yandırılıla bilmədiyini aləmə isbat edən bir həqiqət hansıdır?

Azərbaycan parlamanı üzərində üç rəngli və səkkiz guşə yıldızlı təmuc üçün Azərbaycan bayrağı".

"İsmailiyyə"nin qorunub saxlanılması ilə nəticələnən həmin əsərlər bədii sözün düşmən üzərində qələbəsi idi. Bu qələbə milli özünüdərkəndən, milli istiqlaliyyət, milli azadlıq duyğusundan qüvvət alan vətənpərvər yazıçılarımızın, bədii söz sənətimizin təntənəsi idi.

Milli şürurun, milli mənlik duyğusu və qürurunun, istiqlal və müstəqilliyyə inamın bədii əksini "Hekayənəvis" imzalı əsərdə<sup>1</sup> də aydın görmək olur. "Azərbaycan" qəzətində "Həftə felyetonu" rubrikanı ilə çıxan bu hekayədə təsvir olunur ki, Məşədi Murtuza öz evində kefi kök, damacı çağ çay içir. Bu zaman qapı açılır və Məşədi Murtuzanın ən yaxın arkadaşlarından olan Salman oğlu Süleyman gələrək, xəbər verir ki, bu günlərdə Denikin yüz min əsgərlə hücum edəcək. Hətta onun ayroplanları (təyyarələri) şəhərə bomba da atıb, lakin partlamayıb. Əsərdə göstərilir ki, Məşədi Murtuza siyasətlə maraqlanır. Lakin bu xəbərdən təşvişə düşür. "... Cənki Salmanoğlunun cavablarından belə anlaşıldı ki, Denikin yüz min qoşun ilə gəlir, özü də həm qurudan və həm də sudan şəhəri topa tutub, bir dənə də evi sağ-salamat qoymayacaq və şəhəri alt-üst edəcəkdir. Qurudan hücum edib kişi, arvad, hər nə var hamını qılıncdan keçirəcəkdir və birini də diri buraxmayacaqdır. O cavablardan əz cümlə bu da məlum oldu ki, Denikinin "Əyriplan"ları dünən şəhərin yanında uçmuşuslar. Və hətta bomba dəxi salıbdırlar, ancaq Allahdan olan kimi açılmayıbdır".

<sup>1</sup> "Azərbaycan" qəz., 7 nəşrini -sani (noyabr) 1919. Qeyd: Əsər, "Hekayət" başlığı ilə çap olunub. Biz onu "Könüllü" adlandırmış münasib bildik. (A.B.)

Bu şayielerin vanimə dolu xofu Məşədi Murtuzanın əl-ayağını boşaldır, boğazını qurudur və bir az əvvəl çıxan gur, amiranə səsini batırır. Rəngi-rufu qaçmaş halda Salman oğlu Süleymandan "fikrin nədir?" — deyə soruşur.

Hekayədə eşitdiyi bəd xəbərin təsiri ilə Məşədi Murtuzanın keçirdiyi psixoloji sarsıntı belə təsvir olunur;

"Bu sualın ("Fikrin nədir?" — sualının — A.B.) əqbin-cə qorxu iztirabılı sararmış olan bir üz, üzərində ucu na-zilmiş bir burun, yarımaçılmış ağız gah yas, gah ümid, gah xof, gah rica izhar edən iki dənə göz əlavə olaraq Salman oğlu Süleymana tərəf döndü."

Salman oğlu Süleyman Məşədi Murtuzanın sualına cavab olaraq, çıxış yolunu qaçmaqdə görür. Lakin ötən (1918-ci il) mart hadisələrində qaçarkən necə əzablara düçər olduqlarını, neçə fiziki, iqtisadi və mənəvi sarsıntı-lara məruz qaldıqlarını xatırlayıb göz önünə gətirən Murtuza bu təklifə bir qədər tərəddüdlə yanaşaraq, qohumu Fərəclə görüşüb həqiqəti ondan öyrənməyi məsləhət bilir. Hər iki dost Fərəcin dalınca gedərkən küçədə ona rast gələrək eşitdiklərini vahimə ilə danışıb, qaçmaq fikrində olduqlarını və bunun üçün onun fikrini öyrənmək istədik-lərini bildirir. Fərəc onların bu halına gülür. Onun gülüşü Məşədi Murtuzanı bir qədər toxdadır. Sanki gözləri açılan Məşədi Murtuza ətrafda həyatın normal axarı ilə getdiyini müşahidə edir:

"Konkaların biri gedib, biri gəlməkdə idi. Milisoner ciyində tüsəng dayanıb yanından keçən faytona baxırdı. Hammal divar dibində eyləşib hərdəm əsnəyirdi. Qərəz, hər kəs öz işinə məşğul idi".

Hekayədə təsvir olunur ki, bu zaman onların hər üçünün diqqətini marş oxuya-oxuya nizami addımlarla irəlilə-yən əskərlər və onların arxası ilə gedən könüllülər dəstəsi cəlb edir.

Məşədi Murtuzanı "belə qəhrəman qoşunu olan adam qaçarmı?" — iradı ilə utandıran Fərəc onun sorğusuna cavab olaraq, könüllülərin və könüllülüyün funksiyasını izah

edir. Məşədi Murtuza fikrə gedir. Onun bu fikrə getməsinin nəticəsi olaraq, bir həftə sonra Məşədi Murtuzanı könüllülər sırasında görürük. Bu barədə hekayədə oxuyuruz:

"Bir həftə sonra idi ki, əskərlərimiz genə əqbinçə könülü dəstəsi dəmdar olaraq zikr oxuya-oxuya kəmali-nizamla küçədən keçirdilər. Bunlara bir inşirah qəble tamaşa edərkən könüllülərdən bir nəfər qara saqqallısı, ağzında "iləri, iləri, Azərbaycan əsgəri" zikrini mərdanə bir səslə oxuyan və addımlarını arkadaşlarınıninkinə uydurmağa çalışarkən diqqətimi cəlb etdi. Bu əsnada Fərəc mənə tərəf yan alıb: — Məşədi Murtuzaya bax, mərhəba! — deyərkən o gönüllünün Məşədi Murtuza olduğunu anladım. Məşədinin əynindəki əsgəri əlbəsənin onun ruhuna da böyük bir cəsarət vermiş olduğunu sıfətindəki mərdanəlik əsərində görmək olardı".

Obrazın ictimai-milli hərəkəta, istiqlal mübarizəmizin və milli müqəddəratımızın taleyinə əvvəlki səthi və qeyri-müəyyən münasibətdən, ictimai-siyasi və milli vətənpərvərlik duyğusunun son dərəcə zəifliyi ucbatından hər cür şayiəyə uyub vahimə içinde sarsıntılar keçirməsindən könüllü əsgər seviyyəsinə yüksəlməsi Məşədi Murtuzanın milli oyanışı və milli özünüdərkindən irəli gələn, öz ləyaqətini, vətəninin şərəf və heysiyətini müdafiəyə qalxması prosesinin ustalıqla təsviri hekayənin ideyasının açılmasına layiqincə xidmət edir. Məşədi Murtuzaların əvvəlki vahimə və fərariliklərinin cəsarət, vüqar və vətənpərvərliklə əvəz olunması milli istiqlaliyyətimizin əbədiliyinə və vətənimizin yağı tapdağından azad olacağına inamımızı artırır. Çünkü sosial-siyasi şüuru və milli təəssüb hissi möhkəm olub, öz ləyaqətini dərindən dərk edən xalq yenilməz olur.

Təbii ki, hamının ideya-siyasi və milli-mənəvi inkişafı eyni seviyyədə olmur. Xalqın elə nümayəndələri də olur ki, ətrafinda cərəyan edən hadisələrdən qətiyyən baş açmayaraq ona heç etina da göstərmir. Bu cür adamlar öz milli-mənəvi ətalətləri ilə ikraha və tənqidə məruzurlar

ki, "Ozü" imzalı "Babidir!..." adlı kiçik bir hekayənin də mövzusu budur.

Hekayədə göstərilir ki, bir dəstə adam Naxçıvanın N. kəndindən Məşhədə ziyarətə yola düşürər. Kişi, qadın və uşaqlardan ibarət bu dəstənin üzvlərinin bəzisi maddi cəhətdən imkanlı, bəzisi isə kasibdir. Məşhəd yoluñda uzun əzab-əziyyətə düşcar olan həmin adamlardan yolda xəstələnib ölen də olur, ağır maddi böhrana düşən də. Eləsi olur ki, hətta mehmanxana pulunu da neçə aydır yoldaşlarından aldığı borclarla verir. Zəvvvarlarla mehmanxanada görüşüb onların acınacaqlı vəziyyətlərindən rəncidə olan cavan indiki halda Məşhəd yoluñda çəkilən bu əzab və məhrumiyyətlərdən sə, göyə sovurduqları pulla bir şirkət təşkil edərək, dükan açıb xalqın ağır maddi vəziyyətinin dirçəldilməsinə əməli kömək etməyin daha səmərəli və savab iş olduğunu söylədikdə, onlar bu məsləhəti qəbul etməyərək, üstəlik məsləhet verənin babı olması, ağılsızlığı qənaəti ilə özlərinə və bir-birlərinə təsəlli verirlər.

Bu cür ictimai-milli ətalət və dargözlük Nəcəfbəy Vəzirovun "Dərviş" imzası ilə yazdığı "Naleyi-dərviş"<sup>2</sup> hekayəsinin də tənqid hədəfidir. Hekayədə müəllif ölkəni sarmış acliq və səfalet günlərində belə öz pul kisələrin-dən asılı qalan var-dövlət sahiblərini acliq, soyuq və ev-sizlikdən əziyyət çekən vətən övladlarına köməyə çağırır. Üzdə mömün, əsl həqiqətdə isə qaniçən təbiətə malik ağaların iç üzünü açan müəllif üzünü onlara tutaraq deyir: "Ey dörd-beş kasa xəmiraşı, ya düşbərə yeyib beş-altı dəfə "afiyət olsun" eşidib istirahət edən ağalar, görmüsü-nüzmü altı-yeddi yaşında cındır libasda soyuqdan titrəyo-titrəyo küçələr divarında pənahlanmış tifilləri?.. Rast gə-liblərmi sizə qoca kişilər, dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında ti-filləri?..

"— Ay qardaş! Açıq, allah xatirinə!"

<sup>1</sup> "El həyatı" jurn., 25 fevral 1918, № 3, c.11-13.

<sup>2</sup> Yenə orada, 3 fevral , 1918, № 2, s.6

"— Pul istəmirik, bir parça çörək bu tifilə..."

"— Olarmı bir yer ki, bir-iki saata pənahlanaq..."

Eşitmisinizmi bu nalələri!.. Eşitmisiniz, yəqinimdir. Görmüsünüz, bişək! Necə ola bilərdi görmüyəsiniz. O səyuqdan, o acıdan taqəti kəsilmiş, "yalvarmağa" gücü çatmayan, ötüb-keçənlərə məzлum-məzлum baxan tifilləri ... görmüsünüz. Amma... insaf, mürvət, vicdan sizdə olmuyub. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi qoymuyub... Allah versin, deyib keçmisiniz...

Sübhən axşamadək alış-verişdə əhalinin nəfsini dərixdirib birə on qazanırsınız... Barı füqəralara rəhm edinizi!.. Şəriətinizi, Quranınızı yad edinizi...

Mən qana bilmirəm, mümkün olan işdirmi güşpərəni çırtıldadam, qonşum acıdan köpük quşsun...

Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda, bilesən ki, küçədə cindir yorğan altında bərabər arvad, iki tifil titrəşə-titrəşə bir-birinə qışılıb növbə gözləyirlər..."

Yazıcıının nalə və fəryad dolu bu vətəndaş yanğısı əhalini çulğayan açlıq və səfalətdən irəli gəlməklə, yalnız özünü düşünən milli heysiyyət və düşüncədən məhrum kimsələrin adı insanlıq sıfətindən belə uzaq simalarını qarsır, damgalayırıldı. Vətəndaşları milli, insani ayıqlığa çağırın müəllif vicdanlarını piy basmış "ağaların" milli ətalət və kəsalətlərindən dəhşətə gələrək fəryad edir:

"Vay, fələk! Kim deyir insafım var?"

Ah kifayətdir, Ağa Dərviş!.."

Təqdirəlayıqdır ki, müəllif gördüyü ictimai milli-mənəvi eybəcərliklərdən darılıb fəryad etməklə kifayətlənmir. O, "ah kifayətdir!" — deyə oxucuları da mövcud eybəcərlikləri aradan qaldırmaq üçün əməli fəaliyyətə, mübarizəyə səsləyir.

İctimai-milli mənəvi bələləri tənqidlə kifayətlənməyən nəşr mövcud eybəcərliklərin kökünü də axtarmağa cəhd edir. Bu cəhətdən "Ə." imzalı "Tərbiyə"<sup>1</sup> hekayəsi maraqlıdır.

<sup>1</sup> "Azərbaycan" qəz., 14 təşrin-i-sani (noyabr) 1919.

təklifi ana-balansı — Məryəm və Nadir çox sevindirir və təklifə dərhal razılıq verirlər.

Nadirlə Münəvvərin bir-birlərinə bağlanmalarını və qızının öz dostu Nadirlə gününün şən keçməsini nəzərə alan İsmayıll bəy Nadir öz evində saxlayır. Beləliklə, Nadir üç il Münəvvərlə bir evdə yaşayıb ünsiyyətdə olur. Getdikcə bir-birinə daha yaxından bağlanan və xeyli böyüyüən bu dostlar sevişirlər. Lakin İsmayıll bəyin Canışın idarəsinə verdiyi ərizəyə gələn cavab gəncləriin iztirabları üçün zəmin olur; bu cavaba görə, bir həftə müddətində İsmayıll bəy Tiflisə gedib yeni təyin olunduğu xidməti qulluğa başlamalı idi. Onun köç hazırlığı Münəvvərlə Nadirin rahatlığını əllərindən alır. Onların narahatlıq ifadə edən elə ilk hərəkətləri İsmayıll bəyi düşüncələrə qərq edir. Bu barədə əsərdə oxuyuruq:

"...Bu günləri hamının ürəyinə Nadir ayrılığı şikəstəlik verib, İsmayıll bəy özü də Nadir məsələsini necə həll eyləsə yaxşı olar, bilməyirdi. Axırda nahara əyləşmişdilər! Balaca Münəvvər böyük bir səbirsizlik ilə Nadir məsələsinin necə həll olunduğunu düşünmək istəyirdi.

Səbr edəməyib nahar etdiyi bir halda: "Papa, Nadir də Tiflisə getməlidir?" — deyib sual etdikdə İsmayıll bəy güya qəflət yuxusundan aylıb başqa aləmdə xəyal etməyə başladı. İsmayıll bəy öz-özünü "Münəvvər niyə bu qədər qərarsızlıq edir, hətta adəti üzrə təam da yeyə bilməyib xəyalı pərişandır?".

Bu xəyallar İsmayıll bəyin Nadir məsələsini böylə həll etməginə səbəb oldu.

Nadir iki ildən sonra ibtidai şəhər mədrəsəsini bitirməlidir. Gələcək təhsili üçün də bu mədrəsədən şəhadətnaməsi olmağı onun işlərini yaxşı edər və əlavə, Münəvvər ilə Nadir miyanında (arasında — A.B.) bacı və qardaşlıq məsəlində olsa da, bir məhəbbət müşahidə olunmadadır ki axırı yox... Fənalıq verə bilər".

İsmayıll bəy bu düşüncələrlə Məryəm xanımı çağırıb Nadirin öz təhsilini bitirmək üçün burada qalmağının va-

cibliyini bildirərək, onun bundan sonrakı təhsil xərcini də öz üzərinə götürdüyünü söyləyib, Məryəmdən Nadirin oxuması üçün tələb olunan hər bir işi yerinə yetirməsini xahiş edir.

Göründüyü kimi, İsmayııl bəy Nadirin istedadlı uşaq olduğunu görüb, "Bu qədər istedad sahibi bir cocuğu elm feyzindən məhrum etmək böyük bir cəfadır. Necə olsa da buna bir əncam çəkib məktəbə göndərməlidir." — qənaəti ilə Nadiri məktəbə qoyaraq, onun təhsil və dolanışq xərcini bütünlükə öz öhdəsinə götürüb axıradək mövqeyində sadıq qalsa da, Münəvvərlə Nadirin — bəy qızı ilə kasib balasının sevgisinə, onların gələcəkdə ola biləcək izdivaclarına "axırı yox" bir iş kimi baxır. Onun bəylilik izzət-nəfsi ilə ziyalılıq mənəviyyatı qarşılaşanda birinci tərəf — bəylilik qururu, bəylilik izzət-nəfsi üstünlük qazanır ki, bu da İsmayııl bəyin bir ziyalı vətəndaş kimi hələ tama-milə kamilləşmədiyinə dəlalət edir.

İsmayııl bəyin mənəvi dünyasında olan bu çatışmazlıq dövrün xüsusiyyətindən, cəmiyyətin milli-psixoloji şürə səviyyəsinin hələ kamillikdən aşağı olmasından irəli gəlir. Elə ictimai-milli və mənəvi-psixoloji səviyyədə olan çatışmazlıq sevgililərin nakam taleləri üçün sosial baza rölu oynayır.

...Bir-birlərindən çox çətinliklə ayrılan sevgililərin iztirablı günləri başlayır. Hər şeydən əli üzülüb ümidsizləşən Nadir Münəvvərin ilk məktublarına cavab yazmır ki, bəlkə sevgilisinin bu vəfadarılığı keçicidir. Lakin özü dərs-dən soyuyub tezliklə yorğan-döşəyə düşür. Münəvvərdən gələn dərin həsrət və iztirab dolu növbəti məktub Nadirdə olan ümid qığılçımlarını artıraraq onu sevgilisinə cavab məktubu yazımağa sövq edir.

Nadirin bu halina onun anası ilə bərabər müəllimləri, məktəb yoldaşları və məktəb həkimi də qəlbən acıyb vəziyyətdən çıxış yolu axtarırlar. Nadiri diqqətlə müayinə edən həkim onun bədəninin sağlam olduğunu bildirir. Ancaq Nadirin dərdi tamam başqadır. Bu dərdə Münəvvər

yə işi düşür və ərizə yazıb lazımi yerinə təqdim edir. Səhərisi gün məlum olur ki, onun ərizəsinə belə bir "rezalyutsiya" qoyulub ki, ərizən dövlət dilində deyil, rusca olduğu üçün ona baxılmadı. Onun "nə hökumət dili?!" — sualına cavab olaraq bildirilir ki, "o hökumət dili ki, adına Ermənistan deyirlər. Ermənistan hökumətinin də hökumət dili, əlbəttə, ermənico olacaqdır".

Ermənistandan Gürcüstana daxil olan qəhrəmana burada da ərizə yazmaq lazımlı olur və o, fikirləşir ki, "...Ermənistan başqa, Gürcüstan başqa. Ermənistan hökuməti daşnaqlardan əmələ gelir və daşnaqlar da, məlum olduğu üzrə, mütəəssüb millətpərəstdirlər. Madam ki, Xatisovu Xatisyan edirlər, o halda, təbiidir ki, rus dilini də atıb öz dillərini işlədəcəkdilər.

Hərçənd ki, ermənilərin ruslara məhəbbəti bağıdır. Və daşnaqlarla "denikinlər" in aşiq və məşuqluq əlaqəsində olduğu müsbətdir, lakin bunun dilə dəxli yoxdur. Bu, rusca bilməyən müsəlman dövlətlilərinin ruslardan aşna saxladığı kibi fəqərəyə bənzər bir işdir.

Amma gürcü hökuməti sosialist hökumətidir; və mən də qabaqlarda öz müsəlman sosialistlərimizdən eșitmışdım ki, sosialistlər üçün millət ayrılığı yoxdur. O halda dil ayrılığı heç ola bilməz. Çünkü millətləri bir-birindən ayıran ən əvvəl dilləridir".

Bu mülahizə və düşüncələrlə ərizəsini rusca yazıb lazımi idarənin rəisinə təqdim edən qəhrəman Ermənistandan betər bir vəziyyətlə qarşılaşır, rəis ərizənin rusca yazıldığını görən kimi onu qatlayıb sahibinə qaytararaq, özünü də kabinetdən çıxarır. Bayirdakılardan bir nəfər ona başa salır ki, gərək ərizəni gürcüçə yazasan. Qəhrəman "Bəs, sosialistlər üçün millət ayrılığı və dil ayrılığı gərək olmasın", — etirazının cavabında ona vəziyyəti başa salan gürcüdən aşağıdakı sözləri eşidir:

— "...Onu söyləyən, yəqin ki, sizin sosialistlərdirlər, başqalarla işləri yoxdur. Və bir də gürcü kəndlisi və füqərayikasibəsi nə bilsin ki, Ruxmin kimdir, Curayev nəcidiir.

O öz Remişvilisi, öz Çeretelisini tanır və dilini də başa düşür..."

Oradan Azərbaycana gələn qəhrəmana, tərs kimi, burada da ərizə yazmaq lazımlı olur. Hekayənin qəhrəmanı Ermənistandan cümhuriyyətlərində başına gələn əhvalatlardan belə bir haqlı qənaətə gəlir ki, "hər cümhuriyyətin rəsmi kağızları öz dillərində olmalıdır. Ona görə ərizəmi türk (Azərbaycan — A.B.) dilincə yazıb, lazımlı olan dairəyə rəvan oldum".

Getdiyi idarələrdə əvvəlkilərdən də betər və dözləməz bir münasibətlə — etinasızlıq və bürokratizmə qarşılaşan qəhrəman düşdüyü vəziyyəti belə təsvir edir:

"Dedilər ki, nə istəyirsən? Dedim ki, rəisi görəcəyəm. Dedilər, nə üçün? Dedim, ərizəm vardır. Dedilər, ərizəni ver, özün get. Bunu deyib ərizəmi əlimdən aldılar və heç baxmadılar ki, görək nə yazılıb və nə dildə yazılıbdır. Dedim, bəs, cavab üçün nə vaxt gəlim? Dedilər, bir-iki gündən sonra".

Acınacaqlı haldır ki, bu mükəmilədə ümumiləşdirilən idarə bürokratizmindən gələn laqeydlik və etinasızlıq biddə bu gün də davam etməkdədir. Əksər idarələrimizde insan taleyinə qeyri-insani münasibət elə indi də var. Dövlət məmurlarının əksəriyyəti şikayətçini dirləmədən, onun ərizəsinə heç baxmadan kənara atır. Özün soruşub dalınca düşməyinçə, verilən ərizənin cavabının nə vaxt olacağının haqqda belə heç nə demirlər. Bu, bizim milli-psixoloji bəlamızdır. Şair-jurnalist Mahir Qarayev məqalələrinin bərində yazır: "Beşaltı ilin söhbətidir. M.Ə.Sabirin yaradılığına həsr edilən bir məclisidə idim. Çıxisçılardan Allah bilir neçəncisi Sabir satirasından ağızdolusu danışandan sonra təm-təraqla qeyd etdi ki, Sabir bu gün də müasirdir və hələ neçə-neçə nəsillərin də müasiri olacaq! Və Allah bilir salonu neçənci dəfə gurultulu alqışlar bürüdü. Hami çıxışçının sevinc dolu nidasını ümid və sevinclə qarşılıdı.... Amma mən başa düşmədim ki, Sabir satirasına cəmiyyətimizin bu qədər ehtiyacı varsa, bu camaat, bu ziya-

lilar niyə sevinir, nəyə sevinir? Min dəfə alqış Sabirə və min dəfə vay bizim halımıza, vay bizim günümüze!"<sup>1</sup>

Çox-çox təəssüf ki, səksən il əvvəl yazılın bir hekayədəki ictimai-bədii mənzərə bizim bu gündü həyatımızda yenə öz eybəcərliyi və möhkəmliyi ilə qalmaqdadır. Maraqlıdır ki, Ermənistan və Gürcüstan idarələrində insan taleyinə bəslənən münasibət öz operativliyi ilə rəğbat doğurur. Lakin bunlarla iş bitmir. Hekayə qəhrəmanı, Azərbaycan vətəndaşını öz evində daha dəhşətli və təhqiramız anlar gözləyir. Milli mənəvi ləyaqətin düşkünlüyü dərəcəsini görmək üçün aşağıdakı parçaya diqqət yetirək:

"Bir-iki gündən sonra getdim; dedilər ki, hələ ərizənə baxılmayıbdır. Çünkü, tərcümə etməyibdir. Dedim, siz ərizəyə bəxmadınız, ərizə türkcə (Azərbaycanca — A.B.) yazılibdir, tərcüməyə ehtiyac yoxdur. Dedilər, elə türkcə yazıldığına görə tərcüməyə ehtiyac vardır; sənin ərizən gərək tərcümə edilə, sonra verilə "Reminqitonistika"ya (dəftərxana işçisi, makinaçı qız, qadın — A.B.), o da onu çap edib sonra rəis cənablarına pişnəhad edə. Dedim, rəis cənabları rusdurmu? Dedilər, xeyr, müsəlmandır. Dedim, öylə isə, görünür, onun türkcə savadı yoxdur. Dedi, rəhmətliyin oğlu, nə boşgazlıq edirsen? Sən bura göydən düşməmisən, yerdən çıxmamışan, qayda belədir! İndi ki, ərizələr türkcə yazılaqmiş, bəs bu bir düjün reminqitonistiqalara biz müftə pul verəcəyik? Onsuz da onların dili üstümüzde bir arşındır; deyirlər ki, qoy Denikin gəlsin, görün Azərbaycanın başına nə açacayıq! Bəs, bu cür adamlara müftə pul vermək olar?! Sən ağlını hara verib-sən!? Və bu adamları nə hesab ediyorsan!? Qoy reminqitonistiqaların canı çıxsın, işləsinlər ki, aldıqları məvacib də haramları olmasın!

Dedim, bu qədər reminqitonistqa saxlamaq məmləkətin mənafeyi nəzərindən vacibatdandırı?

<sup>1</sup> "Elm" qəz., 7 oktyabr 1989.

Dedi, mən görürəm sən çox uzun danışansan, amma səni xəbərdar edirəm ki, mən də bir kəmhövsələ adamam. Qorxuram ki, sözümüz tərs gələ, aramızda inciklik ola. Məsləhət belədir ki, çıxıb gedəsən!

Gördüm ki, məsləhət pis məsləhət degildir; ona görə çıxıb getdim..."

Reminqitonistqalar və reminqitonistiqa kimilər qarşısında göstiərilən milli nökərcilik, öz dilinə, milli mənəviyyatına vəzifə qorxusuna, şəxsi mənəfe naminə arxa çevirən çinovnik xislətli dövlət məmurlarının şovinist əda və hədə-qorxu qarşısındakı hədsiz itaətkarlığı, "göstəriş" və reminqitonistqları işlətmə tərzi oxucuda ikrəh və qəzəb hissi doğurur. Erməni və gürcü milliliyinin dargözlüyü, özündənrazılıq ədasi nə qədər qeyri-insanidirse, azərbaycanlıların öz milli ləyaqət və şərəfini unutmaq, hətta itirmək dərəcəsinə gələn ifrat "beynəlmiləlçiliyi" ondan da artıq dözülməz və bağışlanılmaz milli simasızlıqdır. "Reminqitonistqlar" hekayəsində bütün bu bəlaların — Azərbaycan idarələrində indi də hökm sürən bürokratçılıq və etinasızlıq vərdişlərinin, başqalarına isə yersiz, düşüncəsiz, manqurtcasına itaətkarlığın hökm sürməsinin, bir sözlə, milli-mənəvi simasızlaşmaya doğru "inkişafın" sosial-mənəvi və psixoloji səbəb və köklərinin bədii əksini qabarılıqlığı ilə görmək olur.

Bütün bunlar göstərir ki, Azərbaycan Demokratik Respublikası dövründə nəşr sosial-siyasi, milli-mənəvi və ictimai-əxlaqi problemlərə cəsarətlə müdaxilə edə bilmışdır. Odur ki, onun mövzu və problematika dairəsi rəngarəng olmuşdur. Lakin toxunulan problemlərin ideya-bədii əksinin dərinliyinə gəlincə, bu əsərlərdə ədəbiyyatın və qoyulan problemin ideya-estetik həllinin hələ zəif olduğunu qeyd etməliyik. Bütün bunlar mövcud ictimai-siyasi problemlərin və cəmiyyətdə gedən milli-mənəvi proseslərin hələ dövrün ədəbiyyatı tərəfindən dərkətmə və mənimsemə prosesinin yenicə başlanması ilə əlaqədardır. Çünkü Demokratik Respublika dövründə yeni həyatın, ye-

başlamış, öz yolunu və istiqamətini kifayət qədər aydınlaşdırıa bilməmişdi. Buna ictimai-siyasi, beynəlxalq vəziyyətin mürəkkəbliyi, habelə ölkədaxili təsərrüfat həyatının və siyasi vəziyyətin tam qaydasına düşə bilməməsi də təsir göstərirdi. Odur ki, bədii söz hələ daha çox üzdə olub feal cərəyan edən, dövlətin və xalqın istiqlal ideallarının müqəddəratında mühüm rol oynayan problemlərin mümkün qədər operativ işıqlandırılmasına fikir verməli olurdu. Təbii ki, bütün bunlar yaranan əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərinə, mövzunun ideya-estetik həllinə öz təsirini göstərirdi. Təsadüfi deyil ki, nisbətən üzdə olub, qabarılığı ilə nəzərə çarpan milli özünüdərk və milli istiqlaliyyət arzusu və idealından irəli gələn vətənpərvərlik hissi dövrün poeziya və nəsrində özünün dolğun bədii əksini tapmış, lakin sosial-siyasi problemlər bir növ diqqətdən kənarda qalmış, mənəvi-əxlaqi məsələlərin işıqlandırılmasına isə az diqqət yetirilmişdir.

## TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

(qısa xülasə)

Azərbaycan Demokratik Respublikası dövründə də ədəbi tənqid milli-ictimai-bədii fikrə istiqamət vermək üçün öz imkanları daxilində fəallıq göstərməyə çalışırdı. Ədəbi tənqid bir tərəfdən taleyüklü milli-ictimai problemləri diqqət mərkəzinə çəkir, onların bədii və faktik həlli məsələsini irəli sürür, digər tərəfdən də ayrı-ayrı bədii əsərlərə və ədəbi şəxsiyyətlərin yaradıcılıqlarına qiymət verməyə çalışırdı. Buraya Y.V.Çəmənzəminlinin, Adil xan Ziyadxanın, Seyid Hüseynin, M.B.Məhəmmədzadənin, M.Hadinin, M.Ə.Rəsulzadənin, Tamaşaçı, Ə.H. və b. imzalı müəlliflərin ədəbiyyatın ümumi problemlərinə, F.Köçərli, C.Cabbarlı, A.Səhhət, Ə.Cavad, H.K.Sanlı, M.Ə.Sabir və b. haqda yazıqları bir-birindən qiymətli elmi və publisistik məqalələr daxildir.

Həmin məqalələrdə ictimai-bədii fikir qarşısında dövrün milli-ictimai problemlərinin işıqlandırılması məsələləri ilə yanaşı, klassik ədəbi və elmi irlimizin nəşri, bugünkü nəslə çatdırılması da həlli vacib vəzifə kimi irəli sürüldü. Həmin problemlər əsasən hələ formalaşmayan peşəkar tənqid tərəfindən deyil, ayrı-ayrı ədib və ideoloqların əsərlərində qaldırılırdı. Bu da ədəbi tənqidə həm də bədii və publisistik bir ton verirdi. Bununla belə dövrün ədəbi-nəzəri fikri öz fəallığı və dərin elmi, ictimai-milli məsələlərə baş vurmaq yanğısının gücü ilə diqqəti cəlb edirdi.

Ayrı-ayrı yığıncaq və ədəbi dərnəklərdə (cəmiyyətlərdə) də ictimai-ədəbi məsələlər, Ana dili, ədəbi əlaqələr və s. problemlər müzakirə və fikir mübadiləsinə çevrilirdi.

Ədəbi tənqidlə yanaşı, ədəbiyyat tarixçiliyi də inkişaf edirdi. Buna Y.V.Çəmənzəminlinin, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi» əsərinin nəşri məsələsini qaldırmaqla kifayətlənməyib. 1919-cu ildə Türkiyədə çap etdirdiyi «Azərbaycan ədəbiyyatına bir nəzər» mono-

biyyati klassiklərinin yaradıcılıq yolu dövrlər üzrə təhlilə cəlb olunur.

İctimai-bədii fikrin nəzəri və ideoloji məsələləri dövrün publisistikasında da qoyulurdu. Bu işdə Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, A.Şaiq, M.Hadi, M.Şahtaxthı, Ə.Cavad, M.Hənəfi və başqları daha fəal idilər. Əlavə olaraq Paris Sülh konfransına gedən dövlət və mədəniyyət xadimlərinin Avropada avropa dillərində çap etdirikləri məqalə və kitabçalarda Azərbaycanın ədəbiyyat və mədəniyyət xəzinəsi tədqiq və təbliğ olunurdu. Bütövlükdə Azərbaycan Demokratik Respublikası dövrünün elmi, nəzəri fikri, tənqid və publisistikası bədii-estetik düşüncəyə fəal və aydın mövqedən müraciət və müdaxilə edə, ona müəyyən istiqamət verə bilirdi.

İctimai-bədii fikrin nəzəri və ideoloji məsələləri dövrün publisistikasında da qoyulurdu. Bu işdə Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, A.Şaiq, M.Hadi, M.Şahtaxthı, Ə.Cavad, M.Hənəfi və başqları daha fəal idilər. Əlavə olaraq Paris Sülh konfransına gedən dövlət və mədəniyyət xadimlərinin Avropada avropa dillərində çap etdirikləri məqalə və kitabçalarda Azərbaycanın ədəbiyyat və mədəniyyət xəzinəsi tədqiq və təbliğ olunurdu. Bütövlükdə Azərbaycan Demokratik Respublikası dövrünün elmi, nəzəri fikri, tənqid və publisistikası bədii-estetik düşüncəyə fəal və aydın mövqedən müraciət və müdaxilə edə, ona müəyyən istiqamət verə bilirdi.

## TÜRKÜN NOĞDASI

Türkün iökülen qanlıları biləndər yedərtir?  
Diqqətli düşün, yoxsa bu qan hepsi hədermi?  
Dörd ildə verilmiş bu ceder can həder olmaz,  
Məskuro<sup>1</sup> yolunda iökülen qan həder olmaz,  
Qiyməti olan xanı-şohdan<sup>2</sup> həder olmaz,  
Dül qahməş olan nohaye-nisvan<sup>3</sup> həder olmaz,  
Bax sen sonuna, hətən-ott-clıkar<sup>4</sup> həder olmaz,  
Bedbox<sup>5</sup> olan pifan<sup>6</sup> vəman<sup>7</sup> həder olmaz.

## BƏDİİ NÜMUNƏLƏR

Diqqətli düşün, yoxsa bu qan hepsi hədermi?  
Qan ile qazandıq zaferi, vermisiniz əldən,  
Xoş cüleinədik atıcı-dəshəzə-düvəldən,  
Bir zorro belə qorxmayıñız dost-əcəldən<sup>8</sup>,  
Istərsə eahən çevrilir, vərsin<sup>9</sup> da teməldən,  
Türkün fizü çəvrilmə edək sənət-əməldən<sup>10</sup>,  
Türklor geriye dönmə yocək müslüh<sup>11</sup> eməldən,  
Yüksek yüksəməq ister iken cümlo miləldən:

<sup>1</sup> Bihudo — bos, faydasız, evəzi odənişməden

<sup>2</sup> Dörd ildə — Birinci-dünya müharibəsinə işaretdir

<sup>3</sup> Məskuro — ideologiya, qeyə, ideya

<sup>4</sup> Xanı-şohdan — şahidlerin qanları

<sup>5</sup> Nohaye-nisvan — qadınların nəlesi, şivən, aşırı

<sup>6</sup> Hımmət-türkən — türkərin soyi, qalıqları, cəhd

<sup>7</sup> Əfləani-yəlman — yəlum-ərin fələni, forsyeti, nəlesi

<sup>8</sup> Atıyl-dəshəzə-düvəl — id. əsər püsəkirən, İsgəldər dövlətlərin həcumundan qorxmadıq

<sup>9</sup> Dostı-əcəl — əcəfənə cong, shi

<sup>10</sup> Varmaq — çıxmaq, getmək, emmək

<sup>11</sup> Sənət-əməl — giddəlli arzumun nəticədən, istiqamətdindən

<sup>12</sup> Müslüh — idah edən, yaxşılaşdırıcı, sülh və asayıçı birpa edən, barışdırıcı

şəhərə qaytarılmışdır. Bu sənədə Azərbaycan adı  
və 1918-ci ilin 28 iyun tarixində yaradılmışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır. Təxələt nəşri və ideoloji məzatları doğuya qədər uzanan ərazi də qeydlərdə. Bu sənəd Y.V. Çonnen-  
son, M. Hacıbəyli, A. Şəhərov, M. Rəhimzadə, M. Əliyev, M. Əliyev və başçıları daşı fəal idilər. Əlavə  
olaraq Paris SƏM konfransına gələn dövlət və mədəniyyət  
şəxslərinin Azərbaycanın əsərlərindən çap etdirilmiş  
məsələ və işləşmələrdə Azərbaycanın əsərləri və  
mədəniyyəti xərinəsi tədqiq və təbliğ olunur. Bəhəv  
fikrde "Azərbaycan Demokratik Respublikası" dövrünün  
əmi, nazarı fikri, tanqidi və publisistikası bəlli-estetik  
düşüncəyə fəal və aydın nüsxələrin müənzicisi və rəsədxilə  
sidir, ona mənsubdur.

## BƏHƏV FİKRİ

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

Şəhərin əsası 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.  
Bəhəv fikri 1918-ci ilin 28 iyun tarixindən başlamışdır.

### TÜRKÜN NƏĞMƏSİ

Türkün tökülen qanlarıbihudə<sup>1</sup> gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə<sup>2</sup> verilmiş bu qədər can hədər olmaz,

Məfkurə<sup>3</sup> yolunda tökülen qan hədər olmaz,

Qiymətli olan xuni-şəhidan<sup>4</sup> hədər olmaz,

Dul qalmış olan nohaye-nisvan<sup>5</sup> hədər olmaz,

Bax sən sonuna, himməti-türkan<sup>6</sup> hədər olmaz,

Bədbəxt olan əfəgani-yetiman<sup>7</sup> hədər olmaz.

Türkün tökülen qanlarıbihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməyiz əldən.

Xof eyləmədik atəşi-dəhhaşə-düvəldən<sup>8</sup>.

Bir zərrə belə qorxmayıız dəst-əcəldən<sup>9</sup>,

İstərsə cahan çevrili, varsın<sup>10</sup> da təməldən,

Türkün üzü çəvrilməyəcək səmti-əməldən<sup>11</sup>.

Türklər geriyə dönəməyəcək müslüh<sup>12</sup> əməldən.

Yüksək yaşamaq istər ikən cümlə miləldən:

<sup>1</sup> *Bihudə* — boş, faydasız, əvəzi ödənilmədən

<sup>2</sup> *Dörd ildə* — Birinci dünya müharibəsinə işaretdir

<sup>3</sup> *Məfkurə* — ideologiya, qayə, ideya

<sup>4</sup> *Xuni-şəhidan* — şəhidlərin qanları

<sup>5</sup> *Nohaye-nisvan* — qadınların naləsi, şivəni, ağısı

<sup>6</sup> *Himməti-türkan* — türklərin səyi, çalışmaları, cəhdii

<sup>7</sup> *Əfəgani-yetiman* — yetimlərin fəğanı, fəryadı, naləsi

<sup>8</sup> *Atəşi-dəhhaşə-düvəl* — od, atəş püşkүən, işgalçı dövlətlərin hücumundan qorxmadiq

<sup>9</sup> *Dəsti-əcəl* — əcəlin cəngi, əli

<sup>10</sup> *Varmaq* — çıxmək, getmək, enmək

<sup>11</sup> *Səmti-əməl* — şiddetli arzunun səmtindən, istiqamətindən

<sup>12</sup> *Müslih* — islah edən, yaxşılaşdırıran; sülh və asayışı bərpa edən; barışdırıcı

Türkün tökülən qanları bihudə gedərmi?  
Diqqətlə dülşün, yoxsa bu qan həpsi hədərmi?

28

## TÜRKÜN NƏCƏFİ

**Ədəbi sütunlar:** ZƏFƏRİ-NƏHAYİYƏ DOĞRU...

Mərd olan əsgərliyi təqdir edər əzyan ilə,  
Əsgər olmaq fərzdir hər mömiinə Quran ilə.

Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,  
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə,  
Ən işiq bir ömr istərsək günəş altında biz,  
Durmalı iddiaya qarşı: qeyrəti-rəxşan<sup>1</sup> ilə,

Daima türk oğlu hifz etmişdir öz namusunu  
Əldəki süyfu-şücaət<sup>2</sup>, dildəki iman ilə,  
Qorqmayız düşməndən əsla, dönsə dünya atəşə,  
Hər zamanda etmişiz qovğa qövi-sahan<sup>3</sup> ilə,  
Ta əzəldəndir cahanda şanlıdır tariximiz,  
Zişərəf<sup>4</sup> bir millətiz tarixdə bürhan<sup>5</sup> ilə,  
Qaçmayıız meydani-qovğadan əmin ol, ey ədu!<sup>6</sup>  
Torpağın üstü cəhənnəm olsa da vulkan ilə,

Daima əlayi-şan etməkligə amadəyiz,  
İştə milyonlarla hazır<sup>7</sup> can ilə, qurban ilə,  
Atəşi-iddəayı söndürməkligə həp hazırlısız,  
Atəşin bir qeyrot ilə, atəşin bir qan ilə!...

<sup>1</sup> Qeyrəti-rəxşan — parlaq qeyrət

<sup>2</sup> Süyfu-şücaət — şücaət qılınçı

<sup>3</sup> Qövi-sahan — burada, güclü, qüvvətli şahlar

<sup>4</sup> Zişərəf — şərəfli, ləyaqətli

<sup>5</sup> Bürhan — dəlil, sübut

<sup>6</sup> Ədu — düşmən

<sup>7</sup> Hazər — hazır

İştə bax! Türkün hilali nuri-bəxşı şərqdir,  
Şerqi tənvir<sup>1</sup> eyləriz əlbət məhtaban<sup>2</sup> ilə.  
Millətim uğrunda çıxsa belə qəbrim qarşıma,  
Qəbrimə qarşı qaçardım: çöhreyi - xəndan<sup>3</sup> ilə.

### MƏMAYI-KAİNAT

«Dəhrdə bilməm nədir? Qanlar içənlər şanlıdır!  
Qan ilə imdad edən sərvətlidir, samanlıdır.  
Parlayan evlərdə can bəslər səadətpərvəran  
Atəşfüqəra yananda, ey xuda, bir canlıdır!  
Ağlayır, sizlayırı bin dərd, bin ələm ilə,  
Başqa bir şəxsin dodağı, gözləri xəndanlıdır.  
İştə qanuni-təbiət həq, zəbuni-qüvvətin  
Avçı həqsizkən belə şəmşiri qanlıdır.  
Haqqını tələb olanlar bir tağım biçarələr  
Haqqı inkar eyliyənlər oxludur, qalxanlıdır.  
Haq deyən, haq söyləyən, haq istəyənlər yarsız  
Qüvvətə malik olanlar hər zaman yaranlıdır.  
Daima məxavət olan haqdır əlində qüvvətin,  
Sanki qüvvət ingilisli, həq de bir iranlıdır.  
Hüquyunun dərdimin yəni şərindir demək.  
Söyləyən bu hikməti qiymətli bir osmanlıdır.  
«Anladınmı xilqəti? Aləm zəbunundur əvət.  
İştə qanuni-təbiət böyləcə divanlıdır».

<sup>1</sup> Tənvir — aydınlaşdırma, işıqlandırma

<sup>2</sup> Məhtaban — ayın aydınlığı

<sup>3</sup> Çöhreyi-xəndan — gülər üz

## HƏYATI-HAZIRƏMİZİN İLHAMLARI

Başdan-başa bir kölgə bürünmüş kimi aləm,  
Yüzlərdə nümayan olur sayeye-matəm.  
Bir məqbəri-barəd kibi durmuş şu məhitab,  
Əhvali-həyatiyyə bunu eyləyir isbat.  
Əğyar həzin, yar həzin, hal əgomavər,  
Hər yerdə görünməkdə əomaludə nəzərlər.  
Bir parlaq olan atiyə mətufdur ənzar,  
Ati isə ərz eyləməyir çöhreyi-nəvar,  
Yıldızla günəş, ay yenə arayışı-əflak,  
Həp qanlar içində yenə də xak-sihənək.  
Göglər yenə üslubi-qədimində dürəxşan,  
Yıldızları həp şəmeye-ülviyyəti - taban.  
Yoxluqdakılar: göz yumulu xakin içində,  
Ənzari-kəvəkib: açıq əflakin içində.  
Xurşid isə bir ayeye-nureye - aləm,  
Məzəlum bəşəriyyət yenə avareye-aləm.  
Avareye-aləm, əvət avareye-mətlüq,  
Olmaز bu təbiətlə kəmalata müvaffəq.

## MEHTAB - ŞƏTTA

*Karpat xatırələrindən*

Doğmuş o yanda bir ay ruyi münəvvərilə,  
Rəs cəbəld cəzəb vəchə mədurilə.  
Getdikcə yüksəlirdi parlaq fəzayə doğru  
O aləm bülənd və hicrət fəzayə doğru.  
Pək çox da cazibədi rüxsar-fizkari,  
Aydınlatırkı xakı rəfingə inikarı.  
Rövnəq fəruz əlevi; məhtab zilətafət,  
Vermişdi dağa, daşa nurilə bir ziyafət.

Guya, qucaq-qucaq həp sərpiləmiş idi kövkəb,  
Pək şairanə idi ol mayeye məkukəb.  
Yer bəmbəyazdı qarla, ətraf cümlə köhsar,  
Dağlar əvət, o dağlar həp abdat isar.  
Mahə baxıb dururkən gəldi şu söz dodağə,  
Türk aləmi yixilməz, bənzər, dedim, bu dağə.  
Bir gün qaçar qaranlıq, millət hilalı parlar,  
Fatehlərin, səlimək nur-cəlalı parlar.  
Məşriq yerində parlar mah zəfər-nüمامız,  
Bir gün görər hilalı müzəffərəniz.

Bir gün gəlir şu yurda bir zümreye-rəhamız,  
Ariz olur əminəm, bu ariz pər bəhamız.  
Azad bir həyata məzəhər olur bu millət,  
Əlbət yölür əsarət, əlbət yölür bu zillet.  
Yölsün deyirəm iştə zülmü sitemkaranın,  
Olsun cahana varis tiği müzəffərəniz.

### Ədəbi sütunlar

#### QÜRBƏT YELLƏRDƏ YADI-VƏTƏN (Karpatda ikən)

Qafqas, ey söygülü, gözəl madər,  
Fitrota çox dəgerli, çox dilbər;  
Ey vətən, ey zamani-ziqiyət!  
Qucağındır: həqiqəta cənnət.  
Dağların: sərbülənd, sərbəsma,  
Pek gözəldir o səndəki sima.  
Ey zəmini-behiş olan Qafqas,  
Yer üzündə yeganə bir almas.  
Mədənin, mənbeən, feyzin var

Hələ baki qalan günün var.  
Göglərin pak, yerlərin fəyaz,  
Mötədildir havaların qış, yaz.  
Xameye qüdrətin gözəl əsəri,  
Məxzəni fitrətin işq göhəri.  
Axıbor hər yerində abi-həyat;  
Nurlu Qafqas! Nə yerdədir zülmət?!  
Dağlarındır: Mənabei-ənhar,  
Bağlarındır: səhayifi-əzhar!  
Yerimiş bir gümüş kibi abın;  
Şer-zadər: ləyali-mehtabin!  
Lövhəye-diləfruzü-dünyasın,  
Sən təbiət yerində hüsnasın.  
Sənke: ənmuzc lütfətsən,  
Mənbəe-rövnəü-təravətsən!  
Çox gözəldir: baharın, əzharın!  
Səni dərk etməyir sənin yarın!  
Ey olan həmvüsəli əğyarın,  
Sübhi vardır bu leylaye-tarın.  
Səni bir gün cocuqların biləcək,  
İşte bir söz ki: doğrudur gerçək,  
Hələ cahildir, ah... övladın  
Çox da əndərdir əhli-irşadın.  
Səni görməkligə nəzər lazıim,  
Səni idrak üçün də sər lazıim.  
Hələ bizlərdə yox o sər, o nəzər,  
Bizə sən küsgün olma, ey madər!

Ey vətən, ey beşik həyatım için,  
Yenə sən aç qucaq məmatım için!  
Mədfənim səndə, məqbərəm səndə,

\* Ustad Əkrəm Rəcayizadə Qafiyə basəreyə degil, Samsəyədir demisidir. Benəc-əliyə "Füyuz" ilə "küñuz" qafiyə ola bilir.

Yöləyim səndə, son yerim səndə —  
Olsun, ey madəri-müqəddəsü-pak! —  
Qucağında qucaqlasın bəni xak.  
Tənimi bəslədin, böyütdün sən!  
Qucağında gözəl isitdin sən!  
Əmdigim sütlə, içdigim suyu bən  
Borcluyam həp sənə, sevimli vətən.  
Olmuşam nemətinlə pərvərdə,  
Unutulmaz hüquqi-madər də.  
Qucağın bəsləyən şu övladın  
İstəyir parlasın gözəl adın.  
Səni parlatmağın təriqini bən  
Anlayıb bilmışəm, zavallı vətən.  
Ən böyük xidmət isteyir sən, ana,  
Bunu çoxdan düşünmüşəm rəna.  
İştə sinən mədən sərvət,  
Səndə çoxdur xərayeni-nemət.  
Yörtü altındadır xəzinələrin,  
Həp qaranlıqdadır dəfinələrin!  
Səndə pek təbii sərvət var,  
Bizdə də bilgi yox, cəhalət var.  
Cəhlimiz çox, kamalımız yoxdur,  
Uçmağa şahbalımız yoxdur.  
Seyr için asiman ürfani,  
Pərə-bali-kamal lazıım, Ana,  
Anlamışdır bunu əyazəm, Ana!  
Ey vətən! Səndəki füyuzatı,  
Səndə mövcud olan günüzatı  
Əldə etməkligə kamal gərək,  
Yüksəlişçin də pərə-bal gərək.  
Ey vətən, ey zəminlərin gözəli,  
Mislini görmədim, cahan gözəli.  
Yerlərin cənnəti bənim vətənim,  
Fərzdir xidmətin yoluncə təpim.  
Səni sevmək təbii imanım,  
Ey bənim qibləgahi-vicdanım.

Konum ayrılmayır, vətən, səndən.  
Dustlər səndə, səndə yaranı,  
Ey mənim aşiyani-zışanım!  
Sənsən öz oğlunu qucaqda tutan,  
Bəsləmək üçün əkməyin yaradan -  
Və açan süfrəni həyatı üçün,  
Qucağın son yeri məmati üçün.  
Ey xəzəni gözümdə fəsli-bahar!  
Ey gözəl torpaq, ey sevimli diyar!  
Sən kitabı-türab içində nəsən,  
Ey gözəl parça, qiteyi-əhsən!  
Hüsnlər qaynayır zəminindən,  
Mənbei-hüsnsən, a şanlı vətən!  
Dağların ziqürürü pürəzəmət,  
Eyləyir ərz çöhrəyü qamət.  
Yüksələnlərdə var qüruri-vücuh,  
İstəyir adəm olsun, istəsə kuh.  
Gözəlin, yüksəyin təbiətidir —  
Kibr satmaq həmişə adətidir.  
Sən də, ey kuhi-zışukuhi-vətən,  
Həm gözəlsən və həm də yüksəksən.  
Yakışır cisminə böyük əzəmət,  
Ey uca boylu, heykəli-qüdrət.  
Çünki var səndə qaməti-bala,  
Ziqürür olmağın deyil bica.  
Ey vətən, ey zəmini-müstəsna,  
Sən gözəlsən, fəqət ki, biz əma.  
Açılanda üyuni-əhli-vətən,  
Görəcəklər ki, sən nə dilbərsən.

Şəhri-Ensteri

## VAXTIN SƏSİ VƏ HƏYATIN SÖZÜ

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,  
Yoxsa, bu həyat aləminə olma bir əngəl!  
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,  
Bədbəxt yaşar torpağın üstündəki nadan.  
Sahib olacaq yerlərə qüvvətli, əmin ol,  
Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!  
Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,  
Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət.  
Ehrazi-məratib olamaz cəhl ilə, bir qan,  
"Həlyəstəvi" elan ediyor həzrəti - "fürqan"\*.  
Nur ilə qaranlıq ola bilməz ki, bərabər,  
Əlbət, olacaq gözlu olan korlara rəhbər.  
Kor olma, cahan zülmət olur ki, nəzərində,  
Çahi görəməzsən, a yaziq, rəhgüzərində.  
Şəksiz, düşəcəksən quyuya, ey gözü əma  
Möhtaci-tədavisən, əya milləti-zülma.  
Möhtaci-təbabətsən, inan, ey gözü fərsiz,  
Ömrün keçəcək boylə nəzərlərle zəfərsiz.  
Əlbət ki, həyatın keçəcək həpsi bəhərsiz,  
Ey zülmət içində qalan, ey ömrü səhərsiz!  
Şəmsin, qəmərin nolduğunu bilməyəcəksən,  
Güllər güləcək, ah ki, sən güləməyəcəksən!  
Dərk etməyəcəksən şu işiq üzlü nəhari,  
Sən görməyəcəksən, a yaziq, rəngi-baharı.  
Sən körməyəcəksən yerin üstündə nədir hur,  
Bir nimnigəhlə ediyor dilləri məshur.  
Bir hur ki, can bəxş ediyor mürdədilənə,  
Tabi-rüxü fər vermədə əfsürdədilənə.  
Sən görməyəcəksən yerin üstündə "mələk" var,  
Yox səndə onu görmək üçün dideyi-nəvvar.  
İstərsən əgər görməyə cənnati-həyati,  
Korluqla keçirmək neçin anati-həyati?

\* Həlyəstəvi-zülmət və əlnur mualex.

Bundan belə dünya böyük ürfanlı ər istər,  
Sən də yaşamaq istər isən, bilgini göstər!

232

### ŞÜHƏDAYI - HÜRRİYYƏTİMİZİN ƏRVANIHA İTHAF

Sizin məzarınız iştə qülubi- millətdir!  
Bu sözlərim yürəgimdən qopan həqiqətdir.  
Sizi unutmayacaq şanlı millətim əsla,  
Əmin olun buna, ey zinəti-cəhani-vəfa.  
Sizinlə buldu bu millət şərəfli istiqlal,  
Sizinlə buldu bu millət həyatı püriqbal.  
Bu günlər etmədə əhli-vətən sizi dəryad,  
Salamlayır sizi iştə bu milləti-azad.  
Müəbbədən diridir naminiz bu dünyada,  
Sizin də ruhunuz uçsun behişt-i-ə'lada.  
Bizi xilas edərək pəncəyə-əsarətdən  
Nicatbəxş olaraq dəsti-əhli vəhşətdən.  
Çəkildiniz əbədi xüldzari-rəhmanə,  
Behişt-i-rəhmətə, yə'ni: diyarı-rəxşənə.  
O xuninizlə açıldı bəhari-hüriyyət.  
Sizin də yurdunuz olsun behişt-i-ülviyyət.

Bakı, 31 mart 1919.

232

*Azərbaycan dövləti-növzadına*

Qaldır səmayi-şövkətə nəcmü - hilalınızı,  
 Göstər bu ərzin əhlinə caylı-cəlalınızı!  
 İsbat qıl həyatını, əqvami - aləmə,  
 Bəxş eylə bir həyati-nuyin, şərqi-əzimə!  
 Əzmü nəbatın ilə görün, düşmən ağlasın,  
 Millət yüzində xəndeyi-ümid parlasın!  
 İqbala doğru xütvelər at, ənənzam eylə,  
 Ənzari - əhli-xakə görün, ehtışam eylə!  
 Yix, əz, nə əngəl olsa əvət rəhgüzarına  
 Qəlbinan da: qüvvətinə, iqtidarına.

Simayı-iqtidarmı görsün bütün cahan,  
 Ey türk dövləti, vaya bəxti-növcavan!  
 Olsun da qıtbəxəş-miləl hər siyasetin,  
 Şayan afərin olsun fərasətin!  
 Ədayi-namuradə sübut et ləyaqətin,  
 Bilsin nədir ləyaqəti bu canlı millətin!  
 Ey dövləti nurin, yaşa nəzmü-nizam ilə,  
 Parlaq əməllərinlə məzhəri-məram eylə.  
 Qoş nura, qoş ziyayə, qoş ürfanə, hikmətə,  
 Bir şahireyi - bariqədar aç bu millətə.  
 Millət o yolda xütvelər atsın da qayəyə.  
 Çıxsın təkamül ilə yarın ülvı-payəyə.  
 Bir xütveyi - mətin ilə rahi-kəmalə qoş,  
 Qoş feyzə, qoş həyata, mətnətən cəlalə qoş!  
 Açı kainati - rüfətə şöhbəli-irtiqa,  
 Saç kainati - millətə ənvari-etila.  
 Türk aləmində parlasın ənvari-intibah,  
 Gülsün həyatımızda da izhari-intibah.

Olsun bu yurdumuz çəmənarayı-mərifət,  
Əhli-vətən də bulmalı iqbali-məsədət...

Bakı - 2 aprel 1919.

2

Dönsün behiştzarə bu qiymətli lanəmiz,  
Şəhbazpərvər olmalıdır aşyanımız.  
Yüksəlmək istəriz o səmayi-məaliyə,  
Son arzumuz iştə: kəmalati-amiyə.  
Məfkurəmiz yolunda nə lazımsa etməli,  
Məqsuda doğru əzmü-xüruşanla getməli.  
Çıxsın dilərsə qarşımıza həp məzarımız.  
Qorxmaز məzardan bu dili - əzmkarımız.  
Guş eyləsin bu fikrimi əqvami - kainat:  
Amali-zəvalcələlimiz iştə: gözəl həyat!  
Vicdanı-millətə yazılıbdır bu ayəmiz:  
Ən şanlı, ən şərəfli həyat — iştə qayəmiz!  
Məqsudə doğru qoşmalı bixof: bilməli,  
Yıxmaq gərək təriqi tutan hər bir əngəli.  
Zail olursa hail olanlar təriqdən,  
Eyler şətabi-məqsudə hər zadeyi-vətən!

Bakı, 3 aprel 1919.

ƏSGƏRLƏRİMİZ — KÖNÜLLÜLƏRİMİZ

Millətin namusu sizdən çox şücaət gözləyir,  
Dövleti-növzadi-Milli qalibiyət gözləyir,  
Bəkləyir sizdən zəfər: atımız<sup>1</sup>, istiqlalımız,

\* Öylə bir əzm ilə çıxdım ki yola,  
Qarşıma çıxsa məzarım, dönməm.  
Əbdülhəq Hamid

<sup>1</sup> Atı — gələcək

Şanlı qeyrət, şanlı himmet<sup>1</sup>, şanlı cür'ət gözləyir.  
Bir baxın nisvani-iffətpərvəri millimizə<sup>2</sup>,  
Dideyi-ümmid<sup>3</sup> ilə sizdən həmiyyət<sup>4</sup> gözləyir.  
Payimalı-düşmən olsunmu çəmənzari vətən!  
Yurdümüz sizdən bu gün çox ali hikmət gözləyir.  
Hifz üçün əgyar əlindən dilbəri-hürriyyəti<sup>5</sup>  
Müstəqil olmuş vətən əzmü-mətanət gözləyir.  
Qoymayın olsun xəzan gülzari-istiqlalımız,  
Sizdən istiqlalımız parlaq təravət gözləyir.  
Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!<sup>6</sup>  
Millətim sizdən böyük şanü-şərafət gözləyir.  
Şanlı ölmək ölməməkdir, anlayın bu hikməti,  
Pürşərəf<sup>7</sup> kim can verərsə, ani rəhmət gözləyir.  
Millətim istər yürekdən çox şərəfim bir həyat,  
Anlasın, etsin bunu idraki-əhli-kainat!<sup>8</sup>

Bakı, 21 nisan 1919.

## ƏSGƏRLƏRİMİZƏ - KÖNÜLLÜLƏRİMİZƏ

"Arş iləri, arş, bizimdir faləh  
Arş yigitlər, vətən imdadınə!"

Namiq Kamal.

1

Qorxutmamalı bizləri yollandakı əngəl,  
Məfkurəyə doğru: yürü, qoş, durma, çapıq gəl!

<sup>1</sup> *Himmət* — çalışma, comərdlik, cəhd.

<sup>2</sup> *Nisvani-iffətpərvəri-milli* — namuslu milli qadınlarımız.

<sup>3</sup> *Dideyi-ümmid* — ümmidli baxış, göz.

<sup>4</sup> *Həmiyyət* — ruh yüksəkliyi, şərəf, qeyrət.

<sup>5</sup> *Dilbəri-hürriyyət* — azadlıq dilbəri.

<sup>6</sup> *Qeyrətvəran* — burada, qeyrətin arxası, qoruyucusu.

<sup>7</sup> *Pürşərəf* — çox şərəfli, tamamilə şərəfli.

<sup>8</sup> *İdraki-əhli-kainat* - dünya xalqlarının ağılı, idrakı.

Qoyma toxuna yurduna naməhrəm olan ol:  
Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl<sup>1</sup>.  
Bir məqsədi-əkməl və bir ümmidi-müncəl<sup>2</sup>:  
Amalımızda doğru şitaban<sup>3</sup> olalım, gəl!  
Millətlə vətən rahiñə<sup>4</sup> qurban olalım, gəl!

2

İstərsən əgər yurduna hürriyyəti - nazan,  
Düşmənləri ehraq<sup>5</sup> üçün ol atəsi-suzan,  
Təkviri - vətən etməyə ol nuri-furuzan,  
Dillərdə bu gün olmalı bir əzmi-xürüşan<sup>6</sup>,  
Lərzidəqədəm<sup>7</sup> olmalıdır azimi-meydan<sup>8</sup>,  
Əhyayı-vətənçin<sup>9</sup> əvət verməli yüz can:  
Amalımızda doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahiñə qurban olalım, gəl!

3

Təhdid ediyor yurdumuzu düşməni-qəddar,  
Boğmaq diləyor haqqımızı firqeyi-xunxar<sup>10</sup>,  
Afaqi-siyasiyəmizə atəf qıl ənzar<sup>11</sup>,  
Olmaqda buludlar şu üfüqlərdə nəmudar,  
Etməklik üçün yurdumuzu qürqeye-ənvar<sup>12</sup>,

<sup>1</sup> Məqsədi-əkməl — ən kamallı, çox mükəmməl məqsəd

<sup>2</sup> Ümmidi-müncəl — aydın, parlaq ümid

<sup>3</sup> Şitaban — tələsən, iti gedən, yüyüren

<sup>4</sup> Rah — yol, məslek

<sup>5</sup> Ehraq — yandırma

<sup>6</sup> Əzmi-xürüşan — əzəmətli, güclü bağlılı

<sup>7</sup> Lərzidəqədəm — titrək addımlar

<sup>8</sup> Azimi-meydan — meydana çıxan, qət edən

<sup>9</sup> Əhyayı-vətən — vətənin dirilməsi

<sup>10</sup> Firqeyi-xunxar — qəddar, qaniçon dəstə

<sup>11</sup> Ənzar — nəzərlər

<sup>12</sup> Qürqeye-ənvar — nurlara qərq etmək

BİZ DE EDƏNMİ KƏNDİ VASAIƏTMİZİ' İZHAR:

Amalımızda doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

4

Şansız yaşamaq istəməyiz, şan diləriz, şan,  
Əshabi-həmiyyət<sup>2</sup> diləməz ömrü - pərişan.

Himmətlilərindir<sup>3</sup> bilin amali-dürəfşan<sup>4</sup>,  
Qeyrətsiz olan millət olur sahibi-xəsran<sup>5</sup>.

Əhrari-kəmal<sup>6</sup> etmək üçün qoşmalı hər an,  
İstərsək əgər olmayalım bəndeyi-fərman,  
Amalımızda doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

5

Nazandeye-vətən qibleyi - hürriyyətimizdir,  
Məşərləri<sup>7</sup>, məzhərləri<sup>8</sup> həp cənnətimizdir,  
Bəslər bizi bir münim — bimintəmizdir<sup>9</sup>,  
Olduqca diri süfreye-pürnemətimizdir<sup>10</sup>,  
Yöldükdə qucağı əbədi türbətimizdir<sup>11</sup>,  
Qiymətli vətən madəri-zışəfqətimizdir.<sup>12</sup>

Amalımızda doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

<sup>1</sup> *Bəsalət* — ığidlik, qoçaqlıq, qehrəmanlıq

<sup>2</sup> *Əshabi-həmiyyət* — şərəf, qeyrət sahibləri

<sup>3</sup> *Himmət* — çalışma, səy, cəhd

<sup>4</sup> *Dürəfşan* — dürr yağıran, dürr saçan

<sup>5</sup> *Sahibi-xəsran* — alçaqlıq, ədnalıq sahibi

<sup>6</sup> *Əhrari-kəmal* — azad fikirli, müstəqil düşüncəli

<sup>7</sup> *Məşər* — duyu, hiss, hissetmə, dərketmə

<sup>8</sup> *Məzhər* — yetişmə, təzahür etmə; bir şeyin zahir olduğu yen

<sup>9</sup> *Münim* — biminnət — hər kəsi minnətsiz yedirdib-içirdən;

nemət verən

<sup>10</sup> *Süfreye-pürnemət* — nemətlərə dolu süfrə

<sup>11</sup> *Türbət* — qəbir

<sup>12</sup> *Madəri-zışəfqət* — şəfqətli ana

Bil ki, vətənin sevgili bir madəri-candır,  
 Vermə bunu əgyar əlinə, rəhm et, amandır,  
 Hürriyyətimiz nuri-füsunsazi-cahandır<sup>1</sup>,  
 Bax bir nə gözəldir, necə candır, nə cavandır.  
 Biz vermərız əldən, bunu düşmənlərə qandır,  
 Hübbülvətəni onlara felinlə inandır:  
 Amalımıza doğru şitaban olalım, gəl!  
 Millətlə vətən rahinə qurban olalım, gəl!

İlk məhdin<sup>2</sup> ilə, son yerin ağuşu-vətəndir,  
 Xaki<sup>3</sup> vətənin, bilməlisən, mayeyi-təndir<sup>4</sup>,  
 Gülzari-vətən, cənnət, həp qönçədəhandır,  
 Ziruh<sup>5</sup> çiçəklər yaradan işbu çəməndir,  
 Hifz etməyə bu gülşəni qurban — bədəndir,  
 Rüxsareye-gülrəngi - əməl: rövşəni-şəndir:  
 Amalımıza doğru şitaban olalım, gəl!  
 Millətlə vətən rahinə qurban olalım, gəl!

Millət yaşamaz yurdunu zəbt eyləsə düşmən,  
 Gəldikcə xəzan fəsli sənər rövnəqi-gülşən,  
 İstərsən əger yurdumuz olsun da: işıq, şən.  
 Göstərməliyiz düşmənə bir cürəti - rövşən,  
 Qurban vətən olmalı: bir can ilə bir tən,  
 Ən ülvı səadət: vətən olsun tənə mədəfən:<sup>6</sup>

<sup>1</sup> Nuri-füsunsazi-cahan — dünyanın füsunkar, cəlbedici nuru

<sup>2</sup> Məhd — besik

<sup>3</sup> Xak — torpaq

<sup>4</sup> Mayeyi-tən — bədənin mayası

<sup>5</sup> Ziruh — diri, canlı

<sup>6</sup> Mədəfən — qəbir

Amalımızda doğru şitaban olalım, gəl!  
Millətlə vətən rahinə qurban olalım, gəl!

9

HÜBBÜLVƏTƏNİ<sup>1</sup> yazmalıdır qəlbiniə millət.  
HÜBBÜLVƏTƏNİ sanmali bir milli ibadət,

HÜBBÜLVƏTƏN uğrunda yölən zindədir<sup>2</sup> əlbət,  
Ey hübb vətənlə dəlv<sup>3</sup> ləbriz<sup>4</sup> mövdət<sup>5</sup>!

Şəfqətli anandır vətənin, etməli xidmət,

Ey süyfə-qələm ərləri<sup>6</sup>, bacarayatü-qeyrət:<sup>7</sup>

Amalımızda doğru şitaban olalım, gəl!

Millətlə vətən rahinə qurban olalım, gəl!

Bakı, 22 nisan 1919.

## İKİ SIMAYI-SİYASİNİN MÜHARİBƏ HAQQINDAKI MÜTALEƏLƏRİ MÜNASİBƏTİLƏ

Bütün üzərə-milləl və əqvamin kamali diqqətlə bək-ləməkdə olduqları bir həqiqət var. O həqiqət də 51 aydan bəri cahan səhnəsində oynanılmaqda olan bu fəcaye-hayələnin, bu qiyaməti-xunini-hərbin son pərdəsidir. Fəqət bu son "pərdəye-hərb"in qarşısında çəşməduzi-intizar olan bədbəxt tamaşaçıların çırpınmalarına, ayaq dögmələrinə,

<sup>1</sup> Hübbülvətən — vətən sevgisi

<sup>2</sup> Zində — diri, yaşayan

<sup>3</sup> Dəlv — vedrə, dolça; İran şəmsi ilinin 11-ci ayı (22 fevral-22 mart)

<sup>4</sup> Ləbriz — kənarlarından töküləcək qədər dolu

<sup>5</sup> Mövdə (mövdət) — əmanət qoyan

<sup>6</sup> Süyfə-qələm ərləri — parlaq, sıyrılmış qələm sahibləri; burada, əli qələmli ziyalılar

<sup>7</sup> Bacarayatü-qeyrət — qeyrətdən bac alanlar, qeyrətlilər

rina rəğma faciə aktyorları pek la-  
qeyd...pek məğrur... Aktyorlar: "İstədiginiz qədər bağırın,  
əzilin, yüzülün! Həpsi əbəs"...Həpsi bishudə... pərdə öz  
vəqtində açılacaqdır". Sözlərine bir də xəndeyi-istehzala-  
rını tərfiq ediyorlar. Aktyorlar müstəqni...tamaşaçılard iste-  
calkar...ara-sıra üzəri-tamaşakürəni təsvir edən elektrik  
ziyaları da dəqiqliyi...Yenə işqlar yandı, söndü...pərdə  
qalxmayırlar...müntəzir...i-tamaşa olanlardakı xürucan və hə-  
yecanı təsəvvür et!...Zavallı tamaşaçılard məyus və dilşि-  
kəstə...Aktyorlar yenə də məsnədişin olanlar kibi məğrur  
və laqeyd...Pərdə açılmayırlar. Nə vəqtdə açılacaq?! Burası  
da məchul...Hal böyləcə davam edərək gediyor. İstiqlal-  
dan da səs yox...Orası da bir cahani-mübhəm, bir aləmi-  
əbkəm...Atı; bir zamani işiye-mütləq... Öylə isə hali gözdən  
keçirəlim:

Həyatımızın üfüqlərində təraküm etmiş olan buludla-  
rin, o qaranlıq və kəsi if sehabələrin yavaş-yavaş dağılmaları  
şöylə dursun, sanki gündən-günə, dəqiqlik-dəqiqli-  
yə bir qat daha pidayı-zalim və təşdid-təkasüf etməgə, gə-  
ləcək həyatımıza bir sətreye-zülmət və mübhəmiyyət yü-  
rүürlər; hürüyürlər, divəndəm və cəhənnəmnəmun top-  
ların ağızından çıxan rədlər, bərqlər, yolumlər yaratən  
atəşlər, cəhənnəmlər hələ də afaqi-müqəddərəti-mıləldə  
məndanə bir surətdə pəyəydərə-təkasüf şu buludların dağlı-  
madıqlarını yenə də cəhənnəmi bir bəlağət və təlaqətlə  
elan edib dururlar. Əvet, topların bəlağət cəhənnəmiyyəsi  
mühəribənin davamını bizə anlatıyor, pek qətali-halə qap-  
ılı, tamaşaçılar da açılmışına didəduzi-intizar...Hərbi-ca-  
hanşümulun dörd yilini ikmal edərək beşinci sənəsinin də  
rəbinə daxil olması banaya iki siyasi simayı xatırlatdı. Mü-  
haribeye-ümumiyyə haqqında qındakı əfkar və bəyanat siyasi-  
yələrinin nə qədər doğru, nə qədər məsiyət olduğu həqa-  
yiqi-vaqıə ilə sabit və mübərəhən olan bu iki siyasi dən biri  
İngiltərənin hərbiyə naziri-qəriqi (batmış, boğulmuş  
naziri — A.B.) Lord Küçükner, digəri də Almanianın Xü-  
dunuđ Cəng-hərb Takəmisi feldmarşal Qindenburqdur.

Məlum olduğu üzrə, cahansuzi-ümumi mühəribənin clanını mütəaqib bir çox hayatı-məlumat siyasilər hərbin nə vaxtda xitampəzir ola biləcəgi haqda pək çox əfkər və mütaleətə bulundular. Fəqət onların əfkər və mütaleətləri müvafiqi-həqiqət olmadı. Hərbin bu günə qədər imtidağı isə bütün o zünum və təxminati-siyasiyyələri təkzib edən dəlayil və bürəhnəyi-müqnedəndir. Bir çox siyasiyun hərbin nə vaxtda qurtaracağına dair bilavaxt təəyyün etmişlərdi. Şu zənnlər həp xəyaldan ibarət olub qaldı. Lakin Küçner<sup>1</sup> və Qindenburqun təxminat-siyasiyyələri isə başa getmədi. Doğru çıxdı?! İstə:

— Mühəribəye-ümumiyyə nə vaxta qədər damam edə bilər?! Bu xüsusdakı mütaleətiniz, əfkari-siyasının nə mərkəzdədir?!

Fərdayı-hərbdən bir az sonra Küçnerdən belə bir sual sorulmuş, nazir Quriq də müxatibinə şu cavabı vermişdi:

"Bu böyük mühəribə beş sənə davam edə biləcək bir mahiyyəti-hayizzır. Çünkü almanlar beş yillik bir mübarizəyə hazırlanmışlardır. Binaye-əliyə Almaniya haqqında ki bir taqım şayəət müvafiq həqiqət olmaqdan pək uzaqdır. Məsələn, denilir ki; Almanyanın mənbəi-qüvvəsi bitmək, tükənmək üzrədir. Almaniya acliq saiqəsilə təslimə məcbur olacaqdır. Bu sözlərlə ciddə kəndimizi aldatmış oluruz.

Düşmən güclüdür, son dərəcə mətanətlidir. Xəyalat və ənidatı buraxaraq həqiqətə inanmalıyız?"

İstə dəfin-dəryayı-əbədiyyat olan Küçnerin məhsuli-fikri-siyasisi...

— Bu aləmşüməl mühəribədə hankı tərəf qalib və hankı tərəf möğlub olacaqdır?!

Mühəribədən bir qaç ay bulunurdu. Mətbuat mühərri-rindən bir zat Qindenburq ilə mülaqatda bulunmuş, fəvq-

<sup>1</sup> Xeyli zəman bundan əvvəl lord Küçner bir məmuriyyəti-mü hümmə ilə Londuradan Petesburqa gedərkən Almaniya təhd-ül-bəhr-yayə yendirilmişdi.

ki mənidar cavabı vermişdi:

"Bu təxribkar dünya müharibəsində hankı millətin, hankı müharib dövlətin ürvəq və əshabi mətin və sağlam isə, o, zəfəryab olacaqdır..."

Bundan anlaşılan şudur ki, əshab və ürvəqi sağlam və mətin olmayan millətlərin də məglubiyyəti mühqəqdir. Veyl olsun həyatda məglub olanlara!

İştə xudavəndi - cəng Qindenburqun da səməreyi-dühayı-siyasiyyəsi!.. Fi əl həqiqə millətlər arasında sərzədeye-zühur-dəhşət olan bu məhsəri-hərbü-cidaldan öylə qanlı vaqə və faciələr töredi ki, — hələ də törəməkdədir - şu faciəyi-xunin qarşısında mətanətli dura bilmək üçün çox sağlam ürvəq və əshaba ehtiyacımız vardır. Mətanəti-qəlbəyyəyə malik olmayan, ürvəq və əshabi zəif olan bir millət, bir həyati-ictimaiyyə, Xüdavəndi-Cəngin dedigi kibi, bu hərbi-hayılədə məglub olacağı bütün-bütünə şübhədən varəstə bir həqiqətdir. Türklərin ədibi-əzimi Namik Kamal bək də hərb Allahı Qindenburqun söylədigi mənada xaməran-ürfan olmuş, demişdi ki:

*Edər tədvir aləm bir məkinin qüvvəyi-əzmi,  
Cahan titrər səbatayi-ərbab-mətanətdən.*

Bir heykəlsəzi-mümtazın da şu sözlərinə ətfi nəzər-diqqət edəlim:

"Gözəlliklə çirkinlik qarşı-qarşıya duracaq olurlarsa, gözəllik zəfəryab olur. Təbiət ilahi xütvələrlə daima irəliyə doğru gediyor, daima gözəlliyyə meyl ediyor". Hüsnü-qüvvətin səmərəsi, çirkinlikdə zəif və mərəzin məhsulu degilmişdir!.. Öylə isə miləli-şüməlü-hərb qarşısında qayətdə qüvvətli və mətanətli bir mövcudiyyətlə durmalıyız ki, hüs - ara bir həyati zəfərpərvəranəyə böyük məzhor ola biləlim. Nasıl ki, böyük qardaşımız olan osmanlılar, beş yaşına qədəm qoymuş şu müdhiş müharibəye-əzmədə nə dərəcədə sağlam olduqlarını bütün mənasılı göstərmiş ol-

dular və hərb davam etdiki müddətcə də göstərəcək, səməreye-müzəffəriyyətlərini də üqdə ifa eyliyəcəklərdir. Bütün yar və egyptara isbat etmiş olacaqlardır ki, türklərin ürvəq və əshabi heç bir zaman, heç bir hərbdə titrəmədi, titrəməyir və titrəmiyəcəkdir.

BAKİ

12 məhərrəm 1337

338

ab əbəfən ləd-ləd eb əfələfim 11a iñəfətən ne məjilənəvə  
əfələfənəvən iləxələsət ev iləxət ud məməyəspətə ətəl  
əməyəp əfələxəsən ev itələb əbərələxəsən ev təsər-işənə  
mələt əsəd-iş vələt əbərələxəsən ev təsər-işənə  
əməyəp-əmələp əfələxəsən ev təsər-işənə

### ZƏRBİYE-İNQİLƏB

Dəryayı-nisana qarışmış olan ulu babalarımızın əmvalı-xüruşani-həvadis içinde yuvarlanaraq bizə yetişən, məhsulu nəticəyə pək çox hikmətamız neçə-neçə sözləri vardır ki, hər biri bir düstürü-həyat olmağa səzavü şayındır. Şu əmvaci-cahan içinde yuvarlanaraq ünsali-hazırəyə yetişən hikmətnümun sözlərdən biri də budur:

"Bin nəsihətdən bir müsibət daha xeyirlidir".

Fi-əl həqiqə şu kiçik cümlədə böyük bir hikməti-ictimaiyyə və fəlsəfəye-həyatıyyə mündəməcidir...

Ta əzəldən bəri bəşəriyyəti-naməs"udun sərgüzəştidi Xuninini guşı-ibrətü-intibahımıza tərənnüm edən tarixlər pək açıq bir sürətdə göstəriyorlər ki, ağuşi-qəflətdə uyanı millətləri ayıldan amili-nafiz nəsihətlərdən ziyadə müsibətlər, məhrumiyyətlər və fəlakətlər olmuşdur. Bu, naqabili-inkar bir həqiqəti-tarixiyyədir. Bir həqiqəti-tarixiyyə ki, günəş qədər parlaq... Bu xüsusda sizə pək avam-pəsəndanə bir məsəl söyləyəcəgəm:

Yanmaqda olan bir çırığa əlini uzadan və onun şöləsilə oynamaq istəyən bir cocuğa dəfələrlə deyirsən ki: "Övladım! Öylə yapma, şu şolə şayan baziçə (oyuncaq — A.B.) bir şey degil, əlini yaxar, yandırar. Cocuq şu sözlərdən bir şey idrak edə bilmədiyi üçün yenə də hərəkəti-xudakanəsində (uşaqcasına hərəkətində — A.B.) davam

801

edər. Ən nəhayət o, mini-mini əli çırağe-füruzənin şışosinə təmas edər. Cocuğun əli yanar. Atəşin xasiyyəti-məhrəqəsinə vaqif olan və acısını dadan cocuq bir daha çırağa yaxlaşmaz, əlini uzatmaz.

İştə pədəranə nəsihətləri dirləməyən cocuq müsibəti-atəşin ilə bidar olur. Usalanır. İdrak və şüurdan məhrum bulunan ətfalmışal millətlər də bol-bol nəsihətlə degil, müsibətlər, məhrumiyyətlər və fəlakətlərlə ayılmışlardır. Binaye-aliyə əqvam və mileli şəhrahe-intibahə sövq edən avamlığın ən məyusəri, ən keskini müsayib olmuşdur.

İştə Qafqasiyanın, bu feyzli və bərəketli yurdumuzun sineyi-harr və nəvazişkarında (isti və nəvazişkar qoynunda, sinəsində — A.B.) bəslənən, pərvərşiyabi-həyat olan biz türklər də hökma, şerevü-üdəbamızın qəlemi-nəsayeh-pərvəranələrindən tərəf edən (sızan — A.B.) kövsəri-hikmət və ürfana həvəs və təmayül göstərəmədik. Ancaq ki, onların pədəranə yöyüdlərini dirləmək qabiliyyətindən məhrum olduğumuzu göstərdik. O rəhbərani-ürfanın füsunkar səhhar və səxir qəlemlərindən süzülen rəşəhat, (damcılar, zərrələr — A.B.) "Həyat" və "Füyuzat"ı əfkarıma nuş etdirmək istedadından bütünü bütünə məhrum olduğumuzu isbat etdik. Hikmətli qəlemlərdən uçan o parlaq nəgmələr pək sönük olan əfkar və idrakımıza intibahbəxş-i "İrsad" olmadı. Olamadı. Şu ülvi nəgmələr, şu ilahi təرانələr, şu mələkut səslərlə xabnuşını - qəflətdən ayılmayanlar, bari əlli bir aydan bəri davam edən beynəmiləl mühabibədən və onun təbii nəticələri bulunan inqilab zərbələri, ixtılal atəşlərilə gözlərini açınlardı. Gözlərini açınlardı da şu yaşadıqları torpağa, baxassə yaşadıqları müddətcə beşikləri, yoldükləri zamanda məzarları olacaq bu fəyyaz, məhsuldar Qafqasiyayı, bu rəngin və zəngin olan əraziyi-zisərvəti düşməndən xilas edərək mədniyyət və ümranənə (tərəqqiyə, səadətə — A.B.) çalışınlardı. Bilməyənlər var isə bilsinlər, öğrənsinlər ki, Qafqasiya pək çox sərvətdar bir vətəni-müqəddəsdir, Fəqət, heyhat ki, kiseye-idrakımız boş, əfkarımız yoxsuldur. Pək çox sərvə-

ti-təbiyyəyə və mədən bakırəyə malik olan Qafqasiyadan behəqq istifadə edə bilmək üçün kiseyi-idrakımızı mərifət sərvətile, fənn sərmayəsile doldurmalıyız...

Nəsihət kövsərləri bizi ayıltmadı isə də, bari içində qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bidar və huşyar etsin...

### A.SƏHHƏTİN ÜFULİ - ƏBƏDİSİ

Şu müdhiş; şu qorxunc və löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətgahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədisindən hənüz Qafqasiya türklərinin xəbəri yoxdur. Zata bu keşmişin və qayeye-həvadis içində kimsonin kimsədən xəbəri yox ki!.. İştə böylə bir həngameye və lölədarda Səhhətin məzari-əbədiyyətə çəkilməsi millətin kuş təəssüf və tələfinə fasil olmadığı kibi bu gün yox məsabəsində bulunan mətbuatımızda da vəfat-Səhhətə dair heç bir şey yazılmadı. Onun milli xidmətlərinə dair bir sətir yazı belə görülmədi. Cühəlayi-əvam tərəfindən düçəri-təhqir və təkdir, fəqət əzmi-xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfin-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizamının layəmut nəzmlərini kəmali-fəsahətlə oxur, samlorını ləzzətyab-ədəbiyyat eylərdi. Ən nehayət, Pənc Gənc şair möhtəremilə həmcivari-məzar oldu.

Şirvanlı şair, Şirvan faciəsi əsnasında (1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri soyqırıma işarədir — A.B.), başqaları kibi, şəhəri törkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sərəriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmiş-

dir. Arada xəstə oldu. Zalim və biaman yolumün pəncəsində rəhayəb olamıyaraq tərki-dəğdəğeye-həyat eylədi.

Səhhətin bu üful-nabehəngamı ədəbiyyatımız dünyasında böyük bir boşluq buraxdırğından dolayı ciddə şayan təəssüfdür. Səhhət yoldü. Fəqət əsil düşünüləcəkciyi şurasıdır ki, şair-mətufanın qeyri-mətbü olan mətrukat qalması nasıl olsun? Yoxsa Şirvan faciye-Əziməsində yanıb-yaxilan sərvətlər kibi səhhətin də əsəri-qələmiyyəsi, sərvəti fikriyyəsi əhraq ollub getdimi?! Mənçə, şayan-əndişə burasıdır. Dünyamız hal-asayışə övdət etdikdən sonra, ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir. Şimdilik təbib ədibimiz olan cənab Səhhətin vəfatından dolayı ərabab-şəbab namna baqi manədələrinə təziyələr izharilə xətm kəlam edirəm.

Baka

Cəfər

## ÜMİD İLƏ YAŞAYIN!

Bu günlərdə siyaset dünyasında bir dəyişiklik vücuda gəldi. Bu yeni növzdə siyaset, ehtimal ki, çox insanların ümidiini öldürdü. Fəqət ümid ölməməlidir. Məazüllah, (dindarların Allaha pənah! Allaha sığınmalı! Mənasında işlətdikləri ifadə — A.B.) ümidimiz olərsə, yas dirilər. Yas dirilərsə, bizi boğar. Binayi-alıyə parlaq bir ümid ilə istiqbala baxmalı, bizi boğmaq istəyən yası biz özümüz böğmaliyız.

Dünya məhli-həvadis olduğu üçün bu kainati-hadisatda hər şey zühuryab ola bilər. Mənim və sənin ümid və arzumuz xilafına olaraq pək çox şeylər törər. Lakin şu hallar əzmi-xürüşanımızı dayandırmamalıdır. Bələks, daha da bizə mətanəti-qəlbiyyə bəxş etməlidir.

\*\*\*

Dörd sənədən fəzlə yaşamaq ləyaqətini göstərən cahan siyaseti şimdi başqa bir simayi-həyat göstərməyə başladı. Şu zaman əsnasında müzəffəriyyətdən müzəffəriyyətə payəndaz olan alman ordusu, alman siyaseti başqa bir hal göstəriyor kib... Tale hərb və siyaseti-əhvali-nəzərə İngiltərə tərəfində ərzi-ibtisam ediyor. Zata ümumi cahan müharibəsi İngiltərə—Alman cədali-möhtəşəmi deyilmidir?... Dörd sənə zərfində mərkəzi dövlətlər tərəfinən dən görünən iqbali-cədal bu gün İngiltərə və yoldaşları tərəfindən ərzi-didar ediyor.

Yaşamağa layiq olanlar yaşaya biləcəkdir. İstə qanuni-təbiət böylədir. Böyle isə yaşamağa ləyaqət kəsb etmək istəyən bizlər bu haldan təzib də ümid etməliyiz, edə bilməliyiz. Vlatisyova höküməti-həyatiyyə və ictimaiyyəsindən qafıl olmayıalı. Yas ruhun yönümü, ümid isə ruhun həyatıdır. Siyaseti- miilliyyə nə simada görülürse görülsün, ancaq millətimizdəki çohreyi-ümid yasdar olmamalıdır. Büyük Hamidin atidəki şerini guş-huşumuza guşvara edəlim:

*Öylə bir əzm ilə qıixdın ki yola,  
Qarşıma çıxsa məzarım, dönməm.*

Ümid-iqbəl və istiqbal ilə yaşayalı, qardaşlar! Ən kəsar xəyal və amala düçər olmayıalı. Layətəzləzlə və la-yəmut bir əzmi-mətanətlə siyasi şəhrə həyatımızı təqib edəlim.

İstiqləb məyusi-həyat olanların deyil, qırılmaz və ölməz bir ümid ilə çalışınlarındır. Müəllim Naci deyir:

*Ümid ilədir bəkayi-ətfal,  
Ümid ilədir cahanda hər hal.*

Bakı.

CƏFƏR CABBARZADƏ

**SEVDİGİM**

*Azərbaycan bayrağına*

Altun<sup>1</sup> köksün hilal<sup>2</sup>, yıldız işıqları yanınca  
Zirvəsində Şahdağının gün doğuşu diniyor.  
Rəhm allahı gözəlliklər tanışıtək pək incə,  
Bir siyaqla könüllərə hey salamlar söylüyor.  
O yerlərdə qardaşları, dostları var, pək sevir.

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Can alıcı bir görkəmle dağ başında durduqca,  
Oxşadıqca bahar yeli açıq, dağnıq tellərin,  
Nazlı yelin omuzunda<sup>3</sup> saçlarına vurduqca  
Birer-birər oxşayırsan bütün Turan ellərin.  
Altaylardan, Altundağdan doğma hissələr bəkləyir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

Rümuz<sup>4</sup> ilə dörd bir yana işiq saçmaq istiyor,  
Ara-sıra tərpəniyor, yüksək uçmaq istiyor,  
Qollarılıq türk ellərin bütün qucmaq istiyor,  
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

©20

<sup>1</sup> Altun — qızıl

<sup>2</sup> Hilal — Ay

<sup>3</sup> Omuz — çiyin

<sup>4</sup> Rümuz — rəmzin cəmi, rəmzlər

## AZƏRBAYCAN BAYRAĞINA

Buraxınız, seyr edəlim, düşünəlim, oxşayalıım,  
Şu sevgili, üç boyalı, üç mənalı bayraqı,  
Mələklərin qanadımı üzərimə kölgə salan?  
Nə imiş bu? Aman allah! Od yurdunun yarpağı.  
Kök yarpaqlar, al çiçəkler, yalşıl otlar topası?  
Xayır! Xayır! Çiçək solur, otlar yerdə tapdanır.  
Fəqət bizim bayraqımız yucaları pək sevir.  
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır.  
Kölgəsində ay əyilib bu gözəli qucmada.  
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.  
Şu görünüş bir ananın şəfqətinə oxşayır,  
Düşündükcə duyğularmı, vicdanımı oxşayır.  
Bu ay, yıldız boyaların qurultayı, nə demək?  
Bizcə, böylə söyləmək:  
Bu gög boyaya Moğuldan<sup>1</sup> qalmış, bir türk nişanı,  
Bir türk oğlu olmalı.  
Yaşıl boyaya islamlığın sarsılmayan imanı,  
Yürəklərə dolmah,  
Şu al boyaya azadlığın, təcəddünün fərmani,  
Mədəniyyət bulmalı.  
Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu"<sup>2</sup>  
Əsarətin gecəsitindən fürsət bulmuş quş kibi,  
Səhralara uçmuşdur.  
Şu hilalda türk bilgisi düzgün sevgi nişanı  
Yurdumuzu qucmuşdur.  
Allah, əməllərim edib şu bayraqa intiqal  
Birər-birər doğru olmuş, bir od almış: istiqlal.  
Yüreğimdə bir dilək var, o da doğru kəsilsin  
O gün olsun bir gög bayraq Turan üstə açılsın.

380

<sup>1</sup> Moğul — moğul türklərinə işarədir

<sup>2</sup> "Od yurdu" sözü ərb əlifbası ilə (اود يردو) səkkiz hərfdən ibarətdir

## SEVİMLİ ÖLKƏM

Şış ucları buludlarla donmuş,  
Dağlarında buzları var ölkəmin.  
Göy otlardan ipək paltar geyinən  
Tarlaları, düzləri var ölkəmin.  
Göylərində qara quşlar süzərlər,  
"Eşmə" sində ceyranları gəzərlər,  
Gözəlləri mahnilara düzərlər,  
Maral gözdü qızları var ölkəmin.

"Quzğun" dəniz oynar ayaqlarında,  
İşiq saçan nefti torpaqlarında,  
Tarixlərin altun yapraqlarında  
Dadlı-dadlı sözleri var ölkəmin.

"Yanardağ"larında yalov coşarmış,  
Ona tapınmaya ellər qoşarmış,  
Bir çağ varmış ölkəm azad yaşarmış,  
Bu yollarda izləri var ölkəmin.

Əpbəgindən qızlar çadır əkərlər,  
Ölkələrin azad görmək dilərlər,  
Bu yerləri bütün ellər sevərlər.  
Yalnız bizdə gözləri var ölkəmin.

## SALAM

Məhəmmədzadə Mirzəbala  
qardaşımı töhfə

Əməl quşu şərqə doğru uçarkən,  
Gündoğusda murad suyu içerkən,

Sabah yeli Altundağdan keçerkən  
Turan ellərinə salam söyləyin.

Bir gözəl görsəniz göglər elindən,  
Öpün dalgalanan ipək telindən.  
Od yurdunun yavruları dilindən,  
Turan ellərinə salam söyləyin.

Baykalda görsəniz ördək izləri,  
Unutmayın tapşırıdığım sözləri.  
And verirəm, durnalarım, sizləri  
Turan ellərinə salam söyləyin.

İntizar gözlərdən Xəzər doğuldu,  
Həsrət yürəgimiz Yanardağ oldu,  
Dillərimiz Turan diyə yarıldı  
Turan ellərinə salam söyləyin.

Yıldızlı bəz, gög tac üstü aypara,  
Bir al yaylıq verim, yetirin yara.  
Durnalar, durnalar, bizdən dübara  
Turan ellərinə salam söyləyin.

### ƏZƏT

#### DÜN O GÖZLƏRDƏ

Dün o gözlərdə inləyən sevgi,  
O baxışlarda titrəyən xülya,  
Gülüşündən uçan səmimiyyət  
Varlığından gülümseyən sevda  
Ruhi sarsar əsirin eylərdi.  
Utanıb dün çiçək kibi qızaran,  
Şu yanaqlar baharə bənzərdi.  
Gül dodaqlar əsər, utanar,

Gözlərin bildirirdi hər dərdi.  
Həm də pek şairanə söylərdi,  
Tellərindən öpünce aydınlıq.  
Ləblərindən gülümsüyürdü həyat,  
O zaman bən sənin əsirin idim,  
Çünkü məsum idin, fəqət, heyhat!  
Şimdi hər şey havaya savruldu.  
Böyüdün, bir qədər də oldun şən.  
Dillə "sevdim" diyorsan imdi, fəqət,  
Dinməmiş gözlərindən anladığım...  
Eşq yox, zövq yox, yetər! Get! Get!..  
Nerdədir gördüyüüm səmimiyyət,  
Niyə, yavrum, riyayə çevrildi?!

### YAŞAMAQ

Gözündə büsbütün aləm məzara bənzərkən  
Uçar qaranlıq əfqazda bir qanadlı ziya.  
Könül xərabəsi göz yaşlarında inlərkən  
Gülər dumanlı fəzalarda bir mələksima.

\*\*\*

Uçar... uçar... uzaşar sadə bir gülümsüyərək,  
Aşar üfüqləri, varlıq xəyalı boynunda.  
İtər... gedər... genə ruhum, axan şu yıldız tək,  
Vərəmli bir gecə tam iztirabı qoynunda.

\*\*\*

Sənər... susar... qara bir yoxluğun soyuq nəfəsi,  
Zavallı fikrimi sarsıb da dondurar... yatırar.  
Sonunda bir qocaman bayquşun zəhərli səsi,  
Sönük xiyalimə bin dörlü sorğular gətirər.

\*\*\*

Neçin? Neçin yaşamaq? Ölməmək! Nədir mənə?  
Neçin şu dört yanı sarmış əzaba bağlanmış?  
Neçin əzilmək, üzülmək, emkələmək bica?  
Neçin həyata səbəbsiz dözüb, ayaqlanmaq?

\*\*\*

Nə var yalanla qızarmış şu canı yüzlərdə?  
Nə var riyayı gülümsər şu mavi gözlərdə?  
Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr?  
Nə var şu zəhər bulaşmış səfali sözlərdə?

\*\*\*

Nədir? Nədir dirilik yurdu? Qanlı bir ölkə  
Degilmi varlıq özü canlı bir yiğin kölgə?  
Ölüm!.. O, bir əbədiyyət... Görünce siz uyqu...  
Nə tatlı şey... Bu əzaba o, son çəkər bəlkə.

\*\*\*

Şu yas içində ümid intihara qalmışkən  
Gülümşəyir yenə birdən fəzayi-xülyadən.  
Dəminki canı ziya... bənligim yuxalımkən,  
O, sanki qaldırıiyor bir dumanhı röyadan.

\*\*\*

Xayır! Xayır! Yaşamaq! Bir vüsaledək yaşamaq,  
Deyir, qoşar yürəgim! Onda bir işiqli xəyal.  
Bədən bular yenə qüvvət, itər şu yorğunluq,  
Nədir əcəb bu ziya?.. İştə şanlı bir ideal.

\*\*\*

Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir.  
Uzaq! Uzaq! Gözəl! Ancaq marağa yax bəni sən,  
Yaxınlığın genə heçlik, gülümşə göglərdən.  
Yaşamaq! İstəsən, ancaq uzaq, uzaq bəndən.

Nəsən? Budur yaşatan... Rəf olunmayınca maraq  
Könül deyir, yaşamaq. Bir vüsalədək yaşamaq.

**ABBAS AĞA QAYIBOV**  
**(NAZİR)**

### MİRALAY CƏMİL CAHİD BƏYİN\*

#### MƏDHİNDƏ

Sənin ey sərvəri-vala, münnin Kirdigar olsun,  
Pənahın rəhməti-həqqi, şəfəqqət Pərvərdigar olsun.

Vücudi-pakini lütfi-Xuda hifz etsin afətdən,  
Sənə tale həmişə dəstgirü bəxt yar olsun.

Edibsən dörd sənə millət yolunda himmətü-qeyrət,  
Sənə ey cani-millət, mərhəbalar səd həzar olsun.

Çəkibsən rəncü-zəhmətlər, əziyyətlər, məşəqqətlər,  
Bu niyyətlə ki, qövmi-türk sahibi-iqtidar olsun.

\* General Cəmil Cahid Toydemir bəy 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusunun sıralarında Azərbaycana gəlmiş, Qarabağda erməni daşnaklarına qarşı döyüslərdə də Bakının azad olunmasına yaxından iştirak etmişdir. O, 1-ci Azərbaycan diviziyasının komandiri və Bakı şəhər hərbi komendantı olmuşdur. Sonralar Türkiyədə ordu generalı rütbəsinə qədər yüksələn Cəmil Cahid bəy 1946-47-ci illərdə həmin respublikanın Milli Müdafiə naziri olmuşdur. (Şəmistan Nəzirli).

Daha göstər həmiyyət, ərhə yüksəlt türk torpağın,  
Sənin üçün şövkətü izzət, bizim üçün iftixar olsun.

Edəməm şərhi-övsafi-Cəmilin etməyə cürət,  
Budur ki, təb'i-qasir aciz, şərmsar olsun.

Bu tazə məsnədin təbrik birlə gözlərə ümmid,  
Əhalı içər asayış, müəssis bərqərar olsun.

Saralmış xüksal zülmələ gülzəri İslamin,  
Axır sərçəşmeyi-ədlin ki, sərsəbz abdar olsun.

Saqında Əhmədi-Həmdi, solunda həm Həsən Fəhmi,  
Bu qeyrətli mücahidlər həmişə payidar olsun.

Bunu yazmağa etdi hissi-türkiyyət məni vadar,  
Sənə bəs türklüyün adından bu şerim yadigar olsun.

Qazağın şairi Abbas Qaibzadə Nazirdən,  
Səmimi-qəlbdən ərzi-salami-bişümar olsun.

*İyul, 1918-ci il*

Qorib, sərgün, öksüz cənuşər ağlı  
Ninni söylər uğlu hulu dalğalar:

Merhəmet nəməpsənə soni karayalar,  
Ədalətin nərdə, vüqən nə gedə?

MƏHƏMMƏD ƏMIN OĞLU  
SALMAN MÜMTAZ

### ÖYÜN, MİLLƏT

Yavəran həzrət şəhriyarıdan Qafqaz İsləm ordusu  
Baş komandanı Süpəhsalar - əzim dövlətləri fəriq  
Nuru Paşa həzrətlərinə ithaf olunur.

Öyün, millət ki, iltafi olub şövkətli sultanım,  
Hilalın hələsi qılsın əhatə Türk otanın  
Təfaxür eylə, ey millit, muradin hasıl oldu,  
Daha əflakə yüksəlməz əninü-ahü-əfğanın.  
Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,  
Tuturdu şışəyə hərdəm şərəbi nab tək qanın.  
Qızılgül tək açıl, gül, gör ki, Türkün şanlı ordu  
Rəvaq-ərşə nəsəb etmiş, Böyük Osmanlı ünvanın  
Səmayə doğru Toğrul tək, sən ey Türk oğlu,  
Ki, sənsən şanlı övladı şərəfli əski Türkanın.  
Bulud altında qalmışdı əgerçi kövkəbi-bəxtin,  
Gör imdi nücumzahtək hilalin nücumu tabanın.  
Görək Tağ-Məqrənsdən açılsın Türk toğrası,  
Mələklər zib-duş etsin ləvasın al Osmanın  
Bütün Mümtaz ellərdən olar Türk milleti Mümtaz,  
Sürər bundan sora Türklük şərəfli-şanlı dövranın.

General Cəmil Çəhید Təyənnət bay 1918-ci ilin iyun ayında  
Qafqaz İsləm Ordusunun strukturunda Azərbaycanlı olmuş, Qarabağda  
şəhərə qayıtbəlliyyət vəzifəsində çalışmış və idarəetməsi istəniləndən

\* İşbu abdar şer Qafqasiya İsləm ordusu baş komandanı dövlətləri  
fəriq Nuru paşa əfəndimiz həzrətlərinin Şəkiyə vürudi münasibətində  
Qafqasiya şüerasından möhtərəm Məhəmmədəmin oğlu Salman  
Mümtaz əfəndi tərəfindən bədahətə söylənmiş və Paşa həzrətlərinin  
nam namilərinə ithafə təb' və nəşr edilmişdir.

## TURAN DÜDÜYÜ \*

Dərdli-dərdli sürüklədim, inlədim,  
 Açı-acı fəryadları dinlədim.  
 Geldim iştə, dərdim sana söylədim.  
 Ərzimi dinləyən, soran nərədə?

Unudulmaz dərdim, ovunmaz qəlbim,  
 Gülsə cahan, gülməz bənim taleyim,  
 Gəl yaramı sən özün sar, sevgilim,  
 Duyulmaz dərdimə dərman nərədə?

Dağıtdılar yuvasını bülbülün,  
 Xəzan vurdı yarpağını hər gülün,  
 Susdurdular nəğməsini bir elin,  
 Canana can verən o can nərədə?

Məskənimiz həp fəlakət bucağı,  
 Bəstərimiz firtinalar qucağı  
 Sönmüşmür əcəb Türkün ocağı  
 Anadolu nərdə, Turan nərədə?

Nalətimə uğramışız həpimiz:  
 Cavanlarmız, ixtiyarmız, yigitmiz,  
 Bir sahil yoxmudur çıxa gəmimiz,  
 Ağlaşır analar, duyan nərədə?

Qərib, sürgün, öksüz cocuqlar ağlar.  
 Ninni söylər uğultulu dalğalar:  
 Mərhəmet namına səni haraylar,  
 Ədalətin nərdə, vicdan nərədə?

\* Nargin əsirlərinin dilindən

Səba, yetir sevgilimə sözümü,  
Mükəddər halımı gülməz üzümü,  
Yanıqlı halımı, ağlar üzümü,  
Aşıqlərim nərdə, canlar nərədə?

### SƏS VERƏLİM

*Türk qızlarına*

Deyərlidir ehtiyacı millətin,  
Yaradıcısı, bizik istiqbalına,  
Yüksəldəlim bayrağını türklüyün,  
Şan verəlim qafqashlıq namınə.

Türklük deyil, biz türklüyün özüyük,  
Millətimiz bizim ilə canlanır.  
Qazanalım, Fateh xanın qızılıq,  
Türklük adı fütuhatla şanlanır.

Səslənməli, varlığımız bilinsin,  
Türk oğlunu yadlar öksüz sanmasın.  
Güç verəlim, qüvvətimiz görünsün,  
Qız, qadınlıq həyansız kibi qalmasın.

Ey qadınlıq, bilirmisən haqqını.  
Övladını gözətməkdi vəzifən.  
Övladının səadəti, iqbali  
Sənin gözəl, ən şərəfli amalın.

Sən özünə bu vüqarı alırkən  
Yarar şəymi səndə belə donuqluq?  
O sevgiyi köksünə taxarkən  
Yakışarmı sana belə soyuqluq?

## EY TÜRK OĞLU

Ey Türk, sən ey qəhrəman, yigit oğlu Turanın!  
Şanlı, yüksək babanın ögündünü unutma,  
Sən də yürü o yolu.  
Yürü, əvət özünü heç bir şeydən qorxutma;  
Yürü, əvət bir daha təməddünün<sup>1</sup>, ürfanın<sup>2</sup>  
Ülvi duyğular versin Türkün həssas qəlbinə  
Hörmət, izzət alırsın böyük Turan elinə.  
Səmalardan seçilməz Türkün mavi bayraqı  
Yenə əski şan ilə Türk yurduna dikilsin.  
İştə Turan, iştə yurd, iştə Türklük otağı  
Yabançıya düşəməz duruyorkən sən özün.  
Tarixlərdə həp sənin rəşadətin, hünerin,  
Bildirişin, firtinan oxunurkən sən neçin  
Avropaya qarşı bir  
Yersiz, yurdsuz əsir tək boyun büküb durasan?  
Yüz yillarca əzildin, ayaqlandın, yetişər:  
Yüz yillarca ağlarsan,  
Yüz yillarca hıqçırdın, duyulmadı heç səsin.  
Şimdi hayqır ve bağır bitməmişkən nəfəsin.  
Ey qəhrəman, düşmənə qılınc tutan biləgin  
Vətəninə, yurduna birər qəl'ə sayılır.  
Bu gün sənin ən parlaq, ən dəyərli diləyin  
Öz ürfanının gücilə, qüdəritlə verilir.  
Qafqasiyanın ən böyük, yüksək, ulu dağları,  
Ormanları, bağları  
Sənin müzəffər adın, şərəfinlə tanınsın!  
Səni vəşhi tanıyan o mədəni canavar  
Məğlub olsun, xar olsun, intiqamlar alınsın!  
Türk baydağı o zaman göy yüzündə parıldar.

2380

<sup>1</sup> *Təməddün* — tərəqqi etmə, mədəniləşmə; mədəniyyət

<sup>2</sup> *Ürfan* — elm, bilik

Turan balasıyam, türkün özündən,  
Soyuq su içdim bən tunkar<sup>1</sup> gözündən  
Yeni nur aldım o günəş yüzündən  
Şərəfli bir dilək yaşadır məni.

Annəcigim, bənim şu yaşıl dağlar,  
Bənsiz nəşə bulmaz çiçəkli bağlar,  
Bənsiz bülbül inlər, çiçəklər ağlar,  
Buraxmam yurduma alçaq düşməni.

Bən də cəncə girdim cidalı<sup>2</sup> gördüm,  
Gög yüzünə baxdım, hilalı<sup>3</sup> gördüm,  
Səni yox, o gözəl camalı gördüm,  
Yadlara aldırtmam gözəl vətəni.

Ey buzlu şimaldan qopan ruzkar!  
Toxunma qəlbimə, atəsi parlar.  
Saqnın, gəlmə, səni nəfəsim boğar.  
Dəf, ol, vətənimdə görəməm səni..

Ey murdar çöhrə, sən ey əbus sima!  
Sevdigim dəgilsən, qarşında durma!  
Nifrətim var sana, bana yaxlaşma,  
Kinlərim məhv edər qarşı gələni!

8 həziran

<sup>1</sup> Tunkar — qrafin, surahi

<sup>2</sup> Cidal — dava, müharibə

<sup>3</sup> Hilal — bir neçə günlük təzə ay, aypara

## ƏSGƏR ANASINA

Ey şəfqətli gözündə inci yaşlar parlıyan,  
Ey atəşli köksündə sönməz sevgi saxlıyan,  
Ey möhtərəm valide!  
Əvət sən də oğlunu doğurduğun günündə  
Həyatının müqəddəs borclarını yetirdin;  
Sən o sicaq<sup>1</sup> bağrında arslanlar yetirdin.

Bu gün səni bir millət boylə təqdis<sup>2</sup> ediyor  
Sənin o göz nurunu əziz vətən bəkliyor.  
Mane olma şu gəncə, burax, həirbə gediyor,  
O bir baba yigitdir.

Vətənin bəkcisidir.<sup>3</sup> Omuz<sup>4</sup> silah alarıq  
Pak şərəfli və cəsur bir qəhrəman olacaq.

Annəciyim, ağlama xeyir-dua söyle sən!  
Göz yaşıılı saxlama haqq yoluna gedəni,  
Onun çarpan qelbinə çalış, fərəh verəsən,  
Onun şu gənc həyatı qurtaracaq vətəni,  
Yurdu qurtarmaq istər pək coşgun bir əzmlə,  
Türk duygusu taşıyor saf və sağlam qəlbində.

<sup>1</sup> Sicaq — isti, mehriban

<sup>2</sup> Təqdis — müqəddəs sayma, əziz tutma, sitayış etmə

<sup>3</sup> Bəkçi — gözətçi

<sup>4</sup> Omuz — çiyn

## YOLUNU BƏKLƏRDİM!

Bu şe'r bir il qabaq qanlı mart hadiseye - əliməsindən Azərbaycan Türk İslamlarının yaxasını düşmən əlindən almaq və ölümündən qurtarmaq üçün qardaş, arkadaş deyə, dərə, təpə, dağ, daş aşaraq yardımına gələn şanlı Türkiyə ordusuna ithafə yazılmışdır.

Yürüyürkən ölüm saçan firtinalar öündən,  
Uçqun dərələrə ucdum, tiyələrə dirməndim.  
Baxdım ki, yox xilas yeri fəlakət cəngindən,  
Qara yaslar anma yenir gözlərimə çarpmadı,  
Pək səmimi bir məhəbbət bir an bəni saxladı.

Görüyordum ağ dümanlar, qara sislər altında  
Türk elinin səadəti, xanimanı yaxılır.  
Ləpə çalan qan içində, girdabların ağızında  
Qəhrəmanlar çabalayırlar, mərd igidlər can verir.  
Of, sevgili yurduğazım, tayanmam bu kədərə,  
Tayanamam cigerimi parçalayan zəhərə.

Yaşayamam səndən iraq, dözəməm o hicrana,  
Yaşayamam, Annəcigim, bən çəkəməm o dərdi.  
Heç sönməyən kinlərimlə yüzü qara düşmənə  
Alov saçan dodaqlarım bəd dualar söylərdi.  
Şaşqın-şaşqın düşüyordum və qalxınca yürürdüm,  
Düşmən bəni izlədikcə namusumu sürürdüm.

Qəlbi yanıq sizlayaraq gəzdim vəhşi çölləri  
Köksümdə uyutdurdum böyük arzu, böyük kam.  
Boğularaq, inleyərkən rübabımın telləri,  
Həp dağlar da səslənirdi həp: intiqam, intiqam.  
Dinlədikcə o səsləri bənə qarşı anlardım,  
Bir qurtuluş ümidilə izlərini arardım.

Nerdə bənim ardı-önü düşmən kəsən qılincım?  
Nərədədir, yigit qardaş, nerdə bəklədigim?  
Neçün susmuş biləklərim, nerdə bənim o gücüm?

Neçün gəlməz böyük ordu, neçün gəlmir sevdigim?  
Yuca dağlar, arzumuzun salamına əgilin,  
Bəni qurtarmaya gələn dostlarımı yol verin.

İştə gəldin, gözlərimin yaşını qurutdun.  
Nəvazişin ovunmayan qərib ruhu oxşadı.  
Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,  
Qara günüm hilaliyin işığıyla parladi.  
Artıq bana nəsib degil şadlıq, sevinc, — deyərikən  
Gəldin, aldın yürəgimi-aglama, gül, — dedin sən.

### BU YILKİ MAYISDA

*Türklük eşqilə qəlbə çarpanlara!*

O günləri ovunmadan, gülmədən  
Ağladım ağlayan Türkün dərdinə.  
Bu yilki yazda bir nəş'ə bilmədən  
Yanardım yaxılan yurdun oduna.  
Yelimin baharı, həyatı sönmüş,  
Qönçəsi, nəğməsi yasa bürünmüş.

Qoynunda inləyən bəni-bəşərin  
Açıqlı halına gülər təbiət.  
İnsanlar uğrayan müsibətlərin  
Acısını bilməz, umar səadət.  
Qanlı torpaqlar üstə lalələr bitər,  
Əninlərə qarşı bələlər ötər.

Ağ yüzləri qarartmış yoxluq qarası,  
Açıq alınlara kölgə salmışdı.  
Ağlardı yurdumun bağlı, bağcası  
Gözü yoxsulluğun dərdi almışdı,

... koyun tarla başında, ah.

Sevimli bir gözəl mayıs gündündə  
Təqrəb etmişdi ikindi çağı.  
Tolaşirdim yaşıllıqlar içində  
Könlümü ovladı bir gül yarpağı.  
Güllüklərə baxdım, təsəlli buldum,  
Dağılmış yurdumun şairi oldum,

Qəlbimin dərdini ovutmaq üçün  
Dinlədim bu zaman bülbül səsini.  
Tanırdım zövqünü bütün gəncliyin,  
Ümüdü bir duyğu güldürdü bəni.  
Hər çiçək yaprağı bəncə bir şe'r,  
Hər qonçə ruhuma nəş'ələr verir.

Mələşən quzular indi təpədən  
Axacağa doğru, quyu başına.  
Yüreğim şadlandı bilməm ki, nədən  
Baxınca yurdumun hər bir daşına  
İçimdən bir səda söylədi bana,  
Xoş xəbər verirəm simdi bən sana;

Ağlama, gözlerin ziya görəcək,  
Fırqətsiz vüsəlin dadı bilinməz.  
Gəlir bir zaman ki, yüzün güləcək,  
Qaranlıq olmazsa, yıldız görünməz,  
Ruhunu oxşayar sevdigin gözəl,  
Boynuna sarılır qayeyi-əməl.

Səfa ümidilə cəfa gəlirse,  
Ağlama, hər cəfa səfa bəklədir.  
Ümidini kəsmə, bəla gəlirse,  
Ağlama, yurdunda şənliklər olar,  
Qaranlıq üfqündə bir günəş doğar.

Bundan sonra artıq degilsən məhkum,  
Atılan addımlar haqqqa doğrudur,  
Yürüdüyün yollar degil uçurum,  
Hakəm yalan degil, bu gün doğrudur.  
İləridədir sənin aydın günlərin,  
Vəslətini bəkləmədə dilbərin!

### BİR QIZ ÜCÜN

Feləkin oxundan sən də bir yara

Aldınmı, dərdinə yoxmudur çara?

Büründüyün söyle, o hansı qara?

Şu həzin halına ağlayan yoxmu?

Qan verən yaranı bağlayan yoxmu?

Bir gül yetişmədən ömür bağında

Bir bülbül ötmədən gül budağında

Yazıq, həyatının bu gənc çağında

Baharından əvvəl xəzan oldumu?

Ömrünü qaranlıq yazan oldumu?

Neçün o gözlərdə matəm görünür,

Titrək dodaqlarda şəkvi bulunur,

Neçün gülüşündə giryə duyular,

O məsum ruhunu oxşayan yoxmu?

Şu öksüz eşqini bir duyan yoxmu?

Məhəbbət haqqını etmədən əda,

Buldumu könlünü o qara sevda,

Sevgilindən əcəb oldunmu cüda.

Bu dünya səninçün zindan oldumu?

Qismətində sonsuz hicran oldumu?

Qorxaq, alçaq, xamın və meydanca işi no:  
Dəniz kibi coşalım, dalğa kibi qoşalım.  
Altun ordu, iləri! Dağlar, daşlar aşalım!  
Türk qafasında qorxu yuvarlamaz, düşmənəm!  
Həp dəmirdən yapılmış ruhum, qələmim mənim.  
Süngümüzün ucundan damar qətrə-qətrə qan,  
Hürriyətdən, vətəndən ölüncə keçməm, düşmən!  
Dalğalanır üstümdə şanlı Turan bayrağı,  
Alovlanır qəlbimdə "Ərknəgün" ocağı.  
Haydi, yola çıxalım, haqsızlığı yıxalım.  
Turanda gün doğunca zülmətlə çarpışalım!  
Arş iləri, iləridə cənnət kimi çəmən var.  
Günəş orda həp doğar, səadət orda parlar.  
Türk fırqəsi Müsavat,  
Açılam quş tək qanad.  
Sarılıb hürriyyətə,  
Bulalım şanlı həyat.

### NEÇİN BÖYLƏ GECİKDİN?

Sənsiz qəlbim qırıq, sönük, çeynənmış, xırpalanmış,  
Ömür şüsem daşa dəymış, həyatım parçalanmış,  
Qırıq bir saz kimi sizlər qanlı, yorğun telləri,  
Yakılar da, yakar bütün qayğı vurmuş elləri.  
Şu vətənin öksüzləri, gəlinləri, dulları,  
Göz yaşıyla sulamış həp keçdiyiniz yolları.  
Yolunuzu bəkləməkdən bənziləri saralmış,  
Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış,  
Şən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz.  
Şən gəlməsən, xərabaya dönən qəlb abad olmaz.  
Şən gəlməsən günəş doğmaz, ümid gülüm açılmaz,  
Dodaqlarım gülməz, sönük baxtima nur saçılmaz.  
Başqasını istəməm də, ey türk, çapuk şən gəl, şən,

Yollarına daşmı qalanmış? Ya azğın quldurlar  
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,  
Ürəyində şölələnən mətin, qızğın atəşlə  
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,  
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər.  
Aç yolları, çapuk gəl ki, qəlbim səni pək iştir.

### VƏTƏNİN YANIQ SƏSİ

Yuca, qarlı dağların başından  
"Altay"lara baxar-baxar durardım:  
Çəmənindən, çölündən, dağ, daşından  
Qızğın yürəklə sizləri sorardım.

Qışqanardım sizi hər bir torpağa,  
Zira sizdə vətən eşqi var idi.  
Baxdıqca o doqquz tuğlu bayraqa  
Könlüm söygü, təsəlliylə dolardı.

O gün tufan kibi, "Elxan" ordusu  
Ki, güc deyə qımıldandı yerindən;  
O tufanı salamlamaq duyğusu  
Əksilməyir, azalmayırdı bəndən.

Yürüyürdü sarsılmaz altın ordu,  
Yürüyürdü ləkəsiz bayraq ilə,  
Yürüyürdü günəşə, şərqə doğru.  
Altun oxu, qarğısı, mizraqilə.

Yürüyürdjü çırpinan bir yürəklə,  
Ona şan, zəfər arxasına düşərək

Ölü, əski, ruhsuz, hissiz, yaziq bən,  
Artıq yeni ruh ilə canlanırdım,  
"Alqış sizə", deyirdim, "yüziyin bəndən"  
Güvənirdim, qürurla, şadlanırdım.

"Şəfasınız", deyirdim hər ağrımı ..  
Yürəgimidə alov saçan atəşlə,  
"Övlad" — deye basdım həpsin bağırma.  
Sevincimdən gözlərim dolu yaşıla.

Torpağımın qartallı, dağ, daşına,  
"Uğurlar olsun", — dedilər, qondular.  
Ağ alınlı yeni yurdun eşqinə  
Köpüklü vətənligimiz söndülər.

O dualı qılıncları öpərək  
Etdilər də dayanıqlı bir yəmin<sup>1</sup>,  
Vətən, — deye həpsi diz çökərək  
Dedilər ki; Anacığımız! Ol əmin.

Aramızda yoxdur alçaq və qorxaq,  
Bundan sonra götürməsin nəslimiz.  
İştə şahid başda gəzən şu bayraq  
Şan zəfərdir tariximiz, əslimiz.

Haram olsun qanımızı daşıyan  
O övlada ki, kor baxa vətənə,  
Heç uğurlar bulmasın da, qussun qan,  
Yüzümüzü tərk edərsə düşmənə.

Şimdi siz ey "Altay"ları andıran  
Dəmir yürəkli bir nəslin övladı!  
Ey qanında iman, zəfər daşıyan  
"Oğuz"ların, "Elxan"ların əhfadı.

<sup>1</sup> Yəmin — and

Ananız, bax, sürüklənir yerlərdə  
Hər yanına xəncər, neşter saplanmış.  
Düşmüs də pək təhlükəli bir dərdə,  
Sızlar, ağlar, bağıri qan xırpalanmış.

Babanızdan üzülünçə əllərim  
Gözlərimi size dikmişdim yalnız.  
"Bu qan da o qandan süzülmüş", derdik,  
"Yaman gündündə imdadım olursunuz".

Nədən şimdi fəryadıma qayğusuz?  
Dəmişdimi damarnızda əski qan?  
Nədən odlu dərdlərimə duyğusuz?  
Qəlbinizdə söndümü sevgi, iman?

Babalarımız etdiyi bir yəminə  
Yoxmudur ya, sizdə hörmət, rəvayət?  
Onlardakı şana, imana, dinə  
Çarpmayırmı qəlbinizdə məhəbbət?

Rəvamıdır o bəxtiyar günlərim,  
O dəbdəbəm, o şövkətim alınsın?  
Al duvaqlı, şən, parlaq düğünlərim  
Yasa batsın, başna qara bağlansın?

O qəhrəman ata, baba yurdunada  
Yazılıq qalsa sizin kibi övladı,  
Daşısın bin fəlakəti ardında,  
Başlamasın çırpinmağa fəryada.

Didinməsin, zülməleri boğmasın.  
O arslanlar yurdu olan torpağım.  
Böylə namussuz övladı doğmasın.  
Qararmasın başda olan bayraqım.

O şən, o bəxtiyar könlüm dolu qan,  
Böylə səfaləti artıq çəkəməm?  
Sönməz bəndə sevgi və iman  
Yuca başımı alçaqlara əgəməm.

Yıldırımlar gurlasın!  
Buludlarım hazırlansın tüfana:  
Dağım, daşım boyansın həp al qana,  
Şimşəklərim parlasın!

— Anacığım! Qanımız həp əski qan.  
"Elxan" nəсли hər bir zaman xəlqdir.  
Yürəgmizdə həp o tuyğu, o iman  
Talemiz ön, zəfərdir, şərəfdir.

Şu vətənin dağlarında daşında  
Qurtarıcı qəhrəmanlar az degil,  
Hər obanın, hər ocağın başında  
Bin qəhrəman fürsət gözlər, əmin ol!

Beş dünyanın vəhşiləri toplansa,  
"Ölüm", — deyə, "Vətən", — deyə qoşarsız,  
Bu torpaqlar qanımızla boyansa,  
Nəfərimiz qılınca öz alarsız.

O əllər ki, səni bu gün qurtarmaz, O  
O dillər ki, səni bu gündə anmaz, Y  
O yürək ki, sənin üçün çarpmaz, D  
O ayaq ki, "Vətən", — deyərək qoşmaz.

Al qanına boyansın: D  
Sevdigi başı ucunda yas qursun, O  
Anaları ağı desin, saç yolsun, B  
Sənin kibi ağlasın. Q

## «ARAZ»DAN «TURAN»A

Bingöl ətəklərindən coşğun Araz axaraq  
Yıldırımlı, qartallı qayalara çarparaq  
Qaplan kibi kükreyib, dəniz kibi qabarır,  
Məmləkətlər aşaraq dalğa kibi yol alır.  
Turan, İran dolaşar, dönər Qafqaz elinə  
Yaklaşınca o daşqın, acıqlı "Kür" nəhrinə  
Haykırı: — "Ox, qardaşım, dirlə bəni, bir zaman  
İztirablar içinde çırpınır şimdi Turan.  
Girmiş sehirli divlər, qızıl alma bağına,  
Qara quzğun ötüşmüş soluna və sağına.  
Derlər, dünya gözəlinin dizində yad başlar var.  
Süzgün, bayığın gözündə qan görünən yaşlar var.  
Bərələnmiş gül kibi gündən-güne soluyor,  
Qara gür saçlarını əllərilə yoluyor,  
Gülümserkən ağızdan güllər saçan o gözəl  
Şimdi ağlar, gözündən inci damlar. Xain əl  
Girmiş mə'sum qoynuna, yaralayıb köksünü,  
İnlər: «Yoqmu Turanda qurtaracaq ər bəni?  
Nerdə o Türk nişanlım, o qoç yigid qəhrəmanım?  
Yolunu pək gözlədim, yol ver ona, yaradan!  
Yel atına binsin də, gəlsin bəni qurtarsın.  
Sevmədigim şu xain başları həp qoparsın.  
Şu sehirli tilsimi qırsın namus eşqinə,  
Quruntulu bir kədər çökmüş Turan yurduna.  
"Qızıl irmaq" "Süd gölü" bu anda qan köpürür,  
Qoç igitlər Turanda bığ çegnəyib də durur.  
İştə bəni inlədən bak şu acı duyğudur,  
Çağlayanlar dağında köpüklü qan quşdurur.»  
Coşğun Araz sözünü hicqırıqla bitirdi,  
Kür nəhrini bu xəbər həyəcana gətirdi.  
Əvət, qara buludlar almış yurdu, qardaşım,  
Nə yatarız, nə gülər çəmənlərim, dağ, daşım.  
Böyük Türkün sevdigi yekta dünya gözəli  
Qan ağlasın, qoynuna girsin yabançı əli.

Turanda yüz milyonluq Türklük buna qızmazmı?  
Qızmazsa bu xain əl yasamızı buzmazmı?  
Gəl, qardaşım, boynuna keçirəyim qolumu.  
Annəmiz "Quzğun dəniz" bəklər mənim yolumu.  
Gedəlim dərdimizi anamıza açalı, M  
Əski Türkün yurduna yıldırımlar saçalı.»

\*\*\*

"Kür" və "Araz" coşaraq bir-birinə qarışdı,  
Sahilləri çeynəyib iki aşiq qovuşdu.  
Akın-akın akaraq firtinalı dənizə  
Tökülünce anlatdı hər ikisi diz-dizə:  
— Annə! Turan elindən quruntulu bir xəbər  
Götirmişiz. Şu tasa<sup>1</sup>, yürəgmizi həp dələr;  
Girmiş sehrli divlər Qızıl Alma bağına,  
Qara quzğun ötüşmüş soluna və sağına.  
Derlər, dünya gözəlinin dizlərində başlar var,  
Süzgün, bayqın gözündə qan köpürən yaşlar var.  
Bərələnmiş gül kibi gündən-günə soluyor,  
Qara gün saçlarını əllərile yoluyor.  
Gülümserkən ağızından güllər saçan o gözəl  
Şimdi ağlar gözündən inci damlar. Xain əl  
Girmiş me'sum qoynuna, yaralayıb köksünü.  
İnlər, yoxmu Turanda qurtaracaq ər bəni?  
Nerdə o Türk nişanlım, o qoç yigid? Yol alsin,  
Şu sehrli tilsimi qırsın, bəni qurtasın.

\*\*\*

"Quzğun dəniz" bu qara xəbərləri dinlədi,  
Yara almış dişi bir Kaplan kibi inlədi.  
Qucaqlayıb Arazi, Kürü basdı köksünə,  
Birdən-bire köpürdü, daşdı Turan elinə.  
O dağ kibi yüksələn dalgaları yürüdü,  
Yüz milyonluq Turanı başdan-başa bürüdü.

<sup>1</sup> Tasa — xata

Hər kiçik dalgasında bir yıldırım patladı,  
Almas kipriklərində birər şimşək oynadı.  
Hər bir öksüz bucaqda qopdu yeni bir tufan,  
Coşğun sellər qaldırı əngəlləri aradan.  
Artıq sehri divlər yedigini həp quşdu,  
Sonra dəniz də susdu, Turan da, gög də susdu.

Yenə dalgacıqlarla oynar Quzğun dənizi,  
Güzgü kibi parıldar ay, yıldızlı bənizi.  
Göbəğində görünür şimdə zümrüd bir ada,  
Altun kərpicli bir köşk adanın ortasında.  
Köşkün qarşı tərəfi qızıl alma bağıdır,  
Ayaq bassa daş olur, hər kəs ora yağıdır.  
Qızıl alma bağında gəzər dünya gözəli,  
Gülər coşğun sevincə, Türkün əlində əli.

1919-cu il

ƏHMƏD CAVAD

### BISMİLLAH

Atıldı dağlardan zəfər topları,  
Yürüdü iləri əsgər, Bismillah!  
O, Xan sarayında çiçəkli bir qız  
Bəkliyor bizlərdən zəfər, Bismillah!

Ey döyünən ürək, dumanlı şəhər,  
Bilirmisən bu zor gurultu nədir?  
Aç sisli qoynunu: Ordumuz gəlir.  
Nişanlıq qoynuna girər, Bismillah!

Qəli xan soyundan aldığın rəngi,  
Qocamış İl xanla müsəlman bəyi.  
Elxanın övladı dinin dirəyi,  
Gətirdin könlümə səfa, bayraqım.

Köksümdə tufanlar gəldim irəli,  
Öpüm kölgən düşən mübarek yeri.  
Allahın ulduzu, o gözəl pəri  
Sığınmış qoynunda aya, bayraqım!

### CƏBƏN

#### EY ƏSGƏR

#### *Ordumuza ərməğan*

Dağa, daşa sancağını öpdürüb,  
Duman kibi bu dağları bürüyün!  
Dənizlərə salam rəsmi yapdırıb,  
Göglərdəki bulud kibi yürüyün.

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyir doğan günəş yüzinə.

Baş əgdi, bax, toplarının səsinə,  
Yad ellərin yıldırımı, şimşəgi.  
Orğun kibi qurumağa başladı  
Səni görən cəlladların bileği!

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyir doğan günəş yüzinə.

Arslan kibi saldırdığın düşmənə  
Ər oğlu ər olduğunu göstərdin!  
Fələk bu gün uymuş sana, deyir ki,  
Türk əsgəri, sən böyləmi istərdin?

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyr doğan günəş yüzinə.

Xəlifənin fərmanına baş əgib,  
Məzlumların imdadına yetişdin,  
Qaranlıqda süngü sana yol açdı,  
Sən o yoldan muradına irşidin!

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyr doğan günəş yüzinə.

Ey türk, sənin hansı dindən olduğun  
Minarəyə buyur, bize söyləsin!  
Eşitməyən qulaqları səsini  
Əsən yelə buyur, xəbər eyləsin!

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyr doğan günəş yüzinə.

Şu qarşıkı duman çıxan bacadan  
Sən gelmədən iniltilər çıxardı.  
Geciksəydi, məzlumların fəryadı  
Ömür dedik Yeri, göyü, kainatı yaxardı.

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyr doğan günəş yüzinə.

Ey türk, bana sevda çiçək bu şeylər  
Göydə çiçək, yerde sənin bayrağın!  
Durnalardan gönderdiyim salamı  
Gətirdimi sana neynək toprağın?

Yürü, yürü yatan günəş izinə,  
Gülümseyr doğan günəş yüzinə.

Çılpaq omuzlara pərişan tellər  
Tökülür, aşiqi pərişan eylər.  
Neyləyim dərd bilən deyil bu yellər!..  
Ağla, yaziq köylüm, yoxdur bir kimsən!...

### ISTANBUL

Bən sevdigim mərmər sinəli yarın  
Deyirlər qoynunda yabançı əl var.  
Baxıb üfüqlərə, uzaq yollara,  
Ağlayırımsı mavi gözlər axşamlar!  
Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Bənim sevdigim qız dünya gözəli!  
Ona bu dünyada iş yaranmamış!  
Deyirlər, könlünü fələk pozalı  
Sürməli telləri heç darammamış.

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!  
Qırıq dalə qonmuş dün yavru bir quş,  
"O" nədən xəbər verdi, gözüm yaşardı.  
— Sən, zavallı könlüm, sorma nə olmuş,  
Sorma ki, sevdigin kimlərə vardı?!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!  
Deyirlər ki, yarım "Qız Qala"sında  
Baxıyorkən qırıq rübab telinə,

Uçuyorken sevda, şe'r səsində,  
Bir yılan sarılmış incə belinə!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Ey yolum üstündə yüksələn dağlar,  
Gizlin sevda üçün can verən dəniz!  
Yol verin! Yol verin, bənim dərdim var.  
Qeyb etdim yolumu, qaldım kimsəsiz!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Bu qəlbimdən qopan hər yanıq fəryad  
Çəkdigim dəndlərin tərcümanımı?  
Yoxmudur kimsədən könlümə "imdad",  
Bu bəxtsiz sevdəmin son zamanımı?

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

Yarəb: Bilməzmidin qəlbimi sən də  
Ki, qırdırın sazımın canlı telini?!  
Doğuyorken yeni bir ümid bəndə,  
Neycün mə'yus etdin Turan elini?!

Ah, ey solğun üzlü, dalğın İstanbul!  
Mavi gözlerin pək bayığın İstanbul!

*Azərbaycandakı  
osmanlı şəhidlərinə*

Qalx, qalx; sarmaşıqlı məzar altından!  
Gəlmış ziyarətə qızlar, gəlinlər.  
Ey karvan keçidi, yollar üstündə  
Hər gələn yolçuya yol soran əsgər!

Qovduqların sənin: yabançı xanlar,  
Qurtardı ölkəmi tökdüyün qanlar.  
Bax, nasıl öpməkdə tozlar, dumanlar,  
Qərib məzarını; bən də bərabər!..

Sənin qanındanmı düzlərdə böylə,  
Qüdrət bitirmişdir sayılmaz lalə?  
Dost elindən qopdu bir yanıq nalə  
Yoxsa o nalənin ruhumu söylər?!

Keçərkən göylərdən bir qatar durna,  
Ağlar buraxdığı gözləri sorma!  
Qalx, doğru çıxmaqdə gördüyün röya,  
Bəslədiyin amal bu gün gülümşər!..

Çarıqlı qardaşın, sadədil köylü  
Yalnız məzarına bir örük ordu.  
Toplanıb baş-başa hər üçü, dördü  
Hər gün köylü qızlar dərdini dinlər!

*Çələb*

Ah, ey solğun üzün, dalğın İstanbul!  
Mavi gözlerinə pek bayığın latagbul!

Deyirler ki, yanın "Qaz Qala" sında  
Bəziyərlik on qırıq rübab telino.

## DENİKİN VƏ GÖNCƏ

Denikin xəbəri Gəncədə bir sui-təsir buraxmışdır. Mürtəce general tərəfdarı və agentləri əhali arasında cür-bəcüre şayiələr buraxmaqdadırlar. Camaat Həyəcan içərisindədir. İstiqlaliyyət və Hürriyyət düşmənlərinin sərhədmizə yaxınlaşması əhaliyi qızdırılmışdır. Sadədil əhali, avropalılara ikiüzlü siyaset yürüdükləri üçün, şübhə bəsləyir.

Ruh düşkündüyü yoxdur. Kimə sorsanız heç bir fədalıqdan çəkinməyəcəyini böyük bir mətanət ilə söyləməkdədir. Hər kəs Denikinin talan və yəğmadan (qarətdən — A.B.) başqa heç bir şey gətirməyəcəyini söyləyir. Ciddi addımların atılacağı zamanın gəldiyini əhali kəndisi söyləyir. Rəsmi xəbərdərə baxmayıb, hər kəs "bizi aldatmaq istəyirlər", — deyir.

## RÖVŞƏN ƏŞRƏF BƏY

Əsrlərdən bəri bir-birindən uzaq düşmüş, bir nənənin övladı olan osmanlı türkləri ilə azəri türkləri, həmd olsun, bu gün pək uzun sürən bir ayrılıbin pəncəsindən yaxayı qurtardılar. İki qardaş sevincini görən və duyan al bayraq bunların başları üzərində dalgalanıb çırpınmasılə bu bayrama yoldaş olduğunu söyləməkdədir. Bu gün minarələrin səsi qulaqlara daha açıq gəlməkdə, topların üstündə parçalanıb da sevdiyi yurdunu öyləcə düşmənə təslim eyləyən mərdxanların mərd ruhu buludların arasından bizdən pək məmnun qaldığını bizə, sevinərək, anlatmaqdadır. Allahın sevgili qulları bulunan babalarımızın ruhunu şad etdikdən sonra tütəcəğimiz bir yolda, yavaş-yavaş da olsa, yürüyürük. Və bù yürüşümüzlə sevgili Turana, mövid (vəd edilmiş — A.B.) cənnətə yaxlaşdığını hiss etdiyi-

miz üçün köksümüz daha qabarır. Gələcək məsud günləri bir an əvvəl yaxlaşdırmaq üçün lazımlı olan imanı, qüvvəni cənab Allahdan niyaz eylərik!

— Ey böyük Tanrı! Türklər sənin himayənə sığındılar, lütfünü görüb, mərhəmətini təcrübə etdilər, köndərdiyin dinin uğrunda tökülən şəhidlərimizin qanı hörmətinə olsun, bizləri məyus etmə!

\*\*\*

Əvət, bu gün azəri tükləri müstəqil bir dövlət təşkil etdilər. Bu dövlətin yeganə hamisi osmanlı türkləri olduğunu söyləməyə hacət yox!

Bu iki türk hökumətinin bir-birini daha yaxından tanıması, söz yox ki, bunların əlaqəsini bir qat daha gözəlləşdirir. Və hər iki məmələkətin yüksəlməsinə yardımını toxunur. Bizim tanımaq dediyimiz, siyasi tanımaq və diplomatik deyildir. Bu, vardır. İstanbulda bizim bir heyətin bulunduğu kimi, onların da bizdə siyasi nümayəndələri yox deyildir.

Günlər keçdikcə bir mühərririn ətrafında toplanan siyasi gedişləri görüb, sevinirik. İşin siyaset cəhətini o yolu mütəxəssislərinə buraxıb biz məqsədimizə keçəlim.

Bir çox illər aramızdakı yolu — qardaşlıq yolunu bağlayan səddi ordumuzun sovləti (şiddəti, qızgınlığı — A.B.) devirdi. Əvvəlkinə nisbətən biri-birimizlə daha çapıq dərdləşə biləcək bir dövrəyə girdik. O zaman biz zənn etdik ki, ordunun arxasında Osmanlının İstanbullu, İstanbullu gəncliyi qafilələr və dəstələr ilə Türkiyəyi bize, bizi də Türkiyəyə bir an əvvəl tanıtmaq üçün şətab edəcək. Osmanlı qəzetə mühərrirləri örümçək ağı kimi sarıb azəri türklərinin, Qafqaz müsəlmanlarının səmimi salamlarını osmanlı əfkari-ümumiyyəsinə bildirəcək, ara-sıra ictimai, elmi ehtiyaclarımızdan bəhs etməklə onların təminini yolunda bizə mənəvi bir yardım bulunacaqdır.

Fəqət, acı bir təəssüflə mülahizəmizin doğru çıxmadığını gördük. Bu gün nə osmanlı türkü Qafqazı, nə də Qafqaz türkü Osmanlıyi həqiqi mənasılı tanımayır. Və bu tanımamazlığı isbat edəcək minlərcə nöqsanları şahid olaraq göstərmək kimi əlimizdə dəlillər vardır. Bir az daha cəsarət edib, biz osmanlıları tanıdığımız kimi onların bizləri tanımadıqlarını və bu son günlərə qədər də bu uğurda bir təşəbbüs də bulunmadıqlarını ərz edə bilərəm. Bizdə heç omazsa, az-çox qəzətə ilə uğraşan birisi, müəllimlər və mütəllimlər osmanlı türkünün nədimini, nüfusunu (Əhalisini — A.B.) və vətənpərvər Kamalını bilməkdə onların birər ikişər məsrəni dilinə təsbih etməkdədir. Gənclər, oradakı milli ədəbiyyat cərəyanına — QIZIL ALMAYA dörd gözlə baxmaqdə millətə doğru atılan hər bir doğru addımı ürəkdən alqışlamaqdadır. Hələ Tarin tellərinə sorunuz. İlk əvvəl size ALTUN DASTANDAN bəhs edəcəkdir. Əmin bəyi (Məhəmməd Əmin Yurdaqulu — A.B.) bilməyən bir məktəbli cocuq belə yoxdur. Ara-sıra ələ düşən «YENİ MƏCMUƏ»nin nüsxələri bulunmaz yer kimyə, bir çox dostları biri-birindən küsdürdüyüünü də ərz edərsək, buraların osmanlı türkünü tanımaq üçün bəslədiyi iştıyaqın dərəcəsini əvvəlcə bilərsiniz, zənn edərim. Osmanlı türkünü tanımaq bizə bir ehtiyacdır. Bu ehtiyacın da təmini, şübhəsiz, osmanlı gənclərinin və mətbuat məntəsəblərinin əlində.

— Yaziq ki, onlar kəndilərini bizə tanıtməq üçün pək ağır davranışırlar. Və bizi tanımaq üçün pək gec hərəkət edirlər.

\*\*\*

Biz, yuxarıda sözlərimizlə orada bizim üçün çarpan ürəklərin olmadığına hökm etmeyirik. Yalnız əlimizə düşən qəzətə və məcmuələrdən orada pək əski bir sualın halá da təkrar olunduğunu anladıq:

— Millətə doğru gedəlim!

— Salonu nasıl buraqlım?

pək yaxından bəri meydana çıxan "Yeni gün" qəzetəsi çıxdığı gündən tanışmaq ehtiyacını açıq duydu. Və kəndisinin mühərrirləri arasından ən istedadlı birisini seçib bize göndərdi. O zat da yuxarıda adlarını yazdığımız Rövşən Əşrəf bəydir.

Rövşən Əşrəf bir mühərrir olduğu kimi, gənc türk ədəbiyyatının əhatəli bir ədibidir. Mənsub olduğu qəzətəyə cəvadət verməklə bərabər, azəri ədəbiyyatını da tətəbbü etmək üçün bütün Azərbaycanı və Şimali Qafqazı dolaşacaqdır. Bizim onlar ilə mülaqatımız bu uğurda müvəffəq olacaqlarına qənaət verdi. Rövşən Əşrəf öyrəndigi milləti (Azərbaycan türklərini — A.B.) ürəkdən sevir. Onun səlis qələminin ifadəsi bulunan iki kitabını oxuya bildik. Böylə gözəl bir qələmə, saf bir yürəgə malik olan məsləkdaşımızın bu xeyirli məqsəd üçün müvəffəq olmasına təmənna etməklə bərabər, müşarileyhin birinci türk mühərriri olaraq müstəqil Azərbaycana təşrifindən dolayı ürəkdən "xoş gəldin" söylərik.

## ŞAYİƏLƏR

Azərbaycanda bir çox şayiələr dövran edib durmaqdadır... Burada insanlar canlı telegraf ağacı kəsildi. Bəşəriyyətə milyonlarca qurbana mal olan millətlər müharibəsi, uğursuz cilvəsinin son mənzərəsini göstərməsi də müdhiş kibi. Dost, düşmən, hər kəs həyəcanlar içərisində. Hər millət bu gündən çox yarını (sabahı — A.B.) düşünməkdədir. Kəndi mövqeyini həqqilə təqdir etdiği üçün Vilsonun istefası çoxaldıqca, çoxalmaqdadır. Hərbi-ümumiyyət sonra sülh-ümumi olacağına — qaliba — inananlar inanmayanlardan daha çox çıxdı. Bunların həpsi yolunda, əsil insana can sıxıntısı verən soqaq (küçə — A.B.) siyasətçiləri-

nin dedi-qodularıdır. İşin içine bir də bəzi Tiflis qəzetələrinin riyali uydurmaları girərsə, ağız deyəni qulaq eşitməz.

Bakı bu gün bu haldadır. Bu millətlər sərgisi şəhər bütün dünyanın müqəddərətini köşə başlarında həll etməyə qalxışmışdır. Hər kəsə bir şəşqinliq. Bu başsızlıq qəzetə və acetəliklərə də (agentliklərə də — A.B.) sirayət etmiş olmalı ki, dün verdikləri xəbər bugünkü qətiyyən uymamaqdadır. Bən bu şayiələrin əsasını bilmək məqsədilə məmləkətdə mühüm bir mövqe işğal edən bir zati zi-yarət etdim. Aldığım cavablar bana aşağıdakı təsirləri yapdı:

Əvvəla, birinci yanlışlıq burasındadır ki, mütarikəyi (müvəqqəti barışı — A.B.) müsaləhə (sülh — A.B.) təbir eyləyirlər (yozurlar, hesab cəyirler — A.B.). Bu gün türklər ingilislər ilə müsaləhə (sülh — A.B.) degil, mütarikə (müvəqqəti saziş, atəşkəs — A.B.) etdilər.

Öyləcə mütarikə üçün şərt qoyulan bir maddənin sülh üçün də şərt olacağını söyləyenlər aldanırlar. Mütarikə şərtlərinin ağırlığı zata bir sülh hazırlığıdır. Vilsonun madələri üzərinə qəbul edilən bir sülhün bütün millətləri məmnun edəcəgini söyləmək artıqdır belə. Bu müharibədən türkün istədiyi zata bundan başqa bir şey degil idi. Bundan zərər görənlər istila üçün hərbə iştirak edənlərdir. Ərəbistanın bir dövlət olmasından Türkiyəyə qətiyyən zərər yoxdur. İslam dünyasındaki millətlərin istiqlaliyyət qazanması üçün türklər, o milletlərdən çox artıq fədakarlıqlarda bulundular. Binaən-aliyə (burada, bundan irəli — A.B.), buna dürlü-dürlü mənalar verilib, bədbin olmaya qətiyyən ehtiyac yoxdur. Böylə zamanlarda daima əleyhimizdə bulunan Tiflis qəzetələrinin uydurmalarına qarşı kövşək (zəif, aciz — A.B.) davranışmamalı. Düşmənin ağızından doğru eşidəcəgəm deyə ona könül vermək sinir zəifliyindən başqa bir şey deyildir. Bu gün sülh etmək istəyən yalnız biz degiliz, bütün dünya millətləridir. Bu sülhə

məğlubiyyət mənası verənlər bizim əzm və səbatımıza inanmayanlardır.

Vətəninin ən uzaq bir güşəsini verməmək üçün yıllarca çarşan türk milləti kibi, dövləti də yaşıl masanın işlərində büsbütün xəbərsiz degildir.

Düşmən sözünə uyub, rahatsız olmaqdansa, mətanətli davranışmaq böylə günlərdə daha faydalıdır. Qaliba qüvvəli imandadır.

### DAXİLİYYƏ NAZİRİ HƏZRƏTLƏRİLƏ MÜLAQAT

Keçən gün daxiliyyə nazirini ziyarət edib, məmləkətin idarəsini islah xüsusunda olan düşüncələrini və xüsusi nəzəriyyələrini sordum. Aldığım cavabları, verdiyim suallarla bərabər qarelərə təqdim edirəm.

**Sual** — Daxiliyyə nəzarəti və nəzarətə aid dəvairin milliləşdirilməsi üçün nə kimi iqtidamat olmuşdur?

**Cavab** — Daxiliyyə nəzarəti bütün dairələrini milliləşdirmək üçün hər gün can atmaqdadır. Bütün əhalinin müsəlman olduğu yerlərdə əhali ilə polis dairələri türkçə gözüşür (danışır, ünsiyyət saxlayır — A.B.). Ovraq (vərəqlər, Burada, sənədlər, dəftərxana işi — A.B.) türkçə yazılır. Böylə yerlərdə məsuliyyətli vəzifələr müsəlmanların öhdəsinə hevalə olundu.

Fəqət, bizə bu gün beynəlmiləl bir şəkildə görünən şəhərlərdə hökumət məmləkətin qolaylıqla idarəsi üçün dairələri birdən-birə türkləşdirmədi. Hökumət əhalinin dərdini ümumi olaraq kendi bildigi bir dildə kendi ağızından eşitmək məramında bulundu. Məlum ya, Əgər biz yalnız türk dilində görüşə idik, çapuq yetişmək istədigmiz məqsədə doğru olan yolumuz iki qat uzayacaq idi. Halbuki, görüborsunuz, itiriləcək bir dəqiqlik belə yox-

dur. Onun üçün hökumət rusçayı idarələrdən hələlikdə qoşmadı (qoqlamaq-kənar etmək, özündən, üz-gözündən uzaqlaşdırmaq — A.B.), bütün dairələrdə məsuliyyətli yerlərin başında müsəlmanlar bulunmaq şərtlə bərabər, rusca da ərz-hallar qəbul edilib, bəyanat degilə bilər. Bu gün Azərbaycanda ruscanın isteməli (istifadə olunması — A.B.) rus lisanını sevdigimizdən degil. Hökumət məmləkətin qaydasını bunda gördü. Təbiidir ki, bu hal çox davam etməz. Bəzi dairələrin mühüm yerlərini işgal edən məmurlar türkçə bilməzlərsə, xidmətinə davam etməyəcəkdir. 1-2 ildən sonra Azərbaycan dövlət dairələrini büsbütün milliləşdirilmiş bir şəkildə görəcəksiniz.

Bizim bir çox məmurlarımız vardır ki, müsəlman, rus və sairə-türkçə bilməyirlər. Yerlərini əllərindən qeyb etməmək üçün hər halda türkçə öğrenməlidirlər. Məmurlar türkçiyi öğrenmək üçün hökumət məarif nəzarətinə müraciət etdi. Eşitdikmə görə bu yaxın günlərdə məarif nəzarəti gecə dərsləri tərtib verəcəkdir. Bunun üçün məarif nəzarətinə müraciətinizdə daha ətraflı məlumat əldə edə biləcəginizi zənn edərim.

**Sual** — Məmləkətin idarəsində əski təşkilat və təqsimati-mülkiyyəti (mülkiyyəti hissələri, parçaları — A.B.) mühafizə ediləcək, yoxsa bir islahatmı olacaq?

**Cavab** — Əski təşkilat da, təqsimat da müvəqqətidir. Məmləkəti bütün mənasılə düşməndən xilas etdigiimiz gibi bu yolda yeni addımlar adacağız (atacağız — A.B.).

Yeni təqsimati-mülkiyyət yapıldığı gibi təşkilatda da dəyişiklik olacaqdır. Rus üsul-idarəsinin zərərli nöqtələri büsbütün atılacaq.

Məmurların ünvanları, ümumiyyətlə osmanlı ünvanları, qiyafət və apoletlər də həkəza (beləcə, bunun kimi — A.B.) dövləti-aliyyənin qəbul etmiş olduğu bir tərzdə olacaqdır. Əski apoletlərin şimdiyə qədər isteməl edilməsi sərf, (xərcləmə, işəsalma — A.B.) apolet yapmaq üçün lazımlı malın bulunmadığıdır.

Daxiliyyə naziri həzrətləri məmurun mülkiyyəyə məxsus apolet təminələrini həmən göstərib. Bu gün bir əldən emal edildigini buyurdular.

**Sual** — Bacarıqlı və açıqgözlü polis və jandarma həyəti yetişdirmək üçün nəzarət xüsusi məktəblər açmaq təşəbbüsündə bulundum? Məmləkətdə böylə məktəblər açılincaya qədər osmanlı polis məktəblərindən istifadəyə qərar verildimi?

**Cavab** — Qabil polis və jandarma yetişdirmək üçün Türkiyədən Azərbaycana hələlik mütəxəssis bir miralay dəvət etdik. Müşarileyh, açılacaq məktəblərin layihəsini tərtib etməkdədir.

Məktəb üçün lazımlı olan müəyyən miqdarda müəllimlərin yetişdiyi gibi məktəb açılacaq zənn edərsəm, bu, hər halda bir aya qədər bitmiş kibi olur.

Daha canlı məlumat kəsb etmək üçün nəzarət İstanbulla polis məktəbinə tələbə göndərmək məramında düşsədə, daxili bir çox işlərimiz şimdiyə qədər buna meydan vermedi. Nəzarət Türkiyənin polis məktəblərindən hər halda istifadə edəcəkdir.

**Sual** — Azərbaycanda yaşayan müxtəlif millətlərin bir-birilə olan əlaqələrini gözəlləşdirmək üçün şimdiyə qədər nə gibi iqdamat (təşəbbüsler — A.B.) olmuşdur? Və istiqbal (gələcək — A.B.) üçün nə düşünülür?

**Cavab** — Azərbaycanda yaşayan müxtəlif millətləri bir-birilə çarpışdırın çox vaxt hər iki torəfin müsəlləh (silahlı, silahlanmış — A.B.) olması və heç bir tərefin etimadını qazanmış olan bir hökumətin bulunmamasıdır. Bu fəsad ocağını söndürmək üçün bilafərəqmillət (milliyətinə fərq qoyulmadan — A.B.) bütün əhalinin silahı toplanacaqdır. Sülh və müsalimati davam etdirməklə bərabər hər zaman son yardımına qoşan bir hökumətin varlığını hiss edən düşmən millətlər zənnimə qalırsa getməkdə olduqları yanlış yoldan dönüb əlaqələrini gözəlləşdirərlər. Hökumətin məramı Azərbaycanda bütün millətləri bir gözdə görməkdir, bizə qurşun atmayan bir xarici ilə bir müsəl-

manın hüququ müsavidir (eyni səviyyəlidir, bərabərdir — A.B.). Bunu balzat təcrübə etdikdən sonra buradakı müxtəlif ünsür arasında ticarət rabitələri başlanacaq.

Təbiidir ki, iki qomşu (qonşu — A.B.) milləti bir-biri nə ən çox mehriban edən amillərdən biri də alış-verişdir. Ticarət və sənaye naziri bulunduğu üçün (müsahib Behbud xan Cavanşir həm də bu vəzifələri tuturdu — A.B.) ayrıca bir gündə ticarət üçün gördüğümüz tədbirlərdən bəhs edərəyim.

**Sual** — İnqilab əsnasında Azərbaycanda törəyən bəy və rəiyyət məsələsi xüsusunda; bəylərin aldığı xəsarət və müqəssirlərin mücazati haqqında daxiliyyə nəzarəti nasıl davranmaq məramındadır?

**Cavab** — Məmləkətin hər yerini qaplampış olan anarşı (Anarxiya), başsızlıq davam etdikcə hökumətin bir iş görəməyəcəyi məlumunuz olsa gərək. Onun üçün hökumət ən əvvəl gücünü anarşiyi yatırmaya sərf etdi. Hökumətin indiyə qədər həbs etmiş olduğu adamların içinde hər sinifdən vardır. Bəy, rəiyyət, ruhani, əmələ (fəhlə, işçi — A.B.), kim olursa, olsun hökumətcə cinayətdə iştirakı aydın olanlar təqib edilməkdədir. Ən aşağısı belə canilərin yüzdə doxsanı dərdəst edilmişdir (tutulmuşdur, ələ keçmişdir, həbs edilmişdir — A.B.) və bunların içinde Gəncədən bir mülkədar, Qubadan bir molla da vardır.

Məhbusların içinde bir də bəzi bəylərin qatilləri var isə də, onlar bəy və köylü, yəni torpaq məsələsi üçün tutulmadı. Onların qəbahəti cinayətdir.

Əski, yeni, bütün canilər cəhd edilib tövqif edilməkdə (saxlanmaqdə, istintaq altda həbsdə saxlanmaqdə — A.B.) və həpsinin haqqında qanuna müvafiq təhqiqat yapılmışdadır. Azərbaycanda idareyi-ürfiyyə (müvəqqəti hərbi idarə üsulu — A.B.) elanından əvvəl cinayətlə müttəhim olanlar hökumət qərarına görə ədliyyə məhkəmələrinə verilir. Idareyi-ürfiyyə elanından sonra cinayət işləyənlərin işinə, təbii, divani-hərbi-ürfi baxacaqdır.

Torpaq məsələsi qayət mühüm bir məsələdir. Hökumətin ən çox diqqətli davranışacağı bir məsələ torpaq işləridir. Hökumətin qərarına görə ziraət (kənd təsərrüfatı — A.B.) nəzarəti tərəfindən bu xüsusda bir layihə tərtib edilməkdədir. Əmlak və ziraət nəzarətinin bu layihəsi bu günlərdə vükəlayə təqdim ediləcəyini güman ediyorəym.

**Sual** — İşçiləri, əmələləri (işçi, fəhlə — A.B.) himayə qəsdilə bizdə "Zəhmət nəzarəti" ("Ministerstvo truda") təşkili təsvir olundumu?

**Cavab** — Ayrıca olaraq bir zəhmət nəzarəti təşkil edilmiyəcəkdir. "Ministerstvo truda" ticarət və sənaye nəzarətinə həvalə edilmişdir. Nəzarəti-məzkrədə (həmin nazirlikdə — A.B.) bunun üçün xüsusi bir şöbə açılmışdır ki, bunun ticarət nəzaretinə aid olacaq söhbətimizdə təfslat verə biləreyim.

**Sual** — Məclisi-müəssisan və intixablar (burada, məlli məclis və seçilənlər, seçkilər — A.B.) xüsusunda daxiliyyət nəzarətinin xüsusi mülahizəsi nədir?

**Cavab** — Mərkəzi milli şura hökumətindən sonra altı aydan gec olmamaq şərtile məclisi-məbusan dəvət edilməsinə qərar verilmişdir. O vaxta qədər düşməndən... (Qeyd: Qəzətin bu hissəsi cirildiği üçün cümlənin ora düşən hissəsi düşüb. Oxunmadı. — A.B.)

Məmləkəti büs-bütün düşməndən xilas edəmədiyi üçün ola bilər ki, bu müddət bir az da uzansın. Dövlətin paytaxtı fəth edildi (1918-ci il 15 sentyabrda Bakının "sentorakaspi" çilərdən azad olunmasına işarədir — A.B.) Ancaq torpaqların bir parçası hələ düşmənin əlində bulunmaktadır. Düşmənin bu torpaqdan təmizlənməsi məclisi-məbusanı təxirə uğratdı. Nə vaxt dəvət ediləcəgini də hələlik söylemək gücdür.

Komisiyonun tərtib edəcəgi layihə hazır olduğu kibi sizə göstərə bilərəm.

Məclisi-məbusanın intixabı və sair nizamnaməsini tərtib etmək üçün hökumətin əlilə bir komisyon təşkil

edilmişdir. Komisyon bu xüsusi (bu cəhəti — A.B.) ətraflıca nəzərə almışdır.

İntixab üsuluna gəldikdə, deyə bilərəm ki, hökumət əzaları arasında fırqələrdən olsun deyənlər vardır. Fəqət bənim xüsusi düşüncəm bu xüsusda böylədir:

Hökumətin pək böyük müşkülət içərisində susdurmuş olduğu coşqun ehtirasları bir də oyandırmamaq üçün, məmləkətin səlaməti naminə "fırqəçiliyi" bir daha ağıza almayıalıım. Keçən inqilab günlərində fırqələrin biri-birinə qarşı olan düşmənənə vəziyyətləri insanı onların haqqında çox bədbin etməkdədir. Onsuz da bir çox dərdimiz vardır. Fırqəçiliğə də yol verərsək, qorxarım ki, buğda samana qarışın. Bu, bənim xüsusi düşüncəmdir, komissiyanın qərarını hələlik bilməyorum.

**Sual** — Əhali arasında bir çox dedi-qodulara baxılırsa, Azərbaycanda bulunan milli komitələr (xaricilər) qayıt sərbəst olaraq əleyhimizdə propaqandalar yapmaqdadır. Nəzarət böylə milli komitələrə bir hüdud təyin etmədimi?

Bu suallar təqdim edildiği vaxt daxiliyyə nazirinin bir çox işləri, həm də təcili işləri var idi. Yiğin-yiğin işlər arasında lütfə verilən cavablardır:

**Cavab** — Milli komitələr sərbəstdir. Hankı millətdən olursa, olsun, mənsub olduğu millətin xeyirli işləri və hüsn-hali üçün çalışan komitələr istədikləri qədər fəaliyyətdə buluna bilərlər. Unutmamalı ki, Azərbaycanda idareyi-ürfiyyə (fövqəladə vəziyyət idarə üsulu — A.B.) elan edilmişdir. Siyasetə əl vuran komitələrə, fəndlərə hökumət tərəfindən müsaidə verildiği yoxdur. Hökumət əleyhinə yürüdülən müzür propaqandalara qarşı çıxməq üçün lazımlı olan gücə malikdir. Xoş keçinmək istəyənlərə qəlbimizdə yer verdik. Siyasi düşmənlerimizə qarşı pək sərt davranışacağız. Böylə günlərin məntiqi də, zənnimcə budur.

Hökumət əzaları arasında bu xüsusda sağlam bir birlik vardır.

Çalışan və gənc nazirimizin hüzurunda bu qədər qala bildim. Müsaidəsinə alıb vidalaşdım. Six-six görüşməmizi arzu etdilər.

### NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT

10 təşrini-sani (noyabr — A.B.) yekşənbe gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzu şanlı komandanı Nuru paşa həzrətləri şərəfinə yay klubunun zahinda böyük və mətnətən (təntənəli — A.B.) bir ziyafət verildi.

Klubun içi və dəhlizləri gözəl və pürqiyət xalılar ilə döşənmiş, divanları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi; yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsəz olmaqdə idilər.

Hökumət əhlindən ümum nazirlərimiz baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitan əfəndilər, İran konsulu cənabları, ziyahları, böyük tacirlərimiz və sair əyan və əşref ziyafətdə hazır idilər.

Nuru paşa həzrətlərinin salona vürudi əsasında musiqi orkestri tərənnümsəz olub məclis əhli səfbəsteyi-əhtiram durub Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədəhər kəs Miz başında özünə məxsus olan yerini tutub, ziyafət başlandı.

Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ (bəlağətli — A.B.) bir nitq söyləyib Azərbaycan türklərinin bəndi-əsarotdən xilas ilə naili-səadət olması yolunda tökülen Osmanlı türk qanına işarə ilə "Bu qan və bu qan tökülen mübarək yerler heç bir vəqt unudulmaz və xatirdən çıxmaz", buyurdular; bədə Nuru paşa həzrətlərinə müraciəta idarəyi-kəlam edə-

rək Azərbaycan türklərinin təşəkkürat əmiqanələrini (dərin təşəkkürərini — A.B.) Paşa həzrətlərinə bildirib qədəh qalxızdı. O halda bütün həzar ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbətnüş olub sürətli alqışlarla izhari-məsərrət və şadimanı (şadlıq və sevinc, şadmanınlıq izhar — A.B.) etdilər.

Həqiqət, bu böyük məclisdə hamının, baxusus Bakı əhlinin olmazın dərd, möhnət, bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düber olduqları (1918-ci ilin martında Bakıda ermənilərin törətdikləri soyqırımı və sentyabrın 15-də Bakının azad olunmasına işarə olunur — A.B.) ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərində bəlli olan üzlərində bu axşam o qədər bəxti-yarlıq və bundan dolayı o dərəcə şükər və sənə ələim (əlamətləri — A.B.) peydə və həvida idi ki, keçmiş qara günlərin fəna təsirləri bu gün nail olduğunu ağ günlərin sürtübəxş (sevinc ifadə edən — A.B.) əsərləri müqabilində unudulmaq üzre olduğu aydın və aşkar idi!

Nə! Fəna təsirlər unudulur, fəqət o təsirləri büraxan qara günlər unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya laübəli!...

Nə qərib təsadüf:

Təqribən bir il bundan əqdəm, bu gün ay-ulduzlu türk bayraqılı donadılmış (bürünmüş — A.B.) olan bu salonda bolşevik Suxarçev, Nikolay Romanane məxsus bir hakim-müstəbid vəziyyətini alaraq, hüquq-siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa "cürət" edən Bakı müsəlmanlarını tehrid yolu ilə: "Bakıda daşı daş üstə qoymaram!" — deyə meydan açıydı.

Buna qarşı olaraq Şurayı-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız: "Əvət! Biz istirdadi-hüquq (hüququmuzu almaq, geri istəmək — A.B.) yolunda mübarizə edərəz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!" — deyə gələcəkdən xəbor vermişdi.

Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqrəni yada salib qanlı və həqşəkən (haqqı sindiran — A.B.) Suxarçevlərin rəcəz oxuduğu bu meydanda bu gün daimi və azim bir türk zəfərinin bayram edilməsinə işarə ilə haqq sözün haqq yerinə düşməyindən dolayı izhamı məsərrət və məmnuniyyət eylədi.

Nət! Əgər Suxarçev bu axşam klub salonuna bəznəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşəş və bəxtiyar çöhrələri görso idi, hədəsinin nə qədər gülünc və bica (boş, mənasız — A.B.) olduğunu özü də etirafa məcbur olardı.

Rəsulzadə nitqinə davam edərək siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı Nurlarımızın zülmətşəkən (zülmətləri dağıdan — A.B.) nuru var, — dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini (Nuru paşanı — A.B.) xüsusi bir təzim və təcil ilə alqışlamağa başladılar.

Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşəni bəy həzrətlərinin bələğ nitqi o qədər yanıqlı və o qədər atəşin idi ki, hazırın (burada məclisdə iştirak edənlərin, oradakıların — A.B.) üzərində böyük bir təsir buraxdı: qayeyi-amalımıza yetmək, isterdəd edilmiş (tapdanmış, təcavüzə məruz qoyulmuş — A.B.) hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda hər bir fədakarlığa hazır olmaq üçün bu gəcənin şərəfinə yəmin lüzumundan bəhsələ əhli-məclisin ruhunu yüksəldirdi.

Hazırın aramızda oturan bir zatin nitqinə müntəzir görünürdü; bu zatin illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyyəsindən xəbərdar olmaq isteyirdi. O möhtərəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir süküntə əmələ gəlib hər kəs bütün diqqətini ona tərəf etdi (yonəltdi — A.B.).

Əhməd bəy nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma həqiqi bir səmimiyyət vardı; "Bən Bakını İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görüürəm ki, daha ölsəm ol qədər də qəmim yoxdur, dünyadan kam almış kibiyəm", — kibi sözləri o, səmimi bir lisan və lisan hal ilə söyləyirdi ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtəvər və bəxtiyar hiss edirdilər.

Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, tamamilə qəzetəmizdə dərc üçün lütfə bizi göndərmək ümidi və üstədəsinə oxucularımızı səbəb dəvət edirik.

Bu qədər nitq və alqışlara cavab olaraq Nuru paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qılmaqla sürur və şadimani-binəhayətimizi mövcub olan qayət bələğ və səlis bir nitq iradile məclis əhlini şərəfyab və minnətdar buyurdular.

Bu nitqin təsiri oylə idi ki, hər kəsə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndində böyük bir ümid, yüksək bir ruh hiss edərək, xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.

638

## RÖVŞƏN ƏŞRƏF BƏY ŞƏRƏFINƏ ZİYAFƏT

Keçən günü axşam şəhərimizin üdəba və ziyalıları tərəfindən Bakıda müsafiratda bulunan Türk ədib və şair şəhiri Rövşən Əşrəf bəy həzrətlərinin şərəfinə yay klubunun böyük zalında gözəl bir ziyafrət verildi. Daha bir-iki sənə əvvəl xəyalımıza belə gələ bilməyən və yuxumuza girməyən "əcayib" qəbilindən idi ki, əksəriyyə müsəlmanlara qarşı bağlı olub da məhz qeyri-müsəlmanların təfric və istirahət yeri olan bir zaldə, qəhrəman Türk ordusunun bir tərəfdə musiqi orkestri gurulduyub, digər tərəfdən də genə o nəcib millətin incə saz taqımı tərə-

ilə dolduruyordu; bu tərəfdən dəxi natiqlər möhtərəm Qafqazın şərəfinə badənuş olaraq gözəl-gözəl nitqlər söyləyirdilər.

Cavan şairimiz Cavad əfəndi pək doğru öz nitqində olaraq bizi düşmən əlindən xilas edib istiqlaliyyətimizi özümüzə qaytaran qəhrəman Türk ordusunun əqəbincə (arxasında — A.B.) Türkün ürfan ordusu gələcəyini və möhtərəm Rövşən Əşrəf əfəndinin o ordunun müqəddimə elçisi mənzələsində olduğunu qeyd etdi.

Unudulmuş Azərbaycan ədəbiyyatını yenidən yada salmaq və bu ədəbiyyatın varlığını isbata yetirmək haqqında illərcə çalışmaqdə olan möhtərəm Firudin bəy Köçərli cənabları Azərbaycan şivəsilə gözəl bir nitq söyləyib bizim də ədib və şairlərimizin hal və zaman iqtizasılı daim Türk üdəbasını tə'qib etdiklərini bəyan qıldılar.

Azərbaycan dramnəvislərindən möhtərəm Nəcəf bəy Vəzirov cənabları, haqlı olaraq, söylədilər ki, biz Azərbaycan Türkləri dilcə "piyada"yız, başımızdakı fikirləri və qəlbimizdəki hissiyati bəyan etməgə dilimizdəki sözlər kifayət etmiyor. Çünkü əsrlərdən bəri bizi öz dilimizi unutmağa məcbur ediyordular (*Natiq N. Vəzirov və müəllif Azərbaycan dilinin işlədilməsinə və inkişafına dövlət səviyyəsində yüz illərlə qadağa qoyulmasını göstərməkdə haqlı olsalar da, dilimizin söz ehtiyatı baxımından, guya, kasib olduğunu iddia edərkən ifrata varırlar. Bunu elə həmin məclisdə Firudin bəy Köçərli cənablarının Azərbaycan şivəsilə gözəl bir nitq söyləməsindən başqa həmin fikri söyləyən Nəcəf bəy Vəzirovun təkcə o dövrə qədər qələmə aldığı çoxsaylı dram, nəşr və publisistik əsərlərinin dil və fikrin ifadəsi baxımından kifayət qədər zəngin olması, habelə Azərbaycan dilində nəşr olunan qəzet, jurnal və kitablar da təsdiq edirlər. — A.B.*). Maarif naziri müavini Həmid bəy Şah taxtinski cənablarının nitqi dəxi bu yolda olub, dil tərəfdən mə'zur tutulacağımızın

gün öz dilimizi azad və sərbəst bir surətdə yenidən öğrenməyə artıq maneət yoxdur.

Əziz qonağımız, möhtərəm Rövşən Əşrəf bəy həzrətləri natiqlərimizə cavab olaraq səlis və bəliğ bir nitq ilə məclis əhlini feyziyab etdilər. Ədib əfəndi bizim Bakıda özünü ikinci bir İstanbulda zənn ediyormuş. Təvazö edərək, söyləyordu ki, ben bu şərəfə və ehtirama layiq deyiləm, özüm də buraya Azərbaycan qardaşlarını ziyarət qəsdilə gəlib dərvishanə bir surətdə dönüb-dolaşmaq istədim. Amma siz Azərbaycan türkləri bizim üçün o dərəcədə susamışsınız ki, bizi möhtərəm bir türk hesab edib də haqqında bu qədər canfəsanlıq göstəriyorsunuz.

Ədib əfəndi vədə verdi ki, İstanbula övdət edib də (qayıdır — A.B.) Azərbaycan türkləri haqqında var qüvvəsi ilə çalışacaqdır. Ədəbiyyatımızdan, əxlaq və adətimizdən, arzu və amalımızdan bəhslə biz türkləri İstanbulda tanıtılacaqdır və İstanbul ilə Azərbaycan arasında hər bir cəhətcə mətin bir rabitə təşkilinə bütün səy və qüvvətini sərf edəcəkdir.

Məclis əhli qəhrəman türk ordusu zabitan-möhtərəməsindən Asem bəy əfəndi cənablarının da əsgərcəsinə söylədiyi bəliğ nitqini dinləyib feyziyab oldular. Müzəffər türk ordusu şərəfinə dəxi bir çox nitqlər söylüyüb, «Yaşasın türk ordusu», — deyə zabitan hazırın əfəndiləri alqışladılar. Bə'də Azərbaycan mücahidlərindən məşhur İsa bəy Aşurbəyli cənablarının son sözlərilə rəsm-ziyafət tamam olub, məclis əhli əziz qonağımız ilə xudahafızlaşmış şad və bəxtiyar bir surətdə öylərinə övdət etdilər.

186

**Ə.MÜZNİB**

### **YUĞ QIĞILCIMI**

*Əmir Teymur nişanlı*

*"Məhəmməd Tofiq" bəyə xatirə*

Altun yurdum qalmış idi bir zaman

Qan içici düşmənlərin əlində.

Yavruları boyun söyküb baxardı,

Qoca kibi gücsüz əli belində.

Azərilər hər bir yanda ağlardı,

Lalə kibi yürekleri dağlardı.

Çırkin dilək, alçaq məqsədli düşmən

İstərdi ki, Qur'anıslam yox olsun.

Həm Türklüyün bir şö'bəsi Turanda

Solsun da, həm qanlı əllərlə solsun.

Şu zavalın amilləri kamilmı?

Şu məqsədi icra etmək qabilmi?

Haqq ağlayır, batıl gülür, sevinir,

Zülm atəşi alovlanır hər yanda.

Böylə solğun, böylə pozğun bir dəmdə,

Böylə düşgün, böylə yölgün bir anda

Ulu tanrı "Tofiq"ini göndərdi,

Gavurluğu islamlığa döndərdi.

6 nisan 1919.

### **YANĞIN**

Cahil qumar sərqəti ürfan hesab edər,

Nadan şimal xərsini canan hesab edər,

Övzayə bax ki, ta yarılı Bəz çalan Hərif

Ar etməyib də kəndisin insan hesab edər.

330

**MƏQSƏDİMİZ***MÜRŞİD ƏFƏNDİYƏ*

Hakim idik, bir zamanlar ər idik,  
 Düşmənlərə qarşı bir əjdər idik,  
 Lakin yüz il başqalara qul olduq.  
 Ruhdan düşdük, bir gül kimi pozulduq.

Amma yenə hürruz biz,  
 Arayız Türküstana gedən iz,  
 Qaldırılmış üç böyalı bir sancaq<sup>1</sup>,  
 Yüksələcək bu yerlərdə bu ancaq.

Fikrimizdə yoxdur qovğa, təərrüz<sup>2</sup>,  
 Heç millətin hüququna təcavüz,  
 Haqqımıza toxunmazsa bir millət,  
 Ona qarşı biz bəsləriz məhəbbət.

Haqqımıza, yurdumuza toxunan  
 Bir millətə həp oluruz biz düşmən.  
 Haqqımızı müdafiə edəriz,  
 Yurdumuzu hər şeydən çox sevəriz.

Məqsədimiz hakim olmaq deyildir,  
 Heç millətə, heç bir qövmə, heç nəslə,  
 Məqsədimiz dünya bulmaq deyildir,  
 Qovğamız yox haqsız yerə heç kəslə.

38

<sup>1</sup> *Sancaq* — bayraq  
<sup>2</sup> *Təərrüz* — təcavüz

### ATALARA!

Gənc oğlunu qadın kibi kizlətmə,  
Türk adını təhqir etmə, kirlətmə.  
Olmalıyız sinirlərdə növbətçi,  
Girəməsin yurdumuza yabançı.

Yardım lazımş şu millətə saf qanla,  
Xidmət lazımş şu vətənə vicdanla,  
Yurdumuzu qorunaklı gənc ərlər  
Komandanlar, önbəşilər, nəfərlər.  
Müəllimlər, mühərrir<sup>1</sup>, şairlər.  
Əkinçilər, sənətkarlar, şagirdlər.

Erkək deyil əsgərlikdən qaçanlar,  
Əsgər ver oğlunu olsun bayraqdar.  
Bu öylə bir zamandır qadınlar,  
Məktəblilər və məktəbli xanımlar.  
Tər içində çapalayan işçilər,  
Torpaqları alt-üst edən cütçülər,  
Ziyahilar, oxumuşlar, xacələr<sup>2</sup>,  
Səksən yaşılı ixtiyarlar, qöcələr  
Vətən, vətən! — deyə bayraq qaldırmış,  
Öz yurdunu düşmənlərdən saldırmış.  
Və deyir ki: artıq, hürruz, hürruz biz,  
Ey düşmənlər! Müstəqiliz. Artıq biz.  
Biz millətə xor göz ilə baxmayın,  
Keçən keçdi, bizi cöcuq saymayın.  
Şimdi siz də, ey möhtərəm atalar!  
Əsgərlikdən qaçırmayın gəncləri.  
Böyütmüşdür bu gün üçün analar  
Türk adını daşıyan şu ərləri.

<sup>1</sup> Mühərrir — qəzetçi, jurnalist

<sup>2</sup> Xacə — bilikli, alim

## MİLLƏTİMƏ

Bundan sonra sanağımın yüksəlməyə haqqı var,  
Azərilər yaşamağa istedadlı göründü.  
Vətənimi alqışlaşın Xəzərdəki dalğalar,  
Azərbaycan üç boyalı sancaqlara büründü.

Qara dəniz sahilindən göndərilir təbriklər,  
Kəndisini Avropaya tanıtdırın yurduma,  
Yazılıyor Gürcüstandan və İrandan təriflər,  
Salam olsun sancağıma, millətimə, orduma.

Bundan sonra yurdumdakı cəsur gənclər, qocalar  
Çalışınlar yorulmaz və sarsılmaz bir inamlı.  
Bundan sonra yurdumdakı ziyalılar, xacələr,  
Məktəblərə yürüşünlar sağlam və saf vicdanla.

Biliksizlər çalışınlar yorulmaz bir biləklə,  
Əhaliyə kotan yapan bir dəmirçi olsunlar.  
Bilicilər düşünsünlər usanmaz bir yurəklə,  
Millətimin səadətiyçün şeylər bulsunlar.

Mühərrirlər gecələri düşüncəyə dalaraq  
İnsanlara ən xeyirli məqalələr yazsınlar,  
Sərvətlilər öksüzlərin hallarına yanaraq  
Qaçqınların yardımına, fəryadına çatsınlar.

Çingizlərin, Teymurlərin tarixini yaradan,  
Bu sanağı yurəklərdə türk oğludur yaşıdan.  
Babamızdan miras qalan bizə budur, bu sancaq!  
Yurdumuzda, elimizdə yüksələcək bu ancaq.

20 kanuni-sani. Gəncə.

280

## TÜRK ORDUSUNA

Şanlı Türk ordusu, cavan ərlər,  
Hər bir işdə əcəb mahirlər.  
Fəthiniz qıldı bizləri dilşad,  
Cümleyi-islama sizsiniz imdad,  
Sizi görçək şu firqeyi-üdvan<sup>1</sup>,  
Bax nasıl oldu dəhrdə<sup>2</sup> nalan.  
İştə aciz qalıbdı zaru zəban,  
İtirib əqlini misali-cünun.  
Dileyir şimdə gör necə imdad,  
Bizləre xunriz<sup>3</sup> olan cəllad.  
Eyliyirlərmi mazini bir yad?  
Yox idi bizlərə edən imdad.  
Həpimiz pək əlil və naländi,  
Malımız zalimanə taländi,  
Həpimiz qalmış idi sərgərdan,  
Ederkən dildə nalevü-əfqan.  
Etdilər bihesab qarətlər.  
Başaçıq qaldı cümlə övrətlər.  
Çoxları qaldı bisərү-saman,  
Çölləri mənzil etdilər o zaman.  
Onları tutdu çünki nanü-nəmək,  
Gəldi islama iştə güclü kömək.  
İntiqam aldı iştə tiranə,  
Düşməni məhv edib dilaranə.  
Congdə fəthə oldunuz talib,  
Düşmənə gəldiniz o dəm qalib.  
Size yar oldu qadırı-qəhhər<sup>4</sup>.

<sup>1</sup> *Firqə* — bölüm, dəstə; *fırqeyi-üdvan* — düşməncilik, yağlılıq edən dəstə, qoşun

<sup>2</sup> *Dəhr* — dünya, yer

<sup>3</sup> *Xunriz* — qantöən, cəllad

<sup>4</sup> *Qəhhər* — güclü, qüdrətli; məcbur edən

Həmiə etdiz misali-şirü-pələng,  
Atəş açdız, atıldı tup və tūfəng.  
Pulemyot, əldə tiğü-tizü-xədəng<sup>1</sup>  
Zabitani - giram edib ahəng:  
Şanlı əsgər, hücum edib yallah...  
Arş irəli, yallah, bismillah...  
Cümlə əsgər hücum edib ol dəm,  
Qırıldılar, düşməni qədəmbəqədəm.  
Ta ki oldu ədu pərakəndə,  
Qalmadı tabı, qüdrəti təndə.  
Olmadı çün müqavimət asan,  
Aldı onlar vaporlarında məkan.  
Səmti-dəryaya qaçdilar o zaman,  
Qurtarıb tapdilar orada iman.  
Qandılar Türkün ol zaman gücünü,  
Gördülər çünki süngülər ucunu.  
Yaşasın cümleyi-Türkün övladı,  
Yaşasın hər nə vardır əfradı!<sup>2</sup>  
Yaşa, ey şanlı zabitani-giram,  
Biliniz, sizlədir bütün islam.  
Fəhtiniz etdi bizləri əhya<sup>3</sup>,  
Olmayız başqa arzu cuya<sup>4</sup>.  
Sizə layiqdi can verək qurban,  
Bizlərə verdiniz əvət yeni can.  
Şaddır iştə cümleyi-pirü cavan,  
Pək fərəhnak cümləmiz, xəndan.  
Sizi alqışlayır bütün islam.  
Şakir etsin bununla xətmi-kəlam:  
Yaşasın şanlı ordu, var olsun!  
Düşməni hər zamanda xar olsun!

<sup>1</sup> *Tiğü-tizü-xədəng* — iti, qantökən qılinc

<sup>2</sup> *Əfrad* — fərdlər

<sup>3</sup> *Əhya* — yeniləşmə, dirilmə, bərpə etmə

<sup>4</sup> *Cu(y)* — axtaran, araşdırın

## TÜRKÜN DƏRDİ

*Bu günün gənclərinə*

Fövqümdə oynayan bir qara bulud,  
Yurdun bağrına bin yaslar saçıyor...  
Dərd qanmayan şu iyid, şu canlı tabut,  
Yölüm dünyasına yollar açıyor...

Mazi<sup>1</sup> sevincə daim gülümşər,  
Fəqət pək hüzünlü, pək qəmlidir hal.  
Müdhiş bir uçurum, işte istiqbal.  
Hər bir düşüncəyə zəherlər səper.

Yarın<sup>2</sup> pək sislidir bir şey bilinməz,  
Bilinməyən şeylər qorxulu olur.  
Həyat bir aləm ki, qəmdən silinməz.  
Bu aləm qayğılarla dopadoludur.

İşte həyat ilə çarpışmaq üçün  
Sarsılmaz imanlar, möhkəm qüvvətlər,  
Aydın düşüncələr, nurlu hikmətlər  
Lazımdır bunlar həp mütləqasının.

Ey münəvvər gənclik, kəndinə aid...  
Bu gün etməz isən fikrini təciddid<sup>3</sup>,  
Qəlbinə soxmazsan həyat hissini,  
Yarın bir əjdaha qəhr edər səni!

*Bakı, 1 təşrini - səni 1334.*

<sup>1</sup> Mazi — keçmiş (zaman)

<sup>2</sup> Yarın — sabah, gələcək

<sup>3</sup> Təciddid — yenilətmə, təzələtmə

## YÜZ İL İDİ

Qara bulud yüz il idi bürümüşdü vətəni:  
Təbib sular, saf bulaqlar bir zindanda qalmışdı.  
Göy bağçalı, sərt qayalı, qarlı dağlar elini  
Xain elli yabançının zəncirləri sarmışdı.

Məsrur<sup>1</sup> günəş qart dağların arxasından çıxaraq,  
Əsir ellər obasından qar arayırkı keçərkən.  
Yüz yil idi harr<sup>2</sup> nurunu bu vətənə saçmıyaraq  
Keçirdi o gözəl pəri əsirləri görməzdən.

Yüz il idi yaşıl dağlar ellərini görməzdi,  
Ulu çınar çağırmazdı kölgəsinə adamı.  
Yüz il idi sərin sudan qoyunumuz içməzdi;  
Bir ürek dən türkü deyib çağırmazdı çobanı.

Yüz il idi gülmez idik, vətən idi yaralı,  
Böyük Cavad, Şamillərin qulaq verən səsinə.  
Yüz il idi: O şimalın ikibaşlı qartalı  
Dəmir dirnaq batırmışdı bu vətənin köksünə.

Yüz il idi: yalvarışı ulu tanrı haqladı,  
Mövla<sup>3</sup> verdi zalimlara etdiyinin cəzasını.  
Yüz il idi yaramazı bir dost əli bağladı,  
Əziz vətən, o gözəl qız indi atdı qarasın.

Gəncə, 15 mayıs.

<sup>1</sup> Məsrur — şad, şən

<sup>2</sup> Harr — isti, qızığın, yandırıcı, hərarətli

<sup>3</sup> Mövla — sahib, yiyə; cənab, ağa

## AZƏRBAYCANLIYA

Hörmətli NƏSİB BƏY

Ey vətəndaş, bu gün sənin taleyinə  
Vicdanları aydınlatan yıldız toğur.  
Ey qafqazlı, sənin yuca afətindən  
Bir əbədi sönməyəcək yıldız toğur.  
O yıldız ki, onun üçün bəşəriyyət  
Tarixində dəryalaraca qan axıtmış.  
Doğmuş onun şəfqətindən qaç məmləkət,  
Bir çoxları qərq olaraq yere batmış.  
Bu gün sən də insanlığa addım atdın,  
Müstəqillə yaşamanı salamlatdın.  
Bundan sora Azərbaycan ölkəsində  
İstiqlalın, hürriyyətin gölgəsində  
Sənin dəxi bir müqəddəs vətənin var,  
Bayrağın var buludlardan yuca qalxar.  
İstiqlalın Şərqə işiq saçacaqdır,  
Sənin dəxi Milli Şuran olacaqdır.  
Şimdi sənin daşıdırın böyük adı  
Alqışlayır Qafqasiyanın dağı, daşı,  
Xəzər suyu bayrağını salamladı,  
Sevin azad Azərbaycan vətəndaşı.

## BAYRAQ

Yüksəl, ey rayəti<sup>1</sup>-ülvi, yüksəl,  
Ən uca zirvədə seyr et, parla!  
Yoxdur çəkdiyin aləmə bədəl<sup>2</sup>

<sup>1</sup> Rayət — bayraq, ələm

<sup>2</sup> Bədəl — əvəz, yerini tutan

Əski tarixini bir xatırla.  
Yaşa, ey şanlı füruzən bayraq,  
Doğdu sayəndə bu gün bir ölkə.  
Mavi, al, səbz ziyalar saçaraq  
Hər zaman üstümüzə sal kölgə.  
Səcdə et, ey geniş, azadə dəniz,  
Əyilin, ey başı almaz dağlar,  
Əyilin, səcdə edin siz həpiniz.  
Dərələr, çaylar, əkinlər, bağlar,  
Yucalır göylərədək bayraqımız.  
Olub azadə gözəl toprağımız,  
Bütün övladına zəhmət saçacaq.  
Yüksəl, ey rayəti-ülvi, yüksəl!  
Yüksəl, ey qayeyi-ümmid, yüksəl!  
Yaşa minlərcə, mübarək bayraq!

### IDEAL

Ağlayır ixtiyar ərəb qadını,  
Oğlu bəstərdə<sup>1</sup> müztərib yatır.  
— Gedəlim, dur tüəf<sup>2</sup> Kəbə üçün,  
İştə axşamladı, Günəş batıyor.  
— Annə, bən xəstəyəm, bilirsən sən,  
İnləyir ruhum, ağlamaq kərəm.  
Anlamam heç şey, anlamam, yalnız  
Bir gözəl eşqinə giriftarəm.  
— Gedəlim, qalx, tüəf Kəbə üçün  
Bax, nasıl şövq ilə yürüür hüccac<sup>3</sup>.  
Cümlə derlər şəfası zəmzəmdir.  
Sana iştə edər fəqət o əlac.

<sup>1</sup> *Bəstər* — yataq, yorğan-döşək

<sup>2</sup> *Tüəf* — əvəzsiz, misli-bərabəri olmayan

<sup>3</sup> *Hüccac* — hacilar

Səni təqib edən nəzərlərə bax.  
Həpsi məğmum<sup>1</sup>, münfeil<sup>2</sup>, islaq.  
O nəzərlərdə yalvariş doludur.  
Getmə, lütf, dənizdə qorxuludur.  
Bir saqın... Yox, saqınmadan gedəcək.  
O pəri qız, dənəizdə açma çicək.  
Dalğalar, siz toxunmayın qayığa,  
Su pərisi dənizdə bir gəzsin.  
Qarşı çıxdıqca hər kiçik dalğa,  
Onu qəhr ilə çeynəsin, əzsini...  
Gediyor, bax, qayıq uzaqlaşıyor,  
Uçuyor, dalğacıqları aşıyor.  
Əgilir, doğrulur, şitab<sup>3</sup> ediyor,  
Çırpinır, sanki iztirab ediyor.  
Süzülür, işte qalxdı, bax, endi.  
Bir evin arkasında gizləndi.  
Mane olma, çəkil, sən ey xanə,  
Səni tikmiş ya hankı divanə?  
Kəsiləydi əlin, sən ey memar.  
Böylə bir xanə tikdiyin yerdə...  
O nəzərlər nə bəkləyər, nə umar?  
O qayıq bir görünüşə, ah, bir də...

### "ÖPƏR, KİM BİLİR, BƏLKƏ BİR XÜLYA"

... Öpər daima bərhəvəs dalğalar  
Çözülmüş, dağılmış, ipək saçları.  
Əcəp, titrədir müztərib rüzigar.  
Çözülmüş, dağılmış, ipək saçları.

<sup>1</sup> Məğmum — qəmlı, qüssəli, məhzun

<sup>2</sup> Münfeil — bir şeydən təsirlənmiş, həyəcanlanmış

<sup>3</sup> Şitab — tələsmə, sürətlə getmə

Qayıqdan əyil, zülfünü tök suya.  
Düşün öylə asudo dal uyğuya.  
Öpər, kim bilir, bəlkə bir xülya  
Çözülmüş, dağılmış, ipək saçları.

Pərişan tökülmüş suya yörgülər  
Sevincdən dəniz sanki aqlar, gülər.  
Hərarətlə hər dalğa öpmək dilər  
Çözülmüş, dağılmış, ipək saçları.

Kiçik dalğalar çırpınır təknəyə  
O sevdayı-rəqsəni tutsun deyə.  
Gəlir, can atır, səy edir görməyə  
Çözülmüş, dağılmış, ipək saçları.

Qərlar altında məhabətə partılar her 30 iyul 1919

Dərələr, meşələr, Əzəz

Yeni qıyməti, fəsiləni bəlli ol Qərəbat

S. bayə

Yaşamaq, çalışmaq quru, boş xəyal,  
"Varlıqmı, yoxluqmu?" iştə bir sual  
Barı son dəqiqə yüksək ideal  
Nurunu alına saçdı, saçmadı?

Bax çiçəklər açmış, donanmış<sup>1</sup> hər yer,  
Hər yapraq yaşayış pək gözəldir der,  
Gələyim, baqalım, yanında yer var  
Turbəndə sarmaşıq açdı, açmadı?

Gecə göye baxdım, gördüm yıldızı,  
Dərdinlə ağlardı göylərin qızı.  
Qəlbini acıdan zəhərli suzu<sup>2</sup>  
Söylə, son nəfəsdə qaçıdı, qaçmadı?

<sup>1</sup> Donanmış — burada, dona bürünmiş, al-əlvan geyinmiş

<sup>2</sup> Suz — yanğı, qüssə, göynərti

Dumanla bürünmüş həşəmətli tağlar  
Üstünə kölgələr saldı, salmadı?

Səni məftun etdi göydəki mələk,  
Sən də getdin artıq, dönməzsən, demək.  
Qırılmış kamança, solsmuş bir çiçək  
Bu dünyadan murad aldı, almadı?

Bu gizli əsrarı varmı anlamış:  
Hələ ilk baharkən heç gəlirmi qış?  
O ülvə təbiət, səmimi baxış  
Bir kəsin yadında qalmış, qalmamış?

### BİR TÜRK YOLCUSU DEYİR Kİ:

Çox dolaşdım əski şərqiñ yolu, hissiz yurdunu  
Süb olmuşdu, fəqət yene bir oyanıq görmədim.  
Anlamazdı kimsə onun o şəbbəli dərdini,  
Ağlamazdı ona kimsə, qəlbə yaniq görmədim.

Dedilər ki, öksüz şərqiñ xəzan görmüş bağında  
Yeni başdan qızıl güller, yasəmənlər açacaq.  
Bu qaranlıq gecələrin issiz, donğun çağında  
Almas yıldız toğacaq da, ənqa<sup>1</sup> yıldız saçacaq.

Dedilər, Azərbaycan türklərinin əlində  
Əski atəş yenni başdan alovlanmış, coşmuşdur.  
Vəhşi Qafqaz dağlarının o bükülmüş telində  
Bir türk oğlu taleyinin arxasında qoşmuşdur.

<sup>1</sup> Ənqa — Qaf dağında yaşayan əfsanəvi quş

Yenə bir gün atəş ilə, alov ilə yanacaq,  
Bütün Turan, oğuz nəslə, hətta bütün şərq bəlkə  
Yenə onu təqdis<sup>1</sup> ilə ziyarətgah sanacaq.

Ey türk oğlu! Səni tanrıñ şərqə hadi<sup>2</sup> göndərdi,  
Yatmış yuridu qardaş kibi titrət, qaldır, oyandır.  
Yeni, məsud bir həyata dəvət eylə hər fərdi,  
Yürəgində sönməyəcək bir təbii od yandır...

28

### QARABAĞ XAİNLƏRİNƏ

Yucalır göylərə həşəmətli, mübarek qayalar  
Qarlar altında məhabətlə<sup>3</sup> parıldar hər dağ.  
Dərələr, məşcərələr<sup>4</sup>, vəhşi qaranlıq kahalar,  
Yeni qiymətli, fəzilətli bir ölkə: "Qarabağ"  
Uçuyor onda qurür ilə bütün qartallar.  
Nərə baxsan, meşə var, çay var, ağac var, dağ var.  
Hər səda eks eləssə, dağlara əlan oluyor.  
Sanki hər bir daşı söylər də qəzəlüxan oluyor.  
Qarabağ şerlerin, nəğmələrin məskənidir,  
Vaqifin, Asilerin türbəsidir, mədfənidir<sup>5</sup>.  
Qarabağ — yəni qəsaid və qəzəl dəryası,  
Azəri tacının ən şəşədar<sup>6</sup> alması.  
Çəkil, ey çöhreyii-əlməsi dutan sənc, çəkil.  
Çəkil, ey əllərini, xəncərini qanla yuyan,  
Heç oyanmazmı məgər zənn ediyorsan uyuyan?  
Çəkil, ey göyləri bərbad eliyən qarətkar  
Dul qadın kəsməklə məğrur olamaz bir əsgər!

<sup>1</sup> Təqdis — müqəddəs sayma, əziz tutma

<sup>2</sup> Hadi — yoldaşlıq, istiqamət verən

<sup>3</sup> Məhabətlə — əzəmətli, vüqarlı görkəmlə

<sup>4</sup> Məşcər — kolluq, burada; məşəlik

<sup>5</sup> Mədfən — gor, qəbir

<sup>6</sup> Şəşədar — parlaq, parılıtlı

## QAFQAS TÜRKÜSÜ

1  
Hər guşəndə bin çiçəkli bağçalar var,

Göyləriyin günəşindən güller yağardı,

Dağlarıyın yaşıl saçı neçin ağardı?

Gecələrin neçin həsrət çəkir hilala?

Səni türkün hicranımı qoydu bu hala?

2  
Gözəl Qafqas, yetər bu yas uyuşsu, oyan;  
Bənizin solmuş, düşmənlərin qanılı boyan;  
Bayraq kibi qırmızı ol, günəş kibi yan!  
Sarıł türkün gətirdiği parlaq hilala,  
Səni onun hicranımı qoydu bu hala?

3  
Al dodaqlar mavi göylərə dua oxusun,  
Pənbə əllər yaran üçün şallar toxusun,  
Hər igid ər qılincina bərk əllə qoşsun,  
Tanrı artıq bir nəhayət versin bu hala,  
Səni çapuq qovuştursun gözəl hilala.

6 kanun 1330 (h)

## AZƏRBAYCAN. VƏTƏN ŞƏRQİSİ

Azərbaycan torpağıdır türk yurdunun ürəyi,  
Hifz etməli o ölkəni nasıl gözün bəbəyi.  
Tarixə bax, unutma sən ulu baba, dədəyi.  
Qan tökmüslər bu vətənçün, həp çəkmişlər əməyi.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

Qatarı sal, atını min, tüfəngi al əlinə,  
Babalardan irs qalan qılınçı tax belinə,  
Bir yabançı qədəm qoymaq istər isə elinə,  
Bəhri-Xəzər coşub-daşar, tab götirməz selinə.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

Bir hüdədün İsgəndərin səddi – qarlı Dağıstan,  
Hər daşının dalısında yatmış yüzlərcə aslan.  
Bir hüdədun Siri-Xurşid – qədim tarixli İran,  
Bir hüdədun cənnət bağı, o qöncəli Gürcüstan.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get əsgər yazılı o mübarək səfərə.

Hisar<sup>1</sup> - fələk Gəncə dağı Koroğlunun yatağı,  
Qayasına çıxıb tikmiş tərlan kimi otağı,  
Şərur, Ordubad, Naxçıvan Azərbaycan budağı,  
Qoyma girsin o mübarək yerə düşmən ayağı.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Könüllü get sən də yazılı o mübarək səfərə.

<sup>1</sup> Hisar — hasar — ve xoyalımlı kibit hal — məşşədə bulunan

Çalışayım, yurdumuza göstərəyim sədəqət.  
Hər müşkülü asan edər çalışmaqla metanət.  
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,  
Şəhid olsan adın düşər tarixile dəftərə.

Bakı, 30 yanvar 1920.

### DƏRDLİ ŞAIR

#### YÜRƏKLƏR

Kövrək sinir, qorxaq üz  
Əsirliyin payıdır!

Satma gözəl yurdunu,  
O, cənnətin tayıdır!

Könül vermə yada sən!

Çeynənirkən Vətənin,  
Unutma ki, dünyanın

Çox yarısı düşmənin.

Nə düşmüssən, maralım,

Yüksək şüar pişinə?!

Şuar səni ilk boğar

Yaramazsan işinə.

Qoru, sağlam qollar ilə

Torpağını, daşını.

Tutduğun yol doğrudur,

Əymə, əymə başını!...

Bağladınsa könlünü  
Sevdiyinin telinə,  
Qoyma bir yad sarılsın  
Onun incə belinə.  
  
Unutma ki, ötər, gedər  
Dənizdəki firtına.  
Sahillərle çarışan  
Dalğaldan sorsana!

**SEYİD HÜSEYN**

### **HƏZİN BİR XATIRƏ.**

#### **"İSMAILİYYƏ"**

Bakı bələdiyyəsi mərhum Musa Nağıyev varislerinə müraciətlə "İsmailiyyə" binasının "qorxulu" olduğundan bəhslə onun dağıdılmasına müsaidə verilməsini istəmiş, varislər də buna maneət etməyəcəklərini bildirmişlər. Bu xüsus Bakı müsəlman cəmiyyəti - xeyriyyəsinə ixtar edilmiş, "İsmailiyyə"nin üst qatının sökülərək "zərərsiz" bir halda vəz etdirilməsi arzu edildiyindən cəmiyyəti-xeyriyyə idarəsi də "İsmailiyyə" binasının ətrafına ağacdən həsar çəkilməsini təhd-qərara almışdır. Bununla bərabər qabil bənnalar aranılır ki, "İsmailiyyə"yi söksün. Bir komisyon intixab edilmiş ki, onun ənqazindən qalan əşyasını satsın.

Biz bunları, bu məlumatı son bir ayın ərz-müddətində nəşr edilib gəlməkdə olan qəzetə həvadislərində oxuduq.

Keçən gecə həqir, fələkzədə öksüz bir qızın saçları kibi dağınıq, fikr və xəyalım kibi hal – məşuşda bulunan

pərişan odamda əgləşib "İsmailiyyə" binasına, o Azərbaycan milləti-hürriyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sıpər edən binaya nəzər pəncərəyi açaraq, onu seyr ediyor, düşünüyör, həm də onun dağıdılması haqqında olan axırıncı qərarı qəzetədə oxuyaraq düşünüyordum.

Bir dörtlü bilməyirəm, səbəbini anlamayıram ki, bəni nə kibi şeylər, ne kibi əlaqələr "İsmailiyyə" binasına bağlayıb mərbut etmişdir ki, onun sökülüb dağılması fəqərəsi, onun yandırılıb xarabazara döndərilməsi qədər bəni müttəessir etmişdir. Düşünüyör, həm də fikirsiz, qayəsiz və mouzəsiz olaraq düşünüyordum. Xəyalım bir çox geri getmiş, bir çox xatırələr ilə məşğul olmuşdu. Nəzərimdə bir taqım rəngarəng şəkillər və mənzərələr tərsim edilirdi. Bən "İsmailiyyə" binasının çox da uzun olmayan tarixçəsini, 18-20 sənəlik bir həyatını, tərcüməyi-halını gözümüzün önündə təcəssüm etdiriyordum.

Bən "İsmailiyyə"nin o günlərini düşünüyordum ki, orası açıq bir yerdən, boş bir düzəngahdan şəhərimizin mərkəzində vaqe olmuş bir boşluqdan ibarət idi. Ta əski zamanlardan orası ətraf köylərdən, uzaq mahallardan gələn götəricilərin bir mərkəzi, bir bazarı idi. O zamanlar bura "Qapandibi" adı ilə məruf idi. Bura Qubadan, Şamaxıdan ta Ağdaş və Ərş uyezdindən taxıl, alma, quzu sair bu kibi şeylər götərilib satılırdı.

"Qapandibi" şəhərimizin mərkəzində rus mədəniyyətinin təsirinə heç bir növ ilə tabe olmayıaraq özünün ruhunu, təbiət və xasiyyətini mühafizə etmiş bir parça, yevropalaşmış Bakı şəhərində şərqi bir nümunəsini göstərən bir mənzərə idi.

Burada hər zaman gövdəsini yerə sərmiş və boyunlarını kəmal-əzmiyyətlə dik tutmuş qara gözlü dəvələrin istirahət etdiklərini, müdhiş və mühib buynuzlu kəllərin yanına üstə yatıb kövşədiklərini görmək olurdu. Hər zaman burada dəvə qatarlarının şərq əzəmət və ehtişamını dərxatırı etdirən zəng və zinqirovlarının həzin səsləri, kəl ar-

baları təkərlərinin munis, ruhnəvaz bir musiqi qədər munis cırıltıları eşidiliyordu.

Hələ gecələr "Qapandibi"nin nə qədər başqalaşdığınından, nə qədər səmimiləşdiyindən bəhs etmək istəmirəm. Siz gərək o zaman Azərbaycanın müxtəlif nöqtələrindən gəlmış müxtəlif ləhcəli köylülərin, o yek – digərinə "qonaq" olanların yatmış dəvələr arasında od yandırıb başına toplaşdıqlarını və söhbət etdiklərini görə idiniz ki, bəni imdi başa düşə idiniz.

Hələ qurban bayramı ərəfəsində "Qapandibi" özgə bir hal alıyordu.

Satılmaq üçün Bakı bazarına götürülen qurbanlıq qoyunlar həp buraya toplanırdı. Bunların mənzərəsi daha dilbəranə, daha şairənə olyordu.

Mən daha cocuq ikən təxminə bir igirmi il əvvəl eşitmışdım ki, Bakı şəhər idarəsi "Qapandibi" bazarını məscid bina etmək üçün Bakı müsəlmanlarına güzəşt etmişdir. Lakin nədən isə, bir dörtlü təfsilatını şimdə də bilməyirəm. Məscid tikilmək məsələsi bir qədər təxirə uğradı. Sonra Bakıda təşkil edilmiş olan müsəlman cəmiyyəti - xeyriyyəsi istifadəsiz bir halda qalan şu "Qapandibi"dən həm maddi istifadə etmək, həm də təkrar əldən çıxmamaq üçün bələdiyyənin müsəidəsiylə oraya sahiblənib xırda alış-verişçilərə müəyyən vaqtadək icarəyə verdi. Böyük qapan tərəzisi orada qalmaqla ətrafında ağacdan dükanlar və budkalar yapıldı. Bu kərrə "Qapandibi" ismi Şeytanbazar adına məbdəl oldu. Artıq burası Şeytanbazar olmuşdu.

Bir kərrə, yadımdadır, yanılmayırsam, 1908-ci sənədə idi, Mövlud bayramı münasibətilə imdiki parlaman binasının ərbəkari böyük salonunda görüş məclisi tərtib edilmişdi. Şu məclisdə cəmaətə bir xoş xəbər, bir bəşarət verildi. Bu xəbəri verən Hacı Zeynalabdin Tağıyev cənabları idi. Hacı cənabları deyirdilər:

— Şeytanbazarı artıq məscid tikilməyəcək. Burası cəmiyyəti - xeyriyyə üçün bir bina yapılacaqdır. Bunun da bütün xərcini mərhum oğlu Ağa İsmayılin bəqayı-namı olmaq üzrə məclisdə hazır bulunan Musa Nağıyev öz öhdəsinə götürəcəkdir.

Hacının bu nitqi hazırın (məclisdekilər, iştirakçılar — A.B.) tərəfindən alqışlanmış, Musa Nağıyev də edəcəyi işbu böyük ehsan və ianədən tolayı ayrıca təqdir edilmişdi. Hətta bina edilməsi təsvir olunan İsmailiyyə binasının müsəddiğ plan və nəqşəsi də haman məclisdə divardan asılmışdı.

Bu tarixdən sonra haçan binaya başlanacağını kəmal-səbrsizliklə gözləyir, hərdən bir qəzetə sütunlarında, həvadis qismində bu binanın nə surtələ işinə başlanacağını gördükdə onu maraqla təqib ediyordum. Hətta o zamanlar nəşr edilməkdə olan "Tazə həyat" qəzetəsində əlinə yeni qələm almaqda olan acizləri ərzi-şükran kibi bir şey də yazmışdı.

İsmailiyyənin ilk bina qoymaq mərasimi qayət təntənəli surətdə vaqe olmuşdu.

Taxta dükanlar və budkalar sökülmüş, qapan tərezisi oradan köçürülmüş, o vəsi yerin ətrafına imdi çəkilməkdə olan kibi ağac hasar çəkilmişdi. Torpağı qazılıb dışarı çıxarılmışdı.

Bina qoymaq mərasimində Bakının bir çox eyan və əşrəfi, bələdiyyə rəisi, oprava əzasi, Bakı qradonaçalniki və valisi, mülki və əsgəri, bir çox məmurlar və sahib-mənsəblər, Bakıda mövcud rus, erməni, yəhudü, polyak və sairə cəmiyyətlərinin nümayəndəleri, bir çox camaat xadimi və ziyanlıları iştirak ediyordular. Bəz nitq söyləndi. Sabiq Bakı qazisi Ağa Mir Məhəmməd Kərim cənabları kəndilərinə xas əzəmətli bir əda ilə ibtidə Rusiya çarı Nikolayı və xanədanını düa ilə İsmailiyyə binasına başlamasını dualadılar. Buna mütəaqib İsmailiyyə binasına birinci daş qoyuldu. Bu daş da Musa Nağıyev əlilə qoyuldu. Sonra orada iştirak edənlər də genə fəxri olaraq İsmailiyyə bi-

nasına birər daşlar qoydular. Böyləliklə, rəsmi surətdə İsmailiyənin tikilməsi başladı.

Günlər, aylar, illər keçdi. İsmailiyə binası tədrice tikiyordu. Acızləri hər zaman kəndi şəxsi işim kibi onu təqib ediyordum. Orada olan və baş verən xoş və nareva hadisələrə şahid oldum. Böyləliklə İsmailiyə binası dörd illik bir zaman içərisində tamam olaraq başa gəldi. Onun üzərində cəli xətt ilə yazılmış.

Və an səiyə suf yeri

Və an lis lalanesan ala masəi

Həqiqətləri ta uzaqlardan parlamaqda, hər kəsin nəzər-diqqətini cəlb etməkdə idi.

Bu tarixdən sonra İsmailiyə binası ictimai həyataya başladı. Birinci olaraq cəmiyyəti - xeyriyyə idarəsi və dəftərxanası oraya daşındı. Ona mütəaqib Bakıda mövcud bütün maarif cəmiyyətlərinə orada yer verildi. Yersiz qalan "Səadət" ruhani cəmiyyəti məktəbini İsmailiyəyə köçürdü. "Nicat" və "Səfa" maarif cəmiyyətləri idarə və dəftərxanalarını orada yerləşdirildilər.

Böyük müharibə başlandı. Bakı sərvətdarları rus hökumət - müstəbidanəsinə kəndi ixləs əbu ditkaranələrini göstərmək məqsədile bir fədakarlıqda bulunmaq, bir xidmək göstərmək istədilər. Bunun üçün özünün hüsnü - lətafəti ilə, nəqş və nigarile Bakının birinci dərəcəli binalarından mədud olan İsmailiyəyi əsgəri bir xəstəxana həlinə salamya qərar verdilər. Orada yerləşən "Səadət" məktəbini, maarif cəmiyyətlərini həp dişarı çıxartdılar.

Birinci kərə olaraq İsmailiyənin o möhtəşəm salonnunda açılmış olan xəstəxananın rəsmi-güşadı vəqə oldu. Rəsmi-güşadda bir çox Bakı əyani hazır bulunurdu. Bakı qazisinin Nikolay və xanədanına etdiyi duasını mütəaqib "Busə təsariya xərani" nəğməsinin türkcəyə tərcüməsi oxundu. Artıq İsmailiyə binası Qafqaz cəbhəsində yaranan saldatlara xidmət ediyordu.

Zavallı İsmailiyə bir çox zaman rus saldatlarının məskəni oldu. Hətta onun divarlarının birisində qarşısında

xərif bir mum yanmaqda olan həzrət Isanın rəsmi də asılıydı. İsmailiyyədən səhər və axşam çağları rus saldatlarının duası və əsgəri nəğmələri səsi eşidiliyordu.

İsmailiyyə binası Qars və Ərdəhan hərbzədələrinə müavinət və qardaşlıq əlini uzatmaqla xalq arasında məşhur oldu. Azərbaycanın hər yerindən zavallı qardaşlara yardım üçün ianələr gəliyordu. "Qardaş köməyi" günü təsis edildi. Qars və Ərdəhan çöllərindən bir çox sahibsiz qalmış cocuqları İsmailiyyə binası məşfəq bir ana kibi ağuş-şəfqətində bəslədi. Bütün fələkzədələrin müavinətə möhtac olanların nəzəri İsmailiyyədə idi. Hər kəs yüzini ona təref tutsa idi, naümid qayıtmaz idi. İsmailiyyə binası hər kəsi özündən razı sala biliyordu.

Zaman bir halla davam etmez. Rusiyada inqilab oldu. Nikolayın Rusiya taxtından enməsilə rus saldatlarının İsmailiyyədəki iqbalları dəyişdi. Artıq onların vücudu orada artıq idi. Budur ki, tədriclə İsmailiyyə binası rus saldatlarının vücudundan təmizləndi.

Inqilabdan sonra İsmailiyyə binası siyasi cəreyanların mərkəzi oldu. Birinci Qafqaz müsəlman qurulmayı orada açıldı. Birinci olaraq muxtarıyyət və ədəmi-mərkəziyyət fikri orada açıldı, meydana atıldı.

Bu tarixdən sonra bütün yiğincaqlar, siyasi müsahibələr, məruzələr həp orada olur oxunur dinləniyordu.

İsmailiyyənin o kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vəqələrin şahididir. Bir çox natiqlərin nitqini onun yanmış daşları hələ də eks etdirməkdədir. Biz azərbaycanlılar İsmailiyyədə bir çox şad və qəmgin günlər keçirmişik. Müqəddəratımız haqqında övzadə bir çox məruzələr dinləmişik, gələcəgimiz barəsində bir çox qərarlar çıxarmışq. Biz onun billurın çıraqları Bakının bir çox uzaq yerlərindən nəzər diqqəti cəlb edə biləcək bir halda pərtövəndəz səqfi altında bir çox gecələr keçirmişik ki, bizlərdən kimsə onları unutmamışdır. İsmailiyyə binası bizimlə bərabər böhranlı zamanlar da keçmişdir. Orada vəqe olan rəsm-güşədənə oxunan "Rəb-

bim, şahı şifz et" qədər məşum bir iclas, son iclasını heç bir halla unutmayıram. Bu da İsmailiyyə binasının 2 sənəlik bir həyatının son parçası, tarixi bir faciətin pərdəsi idi. Oranın mövqə - sədarətini bir təqim qeyri - məsul şəxslər qəsb edib Mirmöhsünlər, Quliyevlər millətin müqəddaratı ilə oynanıyor, hissəyyata qapılaraq, biləməyərəkmi milləti, xalqı uçuruma, müdhiş bir uçuruma, fəlakətli bir girəvəyə, daha doğrusu, qanlı bir məzhəbə, qətlgaha sövq ediyyordu.

İsmailiyyənin, bizim müqəddəs adını böyük qazanan o millət öyüünün, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir ana kibi, məşfəq və mehriban bir ana kibi, ağuşunda, qəlbində bəsləyən dilbəranə binası, məhrəm - əsrarımız olan divarları Martin fəci günlərində bir çox düşmən qurşununa köks gərmişdi. Bir vaxt yetişmişdi ki, orada məskən edən təşkilatlar onu müdafiəsiz bir halda buraxıb getmişlərdi. Orada yalnız "Müsəvat" firqəsinin telefonu işləyir, şəhərin hər tərəfindən imdad istəyənlərə mümkün edə bildiyi cavabı veriyordu. İsmailiyyəyi ən son buraxıb çəkilməyə məcbur olan "müsəvat"çılar olmuşdu. Onlar İsmailiyyəyi bir halda buraxmışdır ki, bolşevik və erməni əsgəri Nikolayevski küçəyə hücum ediyor, Metropol mehmanxanasının qarşısında vəz edilmiş pulemyot özünün yürekzüçü şaqırtısı ilə İsmailiyyəyi nişana alıyordu.

Millət başını itirmiş, kəndisini şaşırılmış, nə yapacağını bilmədiyi halda özünü qəzanın töqdirinə buraxdığı kibi sevgili İsmailiyyəsini də kəndi başına buraxmış, onun üç-dörd nəferdən ibarət olan mücavirləri də oradan çəkilmiş, İsmailiyyədə yalnız bir neçə mühərabədə şəhid düşmüşlərin qanlı və soyuq meyitləri qalmışdı.

\*\*\*

Xain düşmənlər, əhdlərini sindirən və müsəlmanları əğfal edən erməni milli polku İsmailiyyəyi işgal etmiş, oradakı müxtəlif təşkilatların kağız dəftərlərini qarışdırı-

dan birkərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədiyə basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu. Bu kərrə İsmailiyyə qəzəbindən atəş püşkürür, düşmənləri yaxmaq diləyordu.

\*\*\*

Söylədiyim işbu xatirələr həzindir. Olduqca həzindir. Hələ bənim üçün daha da həzin, bəlkə müdhişdir. Lakin bu qədər xoş olmayan hallar içərisində bəndən ötrü müsibət, tam mənəsi ilə müsibət olacaq bir hal, daha doğrusu, bir təsadüf var ki, vəhdətdən kənar düşsəm də genə söyləyəcək və hər zaman söyləyəcəyəm.

Deyirlər, fəlakət ümumi olduqda bir o qədər insanı müztərib etməz. Lakin mart hadisəsi barışından sonra kimse o məş'um günlerin bir daha təkrar etməyi cəyinə əmin olmadığından xalqda böyük bir iztirab müşahidə ediliyordu.

Bən də şu iztirab halında sınıq bir qəlb, düşgün bir ruhla yanmış İsmailiyyənin qarşısında durub onun xaraba halını görüb zövq alan rus və erməni tamaşaçılarının mütbəssüm çöhrələri qarşısında əzilməkdə idim.

Bənimlə hər zaman məslək münaqişəsini edən bir sosialist arkadaşımla, daha doğrusu, tanış bir sosialistə rast gəldim.

Bənimlə görüşdü. Məhzun bir halətlə. "Nasılsınız, salamatmısınız?" – deyə halını sordum.

Zata bu, o günlərin mozui idi. Dişlərini ağardaraq yüzimə güldü. Arsızcasına, hem də İsmailiyyə binasının içərisindən hələ çıxmada davam edən o xəfif, dəruni tüstüdən utanmadan bir söz dedi. Mən ömrümde o qədər acı söz eşitməmişdim və o qədər də müztərib olmamışdım. Sosialist yoldaş bana dedi:

– Hə, necə gördün bizim sinmaz qüvvətimizi?!

degildi, bununla pək sıxı münasibəti olan ikinci bir təsədüfun ixtiyarsız olaraq xatirimə gəldiyi idi.

İnqilabin ilk günlərində milli müsəlman komitəsi təşkil edildikdən sonra "hümmətçilər" bir çox prinsip məsələlərindən tolayı milli komitə ilə müdəhəda işləməkdən boyun qaçırıyordular. O zaman milli komitə sədri Məhəmmədhəsən Hacinski dəfələrlə realni məktəbdə iqamət etməkdə olan "Hümmət" fırqəsinə müraciət etmişdi, müsbət cavab almamışdı.

Bir gecə saat 2-3 radələrində İsmailiyyə qarşısında bir-iki "Hümmət"çi ilə bir-iki "Müsavat"çının mübahisəsinə təsadüf etdim. Mübahisə nə üçün "Hümmət"çilərin milli komitədə iştirak etməkdən imtina etmələri üzündən idi. "Hümmət"çilərdən birisi əlini İsmailiyyənin divarlarına vurub uca səslə deyirdi:

— "Bu bina burjuy yolu ilə tikilmişdir. Oradan füqərayi-kasibəyə şərdən başqa xeyir gəlməz. Füqərayi-kasibə, əgər öz səadətini istəyorsə, birinci olaraq gərək bu binanı dağıtsın".

Demək, İsmailiyyənin yandırılması ilə bir çox məqsədlər hasil olmuşdu. Füqərayi-kasibənin səadəti hasil olmuşdu. Sosialistlərin sinmaz qüvvətləri mətrəzlərinə isbat edilmişdi. Bununla bərabər, rus bolşeviklərlə erməni daşnaqları da öz arzu məqsədlərinə çatmışdır.

\*\*\*

İsmailiyyə, o kimsəsiz, zavallı İsmailiyyə o gündən sonra mətrux oldu. Kimsə onun qapısını açmadı, kimsə oraya müraciət etmədi. Daha orada işıq yanmadı. Yalnız xəzan aylarının aydınlıq gecələri onun içərisini və dışarısını işıqlandırıyordu.

İsmailiyyə daha artıq kimsəyi ağuşi-şəfqətində bəsləyə biləcək səlahiyyətdə degildi. O, şimdi başqalarının himayəsinə möhtac idi. O, vaxtilə əziz idi, möhtəşəm idi. O

hər kəs tərəfindən sevilir ehtiram ediliyordu. Onun bir çox cəlali-təntənəsi, açıq süfrəsi var idi. Fəqət qəzanın gərdişit həpsini əlindən aldı. Onu səfil bir hala vəz etdi. O, gənc ikən xainlər əlilə xak-həlakətə sürüldü. Bununla bərabər, heç bir zaman millətdən ayrılmadı. Millətin qəmli və matəmli günlərində qəmgin və məhzun göründüyü kibi bayram və şad günlərində şadlandı. O, hər zaman yənə şad və şatır görünürdü. O, ümid ediyordu ki, millət onu unutmaz. Etdigi xidmətləri unudulmaz. Onu yaşıdan yalnız bu idi. Lakin imdi özünün aldanlığını hiss ediyor.

İmdi Bakı bələdiyyə idarəsi onun qorxulu olduğunu iddəa ediyor. Musa Nağıyev vərəsələri onun sökülüb dağdırılmasına maneət etməyəcəklərini bildiriyorlar. Cəmiyyəti-xeyriyyə, o özünü İsmailiyyənin yekanə sahibi zənn edən cəmiyyəti-xeyriyyə onu sökmək, enqazisində çıxaçaq əşyayı satmaq istəyir. Bunun üçün ətrafına hasar çəkir. Budur ki, İsmailiyyə imdi məhzun bir mənzərə ərz ediyor.

Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan? Qoş! İsmailiyyənin, hər vaxt böyük salonda öz gələcəgin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl, onu səndən ayıırlar. Onu lüzumsuz bir meyit kibi dəfn ediyorlar. Həm də sənin gözüün qabağında dəfn ediyorlar. Halbuki, onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkir. Son korrə olmaq üzrə səni görmək istəyir. Niyə durub baxırsan? Get. Son korrə olmaq üzrə get ona, o müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya bir tamaşa et. Çünkü, bir daha onu görmək sənə müyəssər olmayıacaqdır. Çünkü, onu sökür, dağıdıyorklar.

### "İSMAILİYYƏ"

Mart hadisəsi zamanında İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsagəri (əsgərləri

— A.B.) tərəfindən mühəsirə edilmişdim. Ələ keçməmək üçün haman yaşadığım öyün, bulunduğum məhlənin alt qatında, zirzəmisində gizlənmişdim. Pulemyotların diriltisini, topların gurultusunu eşidiyordum. Dişarında nələr vəqə olduğunu hiss ediyor, xəyalımda bir çox fəci mənzərələr tərsim eləyirdim. Əlavə olaraq, bazarın qarət edilərək yandırıldığını, "Şah məscidi" və "Təzə Pir" məscidlərinin top mərmisi ilə dağıldığını bana söyləmişlərdi. Hətta İsmailiyyə binasına atoş vurulub yandırıldığını anlatmışlardı. Lakin nasılsa, bən hər şeyə inandığım halda İsmailiyyənin yandırıldığına inanmayirdim. Bənim üçün, mübaliğəli bir surətdə onun nasıl atoşlər saçaraq yandığını, bir anda o gözəl binanın abadlığından bir əsər qalmadığını hekayə və təsvir edən rus qadınına deyirdim:

— Yeqin ki, sən yanılırsan! Hər şey ola bilər. Bizim düşmənlərimiz başımıza işbu fəlakəti açdıqları kibi hər şeyi bacarar. Hətta məscidlərimizi və ibadətxanalarımızı da dağdırıb xarabazara döndərə bilərlər, İsmailiyyəyə isə toxunmazlar. Çünkü, o böyük bina bizim müqəddəsatımızdır. Amalımızdır.

Müharibə bitdi. Qüvvə qarşısında, vəhşi bir qüvvə qarşısında başımızı əydik. Ağ bayraqlar çıxarıb təslim olduq. Müqəddəratımız bizi sevməyənlərin, bizim hürriyyətimizi görmək istəməyənlərin əlinə tapşırıldı. Bən də üç günlük bir mühəsirədən, qaranlıq və ruh üzücü bir həyatdan, bir əsarətdən qurtardım. Özümü tələsik içərişəhərə saldım. Yolum İsmailiyyə binasının dal tərəfimndən idi, lakin nasılsa bir qüvvə bənim oradan getməgimə mane oluyordu. Guya bana deyirdi ki, yolunu dəgis, İsmailiyyəyə yaxın düşmə.

Yolumu dəgişdim. Başqa bir soqaqdan getdim. Bir çox yeni şeylər öğrəndim. Müsibət və fəlakəti təsəvvür etdigimdən ziyanə gördüm. Bunların həpsi bana təbii bir hal kiibi gəliyordu. Hətta yaxın arkadaşalarından ikisinin qətlə xəbərini, əqrəbamızdan üç qadın, ikisi cocuq olmaq üzrə bir öydə doqquz nəfərin kəsildigini belə öğrenmiş-

ki bunların cümlesi olur şeylərdi. İsmailiyyədən bir əhval öğrenməyə, bu xüsusda birisindən bir məlumat almağa cəsarət edəməyordum. Hər nə qədər bunu yadımdan çıxarıb başqa bir fikirlə məşğul olmaq istəyirdim sə də mümkün deyil, yapamıyordum.

Onda keçirdiigim günlər və saatları inanatı ilə xəyalimdə təcəssüm etdirildi. Kəndi-kəndimə deyirdim: Doğrumudur? Və ya yanlış bir şübhədir bəni bürümüşdür. Hər halda həqiqəti öğrənmək marağlı bəni rahatsız etməgə başladı. İsmailiyyədən bir xəbər bilməgə, həm də səhih bir xəbər bilməgə qərar verdim. Bu məqsədlə Nikolayevski caddeyə gəldim.

Gözlərimə inanmaq istəməyirdim: İsmailiyyə, o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kibi bəsləyib tərbityə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məğlubiyyətdən dolayı qəzəbli bir qəhrəman kibi, məğlub olmuş bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinlikli baxmaqdı idi.

Heyhat, İsmailiyyə yandırılmışdı. Səqfi tökülmüş, içərisindən xəfif bir tüstü çıxiyordu. Mübaliğəsiz deyirəm, həyatımda o qədər mütəəssir olmamışdım. Məyus bir halda onun dörd ətrafinı gəzib dolaşdım. İçərisinə daxil oldum. Ənqazi üzərində əgləşib biixtiyar bir halda düşünməyə başladım. Fikirləşir, orada keçirilən gurultulu iclasları, məslək mübarizələrini birər-birər nəzərimdən keçiriyor, heç bir əsəri qalamayan müxtəlif təşkilatlar haqqında mühakimə ediyordum. Kəndi-kəndimə deyiyordum:

Burada yandırılan nə "Müsavat" bürosu, nə də "Hümmət", "Müsəlmanlıq" və sairə fırqəsi və təşkilatıdır. Xainanə bir surətdə yaxılan yalnız İsmailiyyə binasıdır.

Bir gün yenə, adəti üzrə, yanmış bazarı gəzmişdim. Qeyb olmuş rüfəqədan birinin meydini tapmaq üçün ibtidə

Qasim bəy məscidi neyəmə gətirmə qadın və çələq və  
cuq meyidlərinin arasını aramışdım. Bəd yandırılan binalar  
içərisində yaxıldığından tanınmaz bir hala düşən ölülər  
ilə də çox məşğul olmuşdum. Ruhə və cisma yorğun oldu-  
ğum bir halda İsmailiyə qarşısından keçdiğə bilməm  
hansı qüvvəyi-cazibə bəni yenə onun içərisinə çekdi, hə-  
yətinə daxil oldum. Həyətdə "şiri" (kranı) çıxarılib aparılı-  
ğından su turbasından su axmaqdə idi və bundan dolayı  
kiçik bir "göl" əmələ gəlmışdı. Bir daş üzərində əgləşib  
yenə düşünürdüm. Bilməm məyusluqdanmı və ya gördü-  
yüm dəhşətli mənzərələrin təsirindənmi, uyğu kibi bir hal  
içərisində bulunurdum. Nasıla baxdığını suyun içərisində  
yanmış İsmailiyənin şəkli görünməkdə. Bu da mənim  
nəzərimi kəndisinə cəlb etməklə bəni məşğul etməkdə  
idi. Birdən nəzərimdə İsmailiyənin böyük salonu canlandı.  
"Müsavat" fırqəsinin 27 oktyabr tarixli qurultayı gö-  
rünməgə başladı. Orada natiqlər danışır: birisi deyirdi: "Əl  
hürriyət və əl-müsavat mən" ayeyi-allah bəhbəh ma əl  
bəşər.

İkinci bir natiq fırqə başçılarından Yusifbəyli Nəsib  
bəy deyirdi:

— "Yoldaşlar, bən iki yuxu görmüşəm. Bunların birin-  
cisini Ümməqafqaz müsəlmanlarının birinci qurultayı za-  
manında, onda ki, muxtariyyət məsələsinin açıq iclasda  
deyil, bağlı qapılarda müzakirə etmək istəyirlərdi, o vaxt  
görmüşdüm. Mən onda yuxuda görmüşdüm ki, həmin bu  
ali salonda ədəmi-mərkəziyyətçilərin və muxtariyyət-  
ləblərin rəsmi surətdə qurultayı açılmışdır. Şükr olsun ki,  
haman yuxum həqiqət oldu.

İndi də yuxuda gördüm ki, həman bu möhtəşəm sa-  
londa Azərbaycan istiqlalı elan olunub, Azərbaycan parla-  
mani açılmışdır".

Bu halda bir səs bəni daldığım fikirdən ayıltdı. Kim  
isə bana deyirdi:

"Dişarı çıx...Xatalıdır. Başına ucar..."

Ayağa qalxdım. Bu xaraba halına salınmış divarlardan guya eşidiyor kibi idim:

"Yalandır... İnanma!..."

O vəqədən bir çox zamanlar keçdi, bir çox şeylər gördüm. Hər zaman İsmailiyyə qarşısından keçərkən onun divarı üzərində cəli xətlə yazılı Va inn leysə li-l-insən ilə nə səə. Va İnn səyəhu saufə yəra (tərc.: İnsanın cəhd elədiyi (şey) onun üçün deyildir. O öz səyinin nəticəsini sonradan görəcəkdir. — A.B.) ayələrini gördükdə İsmailiyyənin yandırıldıǵına yənə şübhə ediyordum. Deyirdim, əgər İsmailiyyə yandırılmış olsaydı, şu həqiqətlər, şu allah kəlamları oradan silinərdi. Lakin yenə şübhədə idim. Başqalarından onun yanmış və işəgəlməz bir hala salınmış olduğunu hər zaman eşidiyordum. Tək bir həqiqət işin hər tərəfini bana koşf etdi, bənim bu xüsusdakı məruzələrim "Dişarı çıx... xatalıdır... başına ucar..." – deyib bəni oradan kənara dəvət edən yeganə hamiyi-xeyirxahımı sükuta məcbur etdi.

Bilirsiniz, İsmailiyyənin yandırıla bilmədiyini aləmə isbat edən bir həqiqət hankısıdır?

Azərbaycarn parlamanı üzərində üç rəngli və səkkiz guşə yıldızlı təmuc üçün Azərbaycan bayrağı.

### Çələ

### MƏHƏMMƏD AĞA ŞAH TAXTLI

### AZƏRBAYCANDA DARÜLFÜNUN

Darülfünun olmazsa, nolur?

Ürfani və ictimai həyatımızda səktə gəlir: Ümumi maarifə aid orta məktəblərimizdə şagirdlərimizə dərs və rəcək müəllimlərimiz olmaz; naxoşlarımızı müalicə edəcək təbiblər məfqud olur.

Hüquqsunas həkimlər bulamayız ki, mal və mülk üçün münazeə edən vətəndaşlarımızı və ya cinayət ibda'

(burada, edən — A.B.) canilərimizə mühakimə etsin. Darülfünün olmazsa, maarifimiz maarifçi Avropa və qonşu xristian millətlərinin mühərrirlərinə keyf və məsəl olacaq mühərrirləri nərədən ala bilər? Darülfünunmuz olmazsa, ömrünün həpsini elm və fünnə olan o möhtərəm vücudi millətlərinin mədəniyyət üzrə həyat sürmələri üçün labüb olan professorlar heyəti millətimizin içində nərədən çıxar, nərədən yentisər? Mədəni həyatın şəraitinə və amillərinə imhal (təhlil — A.B.) nəzərilə baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi-sərçəsməsi mabədəlqəvalun darülfunnundur.

Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdən olmaqdır. İnsallah, millətimiz İran şairilə həmzəban ola-raq "Mən laf əqlmiz nümayən kargı konəm", — deyər də və darülfünun istəmirəm, fikrini qəti surətdə adını-sanını çəkməmək üzrə rədd eylər.

Bu rədke bu saatda ondan ibarətdir ki, məclis məbhutanımız hüzuruna təqdim edib Azərbaycanda dövləti darülfünun təsisinə aid olan hökumət layihəsini təsdiq bu-yursun.

Beynəllmiləl siyasetimiz üçün də bizim üçün bək (ağlama — A.B.) lazımdır.

Bu günlərdə qəzetlərdə müttəfiqlərin (deleqatsiyası-na) verdikləri cavab basılmışdı. Avropalılar özlərində osmanlı mülküyü osmanlı təbiətini yaşayan millətlərə payla-mağə haqq Görürler. Buna da onu səbəb Görürler ki, osmanlılar siyasi və ictimai həyatlarında ümümmədəni millətlərin rəhbəri olan fənn və əqli-səlim ilə müamilə etmə-yib ya öz ənənələri və ya öz kefləri ilə müamilə ediyorlar. Ona görə onlar osmanlılarda o qabiliyyəti görmürlər ki, nə özləri üçün tərəqqilə təvam (oxşar, uyğun — A.B.) bir həyat təsis edə və nə başqa millətləri oylə idarə edə bil-sinlər ki, bu işveyə-idarə Avropa nəzəriyyatına təvafüq et-sin. Yəni, bir söz ilə, osmanlıları ictimai həyatlarında fəni rəhbər etmədikləri üçün qanuni-mədəniyyətin xaricinə qoyurlar. Gürcülərin bir ildən ziyadədir darülfununları

var. Ermənilər isə bizdən sonra darülfünun təsisinə girdikləri halda darülfununların hökumət və parlament qərarı üzrə təsis etmişlərdir.

Əhvala vaqifi-kamillən olmuyan deyə bilərlər ki, avropahlar osmanlılardan nə istəyirlər, osmanlıların da darülfünunları var. Darülfünunları var, fəqət Universitetləri yoxdur. Maddiyyətə aid məsələlərdə osmanlı professoru Avropa professoru kimi söz söyləyə biler. Fəqət fəlsəfə və ədyana aid məsələlərdə isə osmanlılarda hürriyyəti-əfkər yoxdur. Şeyxülislam nə əqidədədirse, bu işlərdə hər kəs o əqidədə bulunmalıdır. Buna təvafüq bir əməl yapmaq deyil, bir söz söyləmək belə cinayət ədd olunub əcazata cəlb olunur.

Madam ki, biz – Azərbaycan türkləri ictimaiyyətdə hürriyyəti-əfkər qəbul etmişiz və madam ki, bu hürriyyəte-əfkərə meyl və cazibə bizim qövmi-xasiyyətimizdir. Böylə olmaseydi, ismi Avropada dastanlara keçən gəncəli Mirzə Şəfi və ya Mirzə Fətəli Axundov kimi mücəssəm hürriyyət əfkərləri bizim içimizdən nasıl nəşəət edə bilərdi? Neyçün biz hurr-əfkər olduğumuzu təcəlli etdirmiyəlim? Bəli, biz ictimaiyyətdə hürriyyəti-əfkər sahibləriyiz. Və madam ki, böyləyiz Avropa masstabında mütləq və qeyri-məhdud olan hürriyyəti-əfkər üzərinə müəssis bir darülfünun açmalyız ki, bu darülfünunumuz hürriyyəti-əfkərçi olduğumuzun dəlili-felisi olub bizim istiqlal siyasi-mizə toxunmaq üçün avropalıların əlindən siz hürriyyəti-əfkərçi deyilsiniz, sizə istiqlal verməyiz bəhanəsini alsın.

Şimdilik darülfünün bizim içimizdə ancaq rus professorlarından təşkil edə bilər. Özümüzün professorlarımız yoxdur. Adı əhvalında yaşayan heç bir millətdə və qeyr öz məmləkətinə lazımlı olmayan professor bulunmuyuf ki, onlar – xaric bir məmləkətdən bir darülfünun aça bilsinlər. Rus məmləkətinin, məlum olduğu üzrə, işləri bu halkı halda pəjmürdə olmuşdur (müəllif Oktyabr inqilabını nəzərdə tutur — A.B.). Ona görə rus professorları işsiz qalıb başqa məmləkətlərdə darülfünun təsis etməyə talib olur-

lar. Bizim Azərbaycan studentləri isə hal-hazırda ancaq rus lisani bilirlər və bu lisanda ali təhsil edə bilərlər. Ona görə ictimai və siyasi zərurət bizdən onu istəyirlər ki, bu rus fazillərindən istifadə edib rusca tədris edəcək darülfünun açalımlı.

Fəqət daima olmaq üzrə ali təhsilin əcnəbi lisanda kəsb olunacağı işimizə əl verməz. Fünunda olsun, idarədə, siyasetdə olsun, nərədə olursa-olsun, kəndi işlərini öz dilində əmələ gətirəmmiyən bir millət səqt xırda bir millət olub həqiqi istiqlaldan fəal saqət və həqiqi istiqlala nəqabil bir millətdir. Qonşu, mən bu sözümü deyəmmirəm, bir az vəqt üçün dilini mana ver danışım, – deyən adam nə qədər zəlil və həqarətəşayan isə, mən öz qərarmədarımı öz dilimdə yazamırıam, qonşu, dilini mənə ver, sözümü tez vətəndaşlarına anladım, – deyən, bir nazir və ya ziyali ondan ziyada şayan təhqirdir. O adam isə ki, mən filan fəndə mütəxəssisəm ədasında bulunur və turkdür və türkcə qonuşur, amma öz elmini öz dilində tədrisdən izhari icz ediyor, onun alim olduğuna inanmayınız. Yolunu bulub bir diyəlum alub alıməm diye xəlqi aldadiyor. Alim olmaz ki, mütəfəkkir olmasın və vəqta ki, alim elə fikir öz dilini bəyan bir adamdır. Cəme oldu, o, öz dilində elmini bəyan da heç bir güclük çəkməz.

Ona görə əvvəlimci gündündən belə təzə və rus dilində açacağımız darülfünunumuzu milliləşdirməli və türkləşdirməliyik. Darülfünunumuzu deyil, idarələrimizin hamısını türkləşdirməliyiz. Bir qaç sənə bundan əvvəl Avropana lisanına şūnasları içində küll cahan üçün ümumi və yeganə lisandan istifadə olunmaq məsəlesi ortaya böht olunduğu sərədə almaq atıldığı vaxt şərqşünaslardan bir alim o fikri verdi ki, ümum növbəşər üçün yeganə bir lisan olmaq üzrə türk lisani qəbul olunsun. Çünkü türk lisanının qəvaidi hamı lisanlardan ziyadə müntəzəm və mütərəddiddir.

Heç insafdır ki, boylö cahanpəsənd lisanımız olduğu halda əfkarmızı yabancı bir millətin qəvaidi-hamidən çə-

di ki, "muzun nist vala məni nədarəd". Mən isə canım istəyir ki, bağırıım ki, boylə bir müamiləmizdə nə hübb vətən var, nə aqili-salim.

İnşallah dilimizdən, başqa dilləri içimizdən çıxarmaq xüsusunda bir özgə dəfə müsahibət edərəz.

### CÜMHURİYYƏTİMİZİN BEYNƏLMİLƏLCƏ TƏSDİQİ

Millətimizin hürriyyət siyasəsi, cümhuriyyətimizin dövlətcə istiqlalı qalib və müttəfiq dövlətlər tərəfindən təsdiq olacaqmıdır? Burasına, təbii, şimdidən qəti yolda hökm verəməyiz. Fəqət bunu qəti və mütləq surətdə söyləyə bilərək ki, əgər həqqaniyyət bəşəriyyəyə məraət veriləcək qərarın ədl və nisfətə (insafa — A.B.) müəsis olması iradəsi dövlətlərin rəy və əqaidlərində hökmran olursa, işin bizim istədigimiz və umduğumuz yolda qət olunacağı şübhəsizdir.

Dövlətlərin veriləcək qərarında bu əsləslərə zidd nəzəriyyələri qələbə edəcək ehtimalı dəxi varmıdır? Böylə mənfur qələbə, allah göstərməsin, vüquə gəlirsə, bizim haqlı arzumuza qəsd həqqaniyyəti — bəşəriyyənin dəxi məqbur (məhv — A.B.) olacağı bədihi (aydın — A.B.) olmaqla bərabər böylə bir əhval ədaləti-şikənanəyə (haqqı qıran əhvalata — A.B.) heç bir ehtimal olmadığını söyləmiş olsaq, meydanda açıq durub hər kəsə məlum olan bir əmaratdan (əmirlik — A.B.) keyfi (iradi — A.B.) olaraq sərf-nəzər etmiş oluruz ki, bundan bizə kəndimizi iğfaldan (aldatma — A.B.) başqa bir şey hasil olmaz.

İstiqlali-millimizin təsdiq edilib-ədilməyəcəyi, bu məsələnin bizim üçün həyatı əhəmiyyəti olduğundan, bizi, təbii olaraq, ən ziyadə işgal ediyor. Ləhzə bunun ləhin-

*A.B.) nəzərdən keçirəlim:*

Avropalılar istiqlal-siyasiyə o milletlərin haqqı olduğunu təsdiq edirlər ki, kəndi içlərində mədəni yolda yaşayıb, kəndi qonşuları ilə və kəndiləri ilə münasibəti vüquə bulan cəmi miləl ilə mədəniyyəti hazırladə cari olan şivə və qəvəə daxilində müamilə (rəftar — *A.B.*) edələr.

Bu günlərdə nəşr edilən yeni heyəti — hökumətimizin bəyannaməsində bizim şimdiki daxili və beynəlmiləl həyatımızın bir mücməl təsviri (xülasəsi — *A.B.*) var. Bu təsvirin daxili müamiləmizə aid qismində əzcümlə bir həqiqət bariza söylənir ki, onu təsdiq edəmiyəcək heç bir vicdanlı adam təsəvvür olunamaz.

"Bu kürsidən məali-iftixar ərz etməliyəm ki, millətimiz maarif işlərində böyük addımlar atıyor. Şimdiyə qədər açığımız zəkər (kişi — *A.B.*) və ünas məktəblərimiz iki-üç gün içərisində dolur. Hətta kişiklər və qadınlar üçün açığımız kurslara yüzlərlə xanımlarımız davam ediyor. Millətdə oxumaya, tərəqqiyə böyük bir həvəs vardır... Bu günlərdə Avropaya yüz tələbə göndəriyoruz".

"Hətta böyüklər, qadınlar üçün açığımız kurslara yüzlərlə xanımlarımız davam ediyor". Bu vüquəyə (hadisə — *A.B.*) islam aləminin həyat-ictimaiyyəsinə aid böyük vəqəyə (hadisə, əhvalat — *A.B.*) məxsus cəlb-diqqət ediyorəm. İslamiyyət ehkamının yox, qürun vüsta (orta əsrlər — *A.B.*) cəhalətinin və Asiyada hürriyyəti-şəxsiyyə təminsizlik əsri olaraq bəz məmləkətdə caygır olan (yer tutan — *A.B.*) ünas əhalisinin həyatı-ictimaiyyədən kənar da tutulduğunu bəhanə edərək avropalılar müsəlmanları qeyri-mədəni ədd etməgə cəsarət edərlər. Şimdiki cahan mühəribəsi zamanında sulhdən birinci dəfə müxabirə (Xəbərləşmə, yazışma — *A.B.*) başlandıqda müttəfiq ANTANTA dölvətləri osmanlıların Avropadan çıxarılmalarını o dəlil ilə tələb etdilər ki, bunlardakı qadınların həyatı-ictimaiyyədən xaric tutduqları adəti osmanlıları mədəni millətlər içində yaşamaq haqqından möhrum ediyormuş.

Osmanlılar da ki əhvale-həqiqiye-ictimai ilə böylə bir iftihama məhəl vəriyormu-verməyormu, burasını burada təhqiqə bəndən məqduri-müsəid degildir (burada, imkan xaricindədir — A.B.). Ondan başqa vəqt qonuşuruz. Burada isə onu demək kifayət edər ki, bizdə qadınların hürriyyəti-ictimaiyyələri o yoldadır ki, "qadınlar üçün açığımız kurslara yüzlərlə xanımlar davam ediyorlar".

Mədəni olmadığımızın yeganə dəlili olaraq müsəlman düşmənləri qarılın camaatdən bər kənar yaşadığını söyləyirlər. Bu dəlilin, həmd olsun, bizə tətbiqi yoxdur. Zira qadınlar üçün açığımız kurslara yüzlərdə xanımlar davam ediyorlar.

Qonşularımızla nə yolda rəftar ediyoruz?

Bu suala cavab üçün hökumət bəyannaməsindən bir çox mətləblər istiarə (götürmə, alma — A.B.) edə bilərdim, atidəkinə inhisar (yalnız bir şeyə məxsus etmə — A.B.) ediyorəm:

"Əqliyyətdə qalan millətlərin hüququnu tanımaq məsəlesi proqramlarda yazılır, nitqlərdə söylənir, fəqət məaltıəssüf əməldə çox nadir görünür.

Azərbaycan milləti Qarabağda yaşayan erməni vətəndaşlarının bu haqq-təbiyyəsini bilətərəddüd verdi. Ətrafinəda hər gün hərdəm vüquə bulmaqdə olan yanğınlara, qırğınlara baxmayaraq Sürməli, Novı Bəyazid, Eçmədzin vüquati kibi fəlakətlər qarşısında belə sözündən dönmədi".

"Qafqasiyyada bunu şimdilik biz yapdıq və digər qonşularımızın dəxi böylə yapmalırını arzu edəriz".

Sair dövlətlərlə münasibətimiz bəyannamədə böylə təsvir ediliyor:

"Müttefiq dövlətlər tərəfindən dəxi Qafqasiyyamızda və xüsusi olaraq Azərbaycanda rəsmi və ya nim-rəsmi nümayəndələr vardır. Bununla artıq həyatı-beynəlmilələ ayaq basdığınız isbat olunmadadır.

Demək, ən diqqətli Avropa nöqtəyi-nəzərinə daxili işlərimizdə mədəniyyətşüar (mədəniyyətə vərdiş edən —

A.B. və təriqqipərvər. Və əvənəməni işləmizdən di-  
gərlərin hüququna müraatla (riayət etmə — A.B.) iktifa  
(kifayətlənmə — A.B.) etməyib şəfqətli və hüquqpərvər  
qomşu və əcnəbiləriz.

Əgər Avropa haqlı olmaq istəyirsə, istiqlalımızı tə-  
diqdən baş qaçırmağı bu qədər böylə isə, yuxarıda zikr  
olunan əqidə nərədədir?

Cahan müharibəsinə qədər avropalılar osmanlıları Bi-  
rinci Nikolayın qəralınca "xəstə adam" zənn ediyordular.  
Boğazların o cahan tarixində misli görülsün müzəffəranə  
müdafisi osmanlıların hər millətdən sağlam olduğunu  
aləmə göstərdi. Qüvvətli bir Osmanlı dövlətinin vücudu-  
nu İngilis dölvəti nasıl isə Hindistan imperatorluğu üçün  
həmxatirəli (eyni düşüncəli — A.B.) ədd etdiginde İstanbul  
əldə etməkdən balistifadə Osmanlı məmləkətini türk  
olmayan digər millətlərə paylamaq istəyir. Biz də türk ol-  
duğumuz üçün sui-zənn ilə baxıb bizi, mümkün isə, tamam-  
milə ruslara və digər xristian millətlərin nəfinə olaraq qır-  
maq tərəfdarı İngiltərədə vessafat (and olsun pırıltı ilə  
uçan quşlara bir surət başlanğıc ifadəsi — A.B.) az degil-  
dir. Və bunlara bizim qonşu və bədxahlarımızdan met-  
buatca yardım edənlər, yəni bizə hər dürlü iftiralar deyən-  
lər dəxi az degildir. Fəqət ümid edərək ki, bu açıq şübhə-  
siz həqiqəti ingilislərin əksəriyyəti ki, şərqə aşinalıqları  
ilə məşhurdurlar, anlayarlar ki, biz cinsa türküksə də, tari-  
xa və siyasətə osmanlılardan başqa bir dövlətiz, başqa bir  
dövləti-siyasiyəyiz. Ləhzə iftira və böhtanlara uyub biz  
azərbaycanlılara nəhaq yerə toxunmamalarını səmim  
qəlbə ehtiram etdiginiz ingilis qövmünün həqiqətpərəs-  
tliyindən və zahirlə aldanmayacaq bir böyük millət olduq-  
larından bəklərəz.

Xətma olaraq söylələ bileriz ki, istiqlalımızın təsdiqi  
məxtərəli (icad edilən, yaradılan — A.B.) olmaqla bəra-  
bər, inşallah, vüqua (əmələ gəlmə — A.B.) bulacaqdır.

Bəninin gəlir, deyorkən **228**  
yirsin? — deye Süleymanıza rəvəf döndü və deyə:

### NALEYİ-DƏRVİŞ

Ey dörd-beş kasa xamıraşı, ya küşbərə yeyib beş-altı  
dəfə "afiyət olsun" eşidib istirahət edən ağalar, görüsü-  
nüzmü altı-yeddi yaşında cindr libasda soyuqdan tirəyə-  
titrəyə küçələr divarında pənahlanmış tifilləri?... Rast gə-  
liblərmi sizə qoca kişilər dalında cindr yorğan, balasının  
əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında ti-  
filləri?

– "Ay qardaş! Acıq, Allah xatirinə!"

– "Pul istəmirik, bir parça çörək bu tifile..."

– "Olarmı bir yer ki, bir-iki saata pənahlanaq?..."

Eşitmisinizmi bu nalələri!... Eşitmisiniz, yəqinimdir.  
Görmüsünüz, bişək. Necə ola bilərdi, görmüyəsiniz. O so-  
yuqdan, acıdan taqəti kəsilmiş, "yalvarmağa" gücü çat-  
mayan, ötüb-keçənlərə məzлum-məzлum baxan tifilləri ...  
Görmüsünüz, amma... insaf, mürvət, vicdan sizdə olmu-  
yub. Məişət, dünya, qaraca pul sizdə insanlıq nişanəsi  
qoymuyub... Allah versin, deyib keçmisiniz...

Sübhdən axaşamadək alış-verişdə əhalinin nəfəsini  
darixdirib birə on qazanırsınız... Bari füqəralara rəhm edi-  
niz!... Şəriətinizi, Quranınızı yad ediniz...

Mən qana bilmirəm, mümkün olan işdirmi küşbərəni  
çirtildədim, qonşum acıdan köpük quşsun...

Qana bilmirəm, necə rahat yatmaq olar isti otaqda, bi-  
ləsən ki, küçədə cindr yorğan altında bərabər arvad, iki  
tifil titrəşə-titrəşə bir-birinə qışılıb növbə gözlüyürlər...

Vay fələk! Kim deyir insafım var?

Ah, kifayətdir, ağa dərvış!...

## KÖNÜLLÜ\*

Məşədi Murtuza bazardakı alver işini tamam etdikdən sonra evinə qayıdır çörəyini yeyib, indi də çay içməylə məşğul idi.

Məşədi Murtuzanın halına bələd olanlar onu bu əldə görə idilər, sıfətindən, oturuşundan və çay içmək ədaləməxsusindən onun "keyfi kök və damağı çağ" olduğuna hökm edərdilər; və səhv etməmiş olardılar.

"İspekulyatsiya"sı arzusuna müvafiq baş tutmuş və qalaq-qalaq pullar, "mənimdir" deməyə haqq qazanmış olan bir "abivatəl"in belə bir müvəffəqiyyətindən sonra əlbəttə keyfi kök olacaqdır.

Məşədi Murtuza nə qədər adı bir abivatəl olsa da, siyasətə biganə deyildi; lakin siyasiyyət cərəyanını qəzetlər vasitəsilə təqib etməyi xoşlamayıb bu xüsusda ağızda danışılan sözlərə, yəni siyaset qəbilindən olan hekayələrə çox əhəmiyyət verərdi.

Məfkureyi-siyasisi bundan ibarət idi: şuluqluq olmasın!

Azərbaycan istiqlalı haqqında nə fikirdə olduğunu bilmək üçün verilən suala:

"Bacara bilsələr, pis deyildir" – cavabını verməklə özünün bu "iş"də əlaqədar olmadığını bildirərdi.

Xülasə, Məşədi Murtuzanın hal-hazırda keyfi çox kök və istirahəti də hədd kamalında idi; bu keyfin bir az zamanдан sonra pozulacağını və istirahətin haram olacağını işaret edəcək heç bir əsər və əlamət yox idi.

Nagah, qapı açılıb, Məşədi Murtuzanın aşnalarından ən yaxını olan Səlman oğlu Süleyman bir əndişə, bir hələtlə içəri girib birdən-birə: Məşədi Murtuza, deyirlər, Denigin gəlir, deyərkən, Məşədi Murtuza: – Əşı nə deyirsən?! – deyə Süleymana tərəf döndü və belə qeyri-

zur adamlar səsi təqib edirdi. Oxuyanlar irəlilədikcə oxuduqlarının sözleri aydınlaşışb:

"Iləri, iləri! Azərbaycan əsgəri"ndən ibarət olduğu anlaşıldı. Bir az sonra cavan əsgərlərimiz qəhrəmananə bir vəziyyət və zövqavər bir nizamla səf-səf gəlib keçməyə başlarkən Fərəc Məşədi Murtuzaya müraciət edib:

— Bele qəhrəman qoşunu olan adam qaçarmı? — dedikdə, süngərli tüfəngləri parıldayan, addımları bərabər olaraq bir əndazə ilə irəlileyən və qəhrəmananə bir vəziyyətdə olan əsgərin görünüşü Məşədi Murtuzanın ürəyini o qədər toxdaq etdi ki; əshi, zarafat eləyirom, qaçmaq nədir, zad nədir. Kişi olan kəs də qaçarmı? — deyə məhcub /utancanq — A.B./olduğunu göstərdi. Cavan əsgərlərin ar- dinca könüllü dəstəsi keçməyə başladı. Bığlı-saqqallı kişi- lər əllərində tüfəng, ağızlarında vətən zikri oxuya-oxuya nizamla keçərkən Məşədi Murtuza Fərəcə müraciətlə: da- yıoğlu, bunlardamı bizim əsgərlərimizdəndir, sualını verdi: Fərəc, bütün huş və guşunu kəndi ticarətinə həsr edən Məşədi Murtuzanın mühitdəki əhvaldan tamamilə bixə- bər olduğunu görüb onu işlərdən bir qədər vaqif etməyi lazımlı bildi və axırda səhbəti könüllü təşkilatımıza çatdırıb dedi: Könüllü olmağın məqsədi budur ki, vətənimizə bir təhlükə arız olarsa, onu nəinki yalnız bizim övladlarımız olan əsgərlərimiz, bəlkə biz özümüz də müdafiəyə borc- luyuq.

Məşədi Murtuza fikrə getdi...

\*\*\*

Bir həftə sonra idi ki, əsgərlərimiz genə əqbincə kö- nüllü dəstəsi dəmdar olaraq zikr oxuya-oxuya kəmali-ni- zamla küçədən keçirdilər. Bunlara bir inşirah qəlblə tama- şa edərkən könüllülərdən bir nəfər qara saqqallısı, ağızın- da "Iləri, iləri, Azərbaycan əsgəri": zikrini mərdanə bir səslə oxuyan və addımlarını arkadaşlarınıninkinə uydurma- ğa çalışarkən diqqətimi cəlb etdi. Bu əsnada Fərəc mənə tərəf yan alıb: — Məşədi Murtuzaya bax, mərhəba! — de-

yerkən o könüllünün Məşədi Murtuza olduğunu anladım. Məşədinin əynindəki əsgəri əlbəsənin onun ruhuna da böyük bir cəsarət vermiş olduğunu sifətindəki mərdanəlik əsərindən görmək olardı.

### TAZƏ

#### REMİNQİTUNİSTQALAR

Qafqazdan çıxdan çıxdığımı görə heç zaddan xəbərim yox idi. Öyle bilirdim ki, Qafqaz genə haman Qafqazdır: yəni rus qaradavoyu, rus dili və sairə.

Elə ki, təkrar Qafqaza qayıtdım, ondan işlərdən xəbərdar oldum; məni hali eylədilər ki, Qafqaz Rusiyadan ayrılibdir və hər millət özü üçün bir cümhuriyyət düzəldibdir.

Bu əhvalat mənim xoşuma gəldi.

Birinci cümhuriyyət ki, torpağına ayaq basmışdım, Ermənistən idi.

Buranın dəvari-rəsmiyəsindən birinə işim düşdü; rus dili bildiyimə görə bir ərizə yazıb aparıb təqdim etdim. Dedilər ki, cavab üçün sabah gel. Səhər getdim, ərizəmi əlimə verdilər. Gördüm ki, üzərində erməni dilincə bir "rezalyutsiya" qoyubdurlar. Bir ermənidən rica etdim ki, bunu oxuyub mənə qandırsın. Erməni "rezolyutsiyam" oxuyub tərcümə etdi.

Tərcüməsi böylə idi:

Ərizənizə baxılmadı. Çünkü hökumət dilində yazılımına yibdir.

Sordum, nə hökumət dili?!

Dedi, o hökumət ki, adına Ermənistən deyirlər. Ermənistən hökumətinin də hökumət dili, əlbəttə, ermənicə olacaqdır.

Dedim, axı, mən ermənicə bilməyirəm.

...və, sonu uşun on yaxşı ərizə yazdım.

Ermənistan cumhuriyyətindən adlayıb Gürcüstan cumhuriyyətinə varid oldum.

Burada da mana bir ərizə yazmaq vacib oldu.

İstədim bir gürcü tapam ki, məndən muzd alıb ərizə yapsın. Sonra fikr eylədim, bu izafə xərc olacaqdır. Çünkü Ermənistan başqa, Gürcüstan başqa. Ermənistan hökuməti daşnaqlardan əmələ gəlir və daşnaqlar da məlum olduğu üzrə məəttəessüb milətpərəstdirlər. Madam ki, Xatisovu Xatisyan edirlər, o halda, təbiidir ki, rus dilini də atıb öz dillərini işlədəcəkdirlər.

Hərçənd ki, ermənilərin ruslara məhəbbəti baqidir. Və daşnaklarla "Denikinlər" in aşiq və məşuqluq əlaqəsinde olduğu müsbətdir, lakin bunun dilə dəxli yoxdur. Bu, rusca bilmeyən müsəlman dövlətlilərinin ruslardan aşna saxladığı kibi fəqərəyə bənzər bir işdir...

Amma gürcü hökuməti sosialist hökumətidir: Və mən də qabaqlarda öz müsəlman sosialistlərindən eşitmışdım ki, sosialistlər üçün millət ayrılığı yoxdur. Onlardan ötrü hamı insanlar bərabərdirlər. Bu, rusdur, bu, ermənidir, bu, türkdir – heç təfavüt eyləməz. Bəs, bundan əstənbat eylədim ki, bir halda ki, millət ayrılığı yoxdur, o halda dil ayrılığı heç ola bilməz. Çünkü millətləri bir-birindən ayıran ən əvvəl dilləridir.

Ərizəmi kəmali-cəsarət ilə rusça yazıb apardım və lazımlı olan yerinə verdim. İdarə rəisi ərizəmi açıb baxan ki-mi təkrar qatlayıb əlimə uzatdı və gürcü dilində nə isə dedi. Mən rusça dedim ki, nə deyirsən? Cavab vermədi və qapıya işarə edib anlatdı ki, çıx bayıra. Bayırdakılardan bir nəfəri mana əhvalati qandırı və dedi ki, ərizəni gərək gürcü dilində yazasan. Dedim ki, bəs sosialistlər üçün millət ayrılığı və dil ayrılığı gərək olmasın.

— Dedi, onu söyləyən yəqin ki, sizin solsialistlərinizdir. Bizim sosialistlərimiz isə öz millətlərinin sosialistlərdir, başqalarla işləri yoxdur. Və bir də gürcü kəndlisi

nəçidir. O öz Rəmişvilisni, öz Çeretelisni tanırıv və dilini də başa düşür...

Xülasə, Gürcüstandan ötüb Azərbaycana daxil oldum. Tərs kimi, burada da mana ərizə yazmaq vacib oldu!

Amma daha xam deyildim, təcrübə məni öğretmişdi ki, hər cümhuriyyətin rəsmi kağızları öz dillərində olmalıdır. Ona görə ərizəmi türk (Azərbaycan – A.B.) dilincə yazıb lazım olan dairəye rəvan oldum...

Dedilər ki, nə isteyirsən? Dedim ki, rəisi görəcəyəm. Dedilər, nə üçün? Dedim, ərizəm vardır. Dedilər, ərizəni ver, özün geit. Bunu deyib ərizəmi əlimdən aldılar və heç baxmadılar ki, görək nə yazılıb və nə dildə yazılıbdır. Dedim, bəs cavab üçün nə vaxt gəlim? Dedilər, bir-iki gündən sonra.

Bir-iki gündən sonra getdim; dedilər ki, hələ ərizənə baxılmayıbdır, çünki tərcümə etməyibdilər. Dedim, siz ərizəyə baxmadınız, ərizə türkcə (Azərbaycanca – A.B.) yazılıbdır, tərcüməyə ehtiyac yoxdur. Dedilər ki, elə türkcə yazıldığına görə tərcüməyə ehtiyac vardır; sənin ərizən gərək tərcümə edilə, sonra verilə "reminğitunistqa"ya, o da onu çap edib sonra rəis cənablarına pişnəhad edə. Dedim, rəis cənabları rusdurmu? Dedilər, xeyr, müsəlmandır. Dedim, eylə isə görünür, onun türkcə savadı yoxdur. Dedi, rəhmətliyin oğlu, nə boşboğazlıq edirsən? Sən bura göydən düşməmisən, yerdən çıxmamışan, qayda belədir! İndi ki, ərizələr türkcə yazılıacaqmış, bəs, bu bir düzün reminğitunistqlarala biz müftə pul verəcəyik? Onsuz da onların dili üstümüzdə bir arşındır; deyirlər ki, qoy Denikin gəlsin, görün Azərbaycanın başına nə açacayıq! Bəs, bu cüro adamlara müftə pul vermək olar?! Sən ağlını hara veribsən! Və bu adamları nə hesab ediyorsan! Qoy reminğitunistqların çanı çıxsın işləsinlər ki, aldıqları məvacib də haramları olmasın!

Dedim, bu qədər reminğitunistqa saxlamaq məmləkətin nəmafeyi nəzərindən vacibatdandırı?

səni xəbərdar edirəm ki, mən də bir kəmhövsələ adamam.  
Qorxuram ki, sözümüz tərs gələ, aramızda inciklik ola.  
Məsləhət belədir ki, çıxıb gedəsən!

Gördüm ki, məsləhət pis məsləhət deyildir: ona görə  
çıxıb getdim....

38

**Y.V.ÇƏMƏNZƏMINLİ**

## **MİLLİ VƏ MƏDƏNİ İŞLƏRİMİZ**

I

### **ÜMUMİ KİTABXANA**

Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq. Sonra bu məsələ unudulmuş kimi göründü. Halbuki kitabxananın bizim üçün o qədər əhəmiyyəti var ki, çoxdan bu yolda çalışmalıydıq. Kitabxana açmaq bir o qədər də çətin iş deyil. Təşəbbüs olunsa, pulsuz belə bir çox kitablar toplamaq olar. Ümumi kitabxana fikri birinci olaraq Kiyev "Müsavat" komitəsinin düşündürdü. İlyarım əqdəm komitə Bakıda ümumi kitabxana təsisinə qərar verdi və min cildə qədər kitab ələ gətirdi. Kitablar iqtisadi, siyasi, ictimai və başqa məsələlərə aiddir. Avropalıların islam və türk aləminə olan nəzəriyyatlarına dair bir çox kitablar var. Fikir bu idi ki, kitabxananın bir qismi islam məsələsinə sərf edilsin və islama dair nə qədər əsərlər yazılıbsa ələ gətirilsin. Təəssüf ki inqilab bir çox mənələr təşkil etdi və kitabxanamız da Kiyevdə qaldı. Bakıya gətirə bilmədik. Bu gün bu məsələ yenə yönümüzədir; gələcəkdə də bizdən əl çəkməyəcəkdir. Bu gün bu məsələnin həllinə çalışılmalıdır.

Milli işlərimizdə hər şeyi hökumətdən gözləməməliyik. Xüsusi təşəbbüsler də lazımdır. Bu barədə zəhmətkeş

tabxana məsələsinə həsr etsə, böyük iş görər. Kömək üçün hökumətə müraciət olunsa, hökumət müzayiqə etməz zənnindəyəm. Kitab ələ gətirmək üçün xaricdəki səfarətlərimizə və konsulluqlarımıza müraciət edilsə, türk, fars, ərəb və Avropa dillərində qiymətli kitablar ələ gətirmək olar.

Bunları deməyə lüzum yoxdur. Kitabxana açmağa meyl olsa, yol da tapılar. Milli addımlar bulunmalı.

Kitabxanamızın olmamağı bizə çox zərərlər verir. Rüssenin böyük şəhərlərində yaşıdlıqda və bir məsələ ilə maraqlandıqda o saat ümumi kitabxanaya gedirsən. Səni maraqlandıran məsələlərə aid bir neçə cild kitab alıb çəkilirsən kitabxananın bir salonuna. Nə lazımsa, o kitablar dan yazıb götürürsən. Bir şeyi yazmaq üçün nə məlumat lazım isə asanlıq ilə almaq mümkündür. Bizdə isə böylə deyil. Bu günlərdə bu sətirləri yazana bir qədər keçmiş yazıçılarımıza dair məlumat lazım idi. Şəhərdə kitabxana yox, xüsusi kitabxana da yanında deyil. Axırda bütün şəhəri ayaqlamaq məcburiyyətində qaldım.

İştə yazıçı üçün nə qədər müşkülət! Hərgah milli fikrimizə, milli sözümüzə meydan vermək istəyiriksə, tezlik ilə ümumi kitabxana açılmalıdır.

## II

### NƏŞRİYYAT CƏMIYYƏTİ

Xalq üçün asan dildə faydalı kitablar nəşr etmək üçün özgə millətlərdə nəşriyyat cəmiyyətləri var. Bu cəmiyyətlər ucuz qiymət ilə milletə gözəl kitablar verirlər. Heyfa ki, bizdə belə cəmiyyətlər yoxdur və olmuyubdur. Yalnız Kiyev tələbələrimizin "nəşriyyat heyəti" türk dilində üç kitabça təbi ilə işlərinə xitam vermişdir.

Nəşriyyat cəmiyyətlərinə olan ehtiyac bizdə başqa millətlərdən çox-çox böyükdür. Çünkü naşirlərimiz yox

... və qədimləri. Bizim millət üçün ticarət məqsədilə açılan müəssisə xeyir verməz. Bu yolda hökumətin xüsusi cəmiyyətləri çalışmalıdır. Yaxşı olardı ki, maarif nəzarəti nəzdində bir heyət təşkil olunayıdı və bu heyətə kitab mühübbələri dəvət olunaydı. Firdun bəy Köçərli həzrətləri məktəbdə müdirlilik edir. Müdir üçün başqa adamlar da tapmaq olar. Amma Firdun bəyin ədəbi vəzifəsini kimsə görə bilməz. Firudin bəyi maarif nəzarəti nəzdindəki açılaçaq olan nəşriyyat şöbəsinin başına dəvət etməli və birinci olaraq o, ədiblərimizin əsərlərini basdırılmalıdır.

Nəşriyyat şöbəsinə əza olmaq üçün Salman Mümtaz çox faydalı olar. Mümtaz həzrətləri kitab mühübbü olduğu üçün çox qiymətli əsərlər toplamışdır. Onun kitabxanasında bir çox ədiblərin əl yazıları məhfuzdur. Köçərli ilə Mümtaza nəşriyyat işlərimiz tapşırılsa və onlara pullar təsis olunsa, az bir zamanda gözəl nəticələr meydana çıxarılmışdır.

Hanki yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünkü bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz, mədəni binalarımız, tərəqqi məhsüllərimiz bu sərmayə üzərinə binalanacaqdır.

Pəs sərmayə üçün çalışmalıyız və onu əhli əlinə verməliyiz.

### MİLLİ MƏCMUƏ

Bizdə heç vədə milli məcmuə çap olunmayıb desək, səhv etmərik. Nə "Füyuzat", nə "Şəlalə", nə sonra çıxan məcmuelər milli olmuşdur. (Görünür, müəllif ancaq Bakı-

— A.B.). "Füyuzat" yolu itirdiyi üçün müaqibləri də onu təqlid etmişlər. Hansı məcmuə çıxmaga başlarsa, Hindustan və Misir cameələrinin təsvirini qeyd edərək, ümumi islam aləminə aid şeylər yazar. Halbuki, birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun. Onun üçün milli məcmuə başdan-başa Azərbaycan ilə doldurulmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatr və musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara dair yazılsa, həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyarlar. Vətənimizdə bir çox tarixi binalar var. Hər nömrədə bunun birinin rəsmini qeyd edərək ətraflıca məlumat verilməlidir.

Ticarəti məsələlər məmləkətin can nöqtəsidir. Buna dair statistika saxlanılmalı, ölkəyə nə qədər mal girir və ölkədən nə qədər çıxır, xaricdə bizim nə kimi mallarımız kimlər tərəfindən alınır, müştərilərimiz nə növ mal sevir, bazarın övzai nə təhərdir?

Yazmalı min şey var. Bizdə yeni-yeni qüvvəli və istedadlı cavanlar çıxır. Bunlara meydan verməli, vergilərinin yolu təmizlənməlidir. Yoxsa bir çox təb və qabiliyyətlər məhv olub gedər...

Milli məcmuədə eksər səhifələr Azərbaycana həsr olunmalı və sonra bütün aləmi-islama. Və Avropa mədəniyyətinə də millətimizin təbii ki, ehtiyacı var. Amma bu yolda heç bir şey yazılmır. Yazmalı, yazdırılmalı, tərcümə etməli, yeni şeylər vücudə gətirilməlidir. Yeni şey də onda olar ki, əvvəlcə ərəb və fars aləminin təsvir etməkdən daşınib, türk aləmini və bilməsə Azərbaycanı təsvir edək.

#### IV

### KÖÇƏRLİNİN ƏSƏRLƏRİ

Hər bir insanın mahiyyəti və məzmunu onun fikri və işi ilə bəlli olan kimi, millətin də bütün istedad və qabiliy-

yəti qüvveyi-fikriyyəvi xəyalıyyəsi onun ədəbiyyatında bəyan olunur. Bir milləti yögrənmək üçün onun tarixi ilə bərabər ədəbiyyatını da yökrənirlər. Millətin mənəvi həyatı geniş bir surətdə xalq ədəbiyyatında inikas eləyir. Burada şəxsiyyət yox, bütün millət görünür. Yazılı ədəbiyyat da ayrı-ayrı şəxslərin nə dərəcə xalq ümumiyyətlərindən ucalmasını göstərir. İstər xalq, istər şəxs ədəbi məhsullarılıq bütün milletin ruhunu və o ruhun ince meyl və hərəkətlərini təsvir eləyir.

İştə bizi özümüzə tanıdan və başqalarına ziynətli bir şəkildə təqdim edən ədəbiyyatımız olacaq.

Heyfa ki, imdiyə kimi ədəbiyyatımıza əhəmiyyət verməmişik. Ən müqtədir ədiblərimizin əsərləri bir çoxları üçün gizli qalmışdır. Səbəb bu ki, onlar ya heç təb olunmuyub və ya ki, basılıb və çoxdan satılıb qurtarmışdır. Qarabağ şairlərinin əsərləri Almaniyada Leypsiq şəhərində 1868 sənəsində Adolf Berje tərəfindən təb olunmuşdur. Bu gün nadir bir şeydir. Mirzə Fətəli Axundovun mətbü əsərləri bir az adamlarda qalmışdır. Bir çox məqalə və məktubları heç də təb olunmamışdır. Həsən bəy Zərdabının əsərlərindən yalnız ikisi Kiyev tələbələrimiz tərəfindən çap olunub, başqalarısa qeyri-mətbudur. Xalq ədəbiyyatımız çox adamlar təşəbbüs ilə toplanmışsa da, təb olunmuşu yoxdur. Bir çox şairlərimiz var ki, adları belə çoxlarına bəlli deyil...

Ədəbiyyatımızı müntəzəm bir şəkildə salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda yigirmi ildən beri çalışmasılə və ədəbiyyatımızı nizama salmasılə məşhur Firdun bəy Köçərlidir.

Firdun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvə ruhlarını canlandırı və həyatı-fikrimizi təbii yoluna saldı. Çox heyf ki... Firdun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal ol-

du, ən kədərlisi, "Azərbaycaq türklərinin ədəbiyyat tarixi" hələ təb olunmamış qalıb.

Müharibədən əvvəl bu əsərlərin təbi üçün Bakıda "Nəşri-Maarif" cəmiyyətinə müraciət olunmasını o vaxtlar qəzetlərdə oxumuşduq. Müharibə və inqilab ortalığı qarışdırıcı, ədəbiyyat məsələsi unuduldu. İmdi isə bu məsələlər üçün əlverişli bir zaman gəldi. Bu gün maarif nəzarətimiz bu yolda ciddi addımlar atmalıdır.

Doğrudur, kağız yoxluğu hiss olunur, lakin bu maneq təşkil edə bilməz. Nə qədər kağız baha olsa, milli kitabdan baha olmaz. Bizə kitab lazımdır ki, bizi həm özümüzə, həm də əcnəbilərə tanıtsın. Bu kitab da ədəbiyyat təximizdir.

Hal-hazırda Bakıda gözəl kitablar basdırmaq mümkün deyilsə, İstanbulda təb etdirmək olar. İstanbul səfarətimiz cəmi maarif məsələlərində maarif nəzarətimizə kömək etməyə hazır oldutu kimi, nəşriyyat işində də kömək edər.

## V

### HÜRUFAT MƏSƏLƏSİ

Hürufat məsələsi Şərq üçün ən zəruri məsələlərdən biridir. Çünkü hürufat çətinliyi milləti bu hürufatdan qaçmaq məcburiyyətində saxlayır. Bu səbəbdəndir ki, Qaf-qazda ruslaşmaq xalqımızın öz xahişi ilə geniş almalıdır. Xalqı qınamaq olmaz. Rus əlifbasına iki ay sərf etdikdə oxuyub, yazmayı öğrenirlər. Bizim hürufata isə bir il sərf olunsa da, dürüst oxumaq mümkün olmur. Rus hürufatı ilə bir söz yazılırsa, yazıldığı kimi də ozunar. Biz də isə belə degil, yazılın sözə cürbəcüre mənalar verilir. Əcnəbi sözlər bizim hürufat ilə yazılırsa, heç də doğru oxumaq olmaz.

Bizə oxumaq və yazmamıza bir çox vaxtlar sərf olunur. Axırda lazımı nəticələr görünmür. Hürufatımız latin hürufatı olsa idi, az bir zamanda milli maarifimiz ölkəmizin hər nöqtəsinə yayılardı.

Şərqiñ məktəblərində uşaqlar illər itirirlər, oradan sa-vadsız çıxırlar. Bais hürufat! Milletini sevən bir adam hü-rufatımızı görərək laqeyd qala bilməz. Bizim can nöqtə-miz burada, bu hal çoxdan bəri millət xadimlərimizi dü-şündürməkdədir. Mirzə Fətəli Axundov hürufat məsələsi-ni həll etmək üçün İstanbula səfər etdi. Tehrana layihə göndərdi. Heyfa ki, Mirzə Fətəlinin fikrini anlamadılar. O vaxtdan bəri bu məsələ arabır meydana çıxdı.

Bu gün ölkəmizin və millətimizin müqəddərəti əli-mizdə olduğu bir zaman hürufat məsələsi yenidən fikirləri məşğul eyləyir. Bizim nazirimiz Xudadat bəy Məlikasla-nov cənablarının təklifi nazirler şurasında qəbul olunaraq hürufat islahi üçün çalışmağa başlanır. Bu yolda bir heyət işləyir.

Şərqdə dəfələrlə mütəəssiblik sədlərini yixan, ənənə-vi hüdudları pozan və həyat tələbatından başqa heç bir şe-yə bac verməyən Azərbaycan bu gün yenə inqilab doğur-maq istəyir. Babaların köhnəlib dəbdən düşmüş irslərini atıb, yenilik hüsula gətirir... Uğurlar olsun!

İndi baxaq görək bizə hansı hürufat və səslər lazımdır. Zənnimcə, yeni hürufat otuz beş səsdən ibarət olmalıdır...

Bu səslərin çoxu latindən alınmalıdır. Latında olma-yanları icad edib uydurmmalı, təbiidir ki, soldan sağa oxu-nub yazılacəq.

Yeni hürufat ilə söz söyləndiyi kimi də yazılıcaq. Bir səs neçə şəkildə olmayıcaq. Yəni, sin, sad və ze, zal, zad kimi ənva (növlər — A.B.) şəkillər olmayıcaq. Hər sözə müvafiq birçə şəkil olacaq.

Əgər yeni əlifba qəbul olunarsa, oxumaq, yazmaq qa-yət asanlaşar, qələtsiz yazı yazmaq az bir vaxt sərf etmək ilə mümkün olar. Deməli, millət oxuyar, yazar, müşkülət görəz, xeyir və şərini anlar.

Köhnə hürufatımız milli idarəmizdə də bir çox əngəl-lər törədir. Teleqraf da işləmir, dəftərxanalar da yazı ma-sınlarına uymur. Avropalılar bir kağızı bir neçə dəqiqədə

maşında basıb kopyası ilə bərabər çıxarırlar. Bızdə isə əl ilə yazaraq bir çox vaxtlar itirirlər...

Demə ki, nə hacət, millətimiz o qədər ayılıb ki, özü hürufatımızın qüsurlarını görür, bilir. Əgər hökumət bu məsələni həll edərsə, millətə unudulmaz bir xidmət etmiş olar.

Bir sual dilimizin ucuna gəlir: Əcaba, Azərbaycan yeniyi hürufati qəbul eyləsə və başqa müsəlman ölkələri eləməsə, nə tövr olar? Təsəvvür olunan sualın cavabı gödəkdir:

– Biz qəbul eləməliyik, vaxt gələr başqları da görər, götürər.

Doğrudan da, neyçün hər cəhətdən tərəqqi etmiş Azərbaycan bir nöqtədə dayanıb mürkü döyən qardaşlarını gözləsin? Biz çoxdan bəri inqilabçılığa öyrəndik. Biz Rusiyada birinci olaraq türk qəzetəsi nəşr etdik.

Biz türk aləmində Qurani-şərifi ana dilimizə tərcümə etmək ilə birincilik qazandıq;

Aləmi-islamda birinci olaraq opera vücudə kətirdik; Azərbaycan cümhuriyyətini vücudə gətirmək ilə islam tarixinə yeni səhifə əlavə etdik...

Latin hürufatını qəbul etmək ilə bir inqilab da yapar və əmin olaq ki, bu inqilab əvvəlkilərdən də parlaq və məhsuldar olacaq.

### ÜZEYİR BƏY HACIBƏYLİ

### MÜHÜM MƏSƏLƏLƏR

Azərbaycan hökumətinin düşmənləri çoxdur. Türklər kedəndən bəridir ki, onlar dil açıb hökumətimizi hər yerdə məzəmmət etməyə və töhmətləndirməyə çalışırlar. Bakı şəhərindəki bədxahalarımız bəs deyildir ki, Tiflisdə rus "sosialist"lərindən və erməni "daşnak"larından ibarət

şayəstədirlər – hökumətimizin və hətta bütün millətimizin əleyhinə qəzətlərin sütünlərində ağızlarına gələni deyib Azərbaycan hökumətinin dağıdılmasını və Azərbaycan türklərinin də ümumqafqaz konfransına buraxılmamalarını tələb ediyorlar!

Bu alçaq kirvə Bakı haqqında bir-birindən qırmızı yalanlar buraxıb bir tərəfdən camaati itfal, digər tərəfdən dəxi son dərəcə acı olan büğz və ədavətlərini obraz ilə bir məqama çatıbdırlar ki, həmsayəmiz nəcib gürcülər bunların bu payədə olan xəyanət və şeytanətlərindən bizar olaraq "Qruziya" qəzetəsinin baş sütununda öz incikliklərini izhar edib müfettinlərin (fitnəkarların, araqarısdırانların — A.B.) yalanlarını bir-bir üzərinə cirpiylərlər.

Azərbaycan hökumətinin vəkili Məhəmməd Yusif Cəfərov xənabları dəxi bu qədər söylənən yalanlara və gəda ağızından çıxmaga layiq olan söyüslərə laqeyd baxa bilməyib gədələr kirvənin Gürcüstan dövlətində ağızları yumulması xüsusunda gürcü hökumətinə bir ixtar verdi.

İçərimizdə və çölümüzdə olan düşmənlərə bu cürəti və bu sitizlimi (burada: qalmaqla salmaq cəsarətini — A.B.) verən ingilis qoşununun Bakıya vürudi (daxil olması — A.B.) səbəb oldu. Zətən alçaq düşmənlər bu ümidi idilər ki, ingilislər Bakıya gəlib də (1918-ci ildə general Tomsonun komandanlığı ilə ingilis qoşunlarının Bakıya daxil olması nəzərdə tutulur — A.B.). Azərbaycan hökumətini qovacaq və əvəzinə onları qaytaracaqdırlar. Lakin bu ümid puça çıxdı; ingilis qoşunu gəldi, Azərbaycan hökumətini yerində saxladı və hətta baş qovzamaq istəyən alçaqların da bir qədər başından basdı; bunu da elan etdi ki, ümumi sülh konfransi qurulub da millətlərin və əz-cümələ Qafqaz millətlərinin hüquqi-siyasiyyə və maliyyə məsələləri həll olunana qədər bütün Qafqaz — nəinki tək bir Azərbaycan — sülh və asayış ibqası (sülh və asayışın əbədiləşdirilməsi, olduğu kimi saxlanması — A.B.) namı-

nə müttəfiq dövlətlərin müraqibəsi (himayəsi, nəzarəti — A.B.) altında olacaqdır.

Ümidləri puça çıxan düşmənlərimizin bu gün Bakıda, Tiflisdə və sair yerlərdə çalışdıqları, vuruşduqları, öldükləri odur ki, çığır-bağır salmaqla, söyüş ilə, hiylə və təzvir ilə xəbisliklər bürüzə verib ümumi sülh konfransı olan qədər ingilislərin və sair müttəfiqlərin rəyini Azərbaycan hökuməti haqqında öz istədikləri tərəfə döndərib sülh konfransında Azərbaycan türklərinin hər bir hüquqdan məhrum edilmələrinə səbəb olsunlar.

Əlbətə, bu hiylələrin müqabilində biz — Azərbaycan türkləri və bizim Azərbaycan hökumətimiz laqeyd qalsaq, mat-mat baxıb dursaq və bütün ümidiımızı sülh konfransına yığılanların insafına və ya lütf və mərhəmətinə bağla-saq, düşmənlərimizin hiylə və təzvirlərində müvəffəq olacaqlarına şübhə edilməməlidir.

Sülh konfransında hüquq paylamiyacaqdırlar ki, biz də "növbədə" durub payımızı gözlüyək!

Sülh konfransına yığılan millətlər özlerinin hər bir siyasi və milli hüquqa layiq olduqlarını isbata çalışıb məhz öz millətləri haqqında deyib danışacaqdırlar. Sülh konfransı, keçən Balkan davası kiçik millətlərin vuruşması nəticəsi deyildir, bəlkə cahan mühəribəsinin intac etdiyi (nəticələndirdiyi — A.B.) əzim bir məclis olacaqdır ki, bir tərəfdən aləmşüməl cəngi-məğlubiyyətin və digər tərəfdən məmləkətlər sarsıdan böyük-böyük inqilabların hasil və məhsulunu meydana çıxaracaqdır.

Burada kimin xəbəri olacaqdır ki, bizim də yeniyetmə Azərbaycanımızın müstəqil millətlər cərgəsinə girməyə layiq olub-olmadığımızı öz-özlüyündən təhqiq və tədqiq etsinlər. Halbuki bütün böyük dövlətlər də, kiçik dövlətlər də, böyük millətlər də, kiçik millətlər də hamısı ancaq və genə ancaq öz hüquqlarının təminini və təhsili (burada, əldə edilməsi qazanılması — A.B.) haqqında çalışacaqdırlar.

bəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Daha yüz il əvvəl müstəqil xanlıqlar sürətində yaşadığımızı yada salmaliyiq. Cəsur və rəhmli, safdil və haqqı (haqq, ədalət tərəfdarı — A.B.) bir millət olub da, fitnə və fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən (cinayətkar, pis əxlaqdan — A.B.) arı (təmiz, uzaq — A.B.) olduğumuzu da gizlətməməliyik; qəhrəman bir əsgər, qabil bir tacir, mahir bir sənətkar, zəhmətsevən bir əmələ, iş görən bir ziraətçi, (əkinçi, kənd təsərrüfatı işçisi — A.B.) olduğumuzu da unutmuyub söyləməliyik.

Əlqissə, bütün xüsusiyyətimizi, bütün məziyyətimizi təfsilatılı Avropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhhəqq (layiq — A.B.) olduğumuzu layiqincə isbat etməliyik ki, gələcək sülh konfransı kibi məclisi-kübraya gedən nümayəndələrimiz hüquqi-siyasiyyə və milliyyə imtahanından sühulətlə (asanlıqla — A.B.) keçib vətənimizə qayıdarkən əllərində istiqlal şəhadətnaməsi olsun!

Pəs, daha durmuyub işa başlıyaq.

#### 38

### ORDAN-BURDAN

İstiqlaliyyət...

İstiqlaliyyəti-siyasiyyə və milliyyə... Bu neməti-üz-mayə Qafqaz millətləri nail oldular:

Müstəqil Gürcüstan.

Müstəqil Ermənistən.

Müstəqil Azərbaycan.

Müstəqil Dağıstan.

Əmələ gəlib. Hər kəs öz əli, öz başı olaraq asuda ya-  
şamağa başladı. Cəmisi bir neçə aydır ki, bu asudəlik ilə  
yaşayırıq...

Hər kəs şaddır.

Yerimiz, yurdumuz, torpaqlar özümüzün! Hökuməti-  
miz, camaatımız, qoşunumuz özümüzün. Dinimizə, ayin  
və adətimizə edilən şəmatətdən (bədxahlıqdan — A.B.),  
qurtulduq. Dilimizə, millət və milliyyətimizə vurulan hə-  
qarətdən qurtulduq.

Qövmümüz (tayfa, qohum-əqrəba — A.B.) də özü-  
müz, yiyeşimiz də özümüzük. Öz-özümüzü yaxşı-yaman  
dolandırırıq. Kimsəyə ehtiyacımız yoxdur.

Qaradavoy lazımsa, varımızdır.

Ministr lazımsa, varımızdır.

Qoy desinlər ki, hələ nöqsanımız çoxdur, nə olar?

Azadəyik, asudəyik, təkmillə çalışaq.

Hərdən bir başıma qara-qara fikirlər gəlir; birdən bu  
azadəliyi, bu asudəliyi, yəni istiqlaliyyətimizi əlimizdən  
geri alarlar.

— Nə üçün?

— Elə-belə!

— Neçə "elə-belə"? İndi başladıq asudə nəfəs çəkmə-  
yə...

— Çox danişma!

— ??!!

O halda, hüquqi-bəşəriyyətimizi qəsb edənlərə qarşı  
qəlbimizdə əmələ gələn nifrətin dərinliyini təsvirə götür-  
mək mümkün olurmu?

La ilahə ollallah!

Bu qədər dərin bir nifrətin dəhşətini təsəvvür etmək  
istəyənləri vəhşət basar!

Qasib (qəsb edən, zorla mənimseyən — A.B.), mil-  
yonlarça qəlbələrdə kəndinə qarşı bürüz edən (üzə çıxan  
— A.B.) bu nifrətin dərya kimi cuşu-xuruşanından  
(coşub-dاشmasından — A.B.) divanəvar bir halətə gəlib  
tükəri qabarar, gözləri kəlləsinə çıxar, rəngi saralar, əqli

... ve dənşət içində başından yapış� fəryad edər:

— Mən nə yaptım?! Nə yaptım?!

Lakin günahı-kəbirədən (böyük künah, cinayət — A.B.) daha betər, daha fəna olan bu şəni (pis, cırkin — A.B.) ömrə kim mürtekip ola (əl ata — A.B.) bilər? Yenidən azad edilmiş bir milləti yenidən əsir etmək?!

Yenidən qul etmək?!

Bu jandarmalığı — əvvəlcə edəni məlumdur — indi kim edə bilər?!

Hürriyətsun ingilismi?

Azadəlik yolunda qanlar tökən firəngmi?

Sərbəstlərdən də sərbəst olan amerikanları?

Məhaldır! (qeyri-mümkündür, mümkün olan iş deyil — A.B.). Ağla sığışan deyildir?!

Qanlı müharibə bitmək üzrədir.

Sülh olacaqdır deyirlər.

Bu müdhiş müharibədən sonra bəşəriyyətin uzun bir sülhə, tam bir asayışə əşədd (çox şiddetli — A.B.) ehtiyacı vardır. Əgər bu sülh kenə kəhnə adət üzrə bir millətin ağa, o biri millətin qul olmasını əsas edərsə, o halda: sən, ey bəşəriyyət! Sülh adını eşidərsən, amma üzünü görməzsən. Asayış səsini eşidərsən, amma asayış nə olduğunu bilməzsən!

Bəlkə topa, tüfəngə ümid ediyorsan ki, qul edilən millətin ağzını yumar?

Bica ümid! Çünkü:

Bu, olar zülm.

Və zülm olan yerdə sülh olmaz, zira haqq zülm ilə müharibəyə qalxar.

Desən ki, zülm haqqı basar; çünkü onun topu, tüfəngi vardır, haqqın nəyi var?

Onda sana haqqı şairin (Namiq Kamalın — A.B.)  
haqq sözləri ilə cavab verib deyərəm ki:

"Zülmün topu var, gülləsi var, qələsi varsa,  
Haqqın da bükülməz qolu, dönməz üzü vardır!".

### İÇİMİZDƏKİ DENİKİNLƏR

Bir Denikin var ki, bizi xaricdən tehdid ediyor, bir çox  
denikinlər də var ki, içimizə dolub ən xatirəli yerlərimiz  
də gizlənib də bizi daxildən qorxudurlar.

Heç şübhə edilməsin ki, bu daxili denikinlərimizin  
qorxusu xarici Denikinin qorxusundan daha böyük və da-  
ha xətərlidir. Çünkü xarici Denikin göz öündədir, aşkar-  
dır; daxili denikinlər isə içimizdə gizlənmişdir, özlərini  
göstərmirlər. Gizli düşmənin aşkara düşməndən daha təh-  
lükəli olduğu hər kəscə müsəlləmdir.

Bir vaxt olar ki, üzərimizə hücum edən xarici düşmə-  
nin bəlasını dəf etmək üçün əl qalxımaq, irəli atılmaq is-  
tədikdə görərik ki, daxili düşmənlərin hiylə və dəsisəsi  
(hiylə, biclik — A.B.) sayesində qollarımız bağlı və ayaq-  
larımız bənddədir; bir dərəcədə ki, heç tərpənməyə halə-  
timiz yoxdur.

Azərbaycanımızda asudəlik ilə rahat-rahat yaşamaqda  
olan müxtəlif ünsürlərin içində öylə naşükür, paxıl gözü  
götürməyən, öylə hüsudlar, öylə qaraqəlbilər var ki, De-  
nikini ürək-döyünməsi ilə gözləməkdə və rus qaradavo-  
yunun həsrətini çəkməkdədirler. Bunların bir çoxları xə-  
zinəmizin pulu ilə dolanıb da "aldığım pul rus dövlətinin  
puludur" eyə özünü də, özgələri də aldatmaqla təsəlliyyab  
olub, naşkürlüklə yedikləri çörəyimizi özlərinə halal bi-  
lirlər.

Bunların və böylələrinin sayısındədir ki, bizim bütün  
rəsmi kağızlarımız, ərizələrimiz, sənədlərimiz həpsi rus-

ca yazılıb, idarələrimiz sabiq rus çarlığının "konselyariya"larını dikəltiyindən biçarə türk (Azərbaycan — A.B.) demokratiyası öz milli dövlətlərində də yenə tərcümanlıq aramağa məcburdurlar. Bütün Qafqaz millətləri arasında ümumi bir lisən hökmündə olan türk (Azərbaycan — A.B.) dili guya o qədər naqabil imiş ki, ərizə yazmağa da yaramamış... Halbuki bunun hamısı çörəyimizi yeyib də üzümüzə söyən, denikinlərin həsrətini çəkən və cümhuriyyətimizi rus dövlətinin bir parçası hesab edən və dövlətimizə deyil, məhz pula və paraya qulluq edən xain, hüsud və qaraqəlbli çinovniklərin vətənimizdə yemlənməsi bərəkətindəndir.

Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanırsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemliyib bəslədiyimiz denikinlər öz həsrətkeşlərinin rollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürtəkib (yaramaz işlər görən, cinayət edən adam — A.B.) olub da bizə arxamızdan xəncər yaraları vurmaq və zərbələr yetirmək təşəbbüslerindən çəkinməyəcəkdirler.

Ona gbrə iştə bu yerde fiəlhəqiqə dördgözlü olmayıüz bütün şiddəti ilə icab edər (vacibdir — A.B.). Qəhrəman əsgərlərimiz xarici düşmənlərimizlə müharibə edərkən, arxada qalanlarımız da arxamızda gizlənib də pusquda oturan daxili düşmənlərimizlə əlləşməlidirlər. Onlar bizləri pusurkən, biz onları pusmaliyiq ki, əhyanə bizə qəflətən bir xətər yetirməsinlər.

Bu yolda hökumətimiz də, millətimiz də bərabər işləməlidirlər. Hökumət hər bir şübhəli görünənləri rədd və tərd (qovma, uzaqlaşdırma — A.B.) etmək üçün heç bir şeydən çəkinməməlidir; bu gün daha nəzakət və mərhəmət zamanı deyildir; zətən xainlərə qarşı nə mərhəmət?

Millət dəxi böylə bir şəkkü-şübə iğaz edən (doğuran — A.B.) və dölvətimizə qarşı sui-niyyəti ilə məlum olan adamları hansı millətdən olursa-olsun, fərzi məhal olaraq müsəlman da olsa, bilib də hökumətimizə və lazımları yerlərə xəbər verməlidir.

İstiqlalimın sənəyi-dövriyyəsimi (vər iniyim — A.B.) dünən şadlıq və şənlik ilə keçirmiş olan millət, bu gün fəvqələdə dəmlər keçirməkdədir. Candan əziz olan istiq-lalımızı əlimizdən almaqla canımızı almaq istəyirlər; buna görədir ki, istiqlalımızı əldən verməmək üçün bu fəvqəla-də zamanda fəvqələdə işlər də görməlidir ki, o işlərin ən mühümrägi özümüzü xarici denikinlər ilə bərabər daxili denikinlərdən də qorumaq təşəbbüsüdür.

380

**M.Ə.RƏSULZADƏ  
UNUDULMAZ FACİƏ!**

Martin 31-i bize Azərbaycan tarix siyasetində unudul-maz üç günü xatırlatıyor.

Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

Bu gün tarixin qeyd edə bildiyi "aşura", "bartalamey" (Varfalameyski noç) kibi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.

Bizə deyə billərlər ki, hərb-ümumi səfahatı arasında mart hadisəyi-əlimesini dəfələrlə ötən əsəfli hadisələr va-qə olmuşdur. Bunun üçün dəxi mart günlərində Bakı so-qaqlarında icra olunan müzalim və qətali Ərəbistanın qız-ğın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar səhralarında hadisət olan uzaq məsalələr ilə müqayisə et-məyə nə hacət!

Əvət, doğrudur; doğrudur ki, Belçikada, Serbiyada, Türkiyədə, Acaristanda, nəhayət, Qars, Mərəş, Van və sair yerlərdə, hətta hərb-ümumidə rəsma xaricdə qalan

Siz məzлum oldunuz, biz sizin bu məzлumiyyətinizi təlafi etdirmək üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız.

### HƏŞƏMƏTLİ BİR GÜN

(Müsavat məsləkinin elani-zəfəri)

28 mayis

Üç boyalı bayraqlara örtülmüş divar; rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar; soqaqları doldurmuş nəmnak gözlər, mütəbəssüm çöhrələr; göylərə inikas edən elektrik ziyanlı lampalar; parlaman qarşısında məhşəri-kübrayi (böyük hərcmərclik — A.B.) andiran o on binlərcə qafalı izdiham; hürriyyət meydanında Şollar suyunun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvərəsi yanında səfbəsteyi-bəsalət (qəhrəmanlıqla səf çəkmış — A.B.) olaraq duran əsgərlər; əsgərlərin hökumət rəisi təbrixinə müqabil yaşa, yaşa, yaşa..." — deyə böyük meydani dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alıqşlar; küçələrdə gəzişən izdihamma ağ çarşaflarla lətif bir hüsн və şairanə bir məna verən xanımlar; musiqi tərənnümatına qovuşan "yaşasın" sədaları; natiqlərin samiə (eşitmə duyğusu — A.B.) ilə bərabər qəlblərə verdiyi həyəcan və təəssür; türk mətbəə işçilərinin tarixi-təbəəti, aktyorlarımızın da ələlümum mazimizi canlı bir surətdə təşhirlə (xalq arasında yayma — A.B.) paytaxt küçələrini gəzişmələri; "kiçik" əsgərlərin "böyük" toplar və "son sistemli" tüfənglərlə dəfi-lə etmələri, daha nələr, nələr — iştə istiqlal günü paytaxtimizin aldığı mənzərənin səthi bir sürətdə cəzblən xütut (xətlər — A.B.) əsliyyəsi!..

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd ələmədiyi  
bu böyük gündə bir çoxları kəndi-kəndinə:  
– Əcəba, bu, uyğumudur!? – deyirdilər.

Əvət; bu, Azərbaycan tarixinin ən böyük həqiqətini  
təşkil edən gün o qədər xariqüləadə idi ki, uyğuya bənzə-  
yirdi.

Fəqət bu həqiqəti bundan iki sənə əvvəl mayısın 28-  
ində şənliklər yapan xalq bugünkü kibi təsəvvür və xeyal  
etməmişdisə də, Azərbaycan şüarını ortaya atan fırqəmiz  
istiqbalda böylə bir günə malik olacağımızı, heç şübhəsiz  
ki, təsəvvür eyləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır: milli bay-  
ram, fikri bayram!

Bundan bir sənə əvvəl ümumi fəlakət və anarşı içində  
olaraq millət vəkilləri tərəfindən elan olunan istiqlal, eti-  
raf etməlidir ki, xalqımızda böyük bir hissiyyat və umud  
oyatmıyor, hər kəs onu bir növ məcburiyyətlə qəbul edi-  
yordu. Fəqət bir sənə sonra fikri-istiqlalın nə dərəcədə  
ümumi və milli fikir olduğunu görüyoruz. Görüyورuz ki,  
bundan bir sənə əvvəl Tiflisin bir güşəsində qalan Azər-  
baycan müməssilləri (təmsilçiləri — A.B.) nə böyük bir  
vəzifəyi nə qədər hüsn-iifa etmişlər və millətin istədiyini  
nə dərəcədə doğru olaraq dərk eyləmişlədir.

Mayısın 28-ində istiqlal bayramını qeyri-qabili-təsəvvür  
bir səmimiyyətlə qarşılıkları ilə azərbaycanlılar bü-  
tün aləmə göstərdilər ki, istiqlaldan ol çıkmayıcəklər və  
bütün böhtançılara deyəcəklər ki:

– İstiqlal xanların, bəglərin, ağaların deyil, Azərbaycan  
xalqının, türk millətinin milli, ən müqəddəs ideallarıdır!

Böylə bir hissiyyata malik olan millətin haqqını hər  
kəs tanımalı; bu milləti bu qədər sevdiyi hürriyyət və is-  
tiqlalını müdafiə üçün mübarizə edə bilər bir hala qoyma-  
lidir.

Növzad istiqlal bir yaşına çatdı. Möhtəşəm istiqlal  
ğayramı ilə bu növzad artıq sövtdən ayrıldı. Parlaman mə-  
liyyəti var...

buslarından (deputat — A.B.) birisinin dediyi kibi, "Dili xörəgə dəyən uşaq artıq sövt bilməz!".

Azərbaycan xalqı artıq əsarətə getməz!

Yaşasın Azərbaycan!

330

### GÖZLƏRİMİZ AYDIN!

Arzularını qüvvədən felə gətirməyi əzm edən bir millet heç bir zaman istədigindən məhrum qalmaz.

On müqəddəs bir haqqın verdiyi həqqaniyyətlə istiqalını almaya əzm etmiş olan Azəri türkünün qulağına çoxdan intizar eylədigi ruhnəvaz bir səda gəldi:

Azərbaycan istiqlali təsdiq edildi!

Gözlərimiz aydın.

İngiltərə xariciyyə naziri lord Kurzun təklifi üzərinə müttəfiqlər şurayı-alıyəsi Azərbaycan ilə Gürcüstanın istiqlalını təsdiq eyləmişdir.

Böylə bir xəbərin gələcəkini yıldən ziyadə bəkləyen Azərbaycan xalqı məyusluq əlaməltəri göstəriyor idisə də, siyasetmizi idarə edən möhfillər (heyəti-məclis — A.B.) üçün bu xəbərə pek də qeyri-müntəzir degildi.

Ehtimal ki, bu qədər təxirdən sonra müttəfiqlərin bu xüsusdakı təcillərinə Denikin qüvvətinin sürətlə inhilalı (açılmış, dağılma — A.B.) dəxi səbəb oldu.

Müttəfiqlərin böyük xətası da burada idi ki, onlar bolşeviklərə qarşı hasil olmaq üzrə müstəbid Denikin qüvvəsini iltizam etdilər. Halbuki təbbəci bir hökuməti-milliyyə şəklində təşkil edən yeni dövlətləri lüzumunca təqdir degil, imhal (təxirə salmaq, vaxt vermək — A.B.) etdilər. Bu imhal nəticəsi olaraq bu gün məzkur dövlətlərin təşkilatı arzu olunur bir dərəcədə degildir.

Şimdi gözlemelidir ki, təsdiqi-istiqlal bir ömr vəqəf olduqdan sonra bu gənə qədər görülən imhal siyaseti dəmişərək fəal bir şəkil alacaqdır.

Hər halda məsələnin bu kibi əməli cəhətlərinin təhlilini başqa bir zamana buraxalı, bu gün arzuyi millimizin beynəlmiləl bir təsdiqindən və bu surətlə mövcudiyət-siyasiyyəmizin aləmşüməl bir məna və əhəmiyyət alındıqdan məmnun olaraq bayramlaşalım:

Gözlərimiz aydın!

Fəqət, bunu da biləlim ki, bu hal bizi daha ziyadə çəlşməyə, daha böyük əzmlərlə iləriləməyə vadar etməlidir.

Yaşasın istiqlal.

**Ə.HƏMDİ**

### AZƏRBAYCANIN BÖYÜK GÜNÜ

Bu gün Azərbaycan tarixində böyük gün, böyük bir bayramdır.

Bu gün Azərbaycan kəndisinin hürr və müstəqil olduğunu həqqilə dərk və təsdiq etməyə həqqi var; bu gün hər azərbaycanının şərəf və iftixarla müthəssis olmağa (hiss etməyə — A.B.) ləyaqət və istehqaqı var (burada, haqqı var — A.B.). Bu gün bütün Azərbaycan türklərinin milli həyəcan və əliyanlarla bayramlar, şənliklər, şadmanlıqlar eyləməyə fürsəti var.

Bu gün həqiqata bir Azərbaycan var, bir də Azərbaycan türkünün beynəldövl (beynəlxalq dövlətlər birlüyü tərəfindən, burada, Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınması nəzərdə tutulur. — A.B.) təsdiq və qəbul edilmiş siyasi, milli pürmövcidiyyət və istiqaliyyəti var!...

Azərbaycan elanı-istiqlaliyyəti tarixindən Azərbaycan istiqlalını təsdiqi tarixinə qədər davam edən qısa bir zaman, Azərbaycan tarixini yazacaq mürşlər (burada, danişanlar, alimlər — A.B.) üçün uzun və böyük bir kitab fəzi-lət və şərəfdır.

Bu müddət zərfində Azərbaycan dövlətlər və millətlər aləmində imtahan veriyor idi. Bu müddət içərisində Azərbaycan türkləri nə kibi məziyyət və qabiliyyətə malik olduğunu aləmə isbat ediyor idi. Bu müddətin dərin və birunində, Azərbaycanın ruh və məfkurəsində gizlənmiş bir haqq, bir məbud var idi, bütün millətə bəza ümid, bəza yas və bəza da qüvvətli bir imani-istiqlal və istiqlal bəxş və nəşr ediyor idi. Nəhayət, o dövri-imtahan və daha doğrusu, o dövri-fitrət bu gün dövri-dilarayı-istiqlaliyyətə döndü, haqq nahaqqqa, nur zülmətə qələbə etdi. Millət istədiyini buldu, iman müzəffər oldu; Azərbaycan qurtuldu.

Bu günü təsəid etməli, bu günü imtahan və mübarizə-ləriimzin müvəffəqiyyətli bir günü olaraq təbcil eyləməli, qəlblərimiz təhyic etməli, hissələrimiz coşmalıdır. Bu təhyic, bu qülyani-milli, içərisində bayramlarını edər, şadlıqlarımızı izhar eylər ikən unutmamalıdır ki, qüvvətli bir arzu, hərarətli bir iman ilə yapışdırığımız bir işdə müvəffəqiyyət də hər zaman bizdədir. Çünkü:

"Cahan titrər səbatbəyi-ərbab əzmü mətanətdən".

Həqiqət barızasını cahanın da qəbul və təsdiq etdiyi bir Azərbaycan istiqlalını bu gün bizə bəxş və təmin etməyə ən ciddi bir amil olmuşdur.

### İSTİQLAL BAYRAMI

Seşənbə günü, yanvarın 13-ü Bakıda ən adı və təbii, həm də təbii olduğu qədər saf və səmimi bir bayram kibi keçdi.

Hələ gecə yarısı "Azərbaycan" qəzetələri mətbəədən çıxar-çixmaz ANTANTA tərəfindən Azərbaycan istiqlalının təsdiq edilməsi xəbəri ildirim sürətilə bütün şəhərə yayılmışdı. Gecə küçələr, təfərcəkləhalər, teatro, sinemalarda camaat yek-digərini böyük bəşəşət ilə təbrik edirdi.

Sübh tezden bazar, dükan bağlanıb, yollar, bazarlar milli bayraq və xalılar ilə bəzənmiş, bütün şəhər əhalisi küçələrə çıxmış, passaj, bulvar, səqvirlər və qeyri kibi tənözgahlar dolmuş idi. Bütün vətəndaşlar yek-digərini böyük milli bayram münasibətilə təbrik ediyorlardı.

Paytaxtimizda bulunan əsgəri qətaət dəstə-dəstə musiqi ilə şəhəri gəziyorlardı.

Bundan əlavə könüllülər, məktəblilər və qeyriləri dəmusiqi və milli bayraqlar ilə bərabər şəhəri gəzib şadlıqlar ediyorlardı.

Bu günü nümayişlər tərtib və intizamca nöqsan olmaqla bərabər, millətin öz təşəbbüsü ilə olduğu üçün pək səmimi idı.

### 53

## RƏSMİ BAYRAM

Azərbaycan istiqlaliyyətinin ANTANTA tərəfindən qəbul və təsdiqi münasibətilə bu gün, çəharşənbə – Yanvarın 14-ü rəsmi bayram elan edilmişdir.

Teleqraf və telefonlar ilə bütün Azərbaycana bu günün rəsmi bayram elan edildiyi xəbər verilmişdir.

## QEYDLƏR VƏ ŞƏRHLƏR

Kitabın "Bədii nümunələr" bölməsində verilən əsərlər Cümhuriyyət dövrünün mətbuat orqanlarından bizim tərəfimizdən toplanıb üzü ərəb əlifbasından köçürülmüşdür. Üzə çıxarılan əsərlərin doxsan faizdən çoxu haqda müxtəlif mətbuat orqanları və elmi nəşrlərdə -- "Azərbaycan", "Açıq söz", "Ulduz", "Dünya", "Dirçəliş", "Gənclik", "Dialoq", "Azərbaycan MEA-nın xəbərləri (ədəb., dil və inc-t ser-si)", "Hərbi bilik", "Dialoq" jurnallarında, "Azərbaycan", "Azad Azərbaycan", "Ana Vətən", "Elm", "Azərbaycan ordusu" (əvvəllər "Xalq ordusu"), "Vətən səsi", "Ədəbiyyat və incəsənət" ("Ədəbiyyat qəzeti"), "Bakı", "İki sahil", "Söz qəzeti", "İncəsənət", "Novruz", "Sovet kəndi", "Hikmət", "Borçalı", "Sabah", "Yeni Müsavat", "Panorama", "Respublika" və s. qəzetlərdə yenidən ədəbi-elmi ictimaiyyətə təqdim edilərək, haqlarında ilkin rəy və mülahizələr söyləmiş, elmi araşdırımlar dərc etdirmişdik. Onların bir qismi 1993, 1994 və 2002-ci illərdə nəşr etdirdiyimiz "Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün, (Bakı, Şur, Cik-çlik nəşriyyatı, 1993), Y.V.Çəmənzəminli. Müstəqilliyimizi istəyirik" (Bakı, Gənclik, 1994) və Qafqaz imdadına çatan türkün könül nəğmələri. (Bakı Universiteti nəşriyyatı, 2002) kitablarına daxil etmişik.

38

**Türkün nəğməsi** — İlk dəfə "Azərbaycan" qəzətin-də 15 sentyabr 1918-ci ildə Əbdülsəlimzadə Məhəmməd Hadi (şairin burada verilən əsərlərinin hamısı bu imza ilə çıxıb.) imzası ilə çap olunub.

**Zəfəri-nəhayəyə doğru** — "Azərbaycan" qəz., 6 təşrini-sani (noyabr) 1918-ci ildə çap olunub.

**Məməyi Kainat** — "Bayraq-ədalət" məcmuəsi. 14 iyul, 1917, N3, s.13-14-də çıxıb.

**Həyati-hazırəmizin ilhamları** — "Azərbaycan" qəz., 19 təşrini-sani 1918-ci ildə çap olunub. M.Hadi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Elm, 1978, səh.322-də vərilən bu şerin kitabda "Yıldızla günəş, ay yenə..." misrası getməyib.

**Qürbət ellərdə yadi-vətən (Karpatda ikən)** — "Azərbaycan" qəzetinin 20, 22 təşrini-sani, 23 kanuni-əvvəl (dekabr) 1918-ci il və 1919-cu il tarixli 167-ci nömrələrində dərc edilib. M.Hadi. Seçilmiş əsərləri. İki cilddə. I cild -- Bakı, Elm, 1978, s.315-318-də bu əsərin 3-cü hissəsi səhvən 1-ci hissə yerində verilmişdir.

\* beşik əvəzinə kitabda beşlik getmişdir.

\*\* bu misra kitabda getməyib.

\*\*\* kitabda mətləi-şəms getmişdir.

**Məhtabi-şətta. Karpat xatirələrindən** — "Azərbaycan" qəz., 27 təşrini-sani 1918.

**Vaxtin səsi və həyatın sözü** — "Bəsirət" qəz., 11 yanvar 1919-cu ildə çap edilib.

**Şühədayi-hürriyətimizin ərvahına ithaf** — "Azərbaycan" qəzetində (31 mart 1919) çap edilib.

**Məfkureyi-aliyyəmiz. Azərbaycan dövləti-növzadına** — "Azərbaycan" qəz., 3 və 4 nisan (aprel) 1919-cu ildə çap edilib.

**Əsgərlərimizə -- könüllülərimizə** — "Azərbaycan" qəz., 22 və 23 nisan 1919-cu ildə çap edilib

**İki simayı-siyasının müharibə haqqında mütaleələri münasibətilə** — "Azərbaycan" qəz., 20 təşrini-əvvəl (oktyabr) 1919-cu ildə çap olunub.

**Zərbeyi-inqilab** — "Azərbaycan" qəz., 22 təşrini-əvvəl 1919-cu ildə çap olunub.

**A.Səhhətin üfəli-əbədisi** — "Azərbaycan" qəz., 18 təşrini-sani (noyabr) 1919-cu ildə çap olunub.

**Ümid ilə yaşayın!** — "Azərbaycan" qəz., 25 təşrini-əvvəl 1918-ci ildə çap olunub.

**Sevdigim.** Azərbaycan bayrağına — "Azərbaycan" qəz., 25 avqust 1919-cu ildə Cəfər Cabbarzadə imzası ilə çap edilib.

**Azərbaycan bayrağına** — "Azərbaycan" qəz., 29 avqust 1919.

**Sevimli ölkəm.** — "Azərbaycan" qəz., 20 kanuni-əvvəl (yanvar) 1919-cu ildə dərc edilib.

**Salam** — "İstiqlal" qəz., 12 şubat (fevral) 1920.

**Dün o gözlərdə.** — "Qurtuluş" məcmuəsi, 1 nisan 1920 N1, s.10.

**Yaşamaq.** — "Qurtuluş" məcmuəsi, 20 nisan, 1920, N2, s.14-15.

**Miralay Cəmil Cahid bəyin mədhində.** — şerin əlyazmasını bize tədqiqatçı-jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli vermişdir. Təşəkkür edirik.

**Öyün, millət** — "Azərbaycan" qəzetində 30 təşrinin-əvvəl 1918-ci ildə belə bir qeydlə çap edilib:

**Turan düdürü** — 24 dekabr 1917-ci ildə "Açıq söz" qəzetində "Nargin əsirlərinin dilindən" qeydi ilə çap olunub.

**Səs verəlim** — 18 may 1917-ci ildə "Açıq söz" qəzetində çap olunub.

**Ey türk oğlu!** — "Açıq söz" qəz., 20 fevral 1918-ci ildə çap olunub.

**Çəkil, dəf ol.** — "Azərbaycan" qəzətinin 10 həziran (iyun) 1919-cu il tarixli nömrəsində dərc edilib.

**Əsgər anasına** — "Azərbaycan" qəz., 24 kanuni-əvvəl (dekabr) 1919-cu ildə dərc edilib.

**Yolunu bəklərdim** — Şer 1919-cu ildə yazılıb. Onun çap olunduğu qəzet nömrəsinin əldə olan hissəsinin 3-cü səhifəsində "Bəsirət" N219, 4-cü səhifəsində isə "İstiqlal" N8 yazılıb.

**Bu ilki mayısda** — "İstiqlal" qəz., 1920-ci il N3, səh.5-də çap olunub.

**Bir qız üçün.** — "Qürtülüş" məcmuəsi, 20 nisan, 1920, N2, s.10.

**Yeni ay doğarkən** — "Açıq söz" qəz., 14 dekabr 1917-ci ildə çap olunub.

**Marş** — 6 fevral 1918-ci il tarixli "Açıq söz" qəzetində "Türk Ədəmi-Mərkəziyyət" fırqəsi "Müsavat"a ithaf" qeydi ilə dərc edilib. Şeri ilk dəfə olaraq "Ulduz" jurn., 1990, N5-də dərc olunan məqaləmizdə təhlilə cəlb etmişik.

**Neçin böylə gecikdin?** — "Açıq söz" qəz., 13 zilhicce (20 iyul) 1918-ci ildə çap olunub.

**Vətənin yanğı səsi** — 4 şübat (fevral) 1919-cu ildə "İstiqlal" qəzetində çap olunub.

**"Araz"dan "Turan" a** — "Qurtuluş" məcmuəsi, 20 nisan (aprel) 1920, N2, s. 6-7-də dərc olunub. Tədqiqatçı alim Minaxanım Əsədli əsəri əlyazması əsasında "Respublika" qəz., 14 mart 2001-ci ildə yenidən çap etdirib. Variantlar arasında fərq yoxdur.

**Bismillah** — Şer 1918-ci ildə Bakının Qafqaz İslam ordusu tərəfindən azad olunması münasibətilə yazılıb. Biz onu şairin Çırpinirdi Qara dəniz (Anlara, 1990) kitabından götürdüük.

**Röyasını görmüşdüm.** — "Azərbaycan" qəz., 14 təşrini-əvvəl (oktyabr) 1918-ci ildə çap olunub.

**Milli bayraqımıza** — "İstiqlal" — 1918.28.05-1919. Cümhuriyyətimizin birillik dövr istiqlalı münasibətilə təlif (tərtib -- A.B.) edilmiş məcmuə. Bakı, 1919, s.4-də çap edilib.

**Ey əsgər.** — "Azərbaycan" qəz., 27 təşrini-əvvəl 1918-ci ildə "Ordumuza erməğan" qeydi ilə çap olunub.

**Gəlmə.** — "Azərbaycan" qəz., 15 təşrini-sani (noyabr) 1918.

**Bakı deyir ki: Bir yıl əvvəl.** — "Azərbaycan" qəz., 15 eylul (sentyabr) 1919.

**O qızı** — "Azərbaycan" qəz., 16 nisan (aprel) 1919-cu ildə çap olunub.

**İstanbul** — "İstiqlal" qəz., 12 nisan 1919.

**Qalx** — "İstiqlal" məcmuə"sində (Bakı, 1919, s.29) "Azərbaycandakı Osmanlı şəhidlərinə" qeydi ilə çap olunub.

**Denikin və Gəncə** — "Azərbaycan" qəz., 4 həziran (iyun) 1919. "Cavad" imzası ilə çap olunub.

**Rövşən Əşrəf bəy** — "Azərbaycan" qəz., 24 təşrini-əvvəl (oktyabr) 1918. "Cavad" imzası ilə çap olunub.

**Şayiələr** — "Azərbaycan" qəz., 10 təşrini-sani (noyabr) 1919. "Cavad" imzası ilə çap olunub.

**Daxiliyyə naziri həzrətləri ilə mülaqat** — "Azərbaycan" qəz., 29 təşrini-əvvəl (oktyabr) 1918-də çap olunub.

**Nuru paşa Həzrətləri şərəfinə böyük bir ziyafət.** — "Azərbaycan" qəz., 18 təşrini-əvvəl 1918-ci ildə "Ə" imzası ilə çap olunub.

**Rövşən Əşrəf bəy şərəfinə ziyafət.** — "Azərbaycan" qəz., 28 təşrini-əvvəl 1918-ci ildə "Ə" imzası ilə çap olunub.

**Yüç qığılçımı.** — "Azərbaycan" qəz., 10 nisan 1919-da Ə.Müznib imzası ilə çap olunub.

**Yanğıń** — "Bəsirət" qəz., 15 fevral 1920. Əlabbas Müznib imzası ilə çap olunub.

**Məqsədimiz** — "Azərbaycan" qəz., 2 mart 1920. Davud imzası ilə çap olunub.

**Əsgər şərqisi** — "Azərbaycan" qəz., 13 şubat 1920. Davud imzası ilə çap olunub.

**Bir əsgərin xitabı** — "Azərbaycan" qəz., 6 kanuni-sani (yanvar) 1920. Davud imzası ilə çap olunub.

**Azərbaycan ordusuna** — Davud imzası ilə "Azərbaycan" qəz., 8 təşrini-sani 1918-ci ildə çap olunub.

**Atalara** — Davud imzası ilə "Azərbaycan" qəz., 6 kanuni-sani 1920-ci ildə çap olunub.

**Millətimə** — Paris sülh konfransında Cümhuriyyətimizin müstəqilliyinin tanınması münasibətilə "Azərbaycan" qəzetiinin, "Müstəqil Azərbaycan" adı ilə çıxan 14

yanvar 1920-ci il tarixli 12-ci nömrəsində Davud imzası ilə çap olunub.

**Türk ordusuna** — İlk dəfə "Azərbaycan" qəz., 7 təşrini-sani 1918-ci ildə İbrahim Şakir imzası ilə çap olunub.

**Türkün dərdi** — "Azərbaycan" qəz., 11 təşrini-sani 1918-də çap olunub.

**Yüz il idi** — "Azərbaycan" qəz., 27 mayis (may) 1919-da Ə.Bağırlı imzası ilə çap olunub.

**Azərbaycanhya** — **Hörmətli Nəsib bəyə**. — "Azərbaycan" qəz., 16 təşrini-sani 1918-ci ildə Əli Yusif imzası ilə çap olunub.

**Bayraq** — "Azərbaycan" qəz., 12 kanuni-əvvəl (dekabr) 1918-də çap olunub.

**İdeal** — "Azərbaycan" qəz., 11 kanuni-əvvəl 1918-ci ildə Əliyusif (RAİ) imzası ilə çap olunub.

**Getmə** — "Azərbaycan" qəz., 9 təmuz (iyul) 1919-cu ildə çap olunub.

**"Öpər, kimi bilir, bəlkə bir xülya"** — "Azərbaycan" qəz., 10 ağstus 1919-da Ə.Y. imzası ilə çap olunub.

**S. bəyə. "Yaşamaq, çalışmaq quru..."** — "Azərbaycan" qəz., 23 eylül (çentyabr) 1919-cu ildə Ə.Y. imzası ilə çap olunub.

**Bir türk yolcusu deyir ki:** — "İstiqlal" 1918.28.05.1919. Cümhuriyyətimizin birillik dövr istiqlalı münasibətilə təlif edilmiş məcmuə. Bakı, 1919, s.5-də Əliyusif imzası ilə çap olunub.

**Qarabağ xainlərinə** — "Qurtuluş" məcmuəsi 20 nisan 1920, N2, səh.1-də Əliyusif imzası ilə çap olunub.

**Qafqaz türkü** — "Qurtuluş" məc., 20 nisan 1920, № 2, səh. 1-də Cəlal Sahir imzası ilə çap olunub.

**Azərbaycan vətən şərqisi** — "Azərbaycan" qəz., 4 şubat 1920-ci ildə Məhəmməd Ümid Gəncəli imzası ilə çap olunub.

**Yürəklərə** — "İstiqlal" qəz., ? şubat 1920-ci ildə Dördli Şair imzası ilə çap olunub.

**Həzin bir xatırə. İsmailiyə.** — "Azərbaycan" qəzətinin 20, 25 və 26 avqust 1919-cu il tarixli nömrəsində Seyid Hüseyn imzası ilə çap olunub.

**"İsmailiyə"** — "İstiqlal" qəz., 4 fevral 1920-ci ildə Seyid Hüseyn imzası ilə çap olunub.

**Azərbaycanda darülfünun** — "Azərbaycan" qəz., 28 təmuz (iyul) 1919-cu ildə Şahtaxtlı Məhəmməd imzası ilə çap olunub.

**Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi** — "Azərbaycan" qəz., 7 yanvar 1920-də Şahtaxtlı Məhəmməd imzası ilə çap olunub.

**Naleyi-Dərviş** — "El həyatı" jurnalı 3 fevral 1918, №2, s.6-da Dərviş imzası ilə çap olunub.

**Könüllü** — "Azərbaycan" qəz., 7 təshriini-sani 1919-da "Hekayət" başlığı və Hekayənəvis imzası ilə çap olunub. Biz onu "Könüllü" adlandırmayı lazımlı bildik.

**Reminqitunistqalar** — "Azərbaycan" qəz., 6 təmuz 1919-cu ildə "Təzə" imzası ilə çap olunub.

**Milli və mədəni işlərimiz.** — "Azərbaycan" qəz., 15, 28, 30 təmuz, 3, 5 avqust 1919-cu ildə Yusif Vəzirov imzası ilə çap olunub.

**Mühüm məsələlər.** — "Azərbaycan" qəz., 1 dekabr 1918-ci ildə Hacıbəyli Üzeyir imzası ilə çap olunub.

**Ordan-burdan** — "Azərbaycan" qəzətinde 18 noyabr 1918-ci ildə Filankəs imzası ilə çap olunub.

**İçimizdəki Denikinlər** — "Azərbaycan" qəz., 10 həziran (iyun) 1919-da Hacıbəyli Üzeyir imzası ilə çap olunub.

**Unudulmaz faciə** — "İstiqlal" qəz., 31 mart 1919-cu ildə M.Ə.Rəsulzadə imzası ilə çap olunub.

**Həşəmətli bir gün.** — "İstiqlal" qəz., 31 may 1919-da M.Ə.Rəsulzadə imzası ilə çap olunub.

**Gözlərimiz aydın** — "Azərbaycan" qəzətinin "Müstəqil Azərbaycan" adlı xüsusi nömrəsində — 14 yanvar 1920-ci ildə M.Ə. imzası ilə çap olunub.

**Azərbaycanın böyük günü** — "Müstəqil Azərbaycan"da 14 yanvar 1920-də Ə.Həmdi imzası ilə çap olunub.

**İstiqlal bayramı** — "Müstəqil Azərbaycan" 14 yanvar 1920. İmzasız çap olunub.

**Rəsmi bayram** — "Müstəqil Azərbaycan"da 14 yanvar 1920. İmzasız çap olunub.

|   |     |
|---|-----|
| Y.Qarayev. Cümhuriyyət ədəbiyyatı .....         | 3   |
| Kitab və onun yaranmasına dair.....             | 8   |
| Dövrün tarixi-ictimai və siyasi xülasəsi .....  | 11  |
| <b>I Fəsil</b>                                  |     |
| Poeziya.....                                    | 18  |
| <b>II Fəsil</b>                                 |     |
| Nəşr .....                                      | 79  |
| Tənqid və ədəbiyyatşunaslıq (qısa xülasə) ..... | 101 |

### BƏDİİ NÜMUNƏLƏR

|  |     |
|--|-----|
| <b>M.Hadi</b>  |     |
| Türkün nəgməsi .....   | 105 |
| Zəfəri-nəhayiyə doğru.....   | 106 |
| Məməyi-kainat .....  | 107 |
| Həyati-hazırımızın ilhamları.....  | 108 |
| Mehtab-şotta .....   | 108 |
| Qurban yellerdə yadi-vətən.....  | 109 |
| Vaxtin səsi və həyatın sözü .....  | 115 |
| Şühədayı-hürriyyətimizin ərvahına ithaf.....                               | 116 |
| Məfkureyi-alıyyəmiz.....   | 117 |
| Əsgərlərimizə – könüllülərimizə.....                                       | 118 |
| Əsgərlərimizə – könüllülərimizə .....                                      | 119 |
| İki simayı-siyasının müharibə<br>haqqındaki mütaleələri münasibətilə ..... | 123 |
| Zərbeye-inqilab .....  | 127 |
| A.Səhhətin üfili-əbədisi .....   | 129 |
| Ümid ile yaşayın! .....  | 130 |
| <b>Cəfər Cabbarzadə</b>  |     |
| Sevdigim .....   | 132 |
| Azərbaycan bayrağına .....   | 133 |
| Sevimli ölkəm .....  | 134 |
| Salam .....  | 134 |
| Dün o gözlərdə.....  | 135 |
| Yaşamaq .....  | 136 |

|  |     |
|--|-----|
| <b>Abbasaga Qayibov (Nazir)</b>                      |     |
| Miralay Cemil Cahid bəyin mədhində.....              | 138 |
| <b>Məhəmməd Əmin oğlu Salman Mümtaz</b>              |     |
| Öyün, millət.....                                    | 140 |
| <b>UmGülsüm</b>                                      |     |
| Turan düdüyü.....                                    | 141 |
| Səs verəlim.....                                     | 142 |
| Ey türk oğlu.....                                    | 143 |
| Çekil, dəf ol.....                                   | 144 |
| Əsgər anasına.....                                   | 145 |
| Yolunu bəklərdim .....                               | 146 |
| Bu yilki mayısda.....                                | 147 |
| Bir qız üçün.....                                    | 149 |
| <b>Talibzadə Abdulla Şaiq</b>                        |     |
| Yeni ay doğarkən .....                               | 150 |
| Marş.....  | 151 |
| Necin böylə gecikdin? .....                          | 152 |
| Vətənin yanıq səsi.....                              | 153 |
| «Araz»dan «Turan»a .....                             | 159 |
| <b>Əhməd Cavad</b>                                   |     |
| Bismillah.....                                       | 161 |
| Röyasını görmüşdüm.....                              | 162 |
| Milli bayraqımıza .....                              | 163 |
| Ey əsgər .....                                       | 164 |
| Gəlmə .....  | 166 |
| Baki deyir ki: bir yıl əvvəl.....                    | 166 |
| O qızə.....  | 167 |
| Istanbul .....                                       | 168 |
| Qalx .....   | 170 |
| Denikin və Gəncə .....                               | 171 |
| Rövşən Əşrəf bəy.....                                | 171 |
| Şayiələr.....  | 174 |
| Daxiliyyə naziri həzrətləri ilə mülaqat .....        | 176 |
| <b>Ə.</b>  |     |
| Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət..... | 182 |
| Rövşən Əşrəf bəy şərəfinə ziyafət .....              | 185 |
| <b>Ə.Müznib</b>                                      |     |
| Yuğ qığılçımı .....                                  | 188 |
| Yangın .....   | 188 |

|   |     |
|---|-----|
| <b>Davud</b>                                  |     |
| Məqsədimiz .....                              | 189 |
| Əsgər şərqisi .....                           | 190 |
| Bir əsgərin xitabı.....                       | 191 |
| Azərbaycan ordusuna .....                     | 191 |
| Atalara .....                                 | 192 |
| Millətimə .....                               | 193 |
| <b>İbrahim Şakir</b>                          |     |
| Türk ordusuna .....                           | 194 |
| <b>Mətləb oğlu Abitalib</b>                   |     |
| Türkün dərdi .....                            | 196 |
| <b>Ə.Bağırlı</b>                              |     |
| Yüz il idi .....                              | 197 |
| <b>Əliyusif</b>                               |     |
| Azərbaycanlıya .....                          | 198 |
| Bayraq.....                                   | 198 |
| İdeal .....                                   | 199 |
| Getmə .....                                   | 201 |
| Öpər, kim bilir, bəlkə bir xülya .....        | 202 |
| S.beyə.....                                   | 203 |
| Bir türk yolcusu deyir ki .....               | 204 |
| Qarabağ xainlərinə .....                      | 205 |
| <b>Cəlal Sahir</b>                            |     |
| Qafqas türkü .....                            | 206 |
| <b>Məhəmməd Ümid Gəncəli</b>                  |     |
| Azərbaycan. Vətən şərqisi.....                | 207 |
| <b>Dərdli Şair</b>                            |     |
| Yüreklərə.....                                | 208 |
| <b>Seyid Hüseyn</b>                           |     |
| Həzin bir xatiro. «İsmailiyyə».....           | 209 |
| «İsmailiyyə» .....                            | 218 |
| <b>Məhəmməd Ağa Şahtaxthı</b>                 |     |
| Azərbaycanda darülfünun .....                 | 222 |
| Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi ..... | 226 |
| <b>Nəcəf bəy Vəzirov</b>                      |     |
| Naleyi-Dərvish .....                          | 230 |
| <b>Hekayənəvis</b>                            |     |
| Könüllü .....                                 | 231 |

**Tazə**

|                                 |     |
|---------------------------------|-----|
| Reminqitunistqalar .....        | 235 |
| <b>Y.V.Çəmənzəminli</b>         |     |
| Milli və mədəni işlərimiz ..... | 238 |
| <b>Üzeyir bəy Hacıbəyli</b>     |     |
| Mühüm məsələlər .....           | 245 |
| Ordan-burdan .....              | 250 |
| İçimizdəki Denikinlər .....     | 253 |
| <b>M.Ə.Rəsulzadə</b>            |     |
| Unudulmaz faciə .....           | 255 |
| Həşəmətli bir gün .....         | 258 |
| Gözlərimiz aydın .....          | 260 |
| <b>Ə.Həmdi</b>                  |     |
| Azərbaycanın böyük günü .....   | 261 |
| İstiqlal bayramı .....          | 262 |
| Rəsmi bayram .....              | 263 |
| <b>Qeydlər və şərhlər .....</b> | 264 |

288

ASİRYA GAN DEMİKTİATİK RESPUBLİKASI  
DÖRÜNDÜ DƏRƏYLƏT

Bakı Əyləc 2003

Nəşriyyatın direktori: Şükrəli İlham  
Bəş redaktor: Elçimə Xəlil  
Nəşriyyat redaksiyon üzvü: Səidən Məmmədov  
Kompleks tərtibatçı: Məris Məmmədov  
Təxəllüs redaktor: Firdən Məmmədova

Qəsəbə nüsxəsi: 52.11.2003  
Tərtib səhifə: 175  
Təqib: 500. Sürət: 100  
Qədərlik: 1000

«AZƏRBAYCAN DEMİKTİATİK RESPUBLİKASI»  
in təşəbbüsü və idarəetməsi  
(Azərbaycan Respublikası)

**ALXAN BAYRAM oğlu MƏMMƏDOV**

**AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI  
DÖVRÜNDƏ ƏDƏBİYYAT**

Bakı, «Elm», 2003

Nəşriyyatın direktoru: *Şirindil Alişanlı*

Baş redaktor: *Teymur Kərimli*

Nəşriyyat redaktoru: *Fikrət Süleymanoğlu*

Korrektör: *Nərgiz Məlikova*

Kompüter tərtibçisi: *Nasir Alişanlı*

Texniki redaktor: *Tariq Ağayev*

Çapa imzalanmış: 28.11.2003.

Formatı 84x108 1/32. Həcmi 17,25 q.v.

Tirajı 300. Sifariş №09

Qiyməti müqavilə ilə.

«Elm» RNPM-in mətbəəsində çap olunmuşdur  
(*İstiqlaliyyət küç.*, 8).